



«Sfera» layihəsi

Humanitar
xartiya və təbii
fəlakət, qəza,
münaqışə və
fövqəladə hallar
zamanı
göstərilən
yardımın minimal
standartları



«Sfera» layihəsinin nəşri: The Sphere Project
Copyright © The Sphere Project 2004
PO Box 372, 17 chemin des CrRts CH-1211 Geneva 19, Switzerland
Tel: +41 22 730 4501 Fax: +41 22 730 4905
E-mail: info@sphereproject.org Web: <http://www.sphereproject.org>

«Sfera» layihəsi

«Sfera» layihəsi Humanitar fəaliyyət üzrə Rəhbər komitə (SCHR) və InterAction qrupunun Fövqələdə hallarda əməkdaşlıq üzrə Avropa könüllülər təşkilatları Konsorsiumu (VOICE) və BKTŞ (ICVA) ilə birlikdə təşkil etdikləri program çərçivəsində həyata keçirilir.

Layihə humanitar yardımın əsas istiqamətlərini tənzimləyən universal minimal standartlar kompleksinin hazırlanması məqsədilə 1997-ci ildə yaradılıb. Layihə təbii flakət və qəzalardan zərər çəkmis şəxslərə göstərilən yardımın və müvafiq hesabatın keyfiyyətini artırmaq üçün nəzərdə tutulub. Humanitar xartiya və fövqələdə hallarda yardımın minimal standartları çoxsaylı insanların və təşkilatların birgə əməyinin nəticəsidir. Elə buna görə də onlarda hər hansı bir təşkilatın baxışlanının ifadəsini görmək lazımdır.

İlk sınaq nəşri 1998-ci il. İlk bitkin nəşr 2000-ci il. Sonuncu nəşr (rus dilində) 2004-cü il; ISBN 0-85598-521-6

Hazırkı nəşr (Azərbaycan dilində) 2008-ci il.

Bu nəşrin kataloqdan çıxarışını Britaniya kitabxanasından və ABŞ Konqresinin kitabxanasından əldə etmək olar.

Bütün hüquqlar qorunur. Bu nəşr müəllif hüququ ilə mühafizə edilir, lakin alınıb satılmanı çıxməq şərti ilə tədris məqsədilə ödənişsiz qaydada istonilən yolla yayılma bilər. Nəşrin belə məqsədlər üçün istifadəsi bir qayda olaraq, texirə salınmadan verilən formal icaza teləb edir. Başqa hallarda nəşrin çap edilməsi və ya digər nəşrlərdə, o cümlədən tərcümə və uyğunlaşdırmaq məqsədi ilə istifadəsi üçün əvvəlcədən müəllif hüququnun sahibindən yazılı icazə alınmalıdır, ola bilsin ki, ödəniş edilməlidir.

«Sfera» layihəsinin tapşırığı ilə bu nəşr dünyanın müxtəlif ölkələrində Oxfam GB təşkilatı tərəfindən yayılır.

Öz sifarişlərinizi bu ünvanaya yollayın: Oxfam Publishing, Oxfam House, John Smith Drive, Cowley, Oxford, England, OX4 2JY, UK, Tel: +44 1865 47 2188, Fax: +44 1865 312393

E-mail: publish@oxfam.org.uk Web: www.oxfam.org.uk/publications
və yaxud təşkilatın bütün dünya üzrə yerli qurum və nümayəndələrinə müraciət edin. Oxfam GB qeydiyyatdan keçmiş xeyriyyə təşkilatı, qeydiyyat nömrəsi 202918 və Oxfam Internationalın üzvüdür.

Bu kitab Böyük Britaniyanın Oksfam Humanitar təşkilatının maliyyə dəstəyi ilə «Fövqəl» Assosiasiyyası tərəfindən AZBA42 layihəsi çərçivəsində Assosiasiyanın Prezidenti professor Həbib Ocaqovun redaktorluğu ilə çap edilmişdir.

Oksfam və «Fövqəl» rəy və təkliflərinə görə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Federasiyasının Azərbaycandakı nümayəndəliyinə, Azərbaycan Qızıl Aypara Cəmiyyətinə öz minnətdarlığını bildirir.


Tərtibat: DS Print and Redesign, London.

«Təhsil» Nəşriyyat-Poliqrafiya MMC, Bakı şəhəri, Azərbaycan

Mündəricat

«Sfera» layihəsi nədir?	5
Humanitar xartiya.	17
I fəsil. Bütün sahələr üçün ümumi olan minimal standartlar	25
II fəsil. Su təchizatı, sanitariya təminatı və gigiyena vərdişlərinin aşilanmasının minimal standartları.....	55
III fəsil. Ərzaq təhlükəsizliyi, qidalanma və ərzaq yardımının minimal standartları.....	107
IV fəsil. Müvəqqəti yaşayış yerinin təşkili və yerləşdirilməsinin və qeyri-ərzaq yramidının minimal standartları	211
V fəsil. Tibbi xidmətin minimal standartları.....	257
Əlavələr	
1. «Sfera» məlumat kitabçasının hazırlanmasında istifadə edilən hüquqi sənədlər ..	321
2. Təbii fəlakət və qəzalar zamanı yardım həyatı keçirilərkən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatının və qeyri-hökumət təşkilatlarının (QHT) davranış kodeksi	323
3. Nəşrin hazırlanmasında iştirak etmiş şəxslər və təşkilatlar	335
4. İxtisarlar.....	338
Ərifba göstəricisi	340
«Sfera» layihəsi haqqında məlumat.....	350
Oxucu rəylərinin anketi.....	354

Məlumat kitabçasının ümumi quruluşu



«Sfera» layihəsi nədir?

«Sfera»
layihəsi

«Sfera» layihəsi iki fundamental müddəaya əsaslanır: birincisi, təbii fəlakət və münaqışların doğurduğu insan iztirablarının yüngülləşdirilməsi üçün mümkün olan hər cür tədbir görülməlidir, ikincisi, fəlakətdən zərər çəkmişlərin layiqli həyat sürmək imkanının nəticəsi olaraq, yardım almaq hüququ var. «Sfera» layihəsi üç elementdən ibarətdir: məlumat kitabçasının özü, geniş əməkdaşlıq prosesi, keyfiyyət və məsuliyyətə möhkəm bağlılıq.

Layihə 1997-ci ildə bir qrup humanitar yönümlü qeyri-hökumət təşkilatı, eləcə də Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatı tərəfindən başlanıb. Humanitar xartiya tərtib olunub və təbii fəlakət hallarında göstərilən yardımın beş əsas istiqaməti üzrə minimal standartlar müəyyənləşdirilib: su təchizatı və sanitər təminat; qidalanma; ərzaq yardım; yaşayış yerləri; tibbi xidmət. Bu prosesin nəticəsi olaraq 2000-ci ildə ilk «Sfera» məlumat kitabçası nəşr olundu. Humanitar xartiya və minimal standartlar təbii fəlakət və qəzalar zamanı göstərilən yardımın hesabatının operativ əsaslarının yaranmasında mühüm töhfə deməkdir.

Nəşrin təməl daşı beynəlxalq humanitar hüququn, insan haqları üzrə beynəlxalq qanunvericiliyin, qacqınlara dair hüququn prinsip və müddəalarına, eləcə də Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatının, qeyri-hökumət təşkilatlarının (QHT) təbii fəlakət və qəzalar zamanı yardım göstərilərkən davranış kodeksinə əsaslanan Humanitar xartiyadır. Xartiya humanitar fəaliyyətin əsas prinsiplərini təyin edir və əhalinin təbii fəlakət və hərbi münaqışlər də daxil olmaqla fəvqəladə hallarda müdafiə və yardım hüququnu təsdiqləyir. Xartiya həm də əhalinin layiqli həyat sürmək hüququnu təsdiqləyir.

Xartiya dövlətlərin və döyüşən tərəflərin müdafiə və yardım hüququnun təminatına görə hüquqi məsuliyyətini formalasdırır. Hər hansı bir dövlət bu hüququ təmin edə bilmir və ya etmək istəmirsə, bu zaman

Humanitar xartiya və minimal standartlar

həmin dövlət humanitar təşkilatların yardım və müdafiə məqsədilə müdaxiləsinə razılaşmalıdır.

Minimal standartlar və əsas göstəricilər beş istiqamət üzrə geniş mütəxəssis dairəsinin işə cəlb edilməsi ilə hazırlanıb. Standartlar və onlara uyğun göstəricilərin əksəriyyəti yenilik olmasa da, mövcud nəzəriyyə və əməli təcrübəyə əsaslanır. Ümumilikdə bu standartlar uzlaşdırılmış fəaliyyətin məhsuludur və insan hüquqlarının, humanitar prinsiplərin həyata keçirilməsinə nail olmaq əzmindən xəbər verir.

İndiyə qədər 80 ölkədə fəaliyyət göstərən 400-dən artıq təşkilat minimal standartlar və başlıca göstəricilərin işlənib hazırlanmasına öz töhfələrini verib. Məlumat kitabçasının bu nəşrində öz praktik fəaliyyətində «Sfera» layihəsinin prinsip və standartlarını tətbiq edən bütün təşkilatların son texniki nailiyyətləri və rəyləri nəzərə alınıb. O cümlədən məlumat kitabçasının ərzaq təhlükəsizliyi, qidalanma və ərzaq yardımına həsr edilmiş üçüncü fəslinə yeni bir (altıncı) bölmə - ərzaq təhlükəsizliyi bölməsi əlavə edilib. Daha bir yeni fəsil bütün bölmələr üçün ümumi olan texnoloji proseslərin bəzi standartlarının təsvirinə həsr olunub. Bunlara ilkin qiymətləndirmə, yardım göstərilməsi, məqsədlərin təyini, monitorinq, qiymətləndirilmə, həmçinin işçi heyətin və rəhbərliyin peşəkarlıq səviyyəsi kimi standartlar daxildir. Bundan əlavə, bütün bölmələrə aidiyiyati olan və aşağıdakı kateqoriyalara - uşaqlar, ahıllar, əllillər, cinsi mənsubiyyət, müdafiə, İÇV/ QIÇS infeksiyası, ətraf mühit - toxunan problemlər nəzərdən keçirilir.

Bu məlumat kitabçasından hansı hallarda istifadə etməli

«Sfera» məlumat kitabçası təbii fəlakət, qəza, münaqişə və fővqəladə hallar zamanı yardım göstərilərkən istifadə üçün nəzərdə tutulub; bu məlumat kitabçası təbii fəlakət və qəzalara hazır olmağa, eləcə də humanitar prinsiplər haqqında biliklərin yayılmasına kömək göstərə bilər. Bu məlumat kitabçası kömək tələb olunan bir sıra hallarda, o cümlədən təbii fəlakət və hərbi münaqişələr zamanı istifadə edilə bilər. Məlumat kitabçası həm ləng, həm də sürətlə dəyişən situasiyalarda, şəhər və

kənd məntəqələrində, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə, dünyanın bütün bölgələrində tətbiq edilə bilər. Məlumat kitabçasının əsasında təbii fəlakət və qəzalar zamanı əhalinin sağ qalmasını təmin etmək üçün insanların təxirəsalınmaz ehtiyaclarının ödənilməsi ideyası durur və əhalinin başlıca hüquq - layiqli yaşamaq hüququ təsdiqlənir.

Buna baxmayaraq, bu məlumat kitabçasındaki informasiya sərf tövsiyə xarakteri daşıyır. Bu informasiya təbii fəlakətlərə hazırlığın təmin olunması və ya yardım proqramlarının son mərhələlərində yardım göstərilməsi zamanı istifadə oluna bilər. Bu məlumat kitabçası nəqliyyatda, sənayedə texnogen qəzalar, kimyəvi, bioloji və ya nüvə qəzaları zamanı yardım göstərilməsi üçün nəzərdə tutulmayıb.

Bu məlumat kitabçasının bu cür qəzalar zamanı tətbiq edilə bilmədiyinə baxmayaraq, o, əhalinin yerdəyişməsi və ya belə qəzalar nəticəsində yaranmış digər hallarda humanitar yardım ehtiyacı yarandıqda faydalı ola bilər.

Zaman çərcivələri

Bu məlumat kitabçasının tətbiqinin mümkün olduğu müddətlər, əsasən konkret vəziyyətdən asılıdır. Kitabçada qeyd olunmuş minimal standartlar və göstəricilərə nail olmaq üçün günlər, həftələr və hətta aylar tələb oluna bilər. Bəzi hallarda kənardan müdaxilə olmadan minimal standartları təmin etmək tam mümkün olur. Standartların icra müddətləri istənilən konkret vəziyyətdə razılışdırıla bilər. Bunun tətbiq oluna bildiyi hallarda təlimatlar müvafiq standart və göstəricilərə nail olmaq üçün real müddətlər təklif edə bilər.

Müxtəlif humanitar təşkilatlar öz xüsusiyyətləri, məqsəd və imkanlarından asılı olaraq yardım göstərilməsi üzrə fəaliyyətin özəl metodlarını təklif edirlər. Humanitar təşkilatların bütün bu fərqli üsul və metodları yardım göstərilməsi üzrə ümumi məqsədlərə nail olunmasına yönəlib. İstənilən halda, təbii fəlakətlər zamanı yardım dövlət müəssisələrinin infrastruktur, planlar və yardım göstərilməsi üzrə tədbirlərin uzunmüddətli olması istiqamətində səylərinin dəsteklənməsinə və (və ya) onların tamamlanmasına yönəldilməlidir.

Bu məlumat kitabçasından necə istifadə etməli

Humanitar təşkilatların işçi heyəti tərəfindən konkret şəraitdə tətbiq edilmək üçün çox sayda praktik təlimatlardan ibarət məlumat kitabçası mövcuddur. Bu məlumat kitabçası praktik təlimat vermir. Bunun əvəzində, bu məlumat kitabçası humanitar fəaliyyəti ilkin qiymətləndirmədən humanitar yardımın əlaqələndirilməsi və təbliğinədək müxtəlif aspektlərini əks etdirən minimal standartlar və əsas göstəricilər dəstini təklif edir. Bu standartlar yalnız konkret şəraitdə nail olunacaq minimal səviyyələrin ümumi tərifləridir; göstəricilər yalnız bu standartın nail olunub olunmadığını işarə edir; təlimatlar əlavə informasiya verir.

Dörd texniki fəsildən hər biri: su təchizatı, sanitar təminat və gigiyena vərdişlərinin tətbiqi; ərzaq təhlükəsizliyi, qida və ərzaq yardımı; yaşayış yeri və qeyri-ərzaq yardımının təşkili; tibbi xidmətin öz standart və göstəriciləri var. Bütün bölmələr üçün ümumi olan standartlara həsr olunmuş birinci fəsil bütün bölmələr üçün xarakterik yardım göstərilməsi proqramlarının planları və onların təşkil olunması üzrə vahid təlimat təklif edir. Müvafiq texniki fəslə müraciət etməzdən önce, ilk növbədə bu fəsli oxumaq lazımdır. Hər bir fəsildəki təlimatlara standartların nə vaxt və hansı vəziyyətlərdə tətbiq olunmasına dair konkret göstərişlər daxildir, həmçinin prioritət problemlərin müəyyən olunması üsulları və praktik çətinliklərin həllinə dair tövsiyələr təklif edilir; təlimatlar həm də problem, mübahisəli məsələləri qeyd edə və ya bilgilərdəki boşluqlara işarə edə bilərlər. Təlimatlar həmişə konkret, əsas göstəricilərə bağlıdır və mətnində bu əlaqə aşkar görünür. Əsas göstəricilər həmişə müvafiq təlimatlarla birlikdə oxunur.

Bundan başqa, hər bir fəsildə nəzərdən keçirilən əsas problemlərin təsvir olunduğu qısa giriş hissə və əlavə texniki informasiya mənbələri üzrə seçmə bibliografiyanı əks etdirən əlavələr, qiymətləndirmə üçün yoxlama sual siyahıları, həmçinin tətbiq oluna biləcəyi hallar üçün formular, cədvəl və hesabat nümunələri daxildir. Bütün fəsillərin qarşılıqlı əlaqəli olduğunu və çox zaman bir fəsildə gətirilən standartların digər fəsillərdə göstərilmiş digər standartlarla birlikdə tətbiq edilməli olduğunu başa düşmək çox vacibdir.

Standart və göstəricilər arasında fərq

Standartların başlıca prinsipi təbii fəlakət nəticəsində zərər çəkmiş əhalinin layiqli həyat hüququna malik olmasından ibarətdir. Standartlar keyfiyyət xarakteri daşıyır və istənilən konkret şəraitdə tətbiq olunmalıdır. Standartların ölçülməsi istər keyfiyyət, istərsə də kəmiyyət göstəriciləri funksiyasını yerinə yetirə bilər. Onlar humanitar yardım göstərilməsi proses və programlarının səbəb olduğu nəticələrin ölçülməsi üçün alət rolunu oynayır. Belə göstəricilərsiz standartlar həyata keçirməsi praktik olaraq mümkün olmayan xoşməramlı bəyannaməyə çevrilər.

«Sfera»
layihəsi

Müxtəlif fəsillərdə verilmiş bu standartlar qarşılıqlı əlaqəlidir. Buna baxmayaraq, universal standartların formulları və bu standartların praktikada tətbiqi arasında qaçılmaž ziddiyətlər mövcuddur. Hər bir konkret hal digərindən fərqlənir. Bəzi hallarda yerli amillər bütün standart və göstəricilərin gerçəkləşdirilməsini yerinə yetirilməsi mümkün olmayan vəzifəyə çevirə bilər. Belə şəraitdə, bir tərəfdən standart və göstəricilər və digər tərəfdən praktik nəticələr arasında fərqi qeyd etmək, həmçinin səbəbləri izah etmək və görüləməli olan tədbirləri göstərmək lazımdır.

Zərər çəkmiş əhalinin zəifliyi və imkanları

Zərər çəkmiş əhalinin müdafiəsi üzrə optimal tədbirlər işləyib hazırlanmaq üçün zərər çəkmiş əhali qruplarının risk amilləri, ehtiyacları, həmçinin yerli imkanları və resurslarını müəyyən etmək lazımdır. Əhalinin fəvqəladə vəziyyətlərin nəticələri şəraitində sağ qalmaq qabiliyyətinə cins, yaş, əllilik, İÇV/QİÇS-ə yoluxma statusu kimi konkret amillər təsir edir. Xüsusi olaraq, qadınlar, uşaqlar, yaşılılar, həmçinin İÇV/QİÇS-ə yoluxmuş əhali əlverişsiz vəziyyətdə ola və hüquqları çatan yardımın alınması zamanı fiziki, mədəni və sosial maneələrlə üzləşə bilərlər. Cox zaman müəyyən insan qrupları öz etnik mənşəyi, dini etiqadı və ya siyasi məsləki səbəbindən zəif olur.

Zəif əhali qruplarının ehtiyaclarında fərqlərin, həmçinin bu qrupların müvafiq yardımından bərabər qaydada istifadə edə bilməsi üçün aradan qaldırmalı olduqları maneələrin etiraf edilməməsi bu qrupların gələcəkdə marginallaşdırılması və hətta həyatı vacib yardımdan imtina etməsinə gətirib çıxara bilər. Zərər çəkmiş əhaliyə yardım hüququ və bu yardımını necə almaq haqqında informasiyanın verilməsi mühüm vəzifədir. Belə informasiya zəif qruplar üçün xüsusilə əhəmiyyətlidir, çünki onlar üçün öz əmlak və mülkiyyət itkisinin nəticələrini aradan qaldırmaq digər əhali qrupları üçün olduğundan daha çətindir və onların daha mühüm yardımına ehtiyacı var. Zəif qrupların aşkar olunması, fəlakətin müxtəlif aspektlərinin onlara təsirinin başa düşülməsi, həmçinin bu qruplara yardım göstərilməsi üzrə müvafiq tədbirlərin hazırlanmasının xüsusi vacibliyi bundan irəli gəlir.

Bu zaman bütün zərər çəkmiş əhali qruplarının müdafiəsi və onlara yardımın hər hansı bir ayrı-seçkiliyə yol verilmədən və onların konkret ehtiyaclarını nəzərə almaqla təqdim olunmasına xüsusi diqqət yetirilməlidir. Lakin heç bir vəchlə fövqəladə vəziyyətlərdən zərər çəkmiş əhaliyə, o cümlədən zəif qruplara köməksiz qurban kimi yanaşmaq olmaz. Bütün bu insanlar fəlakətlərin nəticələrinin öhdəsindən gəlmək üçün vərdiş, qabiliyyət və imkanlara malikdir və bu cür amilləri aşkarlayıb dəstəkləmək lazımdır. Ayrı-ayrı şəxslər, ailələr və əhali qrupları fəlakət və qəza qarşısında müstəsna zirəklik və dayanıqlılıq göstərə bilərlər; buna görə də ilkin analiz zərər çəkmiş əhalinin ehtiyacları ilə yanaşı, yerli resursları, həmçinin vərdiş və təcrübəni də nəzərə almalıdır. Təbii fəlakətin gözlənilməz olması və ya tədricən inkişaf etməsindən asılı olmayaraq, ayrı-ayrı şəxslər və əhali qrupları sağ qalmaq uğrunda fəal mübarizə aparacaq və şəxsi prioritetlərinə müvafiq olaraq bu fəlakətlərin nəticələrinə qarşı duracaqlar.

Əsas zəif qruplar - qadınlar, uşaqlar, yaşlı insanlar, əllillər və İÇV/QİÇS-ə yoluxmuşlar, həmçinin etnik azlıqlardır. Bu, zəif qrupların heç də tam siyahısı deyil, lakin daha əhatəlidir. Bu məlumat kitabçasında verilən «zəif qruplar» termini məhz bu insan qruplarını nəzərdə tutur. Hər hansı bir konkret zəif qrupun digərlərindən daha çox riskə məruz qaldığı vəziyyətlərin yaranması tam mümkündür; lakin bir qrup üçün təhlükə olduğu halda, bütün digər qrupların da riskə məruz qalacağı

tam ehtimal olunandır. Ümumilikdə, bu məlumat kitabçasında risk qrupları konkretləşdirilmir. Hər hansı bir insan qrupu riskə məruz qalırsa, məlumat kitabçasının istifadəçilərinə siyahıda sadalanın bütün qruplara diqqət yetirmək israrla tövsiyə olunur.

«Sfera»
layihəsi

Ümumi xarakterli problemlər

Bu məlumat kitabçasının işlənmiş və yeni nəşrinin hazırlanması zamanı bütün bölmələr üçün ümumi olan problemlərin nəzərdən keçirilməsinə xüsusi diqqət yetirilib. Bu problemlər aşağıdakı kateqoriyalara aiddir: 1) uşaqlar; 2) yaşılı insanlar; 3) əllillər; 4) cinsi mənsubiyət; 5) müdafiə; 6) İÇV/QİÇS-infeksiya; 7) ətraf mühit. Bütün bu kateqoriyaları ayrı-ayrılıqla nəzərdən keçirməmək üçün hər bir fəslin müvafiq bölməsinə daxil ediblər. Bu konkret kateqoriyalardan zəiflik dərəcəsi nəzərə alınaraq, həmçinin «Sfera» məlumat kitabçasının konkret şəraitdə yerlərdə çalışan istifadəçilərinin öz rəylərində məhz bu kateqoriyalara diqqət yetirilməsi səbəbindən seçiliblər. Bu məlumat kitabçası bütün ümumi problemləri kompleks şəklində nəzərdən keçirmək iqtidarında deyil, lakin onların vacibliyini etiraf edir.

Uşaqlar. Bütün uşaqları hər hansı bir zərərin yetirilməsindən qorumaq və onlara əsas yardım növlərindən bərabər dərəcədə istifadə etmək imkanı vermək üçün xüsusi əhəmiyyətli tədbirlər görülməlidir. Uşaqlar çox zaman zərər çekmiş əhalinin çoxsaylı qrupunu təşkil etdiyindən, nəinki onların ehtiyaclarını və fəlakətin qiymətləndirilməsi zamanı rəylərini müəyyən etmək, həmçinin bu fəlakətlərin nəticələrinin ləğvi üzrə tədbirləri planlaşdırmaq olduqca vacibdir. Həmçinin elə etmək lazımdır ki, məhz uşaqların ehtiyacları və fikirləri yardım göstərilməsi, onun monitorinqi və bu yardımın effektivliyinin qiymətləndirilməsini müəyyən etsin. Keyfiyyətsiz qida, istismar, oğurlanma, döyüşənlərin sırasına cəlbətmə, seksual zorakılıq, ölçü götürmək imkanının olmaması üzündən bəzi hallarda zəiflik dərəcəsi daha geniş əhali təbəqələri üçün də xarakterik ola bilər. Buna baxmayaraq, məhz uşaqlar və gənclər bu halların neqativ nəticələrinin acısını daha çox çəkirərlər.

Uşaq hüquqları haqqında Konvensiyanın müddəələrinə müvafiq olaraq uşaq 18 yaşına çatmamış şəxs hesab olunur. Lakin bu tərif mədəni və

sosial hallardan asılı olaraq müxtəlif əhali qrupları arasında dəyişə bilər. Buna görə də hər bir uşaq və ya gəncin humanitar yardım alması üçün müəyyən qrup insanlar arasında uşaqların yaş çərçivəsinin necə müəyyən edilməli olduğunu əsaslı analizi vacibdir.

Yaşlı insanlar. BMT-də qəbul olunmuş təsnifata müvafiq olaraq yaşlı insanlar 60 yaşından yuxarı qadın və kişilər hesab olunur. Lakin bu tərif müxtəlif mədəni və sosial hallardan asılı olaraq dəyişə bilər. Yaşlı insanlar təbii fəlakət və qəzalardan zərər çəkmiş maksimum zəif əhali qruplarının böyük bir hissəsini təşkil edirlər; eyni zamanda, əhalinin məhz bu kateqoriyasının sağqalma və bərpada payı daha çoxdur. Yaşlı insanları əhalinin ən zəif qrupuna çevirən başlıca səbəb onların təcrid olunmasıdır. Həyat təminatı mexanizmlərinin pozulması, ailə və ictimai əlaqələrin və qarşılıqlı yardımın iflası kimi təcrid olunma da yaşlı insanların xroniki xəstəliklər, hərəkətliliyin azalması və əqli fəaliyyətin potensial problemləri nəticəsində yaranan zəifliyini gücləndirir. Buna baxmayaraq, təcrübə göstərir ki, yaşlı insanlar çox zaman yardımını almaqdan çox özləri kömək göstərirlər. Yaşlı insanlar yardım alarsa, onlar öz əhali qruplarının mədəni və sosial ənənələrini qoruyub saxlamağa və münaqişəli vəziyyətlərin həllinə kömək üçün ilik və təcrübələrindən istifadə edərək nəzarət, ehtiyatların və gəlir mənbələrinin idarə olunması kimi mühüm funksiyaları yerinə yetirə bilərlər.

Əlillər. İstənilən təbii fəlakət və qəza zamanı əlillər, yəni fiziki çətinliklər, hissiyyat orqanlarının funksiyalarının pozulması, həmçinin emosional problemlər və tədris prosesində materialın mənimsənməsi problemlərindən əziyyət çekənlər yardım alarkən daha çətin vəziyyətdə qalır və xüsusilə zəif insanlar kateqoriyasını təşkil edirlər. Hərəkətətmə və yerdəyişmələr zamanı sağqalmaları üçün onların mümkün qədər maksimum standart rahatlılardan istifadə imkanlarını təmin etmək lazımdır. Bundan başqa, əlillər üçün adətən ailə tərəfindən təmin olunan sosial yardım sistemi zəruridir.

Cinsi mənsubiyət. Humanitar xartiya insan hüquqlarına dair əsas sənədlərində qadın və kişilərin hüquqlarının bərabərliyini dəqiq müəyyən edir. Kişi və qadınlar, qızlar və oğlanlar humanitar yardım, insan ləyaqətinə hörmətlə yanaşma, şəxsi seçim etmək qabiliyyəti də

daxil olmaqla insan qabiliyyətlərinin bərabərliyinin tanınması, öz seçiminə müvafiq olaraq bərabər hərəkət etmək imkanları, öz hərəkətlərinin nəticələrinə təsir etmək üçün bərabər səviyyədə imkanlardan istifadə etmək hüququna malikdirlər.

Humanitar yardım o hallarda daha təsirli olur ki, o, kişi və qadınların ehtiyacları, riskləri, maraqları, imkanları, eləcə də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması tədbirlərinin fərqliliyini, həmçinin təbii fəlakətlərin nəticələrinin kişi və qadınlar üçün fərqlərini nəzərə alınsın. Bu fərqlərin, həmçinin qadın və kişilər tərəfindən icra olunan funksiyaların qeyri-bərabərliyin, onların iş yükünün, ehtiyatlardan istifadə imkanları və onların üzərində nəzarət, qərar qəbul etmək qabiliyyəti, bacarıq və vərdişlərinin inkişafı imkanlarının başa düşülməsi - bütün bunlar gender analizinin köməyi ilə əldə olunur. Cinsi mənsubiyyyət probleminin bütün digər ümumi suallara aidiyəti var. Humanitar müttənasiblik və qərəzsizlik prinsipləri kişi və qadınlar ara-sında ədalətliyə nail olunması və nəticələrin bərabərliyinin təmin olunmasına yönəldilib.

Müdafiə. Yardım və müdafiə humanitar fəaliyyətin ayrılmaz əsaslarıdır. Humanitar təşkilatlar çox zaman insanlar tərəfindən törədilən ən gəllərin insan rifahının əsaslarını, yaxud bütöv rayonların və ya insan qruplarının təhlükəsizliyini əhalinin beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmiş hüquqlarının pozulmasına səbəb olacaq dərəcədə zərbə altına qoyması vəziyyəti ilə rastlaşırlar.

Bu, insanların rifahı, onların sağkalma vasitələri üçün birbaşa təhlükə şəklində baş verə bilər. Silahlı münaqişələr zamanı humanitar yardımın ən təxirəsalınmaz vəzifəsi insanların bu cür təhlükələrdən müdafiə olunmasıdır.

Təbii fəlakətlər, qəzalar, münaqişə və fövqəladə vəziyyətlər zamanı humanitar yardımın göstərilməsi forma və metodları zərər çəkmış əhalinin təhlükəsizliyinə mühüm təsir (istər müsbət, istərsə də mənfi) göstərir. Bu məlumat kitabçasında müdafiə plan və mexanizmlərinin və ya humanitar təşkilatların öz vəzifələrini necə yerinə yetirməli olduqlarının ətraflı təsviri verilmir. Lakin mümkün olan hallarda bu məlumat

kitabçası müdafiənin potensial təmin olunma variantları, hüquqların gözlənilməsi probleminin həllinə, məsələn, seksual zorakılıq və istismar hallarının qarşısının alınması və ya əhalinin adekvat qeydiyyatının təmin olunması zərurətinə işarə edir. Humanitar təşkilatlar humanitar yardım göstərərkən bu tövsiyələri nəzərə almalıdır.

İÇV/QİÇS. Əhali arasında İÇV/QİÇS infeksiyasının geniş yayıldığı hallarda təbii fəlakətlərin aradan qaldırılması mexanizmləri zəifləyir, əhalinin rəqabət qabiliyyəti isə azalır; deməli, stressə səbəb olan, fəlakət və qəzalara aparıb çıxaran xarici amillərin hüdudları azalır və əhali tərəfindən böhran vəziyyətinin aradan qaldırılması üçün tələb olunan dövrün müddəti artır. İÇV/QİÇS infeksiyası ilə yaşayış insanlar çox zaman ayrı-seçkiliyə məruz qalır, buna görə də zəruri olan yerlərdə məxfiliyin təmin olunması və onların müdafiəsi üçün ciddi tədbirlərin görülməsi tələb olunur. Bu üzücü xəstəlik təkcə ayrı-ayrı insanlara deyil, həm də onların ailələrinə, hətta bütöv bir əhali qrupuna zərbə vurur, çünki gənclər, xüsusilə də qadınlar ən reproduktiv yaş dövründə olur və fiziki, psixoloji və maddi nöqtəyi-nəzərdən qeyri-mütənasib güclü neqativ təsirə məruz qalırlar. Pandemiya artıqca və daha çox sayda insan tələf olduqca bütöv əhali qruplarının demoqrafik xarakteristikaları dəyişir. Bu qruplarda uşaqlar (o cümlədən yetim) və yaşlı insanların qeyri-mütənasib yüksək sayı müşahidə olunur. Bu zəif qruplar özlərinə qarşı xüsusi diqqətə ehtiyac duyurlar; yardım programları da həmçinin onlara müvafiq düzəlişlərin olunmasını tələb edir.

Ətraf mühit. Ətraf mühit dedikdə zərər çekmiş əhalinin yaşadığı və yaşamaq üçün vəsait qazandığı mühitin fiziki, kimyəvi və bioloji xarakteristikaları başa düşülməlidir. Ətraf mühit insanların həyatını təmin edən və onların həyat keyfiyyətini müəyyən edən təbii resurslar verir. Həyati vacib funksiyaların işləməkdə davam etməsi üçün bu mühiti müdafiə etmək lazımdır. Minimal standartlar mühitin həddindən artıq istismar olunması, ətraf mühitin çirkənməsi və ekoloji sistemlərin degradasiyasından yayınmaq üçün nəzərdə tutulub. Minimal standartlar tərəfindən təklif olunan minimal profilaktik tədbirlər ətraf mühitin həyat təmin edən funksiyalarının qorunub saxlanmasına və təbiət sistemlərinin adaptasiya və özünübərpə qabiliyyətini artırın mechanizmlərin hərəkətə gətirilməsinə yönəldilib.

«Sfera» məlumat kitabçasının tətbiq sahəsi və istifadə çərçivələri

«Sfera»
layihəsi

Humanitar təşkilatların minimal standartların təmin olunmasına nail olmaq qabiliyyəti bütöv bir amillər sırasından asılı olacaq, həm də onlardan bəziləri bu təşkilatların səlahiyyəti çərçivəsində olduğu halda, digər amillər, məsələn, siyasi məsələlər və təhlükəsizlik məsələləri humanitar təşkilatların nəzarət çərçivəsindən kənarda qalır. Xüsusilə mühüm məsələlər humanitar təşkilatların zərər çəkmiş əhaliyə çıxış dərəcəsi, hakimiyyət qüvvələrinin razılığı və onların humanitar təşkilatlarla əməkdaşlığı, humanitar təşkilatın məntiqə uyğun təhlükəsizlik şəraitində fəaliyyət göstərmək imkanıdır. Kifayət qədər maliyyə, insan və maddi resursların mövcudluğu da çox vacibdir.

Humanitar xartiyanın humanitar prinsiplərin ümumi bəyannaməsi olmasına baxmayaraq, bu məlumat kitabçası özlüyündə qiymətləndirmə və analiz üzrə müfəssəl təlimat və ya humanitar fəaliyyət qaydaları toplusu rolunu oynaya bilməz. Birinci, minimal standartlar müvafiq humanitar yardım göstərilməsinin bütün mümkün formalarına toxunmur. İkinci, bütün standartlara riayət olunmasının çətin və ya qeyri-mümkün ola biləcəyi vəziyyətlərin yaranması qaçılmazdır. Humanitar yardımın göstərilməsi üçün olduqca çətin şərait yaradan coxsayılı amillər (o cümlədən giriş və ya təhlükəsizliyin olmaması, resurs kasaqlığı, digər təşkilatların iştirakı, həmçinin beynəlxalq hüquqa riayət olunmaması) mövcuddur.


Məsələn, humanitar təşkilatlar aşkar edə bilərlər ki, sərəncamlarında zərər çəkmiş əhalinin ehtiyaclarının ödənməsi üçün kifayət qədər resurs yoxdur; belə olan halda ehtiyacların təmin olunması və yardım göstərilməsi üzrə başlıca vəzifələrin müəyyən olunması, həmçinin adekvat yardımın göstərilməsinə mane olan əngəlləri aradan qaldırmaq üçün və müdafiə təklif etmək üçün dəstekləyici tədbirlər tələb olunacaq. Yerli əhalinin təbii fəlakətlərdən zərərçəkmə dərəcəsinin çox yüksək olduğu və ya yoxsulluğun geniş yayıldığı, yaxud da uzun çəkən münaqişənin mövcud olduğu hallarda minimal standartlar mövcud həyat şəraiti üçün həddindən artıq yüksək ola bilər. Bu fakt narazılıq

Humanitar xartiya və minimal standartlar

və qıcıqlanmaya səbəb ola biləcəyindən yerli şəraitin nəzərə almaq, yardım göstərilməsi proqramlarını isə zərər çəkmiş və həmhüdud əhalinin bərabərliyini nəzərə almaqla planlaşdırmaq lazımdır.

Aydındır ki, bir çox hallarda bütün standart və göstəricilər gözlənilməyəcək; buna baxmayaraq, bu məlumat kitabçasının istifadəçiləri imkan daxilində onlara riayət etməyə çalışmalıdır. Məsələn, humanitar yardım göstərilməsinin ilkin fazasında bütün zərərçəkənlər üçün minimal əlverişli şəraitin yaradılması əhalinin yalnız bir hissəsi üçün minimal standartlara riayət olunmasından daha vacib ola bilər. Bu məlumat kitabçası bütün məsələləri nəzərdən keçirə və ya bütün problemləri həll edə bilməz. Lakin o, çıxış nöqtəsi ola bilər, çünki çoxillik təcrübə və praktik fəaliyyətə əsaslanan standart və göstəricilərə istinad edir. Məlumat kitabçasında təklif olunan təlimatlara praktik göstərişlər daxildir. Humanitar xartiya isə humanitar iş prinsiplərinin yayılması üzrə fəaliyyəti hüquqi cəhətdən əsaslandırır.

Humanitar xartiya və minimal standartlar humanitar yardım göstərilməsinin bütün problemlərini həll edə bilmədiyi kimi, insan əziyyətlərinin də qarşısını ala bilməz. Buna baxmayaraq, onlar humanitar təşkilatlara göstərilən yardımın effektivlik və keyfiyyətinin artırılması və deməli, fövqəladə vəziyyətlərdən zərər çəkmiş insanların həyatının yaxşılığına doğru əhəmiyyətli dərəcədə dəyişdirilməsi üçün alət verir.



Humanitar xartiya

Bu Xartiyaya və minimal standartlara riayət etmək öhdəliyi götürmiş humanitar təşkilatlar təbii fəlakətlər və ya silahlı münaqışlardan zərər çəkmiş insanlara yardım göstərilməsinin müəyyən səviyyəsinə nail olmaq və əsas humanitar prinsiplərə riayət olunması uğrunda mübarizə aparmağa can atmalıdır.

Humanitar xartiya təşkilatların bu prinsip və minimal standartlara riayət etmək öhdəliyini ifadə edir. Bu hallar humanitar təşkilatların öz etik prinsiplərinə sadıqlıyınə əsaslanır və beynəlxalq hüquqda təmsil olunmuş hüquq və vəzifələri əks etdirir ki, dövlətlər və digər tərəflər də öz fəaliyyətlərini bu hüquqla uyğunlaşdırmağı öhdələrinə götürürlər. Xartiya fəlakət və ya münaqişələrdən zərər çəkmiş insanların həyat və ləyaqətinin qorunub saxlanması ən əsas şərtlərini nəzərdən keçirir. Aşağıda verilən minimal standartlar bu şərtlərin insanların su təchizatı, sanitər təminat, qidalanma, yaşayış yeri və tibbi xidmət sahəsindəki ehtiyacları ilə bağlı kəmiyyət təfsirini verməlidir. Ümumilikdə, Humanitar xartiya və minimal standartlar humanitar fəaliyyət sahəsində hesabat vermənin təkmilləşdirilməsi sisteminin bir hissəsidir.

1. Prinsiplər

Biz humanitar fəaliyyətin mütləq zərurəti və onun birinci dərəcəli əhəmiyyətinə əminliyimizi təsdiq edirik. Bununla münaqişə və ya fəlakətin nəticəsi olan insan əziyyətlərinin qarşısının alınması və ya yüngülləşdirilməsi üçün mümkün olan hər bir şeyin edilməsi zərurəti və onlardan zərər çəkmiş mülki əhalinin müdafiə və yardım hüququna malik olmasına inamımız nəzərdə tutulur. Beynəlxalq humanitar hüquqda əks olunmuş və insanpərvərlik prinsipinə əsaslanan bu qənaətlərdən çıxış edərək, biz humanitar təşkilatlar kimi öz xidmətlərimizi təklif edirik. Biz insanpərvərlik və qərəzsizlik prinsiplərinə, həmçinin *Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatı və qeyri-hə-*

*kumət təşkilatlarının təbii fəlakət və qəza halında yardım əməliyyat-
larının göstərilməsi zamanı Davranış kodeksində (1994) ifadə olunmuş
digər prinsiplərə müvafiq olaraq hərəkət etməyi öz öhdəmizə götürü-
rük. Kodeksin tam mətni 323-cü səhifədə verilir.*

Humanitar xartiya aşağıdakı prinsiplərin mühüm əhəmiyyətini təsdiqləyir:

Xartiya

1.1. Layiqli həyat hüququ

Bu hüquq yaşamaq, məqbul həyat səviyyəsi və qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan münasibət və cəza növlərindən müdafiə hüququna dair hüquqi sənədlərdə əks olunub. Biz hesab edirik ki, insanın yaşamaq hüququ insan həyatı təhlükə qarşısında qaldığı zaman onun qorunub saxlanması yönəldilmiş tədbirlərin görülməsi hüququndan ayrılmazdır və digər insanların üzərinə belə tədbirləri görmək öhdəliyi qoyur. Bu, insan həyatının xilasına yönəlmış yardımın göstərilməsinə əngəl törətməmək vəzifəsini nəzərdə tutur. Bundan başqa, beynəlxalq humanitar hüquq münəaqişə vəziyyətində mülki əhaliyə yardım göstərilməsinin zəruriliyi haqqında müddəani nəzərdə tutaraq, dövlətlərin və digər tərəflərin üzərinə yaşamaq üçün ən zəruri ləvazimatın çatışmazlığından əziyyət çəkən əhaliyə humanitar və qərəzsiz yardımın göstərilməsinə əngəl törətməmək öhdəliyini qoyur¹.

1.2. Döyüşənlər və döyüşməyənlərin fərqləndirilməsi

Bu fərqləndirmə 1949-cu il Cenevrə Konvensiyası və Konvensiyaya 1977-ci il tarixli Əlavə protokolların əsasını təşkil edir. Bu əsas prinsip tez-tez pozulur ki, bu da özünü XX yüzilliyin ikinci yarısında mülki əhali arasında qurbanların sayının kəskin artımında göstərir. Daxili münəaqişələrin müzakirəsi zamanı tez-tez «vətəndaş mührəbəsi» termininin işlədilməsinə baxmayaraq, biz hərbi əməliyyatlarda fəal iştirak edənləri münəaqişədə birbaşa iştirak etməyən mülki və digər şəxslərdən (xəstələr, yaralılar və əsirlər daxil olmaqla) fərqləndirməyin vacibliyini unutmamalıyıq. Döyüşməyənlər beynəlxalq humanitar hüququn mühafizəsi altındadırlar və hücum zamanı toxunulmazlıq hüququna malikdirlər².

1.3. Sürgün edilməmə prinsipi

Bu prinsip qaçqınları irqi, dini və ya milli mənsubiyyəti, müəyyən sosial qrupa məxsusluğu və ya siyasi məsləyi üzündən həyat və ya azadlıqlarının təhlükə altında qala biləcəyi ölkəyə, yaxud da onlara qarşı işgəncələrin tətbiq oluna biləcəyi ehtimal olunan ciddi səbəblərin olduğu ölkəyə göndərməyi (qaytarmağı) qadağan edir³.

2. Rol və vəzifələr

2.1. Biz başa düşürük ki, silahlı münaqişə və ya təbii fəlakətdən zərər çəkmiş insanların əsas ehtiyacları, ilk növbədə onların şəxsi səyləri hesabına təmin olunur və etiraf edirik ki, sağ qalmaq üçün bütün şəxsi vasitələrini sərf etmiş əhaliyə yardım göstərilməsi vəzifəsi, əsasən dövlətin üzərinə düşür.

2.2. Beynəlxalq hüquq zərərçəkmişlərin müdafiə və yardım hüququnu təsdiq edir. O, dövlətlər və ya döyüşən tərəflərin bu yardımı göstərmək və ya onun göstərilməsinə mane olmamaq, həmcinin əsas insan hüquqlarını pozan rəftara yol verməmək və bundan çəkinmək hüquqi öhdəliyini ifadə edir. Bu hüquq və vəzifələr insan hüquqları üzrə beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq və qaçqınlara dair hüququn müddəalarında əks olunub (bax, aşağıda sadalanan mənbələr).

2.3. Biz, humanitar təşkilatlar, bu başlıca rol və vəzifələrlə bağlı öz funksiyamızı müəyyən etməliyik. Humanitar yardımın göstərilməsində bizim rolumuzu üzərinə bu rolun yerinə yetirilməsi üzrə prioritet vəzifənin düşdürüү şəxs və ya təşkilatların heç də həmişə onu yerinə yetirə bilməməsi və ya yerinə yetirmək istəməməsi faktı əks etdirir. Bəzi hallarda bu, yardım göstərmək imkanının olub-olmaması məsələsidir. Digər hallarda səbəb düşünülmüş şəkildə başlıca hüquqi və etik öhdəliklərə riayət etmək arzusunun olmamasından ibarət olur ki, bu da bir çox insanları qaçılması mümkün olan iztirablara gətirib çıxarır.

2.4. Döyüşən tərəflərin humanitar müdaxilə prinsiplərinə dəfələrlə riayət etməməsi göstərib ki, münaqişə şəraitində yardım göstərmək cəhdləri mülki əhalinin hücumdan daha az müdafiə olunmasına gətirib çıxara bilir və ya döyüşən tərəflərdən biri və ya bir neçəsinə bilməyə-

rəkdən üstünlük verilir. Biz müdaxiləmizin istənilən bu cür mənfi nəticələrinin minimuma endirilməsi üçün yuxarıda verilmiş hallarla uzlaşlığı dərəcədə əlimizdən gələni etmək fikrindəyik. Döyüşən tərəflər bu cür müdaxilənin humanitar təbiətinə hörmətlə yanaşmalıdır.

2.5. Yuxarıda şərh edilmiş prinsiplərlə bağlı və daha geniş kontekstdə biz beynəlxalq hüquqa müvafiq olaraq müdafiənin təqdim olunması və yardım göstərilməsi sahəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin və BMT-nin qaćqınlarla iş üzrə Ali komissarının mandatlarını tanırıv və dəstəkləyirik.

Xartiya

3. Minimal standartlar

Aşağıdakı minimal standartların əsasında humanitar təşkilatlar tərəfindən humanitar yardım verilməsi sahəsində toplanmış təcrübə durur. Bu standartların bir çoxunun bizim iradəmizin əksinə olaraq bir sıra amillərdən asılı olmasına baxmayaraq, biz öz üzərimizə daima onların yerinə yetirilməsinə çalışmaq öhdəliyi götürür və bu barədə hesabat verməyə hazırıq. Biz humanitar proqramların digər iştirakçılarını, o cümlədən dövlətlərin özlərini bu standartları fəaliyyət norması kimi qəbul etməyə çağırırıq.

1-5-ci fəsillərdə şərh olunmuş standartların yerinə yetirilməsi qərarı bizim üzərimizə zərər çekmiş əhalinin heç olmasa fundamental layiqli həyat hüququnun təmin olunması üçün zəruri olan minimal tələbat dəstinin (su təchizatı, sanitər təminat, ərzaq, qida, yaşayış yeri, tibbi xidmət) yerinə yetirilməsi üçün əlimizdən gələn hər bir şeyi etmək öhdəliyi qoyur. Bu məqsədlə biz hökumət və digər tərəflərin öz öhdəliklərini insan hüquqları üzrə beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq və qaćqınlara dair hüquqa müvafiq olaraq yerinə yetirilməsi uğrunda mübarizəni davam etdirəcəyik.

Biz götürülmüş öhdəliyin yerinə yetirilməsi üzrə hesabat verməyə hazırıq və bizim təşkilatlar, konsorsium və federasiyalarımızda hesabat sistemlərini işləyib hazırlayacaq və tətbiq edəcəyik. Biz dərk edirik ki, ilk növbədə kömək etməyə çalışdığımız şəxslər qarşısında hesabat verməliyik.

Qeydlər

1. 1948-ci il Ümumi insan hüquqları bəyannaməsinin 3 və 5-ci maddələri; 1966-ci il Beynəlxalq mülki və siyasi hüquqlar paktının 6 və 7-ci maddələri; 1949-cu il dörd Cenevrə konvensiyası üçün ümumi olan 3-cü maddə; dördüncü Cenevrə konvensiyasının 23, 55 və 59-cu maddələri; 1977-ci il I Əlavə protokolun 69-cu maddədən 71-ci maddəsinədək; 1977-ci il II Əlavə protokolun 18-ci maddəsi və bu məsələyə aidiyyəti olan beynəlxalq humanitar hüququn digər müddəaları; İşgəncələr və digər qəddar və qeyri-insani və ya ləyaqəti alçaldan münasibət və cəza növlərinə qarşı konvensiya, 1984-cü il; 1966-ci il İqtisadi, sosial və mədəni hüquqlara dair beynəlxalq paktın 10, 11 və 12-ci maddələri; 1989-cu il Uşaq hüquqları haqqında konvensiyanın 6, 37 və 24-cü maddələri və beynəlxalq hüququn digər müddəaları.
2. Döyüşənlər və döyüşməyənlər arasında fərqli qoyulması beynəlxalq humanitar hüququn başlıca prinsipidir. Bax, xüsusilə olaraq, 1949-cu il dörd Cenevrə konvensiyası üçün ümumi olan 3-cü maddə və 1977-ci il tarixli I Əlavə protokolun 48-ci maddəsi. Bax, həmçinin Uşaq hüquqları haqqında Konvensiyanın 38-ci maddəsi.
3. 1951-ci il Qaçqınların statusu haqqında konvensiyanın 33-cü maddəsi; İşgəncələr və digər qəddar və qeyri-insani və ya ləyaqəti alçaldan münasibət və cəza növlərinə qarşı konvensiyanın 3-cü maddəsi, 1984-cü il; 1989-cu il Uşaq hüquqları haqqında konvensiyanın 22-ci maddəsi.

Mənbələr

Bu Xartiya aşağıdakı sənədlərə əsaslanır:

Ümumi insan hüquqları bəyannaməsi, 1948-ci il.

Beynəlxalq mülki və siyasi hüquqlar paktı, 1966-ci il.

İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq pakt, 1966-ci il.

Bütün irqi ayrı-seçkilik formalarının ləğvi haqqında beynəlxalq konvensiya, 1969-cu il.

Dörd Cenevrə konvensiyası, 1949-cu il və onlara iki Əlavə protokol, 1977-ci il.

Qaçqınların statusu haqqında konvensiya, 1951-ci il və Qaçqınların statusu haqqında protokol, 1967-ci il.

İşgəncələr və digər qəddar və qeyri-insani və ya ləyaqəti alçaldan münasibət və cəza növlərinə qarşı konvensiya, 1984-cü il.

Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəza haqqında konvensiya, 1948-ci il.

Uşaq hüquqları haqqında konvensiya, 1989-cu il.

Qadınlara münasibətdə bütün ayrı-seçkilik formalarının ləğvi haqqında konvensiya, 1979-cu il.

Vətəndaşlığı olmayan şəxslərin statusu haqqında konvensiya, 1960-ci il.

Əhalinin daxili yerdəyişməsinin başlıca prinsipləri, 1998-ci il.

Xartiya

Humanitar xartiya və minimal standartlar

Qeydlər üçün



Fəsil üzrə əsas istiqamətlər

Bu fəsil bütün texniki sektorlar üçün ümumi olan texnoloji proseslər və insan münasibətlərinin aşağıdakı səkkiz standartını ətraflı şəkildə nəzərdən keçirir: 1) iştirak; 2) ilkin qiymətləndirmə; 3) yardım göstərilməsi; 4) məqsədlərin müəyyən olunması; 5) monitorinq; 6) qiymətləndirmə; 7) humanitar təşkilatların işçi heyətinin professional keyfiyyət və vəzifələri; 8) nəzarət, idarəetmə və işçi heyətə yardım.

Hər bir bölmə aşağıdakıları birləşdirir:

- Əldə edilməli olan, keyfiyyət mahiyyətli minimal standartlar.
- Standartlara nail olunması dərəcəsini aşkara çıxaran əsas göstəricilər. Onlar istər həyata keçirilən proqramların təsiri və ya effektivliyini, istərsə də prosesin özünü və ya istifadə olunmuş metodları qiymətləndirməyə və rəy bildirməyə imkan verir. Göstəricilər istər keyfiyyət, istərsə də kəmiyyət göstəriciləri ola bilər.
- Standart və göstəricilərin nə vaxt və hansı vəziyyətlərdə tətbiq olunmasına dair göstərişləri ehtiva edən təlimatlar; əməli çətinliklərin aradan qaldırılması üzrə göstərişlər, həmçinin ən mühüm məsələlər üzrə tövsiyələr. Burada, həmçinin standart və göstəricilərin əsas tətbiq problemləri, dilemma və ziddiyətlər, o cümlədən bu məsələ üzrə müasir bilgilərdəki boşluqlar nəzərdən keçirilə bilər.


Fəslin sonunda bu standartlara dair ümumi və xüsusi texniki məsələlər üzrə informasiya mənbələrini göstərən seçmə bibliografiya verilib.

Mündəricat

Giriş	29
1. İştirak	32
2. İlkin qiymətləndirmə	33
3. Yardım göstərilməsi	38
4. Məqsədlərin müəyyən olunması	41
5. Monitoring	43
6. Qiymətləndirmə	45
7. Humanitar təşkilatların işçi heyətinin professional keyfiyyət və vəzifələri.	46
8. Nəzarət, idarəetmə və işçi heyətinə yardım	47
Əlavə 1. Bibliografiya	50

Ümumi
standartlar

Humanitar xartiya və minimal standartlar



Giriş

Bu ümumi standartlar məlumat kitabçasının hər bir fəslinə aiddir və bütün fəsillərin ayrılmaz hissəsidir. Bu fəsildə nəzərdən keçirilən ümumi standartlara riayət olunması humanitar təşkilatlara texniki fəsil-lərdə verilən standartları gerçəkləşdirməyə kömək edəcək.

Beynəlxalq hüquqi sənədlərlə əlaqə

Hər bir insanın layiqli həyata və onun insan hüquqlarına hörmət olunmasına hüquq var. Humanitar təşkilatlar insan hüquqları, humanitar hüquqlar və qacqınların hüquqları üzrə beynəlxalq sənədlərdə əks olunduğu kimi, iştirak, ayrı-seçkiliyin olmaması və informasiya almaq hüquq da daxil olmaqla insan hüquqları ilə bir araya gələ biləcək şəkildə yardım göstərilməsinə görə məsuliyyət daşıyırlar. Humanitar xartiya və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatının və qeyri-hökumət təşkilatlarının təbii fəlakətlər və qəzalar zamanı yardım əməliyyatlarının həyata keçirilməsi zamanı davranış Kodeksinə müvafiq olaraq, humanitar təşkilatlar yardım göstərməli olduqları insanlar qarşısında hesabat verməlidirlər. Ümumi standartlar müdafiənin təmin olunması və yardım göstərilməsi zamanı təşkilatların və konkret əməkdaşların vəzifələrini ümumi şəkildə müəyyənləşdirirlər.

Ümumi
standartlar

Bütün sektorlar üçün ümumi olan standartların əhəmiyyəti

Zərər çəkmiş əhalinin ehtiyaclarının təmin olunmasına yönəldilmiş proqramlar cari vəziyyətin dəqiq başa düşülməsinə əsaslanmalıdır. İlkinqiymətləndirmə fəlakətin təbiətinin və onun bütün əhali üçün nəticələrinin tədqiq olunmasını nəzərdə tutur. Zərər çəkmiş əhalinin imkanlarını və yerli resursların mövcudluğunu müəyyən etmək və eyni zamanda, əhalinin ehtiyac və zəiflik dərəcəsinin, həmçinin əsas xidmətlər sahəsində çatışmazlıqların qiymətləndirilməsini təşkil etmək

lazımdır. Sektorlardan heç birini digərindən təcrid olunmuş şəkildə və ya iqtisadiyyat, dini və ya ənənəvi etiqadlar, ictimai təcrübə, siyasi amillər, təhlükəsizlik mülahizələri, hadisələrin nəticələri ilə mübarizə mexanizmləri və ya gözlənilən inkişafı ilə əlaqələndirmədən nəzərdən keçirmək olmaz. Fəlakətin səbəb və nəticələrinin təhlili olduqca vacibdir. Problemi düzgün müəyyən etmədən və onun haqqında aydın təsəvvürə malik olmadan əhəmiyyətli yardım göstərilməsi praktik olaraq qeyri-mümkün olacaq. Yardım göstərilməsi humanitar təşkilatın imkanları, onun ekspert potensialı sahəsi, bündə məhdudiyyətləri, region və ya vəziyyətlə tanışlığı və təşkilatın işçi heyəti üçün riskin olması da daxil olmaqla, bir neçə amildən asılıdır. Bu fəsildə verilmiş yardım standartlarında kimin, nə vaxt və nə ilə məşğul olacağı göstərilməlidir. Müvafiq yardım haqqında qərar qəbul edilən kimi humanitar təşkilatlara heç bir ayrı-seçkilik olmadan və ehtiyaclara tam müvafiq, qərəzsiz yardım göstərməyə imkan verəcək məqsədlərin müəyyən olunması mexanizmlərini işləyib hazırlamaq lazımdır. Yardım göstərilməsinin ilkin mərhələsində yardım göstərilmə prosesinin verilmiş məqsədlərlə daima müqayisə olunması, həmçinin yardım göstərilməsi programının konkret şərtlərə müvafiqliyini təmin etmək üçün monitoring sistemini yaradılmalıdır. Yardım göstərilməsi zamanı və ya bu iş sona çatdıqdan sonra həyata keçirilmiş qiymətləndirmə programının ümumi səmərəliliyini göstərəcək və gələcəkdə bu cür programların təkmilləşdirilməsinə yardım edə biləcək nəticələri təqdim edəcək. Humanitar yardımın keyfiyyəti çətin, bəzən isə təhlükəli şəraitdə işləyən işçi heyətinin və könüllü yardımçıların bilik, vərdiş, qabiliyyət və əqidəsində möhkəm olmasından asılı olacaq. Yardım programlarının həyata keçirilməsi zamanı əsas elementlər savadlı idarəetmə və nəzarətdir. Məhz bu elementlər potensialın artırılması ilə birlikdə minimal humanitar yardım standartlarının təmin olunmasına yardım edə bilər. Bundan başqa, yardım göstərilməsi üçün kollektivin təşkili zamanı insan ehtiyatlarının müxtəlifliyinə diqqət yetirmək və cinsi fərq amilini və ümumi əhəmiyyətə malik digər amilləri nəzərə almaq lazımdır. Yardım göstərilməsi programlarının müvafiqlik və yüksək keyfiyyətini təmin etmək üçün təbii fəlakətlərdən zərər çəkmiş, aşağıda sadalanan zəif əhali qrupları da daxil olmaqla əhaliyə yardım göstərilməsinin təhlili, işlənib hazırlanması, həyata keçirilməsi və monitoringində maksimum mümkün iştirakı zəruridir. Problemin mahiyyətinin ümumi dərk olunması və humanitar təşkilatların nizamlı işinin təmin olunmasının əsasında sistemli təcrübə və informasiya mübadiləsi durur.

Digər fəsillərlə əlaqəsi

Hər hansı digər texniki fəslə müraciət etməzdən öncə bu fəsli oxumaq çox vacibdir.

Zərər çəkmiş əhalinin zəifliyi və imkanları

Fəlakətlər zamanı əsas risk qrupları qadınlar, uşaqlar, yaşlı insanlar, əllillər və İÇV/QIÇS-ə yoluxmuşlardır. Bəzi hallarda insanlar öz etnik mənşəyi, dini etiqadı, siyasi məsləki və ya yerdəyişmələr səbəbindən risk qrupuna düşə bilərlər. Bu heç də tam siyahı deyil, lakin ən çox rast gəlinən risk qruplarını əhatə edir. İnsanların təbii fəlakət şəraitində çətinliklərin öhdəsindən gəlmək və sağ qalmaq qabiliyyətinə təsir edən müxtəlif növ təhlükələr mövcuddur və hər bir konkret halda əhalinin riskə daha çox məruz qalan qruplarını müəyyən etmək lazımdır.

Bu məlumat kitabçasında «zəif qruplar» termini adı çəkilmiş qrupları özündə cəmləşdirir. Əhalinin hər hansı bir kateqoriyası risk qrupunu təşkil edirsə, digər qrupların da zəif olacağı tam mümkündür. Deməli, zəif qrupların adı çəkildikdə istifadəçilərə bu məlumat kitabçasında nəzərdən keçirilən digər əhali qrupları haqqında da düşünmək israrla tövsiyə olunur. Bütün zəif qrupların hər hansı bir ayrı-seçkilik olmadan, konkret ehtiyaclara müvafiq olaraq müdafiə və yardımmasına xüsusi diqqət yetirilməlidir. Lakin yadda saxlamaq lazımdır ki, zərər çəkmiş əhalinin təbii fəlakət və ya qəzanın öhdəsindən gəlmək üçün özünün şəxsi təcrübəsi, vərdişləri və imkanları var və bunlar qazanılmaqdadır, odur ki, bu təcrübənin, vərdiş və imkanların mövcudluğunu qəbul etmək və müvafiq yardım göstərmək lazımdır.

Ümumi
standartlar

Minimal standartlar

Birinci ümumi standart: iştirak

Təbii fəlakətlərdən zərər çəkmiş əhalini yardım göstərilməsi proqramlarının təhlili, planlaşdırılması, həyata keçirilməsi, monitoringi və qiymətləndirilməsində fəal iştirak edir.

Əsas göstəricilər (təlimatla birlikdə oxumalı)

- Təbii fəlakətlərdən zərər çəkmiş rayonlardan olan bütün yaşda qadın və kişilər, həmçinin zəif qruplar da daxil olmaqla yerli əhalinin daha geniş təbəqələri yardım programı haqqında informasiya alır, onlara yardım göstərilməsi üzrə bütün əməliyyat ərzində yardım göstərən təşkilata öz fikrini bildirmək imkanı verilir (bax, təlimat 1).
- Yardım göstərilməsi programının sənədləşdirilmiş məqsəd və planları zərər çəkmiş əhalinin, xüsusilə də zəif qrupların ehtiyacları, qayğı və dəyərlərini eks etdirməli və bu qrupların müdafiə olunmasına yardım etməlidir (bax, təlimat 1-2).
- Yardım göstərilməsi planlarının tərtib olunması zamanı yerli təcrübə, bilik və resurslardan maksimum istifadə etmək lazımdır (bax, təlimat 3-4).

Təlimatlar

1. **Bütün qrupların təmsil olunması:** zərər çəkmiş əhalinin bütün yardım göstərilməsi tsikli ərzində qərarların qəbul olunması prosesində iştirakı: təhlil, planlaşdırma, həyata keçirilmə, monitoring və qiymətləndirmə yardım göstərilməsi programlarını ədalətli və effektli olmasına kömək edir. Zəif qruplar və marginallaşdırılmış əhali qrupları da daxil olmaqla insanların yardım göstərilməsi programında balanslaşdırılmış təmsil olunmasını təmin etmək üçün xüsusi səylər göstərilməlidir. Təmsil olunmanın məqsədi: yardım göstərilməsi programları bütün zərər çəkmiş əhalinin sıx əməkdaşlığına, həmçinin ayrı-ayrı şəxslərin hüquqlarını pozmayacağı şərti ilə yerli adət-ənənəyə hörmətlə yanaşmaya əsaslanmalıdır.

Bütün sektorlar üçün ümumi olan minimal standartlar

Yardım gösterilməsi proqramları ayrı-ayrı şəxslər, ev təsərrüfatları və icmaların qarşılıqlı asılılığını əks etdirərək, hamisının müdafiəsi-ni təmin etməlidir.

- 2. İnformasiyanın yayılması və şəffaflıq:** problemin daha yaxşı ba-şa düşülməsinə nail olunması və əlaqələndirilmiş yardımın göstərilməsi üçün başlıca amil bütün proses iştirakçıları arasında infor-masiya və bilik mübadiləsidir. İlkin təhlillərin nəticələri ciddi-cəhdə yardım göstərilməsi proqramlarında iştirak edən bütün təşkilatlar və ayrı-ayrı şəxslərin diqqətinə çatdırılmalıdır. İnsanların yardım proqramlarının həyata keçirilməsi ilə bağlı, məsələn, kütłəvi görüş-lərdə və ya yerli təşkilatlar vasitəsilə öz fikirlərini çatdira bilməsi üçün mexanizmlər yaradılmalıdır. Ola bilsin ki, evdən çıxmayan ayrı-ayrı şəxsləri və ya əhilləri də əhatə etmək üçün ayrıca proq-ramlar tələb olunsun.
- 3. Yerli imkanlar və resurslar:** yardım proqramında iştirak böhran zamanı yerli əhalidə ləyaqət və ümid hissini gücləndirməlidir; in-sanların yardım proqramlarında iştirak etməsi üçün onları müxtəlif üsullarla həvəsləndirmək lazımdır. Proqramlar yerli imkanların və ehtiyatların uçotu ilə və əhalinin fəlakətlərin aradan qaldırılması üzrə şəxsi planlarını nəzərdən qaçırımdan tərtib olunmalıdır.
- 4. Uzunmüddətli dayanıqlıq:** təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması gedişində yerli imkanlar və ehtiyatlarının möhkəmlən-dirilməsi uzunmüddətli təcrübə hesabına gerçəkləşir. Fəlakətin nəticələri şəraitində yardım proqramı xarici yardım proqramı sona çatdıqdan sonra mövcud xidmətlər və yerli institutların uzunmü-dətli dayanıqlığını təmin etmək üçün onlara yardım göstərilməsi və ya strukturlarının tamamlanmasını nəzərdə tutmalıdır. Yerli və milli dövlət təşkilatları əsas öz əhalisinə görə məsuliyyət daşıyır və ya yardım proqramlarının uzunmüddətli planlaşdırılması zamanı mümkün olan hər bir halda kömək üçün onlara müraciət etmək lazımdır.

İkinci ümumi standart: İlkin qiymətləndirmə

Qiymətləndirmələr fövqəladə vəziyyətin mahiyyətinin dərk olunmasımı, həyat, ləyaqət, sağlamlıq və həyat təminatı mexanizmləri üçün təhlükənin dəqiq təhlilini verir, xarici yardımın lazım olub olmadığı və əgər lazımdırsa, hansı cür yardımın göstərilməli olması haqqında müvafiq hakimiyyət qüvvələri ilə birlikdə qərarların qəbul edilməsinə yardım edir.

Ümumi
standartlar

Əsas göstəricilər (təlimatla birlikdə oxumalı)

- İnformasiya standart metodların köməyi ilə toplanır və qərarların qəbul edilməsi prosesini şəffaf etmək üçün yayılır (bax, təlimat 1-6).
- İlkin qiymətləndirmə bütün texniki sektorlarla bağlı həyata keçirilir: su təchizatı və sanitar təminatı, qida, ərzəq, müvəqqəti yaşayış yeri, tibbi xidmət, həmçinin fiziki, sosial, iqtisadi, siyasi vəziyyət və təhlükəsizlik məsələləri (bax, təlimat 7).
- Qiymətləndirmə prosesində yerli və mərkəzi hakimiyyət, həmçinin digər subyekt və təşkilatlar tərəfindən göstərilən yardım nəzərə alınır (bax, təlimat 7).
- Təbii fəlakətlərin aradan qaldırılması üzrə istər zərərçəkənlər, istərsə də həmhüdud əhali qruplarına aid yerli resurslar və planlar müəyyən olunur (bax, təlimat 8).
- Bütün belə hallarda informasiya cinsi əlamət və yaş kateqoriyaları üzrə təsnifləndirilir (bax, təlimat 9).
- Qiymətləndirmə beynəlxalq hüquqa müvafiq olaraq fəlakətlərdən zərər çəkənlərin hüquqlarını nəzərə alır.
- Qiymətləndirmə zamanı hakimiyyət qüvvələrinin nəzarət etdiyi ərazi də əhalinin müdafiəsi və yardımın təmin olunması üzrə məsuliyyəti nəzərə alınır; bundan başqa, fəlakət rayonlarında zərər çəkmiş əhaliyə tətbiq olunan milli qanunvericilik, standart və qaydaların beynəlxalq hüquqa müvafiq olan hissəsi nəzərə alınır.
- Qiymətləndirməyə ətraf mühitin təhlili, o cümlədən zərər çəkmiş əhalinin və humanitar təşkilatların işçi heyətinin şəxsi təhlükəsizliyi və mühafizəsinə təsir edən amillər daxildir (bax, təlimat 10).
- Əhalinin sayının hesablanması yenidən yoxlanılır və maksimum mümkün sayıda mənbələrin köməyi ilə təsdiq olunur, hesablanması üçün istifadə olunmuş ilkin məlumatlar isə bütün iştirakçıların diqqətinə çatdırılır.
- Qiymətləndirmənin nəticələri yardım göstərilməsinin bütün aspektləri ilə məşğul olan əməkdaşlar, mərkəzi və yerli hakimiyyət orqanları və zərər çəkmiş əhalinin nümayəndələrinin diqqətinə çatdırılır.

Bütün sektorlar üçün ümumi olan minimal standartlar

Xarici yardımın zəruriliyi və fövqəladə vəziyyətdən çıxmaq planları və ya keçid dövrü ilə bağlı zəruri tədbirlər haqqında tövsiyələr təklif olunur (bax, təlimat 11).

- Ayrı-ayrı sektorlar üçün təqribi normativlər hər bir texniki fəslin sonundakı əlavələrdə verilir.

Təlimatlar

1. İlkin qiymətləndirmə zəruri olduqda istənilən təcili yardımın göstərilməsi üçün əsasdır; bundan başqa, o daha ətraflı müayinənin aparılmalı olduğu sahələri müəyyən edir. Özü özlüyündə ilkin qiymətləndirmə son dəyərləndirmə deyil. Ona monitorinqin tərkib hissəsinin fasılısız şəkildə yenidən nəzərdən keçirilməsi və yenilənməsi prosesində ilk addım kimi baxılmalıdır, xüsusilə də sürətlə dəyişən vəziyyətlərdə və ya hadisələrin kritik inkişaf etdiyi, məsələn, çox sayıda insanın yerdəyişməsi zamanı və ya epidemik xəstəliklərin yayıldığı halda. Çox zaman bütün əhali qruplarını və ya yardım göstərməklə məşğül olan əməkdaşların hamısını vaxtında xəbərdar etmək və ya onların fikrini öyrənmək imkanı olmur. Belə hallarda əhalinin hansı qrupları ilə kontaktın olmadığı haqqında dəqiq məlumat vermək və mümkün olan kimi bütün bu qrupların əhatə olunması üçün tədbirlər görmək tövsiyə olunur.

2. Yoxlama anketləri bütün əsas sahələrin təhlillə əhatə olunmasına əminlik üçün faydalı vasitədir. Yoxlama anketlərinin nümunələri məlumat kitabçasının hər bir texniki fəslinə əlavələrdə verilir. Əlavə informasiya 1 sayılı əlavədə əks olunub; bibliografiya 50-54-cü səhifələrdə verilib.

3. Vaxtında həyata keçirilmə: ilkin qiymətləndirmənin təbii fəlakət və ya qəzadan sonra mümkün qədər tez aparılması çox vacibdir. Zəruri olduqda dərhal təxirəsalınmaz ehtiyacların təmin olunmasına başlamaq lazımdır. Hesabatın hazırlanmasına, adətən bir neçə gün vaxt ayrıılır və o, elə tərtib olunmalıdır ki, təxirəsalınmaz vəzifələrin aydın mənzərəsini, elecə də yardım göstərilməsi tədbirlərini təhlil edən və planlaşdırınanlar üçün informasiya versin. Növbəti mərhələlərdə yardımçıları boşluqları müəyyən etmək və əsas informasiyanı vermək üçün daha dərin qiymətləndirmə lazımlı olacaq.

Ümumi
standartlar

- 4. Qiymətləndirmənin aparılmasında iştirak edən şəxslər:** qrupun yığılması zamanı cinsi mənsubiyət nəzərə alınır və onun tərkibinə istər hərtərəfli təhsilli mütəxəssislər, istərsə də konkret ixtisaslı müvafiq texniki mütəxəssislər daxil edilir. Bu əməkdaşlar əhalini loyal formada fəal şəkildə cəlb etməlidirlər. Əməkdaşların seçilməsi zamanı həllədici amil yerli şəraitlə tanışlıq, bu ölkə və ya regionda təbii fəlakətlərin aradan qaldırılması üzrə iş təcrübəsinin olmasına.
- 5. İnformasiya toplanması:** qrup əməkdaşları qiymətləndirmənin aparılmasının məqsəd və metodlarına və konkret şəraitdə işə başlamazdan əvvəl şəxsi funksiyaları haqqında dəqiq təsəvvürə malik olmalıdır; Bir qayda olaraq, eyni zamanda konkret şəraitə müvafiq kəmiyyət və keyfiyyətb qiyətləndirmə metodları tətbiq olunur. Bəzən ayrı-ayrı şəxslərin və ya əhali qruplarının öz fikrini açıq demək iqtidarından ola bilməyəcəyi vəziyyətlər olur; bu hallarda ehtiyatla davranışması tələb olunan informasiyanın toplanması üçün müvafiq tədbirləri ətraflı götür-qoy etmək lazımdır. Belə informasiyaya maksimum diqqət və məxfiliklə yanaşmaq tələb olunur. Həmin informasiya ancaq informasiya mənbəyinin razılığının alınmasından sonra müvafiq əməkdaşlara və ya təşkilatlara verilə bilər. Münaqişeli vəziyyətlərdə çalışan əməkdaşlar başa düşməlidirlər ki, toplanmış informasiya ehtiyatla davranışma tələb edir, ondan zərər vurmaq üçün istifadə edə bilərlər və bu, humanitar təşkilatın yardım göstərmək qabiliyyətini sarsıda bilər.
- 6. İnformasiya mənbələri:** vəziyyətin qiymətləndirilməsinin nəticələri haqqında hesabat üçün informasiyanı bilavasitə müşahidə və ayrı-ayrı şəxslərlə (məsələn, humanitar təşkilatların əməkdaşları, yerli hakimiyət orqanlarının nümayəndəleri, hər iki cinsdən olan yerli nüfuzlu şəxslər, ağsaqqallar, müəllimlər, tacirlər və s.) müzakirə də daxil olmaqla ilkin mənbələrdən almaq olar; bundan başqa, fövqəladə vəziyyətlərin başlamasından önce verilmiş ikinci dərəcəli mənbələr, məsələn, ədəbiyyat və hesabatlar (dərc olunmuş və olunmamış), müvafiq tarixi materiallar mövcuddur. Fövqəladə vəziyyətlərə ümummilli və regional hazırlıq planları da mühüm informasiya mənbələri ola bilər. Birtərəfli nəticələrin mümkünüyünü minimuma endirmək üçün ikinci dərəcəli informasiyanın bilavasitə müşahidələrlə müqayisəsini aparmaq çox vacibdir. İştirakçıları informasiya toplanması zamanı istifadə olunan metodlar və

Bütün sektorlar üçün ümumi olan minimal standartlar

onların etibarlılıq dərəcəsi haqqında dəqiq məlumatlandırmaq lazımdır. Vəziyyətin qiymətləndirilməsinin nəticələri haqqında hesabat konkret problemləri dəqiq müəyyən etməli və bütün əhali qrupları, xüsusilə də daha zəif qruplar üçün tövsiyələr verməlidir.

7. Sektorların qiymətləndirilməsi: çoxsektorlu qiymətləndirmə fəvqəladə vəziyyətin ilk mərhələlərində heç də həmişə mümkün olmur və bəzən bu, konkret sektorların ehtiyacının təmin olunması üçün yardım göstərilməsini engelləyir. Konkret sektorların hə birində qiymətləndirilmə aparıldıqdan sonra digər sektorlarla əlaqəyə, eləcə də digər iştirakçı və təşkilatlarla məsləhətləşməklə konkret məsələlərə və müdafiə məsələlərinin daha geniş başa düşülməsinə xüsusi diqqət yetirmək lazımdır.

8. Daimi əhali ilə münasibətlər: yerini dəyişmiş əhaliyə yardım və rahatlıq yaradılması, xüsusilə də mövcud resursların kifayət etmədiyi və ya onların yeni gələnlərlə bölüşdürülməsi halları yerli sakinlərin narazılığına səbəb ola bilər. Gərgin vəziyyətin yaranması ehtimalını minimuma endirmək üçün yerli əhali ilə məsləhətləşmək, məqsədə uyğun yerlərdə mövcud infrastrukturun və yerini dəyişmiş şəxslərin şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər görmək lazımdır ki, bu da yerli əhalinin həyat təminatı mexanizmlərinin uzunmüddətli yaxşılaşdırılmasına gətirib çıxarmalıdır.

9. İformasiyanın detallaşdırılması mühüm amildir, çünkü o, nəticələrin dəqiqliyini yoxlamağa və həmin nəticələri zərər çekmiş region üzrə daha əvvəlki məlumatlarla müqayisə etməyə imkan verir. Yaş, cinsi mənsubiyət, zəiflik və s. amillər arasına əlavə olaraq ailənin orta həcmi kateqoriyasını və ev təsərrüfatlarının sayını da daxil etmək vacibdir, çünkü bu daha konkret yardımın planlaşdırılmasına kömək edəcək. Yaş kateqoriyaları və cinsi mənsubiyət üzrə belə detallaşdırmanın aparılması fəvqəladə vəziyyətlərin ilkin mərhələlərində çətinlik yarada bilər. Buna baxmayaraq, fəvqəladə vəziyyətin inkişafının ləp əvvəllindən beş yaşından kiçik uşaqların ölüm və xəstəliyə tutulma hallarını sənədləşdirmək lazımdır, çünkü əhalinin bu kateqoriyası xüsusilə böyük risk qrupudur. Zaman və şərait üzrə imkan düşdükçə yaş, cinsi mənsubiyət və zəiflik kateqoriyaları üzrə daha dəqiq fərqlərin aşkarlanması məqsədi ilə informasiyanın gələcək detallaşdırılmasının həyata keçirilməsi zəruri olacaq.

Ümumi
standartlar

10. Konkret vəziyyət: qiymətləndirmə və sonrakı təhlil infrastruktur, siyaset, təhlükəsizlik, iqtisadiyyat, demoqrafiya və ətraf mühit sahəsində başlıca reallıqlara əsaslanmalıdır. Eyni şəkildə istər yerli, istərsə də yerini dəyişmiş əhalinin həyat tərzi və birləşməş vəziyyətində fövqəladə vəziyyətin başlanmasından əvvəlki dövrlə müqayisədə baş vermiş istənilən dəyişiklikləri nəzərə almaq lazımdır.

11. Bərpa: fövqəladə vəziyyət sona çatıqdan sonra bərpanın təhlili və planlaşdırılması ilkin qiymətləndirmənin bir hissəsidir, çünki xarici yardım yerli əhalinin şəxsi sağqalma mexanizmlərinin dəstəklənməsinə yönəldilmədiyi halda bərpa templərini zəiflədə bilər.

Üçüncü ümumi standart: yardım göstərilməsi

Müvafiq hakimiyyət qüvvələrinin nəzarəti altında olan ərazidə əhalinin müdafiə və yardım ehtiyaclarını ödəyə bilmədiyi və ya ödəmək istəmədiyi vəziyyətlərdə, həmçinin qiymətləndirmə və təhlilin bu ehtiyacların təmin olunmadığını göstərdiyi hallarda humanitar yardım tələb olunur.

Əsas göstəricilər (təlimatla birlikdə oxumalı)

- İnsanların həyatı üçün təhlükənin mövcud olduğu hallarda yardım göstərilməsi proqramlarında prioritət insanların həyatının xilas olunmasına verilir (bax, təlimat 1).
- Proqram və layihələr zərər çəkmiş əhaliyə yardım göstərilməsi və onun müdafiəsinin təmin edilməsi, həmçinin əsas göstəricilərdə əks olunduğu kimi, «Sfera» layihəsinin minimal standartlarına müvafiq olmaları və ya onu üstələmələri üçün onların həyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə tərtib olunur (bax, təlimat 2).
- Təbii fəlakətlərdən zərər çəkənlər və yardım göstərilməsi ilə məşğul olanlar arasında effektiv əməkdaşlıq və informasiya mübadiləsi mövcuddur. Humanitar təşkilatların işinin əsası bütün yardım göstərilməsi proqramı çərçivəsində ekspert potensialı və imkanlarının daha böyük effekt verəcəyi yerlərdə əhalinin ehtiyaclarının təmin olunmasından ibarətdir (bax, təlimat 3).

- Hər hansı ehtiyacın təmin olunması və ya minimal standartların gözlənilməsinin mümkün olmadığı hallarda belə problemlər yardım göstərilməsi proqramlarının bütün iştirakçılarının nəzərinə çatdırılmalıdır (bax, təlimat 4-5).
- Münaqışəli vəziyyətlər yarandığı halda yardım göstərilməsi proqramı münaqışə dinamikasına öz təsirini nəzərə almalıdır (bax, təlimat 6).

Təlimatlar

1. Konkret yardımın göstərilməsi: humanitar yardım elə təşkil olunmalıdır ki, qiyamətləndirilmiş ehtiyaclara cavab versin. Lazımsız əşyaların göndərilməməsi üçün tədbir görülməlidir, çünki bu, ən zəruri yüklerin çatdırılmasına mane ola bilər.

2. Minimal standartların təmin olunması: yardım göstərilməsi proqramları ve layihələr mövcud həyat şəraiti ilə «Sfera» layihəsinin minimal standartları arasındaki boşluqları dolduracaq şəkildə işlənib hazırlanmalıdır. Buna baxmayaraq, yoxsulluq çəkən əhalinin müstəsna ehtiyacları və xroniki tələbatlarını fərqləndirmək çox vacibdir. Bir çox hallarda əhalinin yoxsulluq çəkən qrupunun, rəyon və ya regionun minimal standartlara çatması üçün tələb olunan humanitar ehtiyac və resurslar mövcud olan vasitələri dəfələrlə üstələyir. Heç bir humanitar təşkilat təkbaşına, əhalinin yoxsulluq çəkən qrupunun, onların qonşularının, yerli hakimiyət orqanları, donorlar və digər yerli beynəlxalq təşkilatların aktiv dəstəyi olmadan bu məqsədlərə nail olmaq iqtidarında deyil. Bu vəzifənin həlli üçün fövqəladə vəziyyətlərdə yardım göstərən hər bir kəsin səylərinin əlaqələndirilməsi olduqca zəruridir.

3. İmkanlar və ekspert potensialı: humanitar təşkilat yüksəkixti-sasılı olduğu və yalnız konkret istiqamətlər (və ya konkret əhali qruplarına) üzrə yardım göstərdiyi halda, şəxsi ehtiyatları və təcrübəsindən istifadə etməklə fəaliyyətini maksimum humanitar nəticəyə nail olmağa yönəltməlidir. Amma, hər halda, ekspert potensialı və təcrübəyə baxmayaraq, ümumi humanitar ehtiyacların belə təşkilatın resurslarını dəfələrlə üstələyəcəyi tam ehtimal olunandır. Belə təşkilatın imkanları hər hansı bir konkret halda ehtiyaclardan

Ümumi
standartlar

yüksək olarsa, o bu barədə humanitar ictimaiyyəti məlumatlandırımlı və zəruri olan yerdə və zamanda yardım göstərməlidir.

- 4. İşdəki boşluqlar haqqında məlumatlandırma:** humanitar təşkilatlar yardım göstərilməsi proqramlarında öz uğurlarını və gələcək proqramların maliyyələşdirilməsi üçün cari təşəbbüslerinin müsbət qiymətləndirilməsini nümayiş etdirməyə üstünlük versə də, onlar zərər çekənlərin əsas ehtiyaclarının təmin olunması üçün yardım göstərilməsi üzrə səylərində çatışmazlıqların olmasını təxirə salmadan etiraf etməlidirlər.
- 5. İnförmasiya mübadiləsi:** müvafiq resurs və imkanlara malik təşkilatların dərhal köməyə gələ bilməsi üçün yardıma mühüm ehtiyacları müəyyənləşdirən humanitar təşkilatların bu barədə humanitar ictimaiyyəti operativ şəkildə məlumatlandırması zəruridir. İmkan daxilində təxirəsalınmaz və səmərəli yardımın göstərilməsi məqsədi ilə digər təşkilatların resurslarının səfərbər edilməsi üçün ümumi qəbul olunmuş terminologiya, standart və metodlardan istifadə edilməlidir. Qiymətləndirmə və yerli hakimiyət orqanları ilə humanitar təşkilatlar arasında dövlət səviyyəsində razılışdırılmış müvafiq telimatların tərtib olunması zamanı standart formatların istifadə olunması yardım göstərilməsinə əhəmiyyətli dərəcədə təkan verə bilər.
- 6. Müsbət effekti necə gücləndirməli və mənfi nəticələri necə azaltmalı:** münaqişəli vəziyyətlər və məhdud ehtiyatlar uğrunda mübarizə çox zaman riskli vəziyyətlər, sui-istifadə, yaxud sadəcə, yardımın qeyri-qanuni ələ keçirilməsi və ya onun ədalətsiz bölüşdürülməsinə getirib çıxarır. Yardımın ədalətli bölüşdürülməsini təmin etmək, neqativ nəticələri azaltmaq və ya onlardan qaçmaq üçün münaqişənin mahiyyətini və mənbələrini dərk etmək çox vacibdir. Münaqişəli vəziyyətlərdə yardım göstərilməsi proqramlarını planlaşdırmağa başlamazdan önce iştirakçıların, problemlərin və cari vəziyyətin təhlilini aparmaq lazımdır.

Dördüncü ümumi standart: məqsədlərin müəyyən olunması

Humanitar yardım ədalətli və qərəzsiz əsaslarla, təbii fəlakətlərdən zərər çəkmiş ayrı-ayrı şəxslər və ya qrupların risk və ehtiyaclarını nəzərə almaqla göstərilir.

Əsas göstəricilər (təlimatlarla birlikdə oxumalı)

- Məqsədlərin müəyyən olunması meyarları zəiflik amilinin dəqiq təhlilinə əsaslanmalıdır (bax, təlimat 1).
- Məqsədlərin müəyyən olunması mexanizmləri zərər çəkmiş əhali (zəif qrupların nümayəndələri daxil olmaqla) və digər müvafiq subyektlərlə birləşdə işlənib hazırlanır. Məqsədlərin müəyyən olunması meyarları dəqiq qeyd olunmalı və bütün iştirakçıların diqqətinə çatdırılmalıdır (bax, təlimat 2-3).
- Məqsədlərin müəyyən olunması mexanizmləri və meyarları ayrı-ayrı şəxslərin ləyaqət və təhlükəsizliyinə zərər yetirməməli və ya onların istismar nəticəsində zəifliyini artırılmamalıdır (bax, təlimat 4-5).
- Məqsədin müəyyən olunmasına hörmətlə yanaşılmasını təmin etmək, həmçinin zəruri olan yerdə bölgündürülməni vaxtında korrektə etmək üçün bölüşdürmə sistemlərinə nəzarət etmək lazımdır.



Təlimatlar

- 1. Məqsədlərin müəyyən olunması** vəzifələri səmərəli yardım göstərilməsi prosesində maksimum riskə məruz qalmış qrupların ehtiyaclarını təmin etmək və beləliklə də, yardımından asılılığı minimuma endirməkdən ibarətdir.
- 2. Məqsədlərin müəyyən olunması mexanizmləri** yardımın ehtiyaclarla müvafiq olaraq, qərəzsiz və hər hansı bir ayrı-seçkiliyə yol verilmədən bölgündürülməsini təmin edən üsullardan ibarətdir. Məqsədlərin müəyyən olunmasının yerli əhalinin məqsədlərinin təyin edilməsində geniş iştirakı, məqsədlərin inzibati və müstəqil müəyyən olunması kimi müxtəlif üsulları, həmçinin bütün bu üsulların birləşdirilməsi metodu mövcuddur. Humanitar təşkilatlarının əməkdaşları bilməlidirlər ki, məqsədlərin müstəqil müəyyən olunması

bəzi zəif qrupların yardım göstərilməsi programından kənarda qalmasına gətirib çıxara bilər. Zərər çekmiş əhalinin öz fikrini bildirdiyinə və yardım məqsədlərinin müəyyən olunmasına dair qərarları bəyəndiyinə əmin olmaq üçün konsultasiya prosesinə qadın və kişilərin, oğlan və qızların və zəif qruplardan olan insanların nümayəndə qrupunu daxil etmək lazımdır. Münaqişəli vəziyyətlərdə münaqişənin mahiyyəti və mənbələrini, həmçinin bunun administrasiya və yerli əhali qrupları tərəfindən göstərilən yardımla bağlı qəbul edilən qərarlara necə təsir edə biləcəyini dərk etmək çox vacibdir.

3. Məqsədin müəyyən olunması meyarları, adətən əhali qruplarının, ev təsərrüfatları və ya ayrı-ayrı şəxslərin zəiflik səviyyə və ya dərəcələri ilə bağlıdır ki, onlar da öz növbəsində, təbii fəlakət və qəzaların səbəb olduğu risklər və yardım alanların bu fəlakətlərin öhdəsin-dən gələ bilmək qabiliyyəti ilə müəyyən olunur. Məqsədlərin müəyyən olunmasının yanlış meyar və mexanizmləri insanların ləyaqətinə qeyri-ixtiyari zərər vura bilər; buna görə də, bu cür nəticələrdən qaçmaq üçün müvafiq tədbirlərin görülməsi zəruridir. Bəzi nümunələr gətirək:

- məqsədlərin müəyyən olunmasının inzibati və qrup mexanizmləri bəzən ayrıca şəxsin əmlak və mülkiyyəti haqqında informasiyanı nəzərdə tutur. Bu cür məsələlər bəzən şəxsi həyata müdaxilə kimi nəzərdən keçirilir və sosial strukturların sarsılmasına gətirib çıxara bilər;
- çox zaman uşaqları doyuncu yedirtməyən ev təsərrüfatları ərzaq yardımının göstərilməsi üçün məqsəd obyektləri kimi seçilir. Bu, insan ləyaqətinə ziyan vura bilər, çünki bu cür yardım bəzən valideynləri uşaqlarını ariqlatmağa sövq edir ki, bu da məqsədli ərzaq yardımını almağa imkan verir;
- yardımın yerli qəbilə sistemləri vasitəsilə göstərildiyi hallarda bu kanallardan kənarda qalan insanlar, məsələn, yerini dəyişmiş insanlar çox güman ki, bu yardımını almayaçaq;
- yerini dəyişmiş qadınlar, qız və oğlanlar seksual istismara məruz qala bilərlər;
- İÇV/QIÇS infeksiyasiyadan əziyyət çəkən insanlar cəmiyyət tərəfindən rədd edilmiş vəziyyətə düşə bilərlər. Belə vəziyyətlərdə şərtsiz məxfilik gözlənilməlidir.

4. Rahatlıq və xidmətlərə çıxış və onlardan istifadə: insanlar onlara təqdim olunmuş rahatlıq və inventardan istifadə mümknlüyü, təhlükəsizlik, keyfiyyət kimi amillərdən, həmçinin bu rahatlıq və inventarın onların ehtiyac və vərdişlərinə nə dərəcədə uyğun gəlməsindən asılı olaraq müxtəlif cür istifadə edə bilərlər. O cümlədən, xüsusiələ silahlı münaqişələr zamanı, həmçinin korrupsiya, hədə və məcburetmələr, habelə seksual məcburetmə kimi amillər üzündən istifadə mümknlüyü məhdudlaşa bilər. Rahatlıqlardan istifadəni məhdudlaşdırın amillər mümkün qədər yerli əhalinin köməyi ilə və ya yardım göstərilməsi proqramlarına yenidən baxılması hesabına korrektə edilməlidir. Proqrama başlamazdan önce və onun həyata keçirilməsi zamanı aparılan konsultasiyalarda qadınlar, uşaqlar və digər zəif qrupların nümayəndələrinin fəal iştirak etməsi çox vacibdir, çünki rahatlıqlardan istifadədə daha çox məhdudiyyətlərlə məhz onlar üzləşir.

5. Daxil və xaric etmə səhvlerinin monitorinqi: məqsədlərin müəyyən olunması sistemi fəvqəladə vəziyyət şəraitində yardıma ehtiyacı olan bütün zəif qrupları əhatə etmədiyi halda ayrı-ayrı şəxslər və qruplarda çox tezliklə kritik ehtiyaclar yaranı bilər. Zərər çəkənlərin daha tam əhatə olunması üçün məqsədlərin müəyyən edilməsi mexanizmi və bölgüşdurmə sisteminin yenilənməsi və yaxşılaşdırılmasının mümkünluğu nəzərdə tutulmalıdır.

Ümumi
standartlar

Beşinci ümumi standart: monitorinq

Yardım göstərilməsi proqramlarının effektivliyi müəyyən olunur və proqramı yaxşılaşdırmaq və ya planlı qaydada sona çatdırmaq üçün bu proqramda baş verən ümumi dəyişikliklərin daimi monitorinqi aparılır.

Əsas göstəricilər (təlimatla birlikdə oxumalı)

Monitorinq üçün əldə olunmuş informasiya vaxtında alınmış və faydalıdır; onun qeydə alınması və təhlili prosesləri dəqiq, məntiqi, sistematiq, düzgün, şəffafdır; bu informasiya yardım göstərilməsi proqramını təmin etməlidir (bax, təlimat 1-2).

- Texniki sektorların hər birində daimi informasiya toplanmasının təmin olunması və hər bir standarta uyğun göstəricilərin yerinə yetirilməsinin müəyyən olunması üçün sistemlər yaradılıb.

- Bütün zərər çəkmiş əhali qruplarından qadınlar, kişilər və uşaqlar arasında mütəmadi olaraq sorğu keçirilir və onlar monitoring prosesinə cəlb olunurlar (bax, təlimat 3).
- Programın özü, digər sektorlar və zərər çəkmiş əhali qrupları, yerli hakimiyyət orqanları, donorlar və digər iştirakçılar arasında informasiya axınlarını təmin edən sistemlər yaradılıb (bax, təlimat 4).

Təlimatlar

1. Monitoringin nəticələrinə görə informasiyanın istifadə olunması: fövqəladə vəziyyətlər sürətli və dinamik dəyişikliklərə məyilliidir. Buna görə də yardım proqramlarının aktual və effektiv qalması üçün informasiyanı mütəmadi olaraq yeniləşdirmək lazımdır. Mütəmadi müşahidə rəhbərlərə ən mühüm məqsədləri, aktual problemləri müəyyən etməyə, tendensiyaları izləməyə, yardımın səmərəliliyini təyin etmək və proqramlara yenidən baxılmasına nəzarət etməyə imkan verir. Programın daimi monitoringi prosesində alınmış informasiya korrektə, qiymətləndirmə və digər məqsədlər üçün istifadə oluna bilər. Bəzi hallarda, tələbatlar varsa və ya vəziyyətdəki hər hansı ciddi dəyişikliklərə reaksiya vermək üçün strategiyaya yenidən baxılması tələb oluna bilər.

2. Informasiyanın istifadəsi və yayılması: toplanmış informasiya proqrama birbaşa aid olmalıdır; başqa sözlə desək, faydalı olmalı və tətbiqini tapmalıdır. Bundan başqa, informasiyanı sənədləşdirmək və zəruri olduqca digər sektor və təşkilatlara, həmçinin zərər çəkmiş əhaliyə fəal qaydada təqdim etmək lazımdır. Kommunikasiya vasitələri (informasiyanın yayılması üsulları, dil və s.) konkret auditoriyadan asılı olaraq seçilir.

3. Monitoringdə iştirak edən şəxslər: monitoring üçün zərər çəkmiş əhalinin bütün qrupları üzrə informasiya toplamaq qabiliyyətinə malik insanlar mədəni baxımdan münasib metodlar vasitəsilə cəlb olunur; bu, xüsusi olaraq cinsi mənsubiyət və dil bilgilərinə aiddir. Tam mümkündür ki, yerli adət-ənənələrə görə qadınlar və azlıq qrupları arasında sorğu ayrıca, yerli ənənələr nöqtəyi-nəzərindən məqbul şəxslər tərəfindən keçirilsin.

4. İnfomasiya mübadiləsi: monitoring və qiymətləndirmə bütün sektorlar arasında sıx qarşılıqlı əlaqə və fikir mübadiləsi tələb edir. Məsələn, vəba epidemiyası zamanı su təchizatı, sanitər təminat və tibbi xidmətlə məşğul olan təşkilatlar arasında daimi informasiya mübadiləsinin aparılması zəruridir. Müntəzəm görüşlər və elan lövhələri kimi koordinasiya metodları informasiya mübadiləsi işinə kömək göstərə bilər.

Altıncı ümumi standart: qiymətləndirmə

Praktik fəaliyyətin, strateji planlaşdırmanın yaxşılaşdırılması və məsuliyyətin artırılması üçün nəticə çıxarmaq məqsədi ilə humanitar fəaliyyətin sistematik və qərəzsiz tədqiqi.

Əsas göstəricilər (təlimatla birlikdə oxumalı)

- Proqramın qiymətləndirilməsi onun ümumi məqbulluğu, effektivliyi, əhalini əhatə etməsi, müntəzəmliyi və zərər çəkmiş əhaliyə təsirinin müəyyən olunması məqsədilə qoyulmuş vəzifələrin və razılışdırılmış minimal standartların nəzərə alınması ilə aparılmalıdır (bax, təlimat 1).
- Qiymətləndirmələr zərər çəkmiş əhalinin mülahizə və fikirlərini, həmcinin zərər çəkmiş əhalinin fikrindən fərqləndiyi halda, yerli əhalinin də fikrini nəzərə almaqla aparılır.
- Qiymətləndirmə məqsədləri üçün toplanmış informasiya müstəqil və qərəzsiz olmalıdır.
- Hər bir qiymətləndirmənin nəticələri gələcəkdə fəaliyyətin yaxşılaşdırılması üçün istifadə olunur (bax, təlimat 2).



Təlimatlar

1. Meyarların müəyyən olunması: humanitar fəaliyyət proqramlarının qiymətləndirilməsi asan vəzifə deyil, çünkü fəvqəladə vəziyyətlər üçün sürətli dəyişikliklər və böyük qeyri-müəyyənlik xarakterikdir. Keyfiyyət qiymətləndirmə metodlarının fəvqəladə vəziyyətlərdə yardım göstərilməsinin bütün mürəkkəbliyini tam əks etdirmək üçün daha çox uyğun olmasına baxmayaraq, proqramların

qiymətləndirilməsini həyata keçirən şəxslər ən müxtəlif metodlardan istifadə etməyə, daha sonra isə nüfuzlu qərarlar qəbul etmək üçün nəticələri müqayisə və götür-qoy etməyə hazır olmalıdır.

2. İnfomasiyanın sonradan istifadəsi: qiymətləndirmənin nəticələrinə görə şəffaflıq və məsuliyyəti təmin etmək, humanitar təşkilatların program və fəaliyyətindən nəticə çıxarmaq və humanitar təşkilatların işinin effektivliyini artırmaq üçün iştirakçılar arasında yazılı hesabatlar tərtib olunur.

Yedinci ümumi standart: humanitar təşkilatların işçi heyətinin professional keyfiyyət və vəzifələri

Humanitar təşkilatların işçi heyəti zəruri ixtisasla, öz işinə lazımi münasibət və müvafiq programların planlaşdırılması və həyata keçirilməsi üçün təcrübəyə malik olmalıdır.

Əsas göstəricilər (təlimatla birlikdə oxumalı)

- Humanitar təşkilatların işçi heyəti zəruri texniki ixtisas dərəcəsi və yerli mədəniyyət və adət-ənənə ilə bağlı biliklər və ya fövqəladə vəziyyətlərdə iş təcrübəsinə malikdir. Əməkdaşlar insan hüquqları və humanitar prinsiplər haqqında təsəvvürə malikdir.
- Əməkdaşlar zərər çəkmiş qrupların daxilində, həmçinin zərər çəkmiş əhali və yerli əhali arasında mümkün gərgin vəziyyətlər və münaqışə mənbələri haqqında təsəvvürə malikdirlər. Əməkdaşlar humanitar yardımın təqdim olunması ilə yanaşı gedən amilləri bilir və zəif qruplara xüsusi diqqət yetirirlər (bax, təlimat 1).
- Əməkdaşlar sui-istifadə, ayrı-seçkilik və ya qeyri-qanuni fəaliyyəti müəyyən etmək və belə fəaliyyətdən çəkinmək iqtidarındadırlar (bax, təlimat 2).

Təlimatlar

1. Əməkdaşlar fövqəladə vəziyyətlər zamanı zorakılıq cinayətlərinin, xüsusilə də zorlamalar, qadın, qız və oğlanlara qarşı digər qəddar davranış formalarının sayının kəskin şəkildə arta biliçə-

Bütün sektorlar üçün ümumi olan minimal standartlar

yinin fərqiñə varmalıdır. Zorlanma qorxusu qadınları əsgərlərdə, hakimiyyət və ya nüfuz sahibi olan digər kişilərdə müdafiə axtar-mağə məcbur edir. Gənc kişiler məcburi qaydada döyüşən tərəflərin silahlı qüvvələrinə çağırılmaq riski ilə üzləşir. Humanitar təşkilatların əməkdaşları və onların yerlərdə çalışan həmkarları insan hüquqlarının pozulmasına qarşı yardım axtaran qadınlara, kişi və uşaqlara kömək etmək lazımlı olduğunu bilməli, həmçinin zorlanma və ya seksual zorakılıq qurbanlarına konsultasiya vermək, onlara lazımi tibbi yardım göstərmək iqtidarında olmalıdır.

2. Əməkdaşlar dərk etməlidirlər ki, programın yerinə yetirilməsi prosesində yardım göstərilməsi və qiymətli resursların bölüşdürülməsinə nəzarətə görə məsuliyyət onlara və resursların tədarükü ilə məşğul olan digər əməkdaşlara başqa insanlar üzərində nisbi hakimiyyət verir. Əməkdaşlar bu hakimiyyətin qeyri-qanuni istifadə oluna biləcəyi təhlükəsini təsəvvür etməlidirlər. Əməkdaşlar unutmamalıdır ki, qadın və uşaqları çox zaman təhqiredici və alçaldıcı hərəkətlərə məcbur edir və ya istismar edirlər. Humanitar yardım müqabilində seksual xidmetlər tələb edilə bilməz və əməkdaşların bu cür mübadilədə hər hansı bir şəkildə əli ola bilməz. Məcburi əməyin istifadəsi və narkotiklərin qeyri-qanuni qəbulu və ticarəti qadağandır.

Ümumi
standartlar

Səkkizinci ümumi standart: nəzarət, idarəetmə və işçi heyətinə yardım

Humanitar yardım programının effektli həyata keçirilməsinin təmin olunması üçün humanitar təşkilatların əməkdaşları nəzarət altında və müvafiq yardımla işləyirlər.

Əsas göstəricilər (təlimatla birlikdə oxumalı)

- Rəhbərlər öz qərarlarına və adekvat təhlükəsizliyin təmin olunmasına, həmçinin davranış kodeks və qaydalarına riyət olunmasına və öz əməkdaşlarına yardım göstərilməsinə görə məsuliyyət daşıyırlar (bax, təlimat 1).

- Texniki və idarəedici işçi heyətinə öz vəzifələrinin yerinə yetirilməsi üçün zəruri təlim, resurslar və logistik dəstək verilir (bax, təlimat 2).
- Yardım göstərilməsi programında çalışan əməkdaşlar yerinə yetirdikləri fəaliyyətin vəzifə və metodlarını başa düşür və öz işlərinin nəticəsi haqqında eks əlaqə informasiyası alırlar.
- Bütün əməkdaşların subordinasiya qaydalarının dəqiqlik əks olunduğu yazılı vəzifə təlimatları var, əməkdaşlar mütəmadi olaraq yazılı attestasiyadan keçir.
- Bütün əməkdaşlara müəyyən regionda tibb və təhlükəsizlik sahəsində olan müvafiq problemlər, həmçinin işləyəcəkləri mühit haqqında informasiya təqdim olunur (bax, təlimat 3).
- Əməkdaşlar təhlükəsizlik məsələləri üzrə müvafiq təlim keçir.
- İşçi heyətinin professional ixtisas dərəcəsinin artırılması üzrə mütəmadi qaydada yoxlanılmalı olan sistemlər təşkil olunur (bax, təlimat 4-5).
- Uzunmüddəli dayanıqlılığın təmin olunması üçün mərkəzi və yerli hakimiyyətin potensialı artırılır.

Təlimatlar

1. Bütün səviyyəli rəhbərlər yardım göstərilməsi programlarının, müvafiq siyasetin həyata keçirilməsinə yardım edən, davranış kodeks və qaydalarının riayət olunmasını təmin edən sistemlərin təşkili və ya işləməsinə görə xüsusi məsuliyyət daşıyırlar. Bəzi humanitar təşkilatların artıq öz əməkdaşları üçün davranış kodeksləri və ya qaydaları, həmçinin uşaqların müdafiəsi və ya seksual istismar və sui-istifadə kimi problemlərə dair qaydaları var. Belə qaydaların vacibliyi hər yerdə qəbul edildiyindən bir çox humanitar təşkilatlar öz davranış kodekslərini işləyib hazırlanırlar. Rəhbərlərin bu qaydalarla sonradan riayət etməsinə görə məsuliyyəti onların uğurla yerinə yetirilməsinin mühüm şərtidir.

2. Humanitar təşkilatlar əməkdaşlarının müvafiq ixtisasa, lazımı biliklərə malik olması, təlim keçmələri və fövqəladə vəziyyət şərai-

Bütün sektorlar üçün ümumi olan minimal standartlar

tində işləməyə hazır olmasına görə cavabdehdirlər. İşçi heyətinin öz vəzifələrini uğurla yerinə yetirməsi üçün daimi yardım və təlim tələb oluna bilər.

3. Bütün əməkdaşlar istər işə başlamazdan öncə, istərsə də yardım göstərilən yerə gəldikdən sonra təhlükəsizlik və sağlamlığın mühofizəsi məsələlərinə dair müvafiq təlimat almalıdır. Onlar işə başlamazdan önce vaksinasiya keçməli və malyariyaya qarşı (läzim olan yerlərdə) profilaktik dərmanlar almalıdır. İşə gəldikdən sonra bütün əməkdaşlar təhlükəsizlik məsələlərində riskin minimuma endirilməsi tədbirləri haqqında informasiya, həmçinin qida məhsulları, su, İÇV/QIÇS infeksiyası və digər endemik yoluxucu xəstəliklərin profilaktikası, tibbi xidmətin olub-olmaması, tibbi evakuasiya prosedurları və əməkdaşlara kompensasiyalar haqqında bütün zəruri məlumatları almalıdır.

4. Bütün səviyyələrdə ən müxtəlif təşkilatı formaların təmin olunması üçün xüsusi səy göstərilməlidir.

5. Potensialın möhkəmləndirilməsi fövqəladə vəziyyət sona çatıqdan sonra bərpa mərhələsinin aşkar məqsədidir. Potensialın möhkəmləndirilməsi tədbirləri, həmçinin mümkün olan yerlərdə, fövqəladə vəziyyət və yardım göstərilməsi zamanı, xüsusilə də sürekli fövqəladə vəziyyət halında görülməlidir.

Ümumi
standartlar

Əlavə 1

Biblioqrafiya

Oksford universitetinin qaćqınların problemlərinin öyrənilməsi mərkəzinin Forced Migration Online programı sayəsində müəllif hüququ subyektləri olan bir çox materialların istifadə olunması üçün icazə alınıb; bu sənədləri aşağıdakı ünvanda tapmaq olar:
<http://www.forcedmigration.org>

İştirak

ALNAP Global Study: *Participation by Affected Populations in Humanitarian Action: Practitioner Handbook* (forthcoming).

Zərər çəkmiş əhalinin humanitar fəaliyyətdə iştirakı:
praktik təlimat. <http://www.alnap.org>

<http://www.hapgeneva.org>

Qiymətləndirmə və yardım göstərilməsi

UNHCR, *Handbook for Emergencies* (2000). <http://www.unhcr.ch>

Field Operations Guidelines for Assessment and Response (FOG, 1998).
USAID. <http://www.info.usaid.gov/ofda>

Demographic Assessment Techniques in Complex Humanitarian Emergencies: Summary of a Workshop (2002).
<http://books.nap.edu/books/0309084970/html>

Humanity Development Library: <http://humaninfo.org>

OCHA Humanitarian Information Centres:
<http://www.humanitarianinfo.org>

OCHA (1999), *Orientation Handbook on Complex Emergencies*.
Office for the Coordination of Humanitarian Affairs. United Nations.
New York. Relief Web Humanitarian Library:
<http://www.reliefweb.int/library>

Bütün sektörler üçün ümumi olan minimal standartlar

Telford, J (1997), *Good Practice Review 5: Counting and Identification of Beneficiary Populations in Emergency Operations: Registration and its Alternatives*. Relief and Rehabilitation Network/Overseas Development Institute. London.

Məqsədlərin müəyyən olunması

Humanitarian Ethics in Disaster and War. IFRC, 2003.
<http://www.ifrc.org/publicat/wdr2003/chapter1.asp>

International Food Policy Research Institute Training Material,
Targeting: Principles and Practice.
<http://www.reliefweb.int/training/ti1227.html>

Vincent, M, Refslund Sorensen, B. (eds.) (2001), *Caught Between Borders, Response Strategies of the Internally Displaced*. Norwegian Refugee Council.

International Strategy for Disaster Reduction, *Countering Disasters, Targeting Vulnerability*. UN/ISDR, 2001. <http://www.unisdr.org>

Ümumi
standartlar

Müşahidə və qiymətləndirmə

ALNAP Annual Review (2001), Humanitarian Action: *Learning from Evaluation*. <http://www.alnap.org>

ALNAP Annual Review (2003), Humanitarian Action: *Improving Monitoring to Enhance Accountability and Learning*.
<http://www.alnap.org>

Guidance for Evaluation of Humanitarian Assistance in Complex Emergencies, (1999). Overseas Economic Cooperation for Development (OECD). Paris. <http://www.oecd.org/dac>

Manual for the Evaluation of Humanitarian Aid. European Community Humanitarian Office Evaluation Unit, Brussels, 2002.
<http://europa.eu.int>

İşçi heyəti

The People in Aid Code of Good Practice in the Management and Support of Aid Personnel 2003. People in Aid. <http://peopleinaid.org>

Humanitar xartiyalar və minimal standartlar

Uşaqlar

Action for the Rights of the Child (ARC). Save the Children Alliance and UNHCR, 1998.

Children Not Soldiers, Guidelines for Working with Child Soldiers and Children Associated with Fighting Forces. Save the Children.

Gosling, L and Edwards, M, *Toolkits - A Practical Guide to Planning, Monitoring, Evaluation and Impact Assessment.* Save the Children.

Inter-Agency Working Group on Unaccompanied and Separated Children, *Inter-Agency Guiding Principles on Unaccompanied and Separated Children* (forthcoming)

Əlillik

<http://www.amnenberg.nwu.edu/pubs/disada/>

<http://www.fema.gov/rrr/assistf.shtml>

<http://www.redcross.org/services/disaster/beprepared/disability.pdf>

Ətraf mühit

<http://www.benfieldhrc.org/disastersstudies/projects/REA>

Environmental assessment resources for small-scale activities:

<http://www.encapafrica.org>

www.reliefweb.int/ochaunep

Cinsi mənsubiyət

Beck, T and Stelcner, M (1996), *Guide to Gender-Sensitive Indicators.* Canadian International Development Agency (CIDA). Quebec.

Dugan, J, *Assessing the Opportunity for Sexual Violence against Women and Children in Refugee Camps.* Journal of Humanitarian Assistance, August 2000. <http://www.jha.ac/articles>

Enarson, E (2000), Gender and Natural Disasters, *Working Paper, In Focus Programme on Crisis Response and Reconstruction.* ILO.

Bütün sektörler için ümumi olan minimal standartlar

FAO, Gender in Emergencies Annex: manuals, guidelines, major documents: <http://www.fao.org>

FAO/WFP (2003), Passport to Mainstreaming a Gender Perspective in Emergency Programmes.

Gender and Disaster Network: <http://www.anglia.ac.uk>

Gender and Humanitarian Assistance Resource Kit:
<http://www.reliefweb.int/library/GHARkit>

UNHCR, Guidelines on the Protection of Refugee Women.

UNICEF (1999), Mainstreaming Gender in Unstable Environments.
<http://www.reliefweb.int/library>

İÇV/QIÇS infeksiya

Holmes W (2003), Protecting the Future: HIV Prevention, Care, and Support Among Displaced and War-Affected Populations.
International Rescue Committee. *Kumarian Press, New York*.

Inter-Agency Field Manual. Reproductive Health in Refugee Situations. *UNHCR/WHO/UNFPA*. Geneva, 1999.

Inter-Agency Standing Committee (IASC) on HIV/AIDS in Emergency Settings. Guidelines for HIV/AIDS Interventions in Emergency Settings (draft). IASC, 2003: 85. Geneva.

Family Health International (FHI) (2001), HIV/AIDS Prevention and Care in Resource-Constrained Settings: A Handbook for the Design and Management of Programs. Virginia.

Yaşlı insanlar

HelpAge International, Older People in Disaster and Humanitarian Crises: Guidelines for Best Practice. Available in English, French, Spanish and Portuguese. <http://www.helpage.org>

Madrid International Plan of Action on Ageing, Report of the Second World Assembly on Ageing, Madrid, 8-12 April 2002, A/CONF.197/9 Paragraphs 54-56. <http://www.un.org>

Ümumi
standartlar

Humanitar xartiyat və minimal standartlar

UNHCR, Policy on Older Refugees (as endorsed at the 17th Meeting of the Standing Committee February/March 2000). EC/50/SC/CRP.13

United Nations Principles for Older Persons. <http://www.un.org>

Müdafıə

Agenda for Protection. UNHCR. Geneva, 2002.

Frohardt, M, Paul, D and Minear, L (1999), Protecting Human Rights: The Challenge to Humanitarian Organisations. Occasional Paper 35, Thomas J. Watson Jr. Institute for International Studies, Brown University.

Growing the Sheltering Tree: Protecting Rights Through Humanitarian

Action, Programmes and Practice Gathered from the Field. *Inter-Agency Standing Committee, Geneva.*

Protecting Refugees: A Field Guide for NGOs. *UNHCR. Geneva, 1999*

Strengthening Protection in War: *A Search for Professional Standards. ICRC. Geneva, 2001.*

OCHA, Protection of Civilians in Armed Conflict.
http://www.re liefweb.int/ocha_ol/civilians/

Fəsil 2
**Su təchizatı,
sanitariya
təminatı və
gigiyenik
vərdişlərin
aşılanmasının
minimal
standartları**



Fəsil üzrə əsas istiqamətlər

Bu fəsil altı əsas bölmədən ibarətdir: gigiyenik vərdişlərin aşınması, su təchizatı, assenizasiya, infeksiya yayıcıları ilə mübarizə, bərk tullantıların təmizlənməsi, drenaj. Hər bir bölmədə aşağıdakılardan əksini tapır:

- Su təchizatı və sanitariyanın təşkili üzrə yardım göstərilməsi zamanı əldə edilən mahiyyətinə görə keyfiyyətli minimal standartlar.
- Zəruri standartlara nail olunması dərəcəsini aşkarlayan əsas göstəricilər. Onlar istər həyata keçirilən proqramların təsiri və ya effektliliyini, istərsə də prosesin özü və ya istifadə olunmuş metodları qiymətləndirməyə və rəy bildirməyə imkan verir. Göstəricilər istər keyfiyyət, istərsə də kəmiyyət üzrə ola bilər.
- Standart və göstəricilərin nə vaxt və hansı vəziyyətlərdə tətbiq olunmasına dair göstərişləri ehtiva edən təlimatlar; əməli çətinliklərin aradan qaldırılması üzrə göstərişlər, həmçinin ən mühüm məsələlər üzrə tövsiyələr. Burada, həmçinin standart və göstəricilərin əsas tətbiq problemləri, dilemma və ziddiyətlər, o cümlədən bu məsələ üzrə müasir bilgilərdəki boşluqlar nəzərdən keçirilə bilər.


Əlavələrə bu fəsilə aid istər ümumi, istərsə də konkret texniki məsələlər üzrə informasiya mənbələrini göstərən bibliografiya daxildir.

Mündəricat

Giriş	59
1. Gigiyenik vərdişlərin aşilanması	63
2. Su təchizatı.....	67
3. Assenizasiya	76
4. İnfeksiya yayıcıları ilə mübarizə.....	82
5. Bərk tullantıların təmizlənməsi.....	89
6. Drenaj	92
Əlavə 1. Su təchizatı və sanitariya təminatında ilkin tələblərin müəyyən olunması üçün anket	95
Əlavə 2. İdarələr və digər məqsədlər üçün suyun minimal həcmi	99
Əlavə 3. Fövqəladə hal şəraitində ictimai yerlərdə və idarələrdə tualetlərin sayı.....	100
Əlavə 4. Su və nəcis vasitəsilə ötürürlən xəstəliklər və infeksiyaların yayılma mexanizmləri	101
Əlavə 5. Bibliografiya	102

Gigiyena

Humanitar xartiya və minimal standartlar



Giriş

Beynəlxalq hüquqi sənədlərlə əlaqə

Su təchizatı, sanitar təminat və gigiyenik vərdişlərin aşılanması sahəsində minimal standartlar Humanitar xartiyada əks olunmuş prinsip və hüquqların praktik ifadəsidir. Xartiya fəlakət və ya hərbi münaqişələrdən zərər çəkmiş insanların həyat və ləyaqətinin qorunub saxlanmasının əsas şərtlərini beynəlxalq insan, qacqın hüquqlarında, həmçinin beynəlxalq humanitar hüquq normasında nəzərdən keçirir.

Əhalinin bütün nümayəndələri sudan istifadə hüququna malikdir. Bu, beynəlxalq hüquqi sənədlərdə təsbit edilən həm fiziki, həm də vəsait baxımından əlverişli olan tələbata uyğun dezinfeksiya edilmiş, normal keyfiyyətli suyun olmasını nəzərdə tutur. Hər bir kəsin susuzluqdan tələf olmamaq, su ilə bağlı xəstəliklərə tutulma riskini azaltmaq və məişət ehtiyacları, yemək hazırlanması, şəxsi və ev gigiyena ehtiyaclarına olan tələbatını təmin etmək üçün adekvat həcmidə təhlükəsiz suya ehtiyacı var.

Sudan istifadə hüququ digər insan hüquqlarından, o cümlədən tibbi xidmət, mənzil hüququ və adekvat qidalanma hüququndan ayrılmazdır. Bu hüquq insanın sağ qalması üçün zəruri olan zəmanətlərin bir hissəsidir. Dövlətlər və qeyri-dövlət iştirakçıları prosesin sudan istifadə hüququnun təmin olunmasına görə məsuliyyət daşıyırlar. Hərbi münaqişələr zamanı su mənbələri və ya irriqasiya qurğularına hücum etmək, onları məhv etmək, yerini dəyişmək və ya yoluxdurmaq qadağandır.

Minimal standartlar sudan istifadə hüququnu tam həcmidə əks etdirmir. Lakin «Sfera» layihəsinin standartları bu hüququn əsas normalarını özündə birləşdirir və onun bütün dünyada ardıcıl surətdə gerçəkləşdirilməsinə yönəlir.

Gigiyenə

Fövqəladə vəziyyətlərdə su təchizatı, sanitar təminat və gigiyenik vərdişlərin aşılanmasının əhəmiyyəti

Fəlakətlərin ilkin mərhələlərində su təchizatı və sanitariya sağ qalmaq üçün həllədici əhəmiyyətə malikdir. Təbii fəlakətlər və qəzalardan zərər çəkmiş şəxslər üçün ümumilikdə xəstəliklər və antisanitariya, pis su təchizatı və gigiyenaya riayət edilməmənin səbəb olduğu ölümlə nəticələnmə halları daha böyük təhlükə yaradır. Diareya xəstəlikləri və fekal-oral yolla ötürülən xəstəliklər daha təhlükəlidir (bax, əlavə 4). Su və bərk tullantılar vasitəsilə ötürülən infeksiyaların törətdiyi xəstəliklər də burası addır.

Fövqəladə şəraitdə su təchizatı və sanitar təminat programının əsas vəzifəsi gigiyenik vərdişlərin aşlanması və əhalinin təmiz içməli su ilə təmin olunması yolu ilə fekal-oral xəstəliklərin və xəstəlik törədən infeksiyaların yayılmasının qarşısının alınması, həmçinin ətraf mühit üçün risklərin azaldılması və insanlara sağlam olmağa, ləyaqətlə, rahat və təhlükəsiz yaşamağa imkan verən şəraitin yaradılmasıdır. «Sfera» layihəsi hesab edir ki, «sanitar təminat» termini assenizasiya, infeksiya yayıcıları ilə mübarizə, bərk tullantıların təmizlənməsi və drenajı deməkdir.

Kifayət həcmidə suyun verilməsi və ya sanitar rahatlıqlar özü-özlüyündə onların nə yaxşı şəkildə istifadəsinə, nə də əhalinin sağlamlıq vəziyyətinə təsir edə bilməz. Yardımın göstərilməsindən maksimum effekt əldə etmək üçün zərər çəkmiş əhaliyə keyfiyyətsiz su təchizatı və sanitariyanın aşağı səviyyəsi nəticəsində yaranan xəstəliklərin qarşısının necə alınması haqqında bütün zəruri informasiyanı vermək, həmçinin insanların özlərini sanitariya obyektlərinin təşkili və onlara xidmət göstərilməsinə cəlb etmək çox vacibdir.

Cox zaman fövqəladə vəziyyətlərdə su axtarb tapmaq vəzifəsi qadın və uşaqların üzərinə düşür. Lakin ictimai sanitariya obyektlərindən və su təchizatı mənbələrindən istifadə zamanı, məsələn, qaçqınlar və ya başqa yerə köçürülmüş şəxslər üçün düşərgələrdə, qadınların və yeniyetmə qızların seksual zoraklıq və ya istismarın qurbanı olması ehtimalı artır. Bu riski minimuma endirmək və yardım programının ən yaxşı şəkildə yerinə yetirilməsini təmin etmək üçün qadınların istənilən şəraitdə su təchizatı və sanitar təminat programlarında iştirakını təşviq etmək lazımdır. Qadın və kişilərin yerlərdə planlaşdırma, qərarların qəbul edilməsi və

Su təchizatı, sanitariya təminatı və gigiyenik vərdişlərin aşınmasının minimal standartları

idarəetmədə birgə iştirakı bərabərlik və adekvatlıq prinsipləri əsasında su və sanitar rəhatlıqlardan təhlükəsiz və maneəsiz istifadəni təmin edəcək.

Digər fəsillərlə əlaqə

Bu fəsildə təsvir olunmuş bir çox standartlar digər fəsillərdə təsvir olunmuş standartlarla bilavasitə bağlıdır. Bir sahədə standartların hə-yata keçirilməsində əldə olunan uğurlar çox zaman digər sahələrdə də ugura gətirib çıxarırlar və hətta onu şərtləndirir. Fəaliyyətin sıx əlaqələndirilməsi və digər sektorlarla əməkdaşlıq yardım göstərilməsi program-larının uğurla həyata keçirilməsinin təminatıdır. Həmçinin təxirəsalın-maz ehtiyacları təmin etmək, səylərin tekrarlanmasına yol verməmək, su təchizatı və sanitar təminatın ən yaxşı keyfiyyətini təmin etmək üçün səylərin yerli hakimiyət qüvvələri və yardım göstərən digər təş-kilatlarla əlaqələndirilməsi zəruridir.

Məsələn, qidalanma standartlarına riayət olunmadığı hallarda su təchizatı və sanitar təminat standartlarının yaxşılaşdırılması zərurəti kəskin şəkildə artır, çünki xəstəliklərin yayılması təhlükəsi əhəmiyyətli dərəcədə ço-xalır. Eyni sözləri İÇV/QIÇS infeksiyasiyının yayılma səviyyəsinin yüksək olduğu, yaxud yaşlı insanlar və ya əllillərin sayının yüksək olduğu əhalı qrupları haqqında da demək olar. Prioritet vəzifələr hadisələr inkişaf et-dikcə bütün sektorlar arasında mübadiləsi aparılan etibarlı informasiya əsasında həll olunmalıdır. Mümkün olan hallarda digər texniki fəsillərdə ki konkret standartlar və ya təlimatlara istinad verilir.

Gigiyena

Bütün sektorlar üçün ümumi standartlarla əlaqə

Programın uğurla həyata keçirilməsi üçün bu yardımın həyata keçiril-məsi prosesinin özü böyük əhəmiyyət kəsb edir. Bu fəsil iştirak, ilkin qiymətləndirmə, yardım göstərilməsi, məqsədlərin müəyyən olunma-sı, monitorinq, qiymətləndirmə, əməkdaşların professional keyfiyyət-ləri və onların vəzifələri, həmçinin nəzarət, idarəetmə və işçi heyətinə yardımı əhatə edən bütün sektorlar üçün ümumi standartlarla əlaqəli nəzərdən keçirilməlidir (bax, fəsil 1, s. 27). Yadda saxlamaq lazımdır ki, istənilən yardımın göstərilməsi zamanı aşağıda adı çəkilən zəif qruplar da daxil olmaqla zərər çəkmiş əhalinin ən aktiv iştirakı olduq-ca vacibdir - bu zaman yardım daha münasib və keyfiyyətli olur.

Zərər çəkmiş əhalinin zəifliyi və imkanları

Fövqəladə vəziyyətlərdə əsas risk qrupları qadınlar, uşaqlar, yaşlı insanlar, əlillər və İÇV/QİCS-ə yoluxmuşlardır. Bəzi hallarda insanlar öz etnik mənşəyi, dini etiqadı, siyasi baxışları və ya yerdəyişmələr səbəbindən risk qrupuna düşə bilərlər. Bu tam siyahı deyil, lakin ən çox rast gəlinən risk qrupları kateqoriyalarını da özündə birləşdirir. İnsanların fövqəladə şəraitdə sağ qalmaq qabiliyyəti konkret zəiflik növlərindən asılıdır və buna görə də hər bir konkret halda ən yüksək risk qruplarını müəyyən etmək lazımdır.

Bu məlumat kitabçasında «zəif qruplar» termini özündə adı çəkilmiş qrupları cəmləşdirir. Əhalinin hər hansı bir kateqoriyası risk qrupu təşkil edirsə, digər qrupların da zəif olacağı tam mümkündür. Deməli, zəif qrupların adı çəkildikdə istifadəçilərə bu məlumat kitabçasında nə-zərdən keçirilən digər əhali qrupları haqqında da düşünmək israrla tövsiyə olunur. Bütün zəif qrupların heç bir ayrı-seçkilik olmadan və konkret tələbatlara müvafiq olaraq müdafiə və yardım almasına xüsusi diqqət yetirilməlidir. Lakin yadda saxlamaq lazımdır ki, zərər çəkmiş əhalinin təbii fəlakət və ya qəzanın öhdəsindən gəlmək üçün özünün şəxsi təcrübəsi, vərdişləri, imkanları var və bunları əldə etməkdədir, bu təcrübənin, vərdiş və imkanların mövcudluğunu qəbul etmək və müvafiq yardım göstərmək lazımdır.

Minimal standartlar

1. Gigiyenik vərdişlərin aşilanması

Su təchizatı və sanitər təminat üzrə istənilən programın vəzifəsi sağlamlığın müdafiə olunması məqsədi ilə ciddi şəxsi və ekoloji gigiyena vərdişlərinin tətbiqidir. Bu məlumat kitabçasında gigiyena vərdişlərinin aşilanması əhalinin bilik, təcrübə və resurslarının humanitar təşkilatın bilik və resursları ilə uyğunlaşdırılması kimi müəyyən olunur, bunlar da birlikdə riskli gigiyenik davranış modellərindən qorunmağa kömək edir. Bu halda üç əsas amil mövcuddur: 1) informasiya və biliklərin birgə istifadəsi; 2) yerli sakinlərin cəlb edilməsi; 3) daha mühüm material və şəraitin təmin olunması. Gigiyena vərdişlərinin effektiv aşilanması humanitar təşkilat və zərər çekmiş əhali arasında gigiyena vəziyyətindəki əsas problemləri aşkarlamaq və gigiyena vərdişlərinin aşilanması üzrə müvafiq program işləyib hazırlamaq, həyata keçirmək və nəzarət etmək informasiya mübadiləsindən asılıdır - bu, rahatlıqdan daha yaxşı istifadəni və insanların sağlamlığı üçün maksimal effekti təmin etməyə imkan verəcək. Yerli əhalinin cəlb olunması xüsusilə təbii fəlakətlər zamanı zəruridir, çünki əsas vəzifə əhalini şəxsi sağlamlığının müdafiəsi məqsədi ilə hərəkət etməyə, rahatlıq və xidmətlərdən ağılla istifadə etməyə inandırmaqdan ibarətdir. Xüsusilə qeyd etmək lazımdır ki, gigiyenik vərdişlərin aşilanması yaxşı gigiyenanın əsasını təşkil edən keyfiyyətli sanitər təminatı və su təchizatını əvəz edə bilməz.

Gigiyenanın aşilanması bütün digər standartlardan ayrılmazdır. Məlumat kitabçasında bu, müvafiq təlimatlarla hər şeyi əhatə edən standart kimi təqdim olunub. Əlavə təlimatlar su təchizatı, assenizasiya, infeksiya yayıcıları ilə mübarizə, bərk tullantıların təmizlənməsi və drenaj üzrə hər bir standartla verilir.

Gigiya
nə

Gigiyenik vərdişlərin aşılanmasının birinci standartı: programın işlənib hazırlanması və həyata keçirilməsi

Bütün qurğu və resurslar zərər çəkmiş əhalinin bütün qruplarının zəif yerləri, tələbatı və zövqlərini nəzərə almaqla təqdim olunur. İstifadəçilər imkan daxilində gigiyenik qurğuların istismarı və xidmət göstərilməsində iştirak edirlər.

Əsas göstəricilər (təlimatlarla birlikdə oxumalı):

- Hansı gigiyenik xarakterli problemlərin əhalinin sağlamlığı üçün daha çox təhlükə yaratdığını müəyyən etmək lazımdır (bax, təlimat 1).
- Proqramlara qurğuların layihələndirilməsi də daxil olmaqla bütün mərhələlərdə istifadəçilərin mövcud reprezentativ və fəal iştirak mexanizmini daxil edirlər (bax, təlimat 2, 3 və 5).
- Bütün əhali qrupları tətbiq olunan gigiyena qaydalarına riayət olunması üçün zəruri xidmət və resurslardan bərabər istifadə hüququna malikdir (bax, təlimat 3).
- Gigiyenik vərdişlərin aşılması fəaliyyəti əsas davranış adətləri və yanlış təsəvvürlərə istiqamətlənib və bütün əhali qruplarına yönəldilib. Bütün bu qrupların nümayəndələri planlaşdırma, təlim, həyata keçirilmə, monitorinq və qiymətləndirmədə iştirak edirlər (bax, təlimat 1, 3 və 4, həmçinin iştirak standartı, s. 32-də).
- İstifadəçilər tələblərə müvafiq olaraq sistem və qurğuların istismarı və xidmət göstərilməsinə görə məsuliyyəti öz üzərinə götürür, müxtəlif qruplar programda bərabər əsaslarda iştirak edirlər (bax, təlimat 5-6).

Təlimatlar

1. **Tələbatın qiymətləndirilməsi:** gigiyena sahəsində əsas davranış vərdişlərini, həmçinin gigiyenik vərdişlərin tətbiqindən gözlənilən müsbət nəticəni müəyyən etmək lazımdır. Çox güman ki, əsas problemlər bərk tullantıların təmizlənməsinə, tualetlərdən istifadə və onlara xidmət göstərilməsinə, əllərin sabun və ya onun əvəz-

*Su təchizatı, sanitariya təminatı və gigiyenik vərdişlərin
aşılanmasının minimal standartları*

ediciləri ilə yuyulması praktik vərdişlərinə, suyun toplanması və saxlanmasına nəzarətə, qida məhsullarının saxlanması və hazırlanması zamanı gigiyenaya riayət olunmamasıdır. Təbliğ olunan ideyaların aktuallığı və təcrübi əhəmiyyətə malik olması üçün qiymətləndirməyə əhalinin sərəncamında olan yerli resursların, həmçinin yerli adət-ənənə və vərdişlərin, bilik və təcrübənin öyrənilməsi daxil edilməlidir. Xüsusi diqqət zəif qrupların tələbatlarına yetirilməlidir. Hər hansı bir əhali qrupu ilə məsləhətləşmək imkanı yoxdursa, bu fakt qiymətləndirmə hesabatında dəqiq qeyd olunmalı və problem minimal zaman itkisi ilə öz həllini tapmalıdır (bax, iştirak standartı, s. 32, həmçinin əlavə 1).

2. Birgə məsuliyyət: gigiyena qaydalarına riayət olunmasına görə məsuliyyəti son nəticədə zərər çekmiş əhali daşıyır. Bütün program iştirakçıları biliklər və qurğulara giriş təqdim edilməsi yolu ilə gigiyenik vərdişlərin praktikada tətbiq olunması üçün səylər göstərməli, həmçinin belə fəaliyyətin müsbət nəticələrini nümayiş etdirmək iqtidarında olmalıdır. Zərər çekmiş əhalinin zəif qrupları da gigiyenik xarakterli təhlükələrin aşkar olunmasında iştirak etməli və bu təhlükələrin nəzərə çarpacaq dərəcədə azaldılması üçün səy göstərməlidirlər. Bu nəticələrə yerli mədəniyyət baxımından məqbul fəaliyyət növlərinə əsaslanaraq və həmçinin yardım alanları həddindən artıq çətinə salmadan, gigiyenik vərdişlərin təbliği, təlim və davranışda dəyişikliklərə yardım vasitəsilə nail olmaq olar.

3. Əhalinin bütün qruplarının əhatə olunması: bütün əhali qrupları arasında gigiyenik bilik və vərdişlərin yayılması ilə əhalinin bütün nümayəndələri ilə ünsiyyət qurmaq bacarığına malik insanlar məşğul olmalıdır (məsələn, bəzi xalqlarda qadınlara tanış olmayan kişilərlə danışmaq qadağandır). İnformasiya materialları, həmçinin əhalinin savadsız nümayəndələri üçün də nəzərdə tutulmalıdır. Yerli adət-ənənə baxımından məqbul vərdiş və metodların tədrisi üçün materiallar gigiyenik vərdişlərin aşilanmasını planlaşdırmaq və sonradan onların tətbiqi prosesini izləmək üçün əlverişli vasitə ola bilər. Orta hesabla, zərər çekmiş əhali üçün düşərgə şəraitində 1000 nəfərə gigiyena vərdişlərinin təbliği və tətbiqi üzrə iki mütəxəssis-təşkilatçı işləməlidir. Əlavə informasiya almaq üçün bax: qeyri-ərzaq yardımının ikinci standartı, s.242.

- 4. Gigiyenik nöqteyi-nəzərdən prioritet risk və davranış model-lərinin müəyyən olunması:** gigiyenik biliklər və əhali ilə ünsiyyət strategiyasının tətbiqi üzrə fəaliyyət vəzifələri dəqiq müəyyən olunmalı və prioritetləri nəzərə almaqla ciddi ardıcılıqla düzülməlidir. Gigiyenik xarakterli təhlükələrin qiymətləndirilməsi yardımın planlaşdırılması və təqdim olunmasında prioritetləri elə müəyyən etməyə imkan verir ki, humanitar təşkilatlar və zərər çəkmiş əhali arasında informasiya mübadiləsi səmərəli, məqsədyönlü olsun və yanlış təsəvvürləri aradan qaldırmağa kömək etsin (məsələn, İÇV/QIÇS infeksiyası hansı yolla ötürülür).
- 5. Gigiyenik qurğuların istismarı:** mümkün olan yerlərdə müxtəlif istifadəçi qruplarının nümayəndələrindən ibarət su təchizatı və sanitər təminat komitələri təşkil etmək tövsiyə olunur, belə ki, bu komitələrin yarısı qadınlardan ibarət olmalıdır. Bu komitələrin funksiyalarına su paylanması məntəqələri, ictimai tualetlər, qab-qacaq və camaşır yerləri kimi ictimai gigiyenik qurğuların istismarı daxildir. Bundan başqa, onlar gigiyenik vərdişlərin təbliği ilə məşğul olmalı, təmsilçilik və davamlı inkişafın təmin olunması mexanizmi rolunu oynamalıdır.
- 6. Həddindən artıq yüklemə:** qruplardan heç biri gigiyenik vərdişlərin aşılanması və ya gigiyenik obyektlərin istismarı üzrə fəaliyyətə görə məsuliyyətlə həddindən artıq yüklenməməlidir, belə ki, hər bir qrupa digər qruplarla bərabər təsir və üstünlükler (məsələn, tədris) təmin olunmalıdır. Heç də bütün qruplarda qadın və kişilər eyni ehtiyac və maraqlara malik olmur. Etiraf etmək lazımdır ki, qadınların iştirakı kişilər və ya digər əhali qruplarını məsuliyyətdən kənarlaşdırmaq anlamına gəlməməlidir.

2. Su təchizatı

Susuz nə həyat, nə sağlamlıq, nə də insan ləyaqəti ola bilər. Fövqəladə vəziyyətlərdə suyun əsas ehtiyaclar üçün çatmadığı hallar olur və belə şəraitdə sağ qalmaq üçün zəruri olan həcmidə təhlükəsiz içməli suyun mövcudluğu həllədici əhəmiyyət kəsb etməyə başlayır. Əksər hallarda əsas xəstəliklərin səbəbi suyun çatışmazlığı və ya çirkli suyun istifadəsi nəticəsində yaranan pis gigiyenik şərait olur.

Su təchizatının birinci standartı: sudan istifadə imkanı və onun miqdarı

Əhalinin bütün nümayəndələri içmək, yemək hazırlamaq, şəxsi və ev gigiyenasi üçün kifayət həcmidə sudan təhlükəsiz istifadə edə bilər. Su təchizatı minimal standartının yerinə yetirilməsi üçün ictimai su təchizatı məntəqələri yaşayış yerinə kifayət qədər yaxın yerləşir.

Əsas göstəricilər (təlimatla birlikdə oxumalı)

- İstənilən ev təsərrüfatında içmək, yemək hazırlamaq və şəxsi gigiyenə üçün suyun orta istehlak norması gündə adambaşına ən azı 15 litr təşkil edir (bax, təlimat 1-8).
- İstənilən yaşayış binasından ən yaxında yerləşən su təchizatı məntəqəsinədək maksimum məsafə 500 metrdən artıq deyil (bax, təlimat 1, 2, 5 və 8).
- Su təchizatı məntəqəsində su üçün növbədə durma müddəti 15 dəqiqədən artıq deyil (bax, təlimat 7).
- 20 litrlik qabın su ilə doldurulmasına 3 dəqiqədən çox vaxt tələb olunmur (bax, təlimat 7-8).
- Su mənbələri və su təchizatı sistemlərinin texniki xidməti elə təşkil edilir ki, həmişə və ya mütemadi olaraq kifayət həcmidə suyun olması təmin olunsun (bax, təlimat 2 və 8).

Gigiyena

Təlimatlar

1. Tələbatlar: evdə istifadə üçün tələb olunan suyun miqdarı iqlim-dən, mövcud sanitar qurğularından, insanların vərdişlərindən, onların mədəni və dini adətlərindən, hazırladıqları qidadan, geyindikləri geyimdən asılı olaraq dəyişir. Bir qayda olaraq, su mənbəyi yaşayış yerinə nə qədər yaxın olursa, suyun istehlakını bir o qədər yüksəldər.

Sağ qalmaq üçün zəruri olan su həcminin sadələşdirilmiş cədvəli		
Sağ qalmaq üçün tələbatlar: su qəbulu (içki və qida)	Gündə 2,5-3 litr	Iqlim və fərdi fiziologiyadan asılıdır
Əsas gigiyenik tələbatlar	Gündə 2-6 litr	Sosial və mədəni normalardan asılıdır
Yemək hazırlayan zaman əsas tələbatlar	Gündə 3-6 litr	Yemək növü, həmçinin sosial və mədəni normalardan asılıdır
Cəmi: suya əsas tələbat	Gündə 7,5-15 litr	

Bax: əlavə 2 - İdarələr və digər məqsədlər üçün minimal su həcminin təqribi normativləri.

2. Su təchizatı mənbələrinin seçilməsi: aşağıdakı amillər su təchizatı mənbəyinin seçilməsi zamanı mühüm əhəmiyyətə malikdir: daimi mənbə və kifayət həcmində suyun olması; suyun emalının zəruriliyi və bunun üçün imkanların olması; mənbənin qaydaya salınması üçün vaxtin, texniki imkanların və vasitələrin olması; su təchizatı mənbəyinin zərər çəkmiş əhaliyə yaxınlığı; həmin su təchizatı mənbəyi ilə bağlı hər hansı bir sosial, siyasi və ya hüquqi amillərin olması. Ümumilikdə, yeraltı su mənbələri daha yaxşıdır, çünki onlardan alınan suyun emala ehtiyacı olmur. Xüsusilə də çıxarılması lazımlı gəlməyən, özbaşına axıb gələn bulaq suyu daha əlverişlidir. Fövqələdə vəziyyətlərin inkişafının ilkin mərhələlərində çox zaman müxtəlif yanaşma və su təchizatı mənbələrinin uyğunlaşdırılması tələb olunur. Su təchizatı mənbələrinin tükənməsinə yol verməmək üçün onların hamisəna mütemadi nəzarət olunması zəruridir.

*Su təchizatı, sanitariya təminatı və gigiyenik vərdişlərin
aşilanmasının minimal standartları*

- 3. Ölçülmə:** yalnız paylaşıdırıcı sistemə vurulmuş suyun miqdarının və ya suyun vurulması üçün əl nasosunun iş müddətinin ölçülməsi suyun fərdi istehlakı haqqında dəqiq təsəvvür verməyəcək. Suyun istifadə və istehlakının daha effektiv ölçülmə üsulları ev təsərrüfatları arasında sorğuların keçirilməsi, əhali ilə su istehlakı məsələlərinin müzakirəsidir.
- 4. Keyfiyyət və kəmiyyət:** fövqəladə vəziyyətlərdə su ilə ötürülən xəstəliklərin yayılması çox zaman şəxsi və ev gigiyenası üçün suyun çatışmaması, həmçinin çirkənmiş suyun istehlakı nəticəsində baş verir. Minimal kəmiyyət və keyfiyyət standartları əldə olunmayanadək üstünlük əhalinin keyfiyyəti minimal standartlara müvafiq olan, çatışmayan miqdarda su ilə təchiz olunmasına deyil, ədalətli əsaslı aralıq keyfiyyətli kifayət miqdarda su ilə təmin olunmasına verilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, İÇV/QIÇS infeksiyalı şəxslərə içmək və şəxsi gigiyena üçün daha çox su tələb olunur. Əsas diqqət ev heyvanları, kənd təsərrüfatı torpaqlarının su ilə təmin olunmasına verilməlidir, xüsusilə də quraqlıq zamanı, çünki insanların həyatı və yaşayışı sudan asılıdır (bax, əlavə 2).
- 5. Əhatə:** yardım göstərilməsinin lap əvvəllerində prioritet vəzifə bütün zərər çekmiş əhalinin tələbatının təcili təmin olunmasıdır. Qəza nəticəsində zərər çekmiş insanlar xəstəliklərə daha dözümsüzdlər, buna görə də zərər çekmiş və ya yerli əhalinin istifadə etdiklərindən daha əhəmiyyətli göstəricilərə nail olmaq lazımdır. Belə vəziyyətlərdə humanitar təşkilatlar öz proqramlarını elə planlaşdırmalıdır ki, bu əhalinin su təchizatı və sanitar təminatının yüksək səviyyəsi təmin olunsun və yerli əhalidə onlara qarşı düşməncəsinə münasibət yaranmasın.
- 6. Bir su mənbəyinə maksimum insan sayı:** bir su mənbəyinə insan sayı hər bir mənbədə suyun debiti və mövcudluğundan asılıdır. Məsələn, su kəməri sistemləri çox zaman günün müəyyən vaxtı ərzində fəaliyyət göstərir, əl nasosları və quyular isə aşağı dolma süreti ilə əlaqədar olaraq daimi su təchizatını təmin edə bilirlər. Suyun daima olduğu şəraitdə su təchizatı üçün texmini normalar mövcuddur:

Gigiyena

Bir krana 250 nəfər	axın sürəti 7,5 l/dəq. olduqda
Bir əl nasosuna 500 nəfər	axın sürəti 16,6 l/dəq. olduqda
Bir fərdi istifadəçi quyusuna 400 nəfər	axın sürəti 12,5 l/dəq. olduqda

Bu normalar su təchizatı məntəqəsinin gündə yalnız 8 saat istifadə oluna bilməsini nəzərdə tutur; daha çox istifadə olunduqda əhali minimal gündəlik normadan daha çox, yəni bir nəfərə gündə 15 litrdən çox su apara bilər. Ehtiyatlı olmaq lazımdır, çünki bu normalara riayət olunması suyun minimal miqdarına və ya su təchizatı mənbəyinə bərabər çıxışa mütləq zəmanət vermir.

7. Növbənin uzunluğu: çox uzun növbələr suyun azlığı və ya su təchizatı məntəqələrinin sayının azlığı, yaxud da su mənbələrinin aşağı debitinin göstəricisidir. Su üçün böyük növbələr əhalinin adam-başına düşən su istehlakının azalmasına, qorunmayan səth mənbələrindən suyun daha yüksək istehlakı, həmçinin əhalinin sağ qalması üçün suya digər mühüm tələbatların təmin olunması üçün suyun toplanma vaxtının azalmasına gətirib çıxara bilər.

8. İstifadənin mümkünluğu və ədalətlilik: hətta mövcud olan suyun minimal ehtiyacların təmin olunması üçün kifayət etdiyi halda belə, bəzən sudan ədalətli istifadənin təmin olunması üçün əlavə tədbirlər görmək lazım gəlir. Su təchizatı məntəqələri, məsələn, cinsi və ya etnik mənsubiyətindən asılı olmayaraq hamı üçün əl-verişli olan rayonlarda yerləşməlidir. Tamamilə mümkün ki, əl nasosları və ya su qablarını İÇV/QIÇS infeksiyalı insanlar, yaşlılar, əllillər və uşaqlar üçün uyğunlaşdırmaq lazım gələcək. Şəhər şəraitində tualetlərin fəaliyyət göstərməkdə davam etməsi üçün konkret binaların su ilə təchiz olunması zərurəti yarana bilər. Suyun verilməsi normalasdırılır və ya su müəyyən saatlarda verilirsə, verilmə müddətini istehlakçıların iştirakı ilə planlaşdırmaq lazımdır. Suyun toplanmasına görə məsuliyyət daşıyan qadınlar və digər şəxslər üçün rahat və təhlükəsiz vaxt müəyyən olunmalıdır. Bundan başqa, istifadəçilər suyun harada və nə vaxt olması haqqında tam informasiyaya malik olmalıdırlar.

Su təchizatının ikinci standarı: suyun keyfiyyəti

Toplanma yerlərində suyun dadi xoşagələndir, keyfiyyətinə görə içmək, şəxsi və ev gigiyena məqsədləri üçün yararlıdır və sağlamlıq üçün böyük təhlükə yaratmır.

Əsas göstəricilər (təlimatla birlikdə oxumalı)

- Sanitar müayinə fekal çirkənmə təhlükəsinin aşağı səviyyəsindən xəbər verir (bax, təlimat 1).
- Məntəqədə 100 ml dezinfeksiya olunmamış suda fekal bağırşaq qrupu infeksiyası yoxdur (bax, təlimat 2).
- İnsanlar suyu digər mövcud mənbələrdən deyil, müdafiə olunan və dezinfeksiya edilmiş mənbədən içməyə üstünlük verirlər (bax, təlimat 3).
- Toplandıqdan sonra suyun çirkənməsini minimuma endirmək üçün tədbirlər görülür (bax, təlimat 4).
- Su kəməri vasitəsilə su təchizatı zamanı və ya bütün su təchizatı növləri üçün diareya epidemiyası törədicilərinin olduğu və ya olması təhlükəsinin yarandığı halda su elə şəkildə dezinfeksiya olunur ki, krandan çıxarkən suda xlорun sərbəst qalıq miqdarı 0,5 mq/l təşkil etsin, bulanıqlıq isə 5 n.e.m.-i aşmasın (bax, təlimat 5, 7 və 8).
- Müəyyən olunmuşdur ki, kimyəvi maddələrlə (o cümlədən dezinfeksiya maddələrinin qalıq miqdarı ilə) çirkənmiş və ya radioaktiv şüalanmaya məruz qalmış sudan qısamüddətli istifadə sağlamlıq vəziyyətinə mənfi təsirə gətirib çıxarmır və qiymətləndirməyə əsasən, bu cür effekt ehtimalı böyük deyil (bax, təlimat 6).

Gigiyena

Təlimatlar

1. **Sanitar müayinə** əhalinin sağlamlığı üçün risk yarada biləcək şərtlər və praktikanın qiymətləndirilməsidir. Müayinə bilavasitə mənbənin yerləşdiyi yerdə, nəql zamanı və yaşayış yerlərində bütün mümkün su çirkənməsi mənbələrini, həmçinin defekasiya, drenaj və bərk tullantıların təmizlənməsi vərdişlərini əhatə etməlidir. Yerli əhalinin köməyi ilə planlaşdırma yerli əhali qruplarının sağlamlığı

üçün risklərin müəyyən olunması və deməli, sakinlərin özlərinin köməyi ilə bu riskləri azaltmaq üsullarının axtarılıb tapılmasının ən səmərəli üsulu hesab olunur. Qeyd etmək lazımdır ki, heyvanların nəcisi insanların qədər təhlükəli olmasa da, onlarda da kriptosporidioz, lyambliya, salmonella, kaliviruslar və bəzi digər diareya tərəficiləri ola bilər və insan həyatı üçün böyük təhlükə yaradırlar.

2. Suyun mikrobioloji keyfiyyəti: fekal bağırsaq qrupu bakteriyalarının olması (>99%-dən çoxu bağırsaq çöpüdür) suyun unsan və ya heyvan nəcisi ilə çirkənməsi səviyyəsinin və zərərli patogenlərin mümkün mövcudluğunun göstəricisidir. İstənilən miqdarda fekal bağırsaq qrupu bakteriyalarının aşkarlandığı halda onu emal etmək lazımdır. Lakin fövqəladə vəziyyətin ilkin mərhələsində kəmiyyət keyfiyyətdən daha vacibdir (bax, su təchizatının birinci standartı, təlimat 4).

3. Müdafiə olunmuş su mənbələrinin tətbiqi: sadəcə müdafiə olunmuş su mənbələri və ya emal olunmuş su təqdim edilərsə, insanlar belə suyun sağlamlığı nə qədər xeyirli olduğunu anlamaya-nadək və ondan istifadə etməyənədək nəticə əhəmiyyətsiz olacaq. Onlar suyun dad xassələrindən, mənbənin yaxınlığından və onun istifadəsinin rahat olması mülahizələrinə əsaslanaraq, müdafiə olunmamış su mənbələrinə (çaylar, göllər, açıq quyular) üstünlük verə bilərlər. Belə hallarda texniki mütəxəssislər, gigiyena üzrə mütəxəssislər və yerli əhalidən olan fəallar bu cür üstünlük vermənin səbəblərini müəyyən edərək, bu fikirləri öz təbliğat materialları və müsahibələrinə daxil etməlidirlər.

4. Suyun toplandıqdan sonra çirkənməsi: toplanma məntəqəsində təhlükəsiz olan su, toplanma, saxlanma və nasosla vurulma zamanı sağlamlıq üçün təhlükə yarada bilər. Sağlamlığa təhlükənin azaldılması üçün suyun toplanma və saxlanması təkmilləşdirilmiş metodları, suyun toplanma və saxlanması üçün təmiz qabların paylanması (bax, su təchizatının üçüncü standartı), suyun çöküntü dezinfektantı ilə emalı və ya suyun istifadə yerində emalından istifadə olunur. Toplandıqdan sonra suyun mümkün çirkənmə səviyyəsini nəzarət altında saxlamaq üçün onun istifadə yerlərində daimi əsaslarda su nümunələri götürülməlidir.

*Su təchizatı, sanitariya təminatı və gigiyenik vərdişlərin
aşilanmasının minimal standartları*

5. Suyun dezinfeksiyası: su təchizatı mənbəyinin və ya toplandıqdan sonra suyun ciddi yoluxma təhlükəsinin yarandığı halda su xlor kimi çöküntü dezinfektantları ilə emal olunur. Təhlükə dərəcəsi yaşayış məntəqəsində əhalinin sıxlığı, assenizasiyanın təşkili, gigiyenik təcrübə, diareyanın yayılma səviyyəsi kimi həyat şərtləri ilə müəyyən olunur. Riskin qiymətləndirilməsinə, həmçinin yerli əhalinin zövqləri barəsində keyfiyyətli informasiya da daxil edilməlidir (bax, təlimat 7). Böyük və ya cəmlənmiş əhali qruplarının su kəmərləri təchizi zamanı suyu çöküntü dezinfektanti ilə emal etmək lazımdır, diareya epidemiyası təhlükəsi yarandıqda isə bütün içməli suya toplananadək, ya da yaşayış yerlərində emal olunmalıdır. Lazımı dezinfeksiya səviyyəsinin təmin olunması üçün suyun bulanıqlığı 5 n.e.m.-dən çox olmamalıdır.

6. Kimyəvi və radioloji yoluxma: hidrogeoloji vəziyyət, sənaye fəaliyyəti və ya hərbi əməliyyatlar haqqında məlumatların su təchizatının sağlamlıq üçün kimyəvi və ya radasiya təhlükəsi yarada biləcəyini ehtimal etməyə əsas verdiyi yerlərdə təhlükə dərəcəsi kimyəvi analiz vasitəsilə mümkün qədər tez qiymətləndirilməlidir. Nəticədə belə sudan istifadənin yaxın gələcəkdə əhalinin sağlamlıq vəziyyəti üçün mənfi və müsbət nəticələrini tutuşduran qərar qəbul olunmalıdır. Yoluxması ehtimal olunan suyun istifadəsi haqqında qərar uzunmüddətli qiymətləndirmə və analiz əsasında qəbul edilir.

7. Dad xassələri: suyun dad xassələri (məsələn, şortəhər su) və sağlamlıq vəziyyəti arasında birbaşa əlaqənin olmadığına baxma-yaraq, dezinfeksiya edilmiş suyun xoşagelməz dadı istehlakçının öz sağlamlığını risk altına qoyaraq təhlükəsiz olmayan su təchizatı mənbələrindən istifadə etməyə üstünlük verməsinə gətirib çıxara bilər. Bu cür risk xlorlanmış suyun tədarük olunduğu halda mövcuddur, buna görə də əhalini yalnız dezinfeksiya olunmuş sudan istifadə etmək zərurətinə inandırmaq lazımdır.

8. Tibbi mərkəzlər üçün suyun keyfiyyəti: xəstəxanalar, tibbi mərkəzlər və qidalanma mərkəzləri üçün bütün suyu xlor və ya digər çöküntü dezinfektantı ilə emal etmək lazımdır. Su təchizatında fasilələrlə əlaqədar suyun normalaşdırılacağı ehtimalı olduqda normal su istifadəsi səviyyəsində fasiləsiz su təchizatı üçün kifayət edəcək həcmidə su ehtiyatı təmin olunmalıdır (bax, əlavə 2).

Su təchizatının üçüncü standartı: sudan istifadə üçün qurğu və mexanizmlər

İnsanlar içmək, yemək hazırlamaq və şəxsi gigiyena üçün nəzərdə tutulmuş kifayət həcmində suyun toplanması, saxlanması və istifadəsi üçün zəruri qurğular və mexanizmlərə malikdirlər. İçməli su istehlak anına qədər saqlamlıq üçün təhlükəsiz olaraq qalır.

Əsas göstəricilər (təlimatla birlikdə oxumalı)

- Hər bir ev təsərrüfatında suyun toplanması üçün iki 20 və ya 10 litrlik təmiz qab, həmçinin ev təsərrüfatında suyun daima olmasını təmin edən su saxlamaq üçün kifayət sayda təmiz qab var (bax, təlimat 1).
- Suyun toplanması, saxlanması və istifadəsi üçün dar boğazları və ya qapaqları olan qablar, yaxud da digər təhlükəsiz qurğular olmalıdır; bu zaman aydınlaşdır ki, bu qablar təyinatı üzrə istifadə olunur.
- Hər bir nəfərə ayda 250 qram sabun düşür.
- Yuyunmaq üçün ictimai qurğuların tələb olunduğu yerlərdə müvafiq məqsədlə bərabər istifadə olunması şərti ilə kifayət sayda ayrıca kişi və qadın duş kabinetləri olur.
- İctimai camaşırxanalara ehtiyac olan yerlərdə paltar yumaq üçün 100 nəfərə bir çanaq düşür, həm də qadınlar üçün alt paltarları və gigiyenik əşyalarını yuya bilmələri üçün xüsusi binalar ayrıılır.
- Yuyunma üçün qurğuların tikilməsi yerinin seçimində və ya sabun istehsalı və paylanması, həmçinin möqəbul alternativ variantların istifadəsində əhalinin bütün zəif qruplarının iştirakı nəzərdə tutulur (bax, təlimat 2).

Təlimatlar

- 1. Suyun yiğilması və saxlanması:** suyun yiğilması, saxlanması, paltar yumaq, yemek hazırlamaq və yuyunmaq məqsədilə istifadəsi üçün insanlara qab lazımdır. Bu qablar təmiz, gigiyenik, asanlıqla daşınan olmalı, onların ölçüləri, xarici görünüşü və forması da yerli tələbat və adətlərə uyğun olmalıdır. Uşaqlar, əllillər, yaşlılar və İÇV/QİÇS infeksiyasına tutulmuş şəxslərə suyun daşınması üçün ölçücə kiçik və ya xüsusi hazırlanmış qablar tələb oluna bilər. Belə qabların tutumu ev təsərrüfatının ölçüsü və suyun daima olub-olmamasından asılıdır, məsələn, daimi su mənbəyi olan yerlərdə bir nəfərə təqribən 4 litr nəzərdə tutulur. Suyun təhlükəsiz toplanması vərdişlərinin tətbiqi və onlara nəzarət zəif qruplarla, xüsusilə də qadın və uşaqlarla suyun çirkənməsi məsələlərinin müzakirəsinin təşkil edilməsi üçün yaxşı imkanlar verir.
- 2. Paltar yumaq və yuyunmaq üçün ictimai qurğular:** bəzən insanlara yuyunmaq üçün rahat yer lazım olur. Ailənin müvəqqəti yaşayış yerində bunun mümkün olmadığı halda ictimai qurğulara tələbat yaranır. Sabunun çatmadığı və ya onun istifadə olunmadığı hallarda alternativ yuyucu vasitələrdən, məsələn, kül, təmiz qum, soda, yaxud yuma və təmizləmə üçün yararlı müxtəlif bitkilərdən istifadə oluna bilər. Geyimin və ilk növbədə uşaq geyimlərinin yuyulması ən mühüm gigiyenik tədbirdir, həmçinin yemək hazırlamaq üçün qablar və xörək qablarını yumaq lazımdır. Bu qurğuların quruluşu, sayı və yerləşməsi haqqında qərar potensial istifadəçilər, ilk növbədə qadınlar, yeniyetmə qızlar və əllillərle birgə qəbul olunur. Belə qurğuların rahat və yaxşı işıqlandırılmış yerlərdə yerləşdirilməsi onları daha təhlükəsiz edir.

Gigiyena

3. Assenizasiya

İnsan nəcisinin düzgün təmizlənməsi nətəmizliklər vasitəsilə ötürülən infeksiyaların yolunda ilkin maneədir və onların birbaşa və ya dolayısı ilə yayılmasının qarşısını alır. Assenizasiya - fövqəladə vəziyyət şəraitində su təchizatı kimi təciliilik və dəqiqlik tələb edən birinci dərəcəli işdir. Adekvat ayaqyoluların təşkili fövqəladə vəziyyət şəraitində insanların ləyaqət, təhlükəsizlik və sağlamlığını təmin edən mühüm tədbirlər sırasına aiddir.

Assenizasiyanın birinci standartı: tualetlərdən istifadənin mümkünlüyü və onların sayı

Əhalinin günün və gecənin istənilən vaxtında tez, təhlükəsiz və rahat istifadəsini təmin edən, yaşayış yerinə kifayət qədər yaxın yerləşən kifayət sayda tualeti var.

Əsas göstəricilər (təlimatla birlikdə oxumalı):

- 20 nəfərə minimum bir tualet düşür (bax, təlimat 1-4).
- Tualetlərdən istifadə ailə prinsipi və ya cinsi mənsubiyyət prinsipi ilə təşkil olunur (bax, təlimat 3-5).
- İctimai yerlərdə (bazarlarda, yardımın paylandığı yerlərdə, tibbi mərkəzdə və s.) qadın və kişilər üçün ayrıca tualetlər var (bax, təlimat 3).
- Ümumi və ya ictimai tualetlər elə yaxşı təmizlənir və təmiz saxlanır ki, bütün arzu edənlər onlardan istifadə edə bilsin (bax, təlimat 3-5).
- Tualetlər yaşayış yerinin ən çoxu 50 metrliyində və ya bir dəqiqliyində yerləşir (bax, təlimat 5).
- Tualetlərdən istifadə zamanı maksimum gigiyenik normalara riayət olunur; uşaq nəcisi ən gigiyenik üsullarla dərhal təmizlənir (bax, təlimat 6).

Təlimatlar

- 1. Assenizasiyanın təhlükəsizliyi:** təhlükəsiz assenizasiya programının məqsədi ətraf mühitin təmizliyinin təmin olunmasıdır. Zərər çəkmiş əhalinin bütün zəif qruplarından nə qədər çox insan bu programaya cəlb olunarsa, onun uğur qazanması ehtimalı bir o qədər yüksək olar. Əhalinin ənənəvi olaraq tualetlərdən istifadə etmədiyi hallarda ola bilsin ki, əhalini tualetlərdən istifadənin zəruriyinə əmin etmək və onların qurulmasına tələbat yaratmaq üçün fəal kampaniya tələb olunacaq. Fövqəladə hallarda, şəhər rayonlarında kanalizasiya sistemlərinin sıradan çıxdığı halda işləyən kanalizasiya hissələrinin izolyasiyası, əlavə kanalizasiya borularının, səyyar tualetlərin qurulması və mütəmadi olaraq boşaldılan konteynerlərin istifadə olunması kimi tədbirlər tələb oluna bilər.
- 2. Defekasiya yerləri:** fövqəladə vəziyyətlərin ilkin mərhələlərində, müəyyən sayda tualet qurulmadan önce ehtimal ki, çöldə defekasiya üçün yerlər nişanlanmaq və xəndək şəkilli ayaqyoluları quraşdırmaq lazımdır. Bu yalnız belə yerlərin düzgün saxlanması şərti ilə nəticə verə bilər.
- 3. İctimai tualetlər:** bəzi hallarda fövqəladə vəziyyətlərin ilkin mərhələlərində ümumi istifadə üçün tualetlərin tikilməli olduğu ictimai yerlərdə onların mütəmadi təmizlənməsi və istismarı üçün sistemlər təşkil etmək çox vacibdir. Qadın və kişilər üçün təqribi 3 :1 nisbətində kabinetlərin tikilməsi üçün əhalinin tərkibi haqqında detallı informasiya tələb olunur. Lazım olan yerlərdə kişilər üçün pisuarlar qurmaq lazımdır (bax, təlimat 3).
- 4. Kommunal tualetlər:** tualetlərin olmadığı yerlərdə yerini dəyişmiş əhalinin hər 20 nəfərini bir tualetlə dərhal təmin etmək mümkün olmur. Belə hallarda 50 nəfərə bir tualetin olmasını əlverişli hesab etmək olar, bu zaman istifadəçilərin sayının mümkün qədər tez 20-yə çatdırılmasına çalışaraq, standarta nail olduqca onların istifadə qaydasını müvafiq şəkildə dəyişmək lazımdır. İstənilən kommunal tualet üçün mütəmadi təmizləmə sistemi nəzərdə tutulmalıdır. Belə sistem yerli əhali ilə birlikdə işlənib hazırlanır. Bəzi hallarda yerin çatışmazlığı səbəbindən bu normaya heç də həmişə riayət etmək mümkün olmur. Belə olan halda nəinki tualet üçün əlavə sahələr almağa çalışmaq, həm də əsas məqsədin ətraf mühitin tə-

mizliyinin qorunub saxlanmasından ibarət olduğunu yadda saxlamaq çox vacibdir.

5. Birgə rahatlıqlar: dörd və ya beş ailəyə bir tualetin düşdürü halda, bur qayda olaraq, tualet çox səliqəli və təmiz saxlanır. Bu ailələr yer və konstruksiya seçimində iştirak edirlərsə bu tualetdən mütəmadi istifadə olunur, həmçinin onlar onun saxlanmasına görə məsuliyyət daşıyır və ona qulluq vasitələrinə malik olurlar. Belə tualetlər qurularkən ehtimal olunan istifadəçilərlə birlikdə ondan kimin istifadə edəcəyini və onların təmizlənməsinə görə məsuliyyətin necə bölüşdürülcəyini həll etmək vacibdir. İÇV/QİÇS-ə yolu xmuş şəxslərin tualetlərdən istifadəsinin asan olması üçün tədbirlər görülməlidir, çünki onlar çox zaman xroniki diareyadan və məhdud hərəkətlilikdən əziyyət çəkirlər.

6. Uşaq nəcisi: uşaq nəcisinin təmizlənməsinə xüsusi diqqət yetirilməlidir. Onlar, bir qayda olaraq, böyüklerin nəcisindən daha böyük təhlükə yaradır, çünki uşaqların nəcis vasitəsilə ötürülən infeksiyalara yoluxması təhlükəsi böyüklerdə olduğundan daha yüksəkdir; bundan başqa, uşaqlarda anticimlər yoxdur. Valideynlər və ya uşaqların qayğısına qalan şəxslər prosesə cəlb olunmalıdır. Tualetlər uşaqları nəzəre alaraq layihələndirilməli və qurulmalıdır. Valideynləri və ya uşaqların qayğısına qalan şəxsləri uşaq nəcisinin təmizlənməsi və uşaq əskilərinin (bələklərin) yuyulmasının təhlükəsiz üsulları haqqında məlumatlandırmaq lazımdır.

**Assenizasiyanın ikinci standartı:
tualetlərin layihələndirilməsi, tikintisi və istifadəsi**

Tualetlərin yeri elə seçilib, tualetlər elə layihələndirilib, tikilib və saxlanılır ki, onlardan rahat, gigiyenik və təhlükəsiz istifadə təmin olunsun.

Əsas göstəricilər (təlimatla birlikdə oxumalı):

- İstifadəçilər, xüsusilə də qadınlar tualetin yerinin seçimi və konstruksiyasını bəyəniblər (bax, təlimat 1-3).
- Tualetlər aşağıdakı tələblərə müvafiq olaraq layihələndirilir, tikilir və yerləşdirilir:

*Su təchizatı, sanitariya təminatı və gigiyenik vərdişlərin
aşılınmasının minimal standartları*

- tualetlər uşaqlar, yaşılılar, hamilə qadınlar, əllillər və ruhi xəstələr də daxil olmaqla bütün əhali qruplarının istifadə edə biləcəyi şəkildə layihələndirilir (bax, təlimat 1);
 - tualetlər günün və gecənin istənilən vaxtında istifadəçilər, xüsusilə də qadın və qızlar üçün təhlükəni minimuma endirəcək şəkildə yerləşdirilməlidir (bax, təlimat 2);
 - tualetlərin konstruksiyası onların asan təmizlənməsini təmin etməli, sağlamlığa təhlükə yaratmamalıdır;
 - tualetlərin konstruksiyası istifadəçilərə onlar üçün norma olan intimlik dərəcəsini təmin etməlidir;
 - tualetlərdə qadınlar istifadə olunmuş şəxsi gigiyena vasitələrini atmaq, kənar şəxslər olmadan gigiyenik vasitələri yumaq, qurutmaq imkanına malik olmalıdır (bax, təlimat 4);
 - tualetin konstruksiyası milçək və ağaçqanadların artması üçün şəraitə yol verməməlidir (bax, təlimat 7).
- Yuyub-təmizləmə üçün sudan istifadə edilən bütün tualetlərə su mütəmadi qaydada və kifayət həcmində daxil olur.
 - Ayaqyoluları və zibil quyuları (əksər torpaq növləri üçün) yeraltı su mənbələrindən ən azı 30 metr aralıda yerləşir, onların dibi isə qrunt suları səviyyəsindən minimum 1,5 metr hündürdə olur. Drenaj və ya ayaqyolulardan çirkab sularının aparılması torpağın səthində və ya torpağın altında kiçik dərinlikdə yerləşən su mənbələri istiqamətində həyata keçirilməsi yolverilməzdir.
 - İnsanlar ayaqyolundan istifadə etdikdən sonra, həmçinin yemək yeməzdən və hazırlamazdan öncə əllərini yuyurlar (bax, təlimat 6).
 - Zəruri olduqda insanlar şəxsi tualetlərinin tikilməsi, saxlanması və təmizlənməsi üçün qurğu və materiallarla təchiz olunurlar.

Təlimatlar

1. Tualetlərin münasibliyi: assenizasiya proqramlarının uğuru insan ehtiyaclarının müxtəlifliyinin başa düşülməsi, həmçinin istifadəçilərin iştirakından asılıdır. Bütün insan qrupları tualetlərdən istifadəyə

Gigiyena

hazır olmaya bilər və tamamile ehtimal olunandır ki, uşaqlar, yaşlılar və əlillər üçün yeni konstruksiyalı tualetlər, məsələn, qorşoklar və ya daha alçaq oturacaqlı və ya tutacaqlı tualetlər yaratmaq lazımlı gələcək. Tualetlərin layihələndirilməsi və tikintisi zamanı ehtimal olunan istifadəçilərin zövq və adətlərini, yuyulub-təmizlənmə və germetikləşdirmə üçün suyun olmasını, torpaq şəraiti və tikinti materiallarının olmasını nəzərə almaq lazımdır.

- 2. Tualetlərin təhlükəsizliyi:** tualetlər üçün ugursuz seçilmiş yerlər qadın və qızlar üçün hückum təhlükəsi yarada bilər, xüsusilə də gecə vaxtı. Buna görə də sanitər obyektlərdən istifadə zamanı onların təhlükəsizliyini təmin etmək lazımdır. İctimai tualetlər mümkün olan hər bir yerdə işıqlandırılmalıdır. İstifadəçilərin təhlükəsizliyini təmin etmək üçün yerli sakinlərin iştirakına nail olmaq lazımdır.
- 3. Arxa keçəcəyin təmizlənməsi:** tualetdə sudan istifadə edən şəxslər üçün şərait yaradılmalıdır. Digərlərini tualet kağızı və ya arxa keçəcəyin təmizlənməsi üçün digər vasitələrlə təmin etmək lazımdır. İstifadəçilərdən onlara hansı materialların daha uyğun olduğunu və onlar üçün bu materialların istifadə olunduqdan sonra atılması ən təhlükəsiz üsulunun hansı olduğunu soruşturmaq lazımdır.
- 4. Aybaşı:** reproduktiv yaşılı qadın və qızlar menstrual qanın hopdurulması və təmizlənməsi üçün yararlı olan materiallardan istifadə etmək imkanına malik olmalıdır. Qadınlardan yerli ənənələri nəzərə almaqla onlara məhz nəyin daha çox uyğun olduğunu soruşturmaq lazımdır (bax, qeyri-ərzaq yardımının ikinci standartı, səh. 242).
- 5. Ayaqyolular və su təchizatı mənbələri arasında məsafə:** yuxarıda verilmiş məsafə daha çox çatlaşmış qayalıq qrunut və ya əhəng-dəşindən ibarət torpaqda və bir qədər az narın torpaq şəraitində daha münasib ola bilər. Fövqəladə vəziyyət şəraitində qrunut sularının çirkənməsinə fikir verməmək olar, bir şərtlə ki, bu sudan istifadə olunmasın. Lakin daşqın şəraitində və ya qrunut sularının yati-minin dərin olmadığı halda ətraf mühitin çirkənməsinin qarşısını almaq üçün yüksəkdə duran tualetlərin tikilməsi və ya ifrazatların ilkin təmizlənməsi üçün konteynerlərin nəzərdə tutulması zərurəti yaranı bilər.
- 6. Əllərin yuyulması:** xəstəliklərin qarşısının alınması üçün istifadəçiləri tualetə getdikdən sonra, həmçinin yeməkdən və xörək hazırl-

*Su təchizatı, sanitariya təminatı və gigiyenik vərdişlərin
aşılınmasının minimal standartları*

lamazdan önce əllərini yumağa inandırmaq çox vacibdir. İstifadəçilər əllərini yumaq üçün sabun və ya alternativ yuyucu vasitələrə (məsələn, küllə) malik olmalıdır. Bu məqsədlər üçün tualetin yanında daimi su mənbəyi olmalıdır.

7. Tualetlərdə gigiyena: çirkli tualetlər infeksiya mənbəyinə çevrilir və insanlar onlardan istifadə etməməyə üstünlük verirlər. Tualetlər istifadəçilərin onları öz mülkiyyəti hesab etdikləri yerdə həmişə təmiz olur. Buna izahedici kampaniyalar, tualetlərin yataq yerlərinə yaxın yerləşməsi, istifadəçilərin tualetlərin layihələndirilməsi və ti-kintisinə, onların saxlanması, nəzarət və istifadəsinə dair qərarların qəbul olunmasına cəlb edilməsinə şərait yaradır. Tualetlər təmiz, germetik, sorucu ventilyasiyaya malik olarsa və ya heç olmasa, dəliyin üzərindəki qapaqlardan düzgün istifadə olunarsa, bu, milçək və ağcaqanadların çoxalmasının qarşısını alar.



Gigiyena

4. İnfeksiya yayıcıları ilə mübarizə

Fövqəladə vəziyyətlərdə infeksiya daşıyıcıları vasitəsilə ötürülen xəstəliklər xəstələnmə və ölümün əsas səbəbləri olur. Ağcaqanadlar xəstələnmə və ölümün əsas səbəblərindən biri olan malyariya daşıyır. Ağcaqanadlar, həmçinin sarı qızdırma, dengi qızdırması kimi xəstəliklərin də ötürücüləridir. Təhlükəli diareya yayıcıları dışləməyən və ya sinantropik milçəklərdir. Milçək, yataq taxtabitləri və birə kimi parazitlər nəinki böyük narahatlıq yaradır, həm də bəzi hallarda epidemik səpmə, yatalaq və taun kimi ciddi xəstəliklərin yayıcısı ola bilərlər. Gənələr qayidan yatalağı ötürür, bitlər isə yatalaq və qayidan yatalaq daşıyıcısıdır. Siçovul və siçanlar leptospiroz və salmonellez kimi xəstəliklərin yayıcısı ola bilər və parazitlərin, məsələn, Lassa qızdırması, taun və digər infeksion xəstəlikləri ötürə biləcək birlərin daşıyıcısıdır.

İnfeksiya ötürücüləri ilə mübarizə tikinti meydancası üçün yerin seçimi, yaşayış məntəqələrinin quruluşu, su təchizatı, natəmizliklər və bərk tullantıların təmizlənməsi, drenaj, tibbi xidmət (yerli sakinlərin daha fəal nümayəndələrinin cəlb edilməsi və sağlamlığın təbliği də daxil olmaqla), kimyəvi vasitələrin istifadəsi, ailələr və ayrı-ayrı şəxslərin mühafizəsi tədbirləri, həmçinin ərzaq mağazalarının effektiv mühafizəsi də daxil olmaqla çoxtərəfli fəaliyyəti nəzərdə tutur. Yoluxucu xəstəliklərin mürəkkəb təbiətə malik olması və onlarla mübarizənin çox vaxt mütəxəssis cəlb olunmasını tələb etməsinə baxmayaraq, xəstəliyin müəyyən olunduğu və onun yayıcısının aşkarlandığı hallarda əl atılmalı olan sadə və təsirli tədbirlər vasitəsilə də çox şeyə nail olmaq mümkündür.

İnfeksiya yayıcıları ilə mübarizənin birinci standartı: fərdi və ailə mühafizəsi

İnfeksiya yayıcıları vasitəsilə yoluxucu xəstəliklərə tutulma təhlükəsinə məruz qalan bütün əhali onların sağlamlıq və ya salamatlığını üçün ciddi təhlükə yarada biləcək infeksiya daşıyıcıları ilə bağlı xəstəliklər və narahatlıqlardan müdafiə olunmaq üçün zəruri bilik və vasitələrə malikdir.

Əsas göstəricilər (təlimatla birlidə oxumalı):

- İnfeksiya yayıcıları vasitəsilə ötürürlən xəstəliklərə tutulma təhlükəsinə məruz qalan bütün əhali infeksiyaların ötürülməsi üsullarını başa düşür və bu xəstəliklərin qarşısının alınması üzrə mümkün tədbirlər haqqında bilgiyə malikdir (bax: təlimat 1-5).
- Bütün əhali yoluxucu xəstəlik yayıcılarının populyasiyasından azad olan və qorunan yaşayış yerlərindən istifadə edə bilir.
- İnsanlar dişləmə mövsümü zamamı bütün mümkün və sağlamlıq üçün zərərsiz vasitələrin köməyi ilə aqcaqanadlarla kontaktdan qorunurlar. Xüsusi diqqət hamilə qadınlar və uşaq əmizdirən analar, yeni doğulmuşlar, körpələr, yaşılı və xəstələr kimi yüksək risk qruplarının müdafiəsinə yetirilməlidir (bax: təlimat 3).
- Aqcaqanad əleyhinə torlardan effektiv istifadə olunur (bax: təlimat 3).
- Yatalaq və ya qayıdan yatalaq təhlükəsinin olduğu hallarda insan bitləri ilə mübarizə tədbirləri həyata keçirilir (bax: təlimat 4).
- Yataq ağları və geyim mütəmadi olaraq havaya verilir və yuyulur (bax: təlimat 4).
- Qida məhsulları milçək, həşəratlar və gəmiricilər kimi infeksiya yayıcıları tərəfindən yoluxmadan əsaslı müdafiə olunur.

Gigiyena

Təlimatlar

1. İnfeksiya yayıcılarının törətdiyi xəstəliklərin yayılması təhlükəsinin müəyyən olunması: humanitar təşkilatın infeksiya yayıcıları ilə mübarizəyə müdaxiləsi haqqında qərar xəstəliyin yaranma təhlükəsinin müəyyən olunmasıdır.

kəsinin səviyyəsinin qiymətləndirilməsi və infeksiya yayıcılarının yaratdığı xəstəliyin yayılma təhlükəsi haqqında klinik məlumatlar əsasında qəbul olunmalıdır. Bu təhlükəni aşağıdakı amillər müəyyən edir:

- keçirilmiş xəstəliklər, qida ilə bağlı stresslər, digər stresslər də daxil olmaqla əhalinin immun statusu; insanların, məsələn, qaçqınların qeyri-endemik rayonlardan endemik rayonlara yerdəyişməsi çox zaman epidemiyanın yaranmasına səbəb olur;
- törədiciinin tipi və onun yayılması - infeksiya yayıcılarında və insanlarda;
- infeksiya yayıcılarının növləri, davranış və ekologiya;
- infeksiya yayıcıları haqqında məlumat (mövsüm, çoxalma yerləri və s.);
- yüksək zəiflik dərəcəsi: infeksiya yayıcılarının yaxınlığı, yaşayış yerlərinin tipləri, mövcud fərdi müdafiə vasitələri və yoluxmanın qarşısının alınması tədbirləri.

2. İnfeksiya yayıcıları ilə mübarizə proqramları üçün göstəricilər:

infeksiya yayıcıları ilə mübarizənin effektivliyinin ən sadə göstəricisi xəstələnmə səviyyəsi (epidemioloji məlumatlar, yerli sahnilərdən alınan informasiya və yardım göstərilməsi prosesində əldə edilmiş məlumatlar əsasında), həmçinin parazitlərin populyasiyasının sayıdır (sürətli diaqnoz komplektləri və ya mikroskopiya vasitəsilə müəyyən olunur).

3. Malyariyadan fərdi müdafiə vasitələri:

malyariya partlayışı təhlükəsi olduqda xəstəliyin yayılmasının ilkin mərhələlərində insanları sistematik olaraq ağcaqanad əleyhinə torlar, tentlər, insektisidlərlə emal olunmuş pərdələr kimi fərdi müdafiə vasitələri ilə təchiz etmək tövsiyə olunur. Ağcaqanad əleyhinə torlar həm də bit, bire, gənə, tarakan, yataq taxtabitlərindən müdafiə etdikləri üçün əlavə üstünlüyü malikdir. Ağcaqanadlara qarşı fərdi müdafiə vasitələri uzunqol geyimlər, evin tüstüyə verilməsi üçün preparatlar, miğmiş-şaqlı çərçivələri və repellentlər ola bilər. İstifadəçilərin mühafizə tədbirlərinin vacibliyini anladıqlarına, müdafiə vasitələrindən düzgün və effektiv istifadə edə bildiklərinə əmin olmaq lazımdır. Resurslar məhdud olduğu halda, onları daha böyük risk qruplarına, məsələn, beş yaşından çox uşaqlara, immuniteti olmayan insanlara və hamilə qadınlara yönəltmək lazımdır.

*Su təchizatı, sanitariya təminatı və gigiyenik vərdişlərin
aşılınmasının minimal standartları*

4. Digər infeksiya yayıcılarından fərdi müdafiə vasitələri: Bitlərə qarşı ən effektiv fərdi müdafiə vasitələri geyim və yataq ləvazimatının mütəmadi olaraq yuyulmasıdır. Şəxsi gigiyena tədbirləri (yuyucu tozun istifadəsi), kütłəvi paltar yumalar və ya kütłəvi bit qırma tədbirləri və yerini dəyişmiş təzə gelən şəxslərə qulluq göstərilməsi parazitlərdən qoruya bilər. Yaşayış yerində təmizlik, tullantıların tam yiğisdiriləməsi və qida məhsullarının düzgün saxlanması ev və ya sığınacaq yerlərində siçovul və digər gəmiricilərin peyda olmasınaq qarşısını alacaq.

5. Su ilə ötürülen xəstəliklər: insanlar məməlilərin, xüsusilə də siçovuların sidiyi ilə ötürülen şistosomoz, drakunkulyoz və ya leptospiroz kimi xəstəliklərə yoluxma riskinin olduğu yerlərdə suyun sağlamlığı təhlükəli olduğunu bilməli və ondan qaçmalıdır: (bax: əlavə 4). Ehtimal ki, humanitar təşkilatlar alternativ su mənbələri tapmaq və ya suyun zərərsizləşdirilməsi üçün tədbirlər görmək məqsədilə yerli əhali ilə işləməli olacaqlar.

**İnfeksiya daşıyıcıları ilə mübarizənin ikinci standartı:
fiziki, ekoloji və kimyəvi müdafiə üsulları**

İnsanların sağlamlıq və rifahına təhlükə yaradan yoluxucu xəstəlik yayıcıları və parazitlərin sayı məqbul səviyyədə saxlanılır.

Gigiyena

Əsas göstəricilər (təlimatla birlikdə oxumalı):

- Yerini dəyişmiş əhali malyariya zonalarından kənardə yerləşdirilir (bax: təlimat 1).
- Zəruri olduqda və imkan daxilində infeksiya yayıcılarının yuvaları və çoxalma yerləri məhv edilir (bax: təlimat 2-4).
- Diareya təhlükəsi və ya epidemiyası zamanı yerini dəyişmiş şəxslərin böyük sıxlıqla yerləşdiyi kəndlərdə milçəklərin populyasiyası ilə intensiv mübarizə təşkil olunur.
- Malyariya ağcaqanadlarının populyasiya sayı malyariya epidemiyasının yaranması təhlükəsindən yayınmağa imkan verən səviyyədə saxlanır (bax: təlimat 4).

- Malyariyaya yoluxmuş əhali erkən diaqnostika və müalicədən keçir (bax: təlimat 5).

Təlimatlar

1. Məskunlaşma yerinin seçimi: infeksiya yayıcılarının törətdiyi xəstiliklərin epidemiyası təhlükəsinin azalmasında mühüm rol oynayır. Malyariya ilə mübarizə nöqteyi-nəzərindən məskunlaşma yerləri malyariya ağcaqanadlarının bataqlıq və ya göllər kimi iri çoxalma yerlərindən küləyin eks istiqamətində 1-2 km məsafədə yerleşməlidir (bax: müvəqqəti yaşayış yerinin təşkili və məskunlaşdırmanın ikinci standartı, səh. 219 və səh. 224).

2. Xəstəlik yayıcıları ilə ekoloji və kimyəvi mübarizə vasitələri: insanların məskunlaşlığı yerlərdə xəstəlik yayıcılarının çoxalmasına mane olan bir sıra ekoloji tədbirlər mövcuddur. İnsan və heyvan nəcisinin (bax: «Assenizasiya» fəsli) və tullantıların təmizlənməsi milçək və gəmiricilərin sayını azaldır (bax: «Bərk tullantıların təmizlənməsi»), durğun suyun axıdılması isə ağcaqanadların çoxalmasına mane olur (bax: «Drenaj» fəsli). Natəmizliklər və tullantıların təmizlənməsi kimi sağlamlığın ekoloji mühafizə metodlarının əksəriyyəti yalnız bəzi xəstəlik yayıcılarının populyasiyasına təsir edir. Xəstəlik yayıcılarının məskunlaşma yerlərinin daxilində və ətrafında olan çoxalma, qidalanma və yuvasalma yerlərinin hamisini, hətta ardıcıl tətbiq edildikdə belə bu metodlarla məhv etmək mümkün olmadığı üçün lokal kimyəvi mübarizə vasitələri və fərdi mühafizə vasitələrinin istifadəsi zərurəti yaranır. Bəzi hallarda, xüsusilə də diareya təhlükəsi və ya epidemiyası zamanı həşəratların, məsələn, milçəklərin yaşlı fərdlərinin azaldılmasının özünü doğrultmuş və effektiv üsulu qapalı məkanda insektisidlərin tozlandırılması ola bilər.

3. Müdaxilənin hazırlanması: xəstəlik yayıcıları ilə mübarizə programları yalnız xəstəlik yayıcısına yöneldildikdə, qeyri-düzgün metodlardan istifadə olunduqda və ya xəstəlik daşıyıcısı düzgün müəyyən olunduğu halda ona qarşı tədbirlər vaxtında və lazımlı olan yerdə həyata keçirilmədikdə qeyri-effektiv ola bilər. İnfeksiya yayıcıları ilə mübarizə proqramları ilkin fazlarında aşağıdakı üç vəzifənin hellinə yönəldilməlidir: 1) infeksiya yayıcılarının populyasiyasının azaldılması; 2) infeksiyaların əhali ilə temasının azaldıl-

*Su təchizatı, sanitariya təminatı və gigiyenik vərdişlərin
aşılanmasının minimal standartları*

ması; 3) infeksiya yayıcılarının çoxalma yerlerinin azaldılması. Pis təşkil olunmuş proqramlar əks nəticəyə gətirib çıxara bilər. Milli və beynəlxalq səhiyyə təşkilatlarından ətraflı analizlər və ekspert rəyləri alınmalıdır, yerli səhiyyə orqanları isə xəstəliklərin gedisatının yerli xarakterik xüsusiyyətləri, çoxalma yerleri haqqında informasiya, yayıcıların mövşümlə bağlı artıb-azalması, xəstəliklərin rast gəlinmə tezliyi və sair haqqında məlumat verməlidirlər.

4. Ağcaqanadlarla ekoloji mübarizə metodları: ekoloji mübarizə metodları, ilk növbədə ağcaqanadların çoxalma yerlerinin məhviniə yönəldilib. İnfeksiya yayan üç əsas ağcaqanad növü mövcuddur: Kuleks (filyariatoz), Anofeles (malyariya və filyariatoz) və Aedes (sarı qızdırma və denge qızdırması). Kuleks ağcaqanadları üzvi maddələrlə dolu durğun suda (məsələn, zibil quyularının içində) çoxalırlar; Anofeles ağcaqanadı suyun nisbətən az çirkənmiş səthində (gölməçələr, ağır axarlı çaylar və quyularda) çoxalır; Aedes ağcaqanadı su qablarında (butulkalar, vedrələr, avtomobil şinlərində və s.) çoxalır. Ağcaqanadlarla mübarizənin yaxşı ekoloji vasitələri əsaslı drenaj, normal işləyən ventilyasiyalı zibil tualetləri, zibil quyuları və su qablarının qapaqla örtülmüş ağızı, həmçinin denge qızdırması üçün endemik rayonlarda sürfələri öldürən insektisidlərlə emal olunmuş ağızı sıx örtülmüş quyulardır.

5. Malyariyanın müalicəsi: malyariya ilə ağcaqanadların çoxalma yerlerinin ləğvi, ağcaqanadların günlük sağ qalma səviyyəsinin azaldılması və insanları sancmasının məhdudlaşdırılması vasitəsilə onların populyasiyasını azaltmaq yolu ilə mübarizə strategiyası erkən diaqnostika və antimalyariya preparatları ilə müalicəni birləşdirməlidir. Erkən diaqnostikanın tətbiqi üzrə kampaniyalar təşkil etmək və onları dəstəkləmək lazımdır. Kompleks yanaşma, yerlərdə təlim keçmiş əməkdaşlar və effektiv antimalyariya preparatları ilə müalicə olduğu halda malyariyaya tutulma səviyyəsini mərkəzləşdirilmiş tibbi xidmət sistemi tərəfindən xəstələnmə hallarının passiv qeydi zamanı olduğundan daha tez azaltmaq olar (bax: «Yoluxucu xəstəliklərlə mübarizə» fəsli, səh. 282).

**İnfeksiya yayıcıları ilə mübarizənin üçüncü standartı:
təhlükəsiz kimyəvi mübarizə vasitələri.**

İnfeksiya yayıcıları ilə kimyəvi mübarizə vasitələrinin tətbiqi işçi heyətin, fəlakət və ya qəza nəticəsində zərər çekmiş əhalinin, həmçinin ətraf mühitin təhlükəsizliyini təmin edəcək şəkildə həyata keçirilir. Bu zaman parazitlərdə tətbiq olunan maddələrə qarşı müqavimətin yaranmasına yol verməmək vacibdir.

Əsas göstəricilər (təlimatla birlikdə oxumalı):

- İşçi heyəti hazırlıq keçir, qoruyucu geyimlə, yuyunma üçün qurğularla təchiz olunur və nəzarət altında işləyir. Kimyəvi preparatlarla iş müddəti məhduddur.
- Kimyəvi preparatların seçimi, onların keyfiyyəti, daşınması və saxlanması, onların infeksiya yayıcıları ilə mübarizədə istifadə olunması üçün avadanlıq, həmçinin onların məhv olunması beynəlxalq standartlarla tənzimlənir. Kimyəvi preparatlarla bütün əməliyyatlar sənədləşdirilir.
- Yerli sakinlər istifadə olunan kimyəvi maddələrin daşıdığı potensial təhlükə, onların tətbiqi işlərinin qrafiki haqqında məlumatlandırılır. Əhalinin pestisidlərin tətbiqi zamanı və ondan sonra müdafiəsi beynəlxalq qaydalara əsasən həyata keçirilir (bax: təlimat 1).

Təlimat

1. **Milli və beynəlxalq qaydalar:** infeksiya yayıcıları ilə mübarizədə kimyəvi preparatların seçilmesi və tətbiqinə dair ÜST tərəfindən dərc olunmuş, şərtsiz əməl edilməli olan dəqiq beynəlxalq qaydalar və standart təlimatlar mövcuddur. İnfeksiya yayıcıları ilə mübarizə tədbirləri iki əsas vəzifəyə yönəldilmişdir: səmərelilik və təhlükəsizlik. Kimyəvi preparatların seçiminə dair milli normalar beynəlxalq standartlarla müqayisədə daha az sərt olduğu və bunun arzuolunan nəticələrə gətirmədiyi, sağlamlıq və təhlükəsizliyə qorxu yaratdığı halda humanitar təşkilat vəziyyəti aydınlaşdırılmalı və müvafiq hakimiyət orqanlarını beynəlxalq standartlara əməl etməyə inandırmalıdır.

5. Bərk tullantıların təmizlənməsi

Bərk üzvi tullantılar təmizlənmədikdə milçək və siçovulların çoxalması (bax, infeksiya daşıyıcıları ilə mübarizəyə həsr olunmuş fəsil) və səth sularının çirkənməsi təhlükəsi yaranır. Yığılıb qalmış bərk tullantılar və təbii fəlakət, yaxud silahlı münaqişədən sonra qalmış zibil ağır, eybəcər yaşayış mühiti yaradaraq insanları həyatı yaxşılaşdırmaq və sağlamlaşdırmaq arzusundan məhrum edir. Bərk tullantılar çox zaman drenaj sistemlərinin yolu tutur ki, bunun da nəticəsində insanların həyatı üçün durğun və çirkənmiş səth suları ilə bağlı təhlükə yaranır.

Bərk tullantıların təmizlənməsinin birinci standartı: bərk tullantıların toplanması və məhv

İnsanların yaşadığı mühit bərk tullantılardan, o cümlədən tibbi mənşəli tullantılardan məqbul dərcədə təmizlənir və insanlar öz ev tullantılarını asan üsulla və effektiv məhv etmək üçün vasitələrlə təmin olunublar.

Gigiyena

Əsas göstəricilər (təlimatla birlikdə oxumalı)

- Zərər çəkmiş əhalinin nümayəndələri bərk tullantıların ləğvi proqramlarının planlaşdırılması və həyata keçirilməsində iştirak edirlər.
- Ev tullantıları xüsusi konteynerlərə toplanır, məskunlaşma yerinin ərazisindən çıxarılır və yandırılır, yaxud da tullantılar üçün xüsusi çuxurlarda basdırılır.
- Bütün ev təsərrüfatları tullantılar üçün konteynerlərdən sərbəst istifadə edir, yaşayış yerləri kommunal zibil toplanma yerindən ən çoxu 100 metr aralıda yerləşir.

- Ev tullantılarının basdırılmadığı yerlərdə hər 10 ailəyə tullantılar üçün 100 litr tutumunda bir konteyner düşür.
- Ev tullantıları məskunlaşma yerinin ərazisindən həyat fəaliyyəti üçün maneəyə və ya sağlamlıq üçün təhlükəyə çevrilməzdən once çıxarılır (bax: təlimat 1, 2 və 6).
- Tibbi mənşəli tullantılar ayrıca yiğilir və lazımı qaydada quraşdırılmış və istismar olunan çuxurlarda, yaxud tibbi müəssisə ərazisindəki zibilyandırınlarda məhv olunur (bax: təlimat 3 və 6).
- Yaşayış rayonları və ictimai yerlərdə tibbi mənşəli təhlükəli zibil (iynələr, şüşə qablar, sarğı materialları və s.) yoxdur (bax: təlimat 3).
- Bazar və sallaqxanalarda yaxşı nəzərə çarpan çəpərlənmiş zibil quyuları, zibil konteynerləri və ya ictimai yerlərdə xüsusi ayrılmış sahələr var, həmçinin gündəlik zibildaşma xidməti fəaliyyət göstərir (bax: təlimat 4).
- Bərk tullantıların tam məhvvi elə qaydada və elə yerlərdə həyata keçirilir ki, istər yerli, istərsə də zərər çəkmiş əhalinin sağlamlığı, həmçinin ətraf mühit üçün təhlükə yaratmasın (bax, təlimat 5-6).

Təlimatlar

1. Tullantıların basdırılması: milçək və gəmiricilər kimi infeksiya yaçılarının peyda olmasının qarşısını almaq üçün ev təsərrüfatının ərazisində və ya ictimai quyularda basdırılan tullantıların üzərinə həftədə heç olmasa bir dəfə nazik torpaq qatı səpmək lazımdır. Uşaq nəcisi və ya uşaq əşkiləri basdırılırsa, onların üzərinə dərhal torpaq qatı səpilməlidir. Basdırılma yerləri bədbəxt hadisələrin qarşısının alınması və ya uşaq və heyvanların keçə bilməməsi üçün çəpərlənəlməlidir; qrunt sularının yoluxmasına yol verməmək üçün tədbirlər görülməlidir.

2. Tullantıların növləri və onların miqdarı: müvəqqəti məskunlaşma yerlərində tullantıların tərkibi və miqdarı əhalinin iqtisadi fəaliyyəti və əsas qida məhsullarından, həmçinin tullantıların emalı və ya məhvi ilə bağlı yerli adətlərdən asılı olaraq ciddi fərqlənir. Bərk tullantılarla necə hərəkət etməklə bağlı qərar onların insanların sağlamlığına təsirinin ölçülüb-biçilmiş qiymətləndirilməsi əsasında qəbul olunmalıdır. Sağlamlıq üçün təhlükə yaratmadığı halda bərk tul-

*Su təchizatı, sanitariya təminatı və gigiyenik vərdişlərin
aşılınmasının minimal standartları*

lantıların məskunlaşma ərazisində emalını hər cür dəstəkləmək lazımdır. Məskunlaşma yerlərində özündən sonra qablaşdırma şəklində və ya emal olunduqdan sonra çoxlu bərk tullantılar qoyan əşyaların paylanmasından qaçmaq lazımdır.

3. Tibbi tullantılar: tibbi tullantılarla səliqəsiz davranışma əhalinin, tibbi müəssisə əməkdaşlarının və təmizlik işləri ilə məşğul olan şəxslərin sağlamlığını təhlükəyə məruz qoyur. Fövqəladə vəziyyətlərdə ən təhlükəli tullantı növləri, bir qayda olaraq, iti əşyalar və sarğı vəsítələri, qanlı toxumalar və üzvi maddələr, məsələn, cift və sairdir. Müxtəlif tibbi tullantı növlərini yerində çeşidləmək lazımdır. Yoluxucu olmayan tullantılar (kağız, plastik, qida tullantıları) bərk tullantılar kimi məhv edilə bilər. Yoluxmuş iti əşyalar, xüsusilə də iynə və şprisləri istifadə etdikdən dərhal sonra xüsusi qutulara yerləşdirmək lazımdır. Qutular və digər yoluxdurucu tullantılar basdırılı, yandırılı və ya yerindəcə digər təhlükəsiz üsullarla məhv edilə bilər.

4. Bazarda zibil: bazardakı zibili ev tullantıları kimi təmizləmək olar. Sallaqxanalardan qalan tullantılar əlaqədar maye tullantıların təmizlənməsi üçün xüsusi avadanlıq tələb edir. Mal-qaranın kəsilməsi gigiyenik şəraitdə və yerli qanunvericiliyə müvafiq olaraq həyata keçirilməlidir. Sallaqxanalardan qalan tullantılar sallaqxananın yaxınlığında ağızında qapaqları olan böyük çuxurlarda məhv edilə bilər. Qanı və s. milçəkdən qorumaq üçün örtülü novla çuxura axıtmaq lazımdır. Suyun olması vacibdir.

5. Tullantıların nəzarət altında basdırılması: böyük həcmde tullantıları məskunlaşma yerindən aralıda sanitar tullama və ya basdırılma yolu ilə məhv etmək olar. Belə üsul boş yer və mexaniki avadanlıq tələb edir. İdeal halda tullantıların istifadəsinin və ya infeksiya yayıcılarının çoxalmasının qarşısını almaq üçün tullantılar hər günün sonunda torpaq qatı ilə örtülməlidir.

6. İşçi heyətinin mühafizəsi: bərk tullantıların toplanması, daşınması və ya məhv edilməsi ilə məşğul olanlar qoruyucu geyim, əlcək, kombinezonlar, uzunboğaz çəkmələr, üz maskaları ilə təchiz olunmalıdır. Su və sabunun olması zəruridir. Tibbi tullantıların ləğvi ilə məşğul olan əməkdaşlar onların düzgün saxlanması, daşınma və məhvedilmə metodlarını, həmcinin qaydalar pozulduğu halda yaranan riskləri bilməlidirlər.

6. Drenaj

Müvəqqəti məskunlaşma yerlərində və ətraf ərazilərdəki səth suları yaşayış yerləri və su təchizatı məntəqələrindən axan çirkab suları, ayaqyolular və kanalizasiyadan süzülən sular, həmçinin yağış və daşqınların gətirdiyi su ilə qarışır. Bu sular insanların sağlamlığına əsasən su təchizatı sistemləri və yaşayış mühitini çirkəndirdikləri, ayaqyolular və yaşayış yerlərini dağıtdıqları, sahəni basdıqları və infeksiya yayıcılarının çoxalmasına imkan yaratdıqları üçün təhlükə doğurur. Yağış suyu və daşqınlar məskunlaşma yerlərində drenajı pisləşdirə və çirkənmə təhlükəsini artırı bilər. Yağış suyu problemini həll etmək və əhalinin sağlamlığına potensial təhlükəni azaltmaq üçün dəqiq işlənib hazırlanmış drenaj planı lazımdır. Belə plan coğrafi mövqeni nəzərə almaqla tərtib olunur və yerində xırda drenaj işlərinin görülməsini, çirkab sularının axıdılıb təmizlənməsini nəzərdə tutur. Bu fəsildə drenaj və onun aparılması ilə bağlı bəzi problemlər nəzərdən keçirilir. İrimiqyaslı qurutma tədbirlərinin zərurəti bir qayda olaraq məskunlaşma məntəqəsi üçün yerin seçiləməsi və onun təşkili zamanı müəyyən olunur (bax: fəsil 4).

Drenajın birinci standartı: drenaj işləri

İnsanların yaşadığı yer yağıntı, yaxud daşqın nəticəsində əmələ gəlmiş torpaq yuyulması və durğun sulardan, eləcə də ev təsərrüfatları və tibbi müəssisələrdən axıb gələn çirkab sulardan müdafiə olunub.

Əsas göstəricilər

- Su təchizatı məntəqələri ətrafında və məskunlaşma yerinin bütün ərazisində çirkab mənşəli durğun su yoxdur (bax: təlimat 1, 2, 4 və 5).
- Yaşayış yerlərini, ciğirləri, həmçinin su təchizatı məntəqələri və sanitər tikililərini su basmır və yumur.

Su təchizatı, sanitariya təminatı və gigiyenik vərdişlərin aşılınmasının minimal standartları

- Su təchizatı məntəqələrində novlar lazımı şəkildə layihələndirilib, tikilib və səliqə-sahmanla saxlanır. Eyni şeylər camaşırxana, hamam və su toplama məntəqələrinə də aiddir (bax: təlimat 2 və 4).
- Drenaj suları mövcud səth və ya qruntuları mənbələrini çirkənləndirmir, eroziyaya səbəb olmur (bax: təlimat 5).
- İnsanlara xırda drenaj işlərinin və drenaj sisteminin cari təmirinin həyata keçirilməsi üçün kifayət sayda müvafiq qurğular təqdim olunub.

Təlimatlar

1. Yerin seçilməsi və planlaşdırma: drenaj problemləri ilə ən effektiv mübarizə üsulu yerin düzgün seçilməsi və məskunlaşma yeri-nin planlaşdırılmasından ibarətdir (bax: Müvəqqəti yaşayış yerinin təşkili və yerləşdirilməsi, standart 1-4, səh. 219-231).

2. Çirkab suları: çirkab suları insan ifrazatları ilə qarışdıqda natəmiz su hesab olunur. Məskunlaşma yerində işləyən kanalizasiya sisteminin mövcud olduğu halları çıxməqla təsərrüfat çirkab suları insan ifrazatları ilə qarışmamalıdır. Natəmizliklər təsərrüfat çirkab sularından daha çətin təmizlənir. Çirkab sularının istifadə olunması üçün su təchizatı, camaşır yuma və yuyunma məntəqələrinin yaxlığında kiçik bağların salınmasını hər cür dəstəkləmək lazımdır. Xüsusi diqqət camaşır yuma və yuyunma məntəqələrindən gələn çirkab sularının su mənbələrini çirkənləndirməməsinə yetirilməlidir.

3. Drenaj və natəmizliklərin təmizlənməsi: zibil quyuları və kanalizasiyaların struktur dağıntıları və sızmaya səbəb ola biləcək su basmasından müdafiə olunması üçün xüsusi səy göstərilməlidir.

4. Əhalinin iştirakı: zərər çəkmiş əhalini xırda drenaj işlərinin yerinə yetirilməsinə cəlb etmək çox vacibdir, çünkü insanlar drenaj suyunun təbii axınları ile yaxşı tanış olanda onları hara yönəltməyin da-ha yaxşı olduğunu bilirlər. Bundan başqa, zərər çəkmiş əhali sağ-lamlığın qorunub saxlanması zərurətini dərk edir və drenaj sistemi-nin inşasına yardım göstəribə, onun bu sistemi lazımı qaydada saxlayacağı ehtimalı daha yüksəkdir (bax: infeksiya yayıcıları ilə mübarizəyə dair fasil). Belə halda alətlər və texniki yardım tələb oluna bilər.

Gigiyena

5. Çirkab sularının yerindəcə məhvi: əlverişli torpaq şəraitinin olduğu halda mümkün olan hər bir yerdə su təchizatı və yuyunma məntəqələrindən suyun açıq su novları ilə deyil, elə yerindəcə drenajla nəqlini təmin etmək lazımdır, çünki açıq su novlarını qaydasında saxlamaq çətindir və onların yolu çox zaman tutulur. Çirkab sularının axıdılmasının zəruri olduğu yerlərdə açıq su novları borulardan daha yaxşıdır. Su novlarını elə layihələndirmək lazımdır ki, quru havada çirkab sularının axın sürətini və yağış sularının axıdılmasını təmin etsin. 5%-dən artıq enişlərdə arzuolunmaz eroziyanın qarşısının alınması üçün texniki işlər aparılmalıdır. Suyun emalından sonra insanların belə sudan istifadə edə bilməməsi üçün yağıntının drenajına ciddi nəzarət etmək və suyun qrunut suları mənbələrini çirkənləndirməməsini diqqətdə saxlamaq lazımdır.

Əlavə 1

Su təchizatı və sanitariya təminatında ilkin ehtiyacların müəyyən olunması üçün anket

Bu suallar siyahısı, ilk növbədə əhalinin ehtiyaclarının qiymətləndirilməsi, yerli resursların müəyyən olunması və yerli şəraitin təsvir olunması üçün nəzərdə tutulub. Bura təxirə salmadan yerindəcə alınması mümkün olan, alınanları çıxmak şərtilə, zəruri olan başqa xarici resurslara dair məsələlər daxil edilməyib.

1. Ümumi suallar

- Nə qədər insan zərər çəkib və onlar haradadırlar? Məlumatları maksimum mümkün qədər cins, yaş, əlliliyin olması və s. kimi kateqoriyalara bölmək lazımdır.
- İnsanlardan hansı hərəkətləri gözləmək lazımdır? Zərər çekmişlər və onlara kömək edə biləcək şəxslər hansı təhlükələrlə üzləşib?
- Su və sanitar şəraitlə bağlı hansı xəstəliklərin epidemiyası artıq başlayıb və hansılar başlaya bilər? Problemlər nə dərəcədə ciddidir və onların mümkün imkanları necədir?
- İlk növbədə kiminlə əlaqə saxlamaq və məsləhətləşmək lazımdır?
- Əhalinin hansı hissəsi daha az müdafiə olunub və nə üçün?
- Bütün mövcud rahatlıqlardan bərabər istifadə imkani mövcuddurmu?
- Qadın və qızlar hansı xüsusi təhlükələrlə üzləşə bilərlər?
- Fövqəladə vəziyyət yaranmazdan öncə əhali su təchizatı və sanitar rahatlıqlardan necə istifadə edirdi?

2. Su təchizatı

- Hazırda əhali hansı su mənbəyindən istifadə edir? İstifadəçi kimdir?
- Gündə bir nəfərə nə qədər su düşür?
- Su gündə /həftədə neçə dəfə verilir?
- Mövcud mənbədə əhalinin bütün qruplarının təxirəsalınmaz və uzunmüddətli ehtiyaclarının ödənməsi üçün su kifayətdirmi?

Humanitar xartiya və minimal standartlar

- Su təchizatı məntəqələri insanların məskunlaşdırıldığı yerlərə nə dərəcədə yaxındır? Onlar təhlükəsizdirmi?
- Mövcud su təchizatı nə dərəcədə etibarlıdır? O hansı müddətə bəs edə bilər?
- İnsanlarda su üçün lazımi ölçülü və tipli kifayət qədər qab varmı?
- Su mənbəyi yoluxubmu, onun yoluxma (mikrobioloji, kimyəvi, radyasiya) riski mövcuddurmu?
- Suyun təmizlənməsi zəruridirmi? Bu mümkünürmü? Hansı növ təmizləmə tələb olunur?
- Suyun yoluxmadığı halda belə dezinfeksiya zərurəti varmı?
- Yaxınlıqda alternativ su mənbələri varmı?
- Suyun yiğilması, saxlanması və istifadəsi ilə bağlı ənənəvi etiqadlar və praktika hansıdır?
- Mövcud su mənbələrinin istifadəsi zamanı hər hansı bir maneə mövcuddurmu?
- Su mənbələri əhalinin ehtiyaclarına müvafiq olmadığı halda insanları başqa yerə köçürmək imkanı varmı?
- Yerli su mənbələri istifadə üçün yararsız olduğu halda suyu kənardan gətirmək olarmı?
- Su təchizatı ilə bağlı əsas gigiyenik problemlər hansılardır?
- Bu vəziyyətdə insanların sudan gigiyenik normaları gözləməklə istifadə etmək imkanı varmı?

3. Assenizasiya

- Hazırda defekasiya praktikası nə şəkildədir? Bu, açıq havada baş verirsə, xüsusi ayrılmış yerdəmi həyata keçirilir? Bu yer nə dərəcədə təhlükəsizdir?
- Assenizasiya ilə bağlı ənənəvi etiqad və praktika (cinsi mənsubiyyətlə şərtləndirilən praktika daxil olmaqla) necədir?

*Su təchizatı, sanitariya təminatı və gigiyenik vərdişlərin
aşılınmasının minimal standartları*

- Hər hansı bir şərait varmı? Varsa, onlardan istifadə olunurmu? Kifayət qədərdirmi? Şəraiti genişləndirmək və ya təkmilləşdirmək olarmı?
- Mövcud defekasiya praktikası su təchizatı (səth və ya qrunt suyu) və ya yaşayış yerləri üçün təhlükə yaradır mı?
- İnsanlar defekasiyadan sonra, yemək hazırlamazdan, yeməzdən əvvəl əllərini yuyurları? Sabun və ya digər yuyucu maddələr varmı?
- İnsanlar tualetlərin quruluşu və onlardan istifadə qaydaları ilə tanışdırırları mı?
- Tualetlərin inşası üçün hansı yerli mənşəli materiallardan istifadə oluna bilər?
- Əhali ayaqyollar, defekasiya zonaları, cuxurlar və s.-dən istifadə etməyə hazırlırmı?
- Defekasiya zonaları, ayaqyollar üçün çuxurların və s. qurulması üçün yer kifayətdirmi?
- Yerli relyefin mailliyi necədir?
- QRUNT sularının səviyyəsi nə qədərdir?
- Torpağın xarakteri natəmizlikləri yerindəcə məhv etməyə imkan verirmi?
- Natəmizliklərin təmizlənməsinin mövcud metodları infeksiya yayıcılarının çıxalmasına şərait yaradır mı?
- Arxa keçəcəyin təmizlənməsi üçün materiallar və ya su varmı? Bu materiallar necə ləğv olunur.
- Qadınlar aybaşı ilə bağlı gigiyena problemlərini necə həll edirlər? Bunun üçün uyğun material və bina varmı?

Gigiyena

4. İnfeksiya yayıcıları tərəfindən yayılan xəstəliklər

- İnfeksiya yayıcıları tərəfindən yayılan hansı xəstəliklərin yaranma təhlükəsi mövcuddur və təhlükə nə dərəcədə ciddidir?
- İnfeksiya yayıcıları və onların törətdiyi xəstəliklərlə bağlı hansı ənənəvi etiqad və praktika var? Bu cür etiqad və praktika zərərlidirmi, yoxsa ondan faydalanaqlı olar?
- Xəstəliyin yaranma təhlükəsi yüksəkdirsə, infeksiyaların qurbanı ola biləcək insanların fərdi müdafiə vasitələri varmı?

- Həmin ərazidə infeksiya yayıcılarının çoxalmasına mane olan tədbirlərin keçirilməsi mümkündürmü (drenaj işləri, kolluqların qırılması, tullantıların təmizlənməsi və s.)?
- İnfeksiya yayıcıları ilə kimyəvi mübarizə vasitələrinə ehtiyac varmı?
- İnfeksiya yayıcıları ilə mübarizə və kimyəvi preparatların istifadəsi üzrə hansı programlar, qaydalar və vasitələr var?
- Yaşayış yerlərində hansı ehtiyat tədbirləri görülməli və onların sakinlərinə hansı informasiya təqdim olunmalıdır?

5. Bərk tullantıların təmizlənməsi

- Bərk tullantılar problem yaradır mı?
- İnsanlar tullantılardan necə azad olur? Yaranan bərk tullantıların miqdarı və növü necədir?
- Tullantıları yerindəcə məhv etmək imkanı varmı, yoxsa onları toplamaq və kənara çıxarmaq lazım gəlir?
- Zərər çəkmiş əhali üçün bərk tullantıların adət üzrə təmizlənməsi praktikası hansıdır (kompost /tullantılar üçün quyu? Konteynerlər?)?
- Həmin rayonda tullanti əmələ gətirən tibbi və ya digər müəssisələr varmı? Bu tullantılar necə məhv olunur? Buna görə kim cavabdehlik daşıyır?

6. Drenaj

- Drenaj problemi varmı (yaşayış yerləri və yaşayış binalarını su basması; infeksiya yayıcılarının çoxalması yerləri; su təchizatı mənbələri və yaşayış yerlərini yoluxdurmuş çirkənmiş su)?
- Torpağın bataqlıqlaşması ehtimalı varmı?
- İnsanların yaşayış yerləri və ayaqyollarını lokal subasdan qorumaq üçün vasitələri varmı?

Əlavə 2

Müəssisələr və digər məqsədlər üçün suyun minimal miqdarı. Təxmini normativlər

Sağlamlıq mərkəzləri və xəstəxanalar	ambulator xəstə üçün gündə 5 litr, stasionar xəstə üçün gündə 40-60 litr. Böyük həcmdə camasırxanalar, tualetlərin yuyulması və s. üçün tələb oluna bilər.
Vəba mərkəzləri	gündə 60 l bir xəstə üçün, 15 l tibb bacısı üçün
Terapevtik qida mərkəzləri	stasionar xəstəyə gündə 30 l, tibb bacısı üçün gündə 15 l
Məktəblər	içmək və əl yumaq (tualet üçün su sərfi daxil edilməyib: aşağıda bax) üçün bir şagirdə gündə 3 l
Məscidlər	gündə əl yumaq və içmək üçün hər nəfərə 2-5 l
Ictimai tualetlər	gündə 1-2 l əl yumaq üçün, 2-8 l tualetin təmizlənməsi üçün
Yuyulma sistemi olan bütün tualetlər	20-40 l gündə istifadəçi üçün; kanalizasiyaya birləşdirilmiş yuyulma sistemi olan adı tualetlər; suyun əllə töküldüyü tualetlər istifadəçi üçün gündə 3-5 l
Arxa keçəcəyin yuyulması	hər nəfərə gündə 1-2 l
Ev mal-qarası	böyük və ya orta çəkidə heyvana gündə 20-30 l; kiçik heyvana gündə 5 l
Kiçik irriqasiya	istifadəçiye gündə 3-6 mm/kv.m/; lakin nəzərə- çarpacaq dərcədə dəyişə bilər

Əlavə 3

Fövqəladə vəziyyət şəraitində ictimai yerlərdə və müəssisələrdə tualetlərin sayı Təxmini normativlər

Müəssisələr	Qısamüddətli normativlər	Uzunmüddətli normativlər
Bazarlar	50 ticarət yerinə 1 tualet	20 ticarət yerinə 1 tualet
Xəstəxanalar /tibb mərkəzləri	20 çarpayı və ya 50 ambulator xəstəsinə 1 tualet	10 çarpayı və ya 20 ambulator xəstəsinə 1 tualet
Müalicəvi qidalanma mərkəzləri	50 böyük adama 1 tualet 20 uşağı 1 tualet	20 böyük adama 1 tualet 10 uşağı 1 tualet
Əhalinin qeydiyyatı /Tranzit mərkəzləri	50 böyük adama 1 tualet (1 kişi tualetinə 3 qadın tualeti nisbətində)	
Məktəblər	30 qızə 1 tualet, 60 oğlana 1 tualet	30 qızə 1 tualet 60 oğlana 1 tualet
Ofislər		20 əməkdaşa 1 tualet

Mənbə: Xarvi, Baqri və Ridin nəşri üzrə adaptasiya olunmuş versiya (2002-ci il)

Əlavə 4

Su və nəcisin vasitəsilə ötürürlən xəstəliklər və infeksiyaların yayılma mexanizmləri

Su ilə və yuma zamanı ötürülür	Vəba, şigellez, diareya, salmonellez və s. Qarın yatalağı, paratif və s. Amöb dizenteriyası, lyambolioz A hepatiti, poliomielit, romavirus diareyası	Fekal-oral mikrob Fekal-oral mexanizm Mikrobsuz	Suyun yoluxması Antisanitar şərait Şəxsi gigiyenaya riayət olunmama K/t bitkilərinin yoluxması
Yuma za- manı və ya su çatış- mazlığı nə- ticəsində ötürülür	Dəri və göz infeksiyası Bitlər vasitəsilə ötürürlən yatalaq və qayidan yatalaq		Dezinfeksiya olunmamış su Şəxsi gigiyenaya riayət olunmama
Nəciz vasitəsilə ötürürlən helmintlər	Müxtəlif bağırsaq qurdları	Torpaq vasitəsilə ötürürlən helmintlər	Açıq defekasiya Torpağın yoluxması
Mal əti və donuz ətində olan helmintlər	Tenioz	İnsan-heyvan	Ətin istiliklə kifayət qədər emal olunmaması Torpağın yoluxması
Su ilə ötürülür	Şistosomoz, drakunkulyoz, klonorxoz və s.	Yoluxmuş suda uzun müddət qalma	Suyun yoluxması
Su vasitəsi- lə infeksiya yayıcısı olan həşəratlar Nəciz vasitəsi- lə infeksiya yayıcısı olan həşə- ratlar	Malyariya, denge, narkolepsiya, filyariatoz və s. Diareya və dizenteriya	Ağcaqanadların, milçəklərin sancmaları Milçək və tarakanlar vasitəsilə ötürülür	Su yaxınlığında sancmalar Suda çoxalma Çirklənmiş ətraf mühit

Gigiyena

Əlavə 5

Biblioqrafiya

Oksford universitetinin Qaçqınların problemlərinin öyrənilməsi mərkəzinin Forced Migration Online programı sayəsində müəllif hüquq subyektləri olan bir çox materialların istifadə olunması üçün icazə alınıb; bu sənədləri aşağıdakı ünvanda tapmaq olar:
<http://www.forcedmigration.org>

Beynəlxalq hüquqi sənədlər

The Right to Water (article 11 and 12 of the International Covenant on Economic, Social and Cultural Rights), CESCR General Comment 15, 26 November 2002, U.N. Doc. E/C.12/2002/11, Committee on Economic, Social and Cultural Rights.

United Nations Treaty Collection: <http://untreaty.un.org>

University of Minnesota Human Rights Library:
<http://www1.umn.edu/humanrts>

http://www.who.int/water_sanitation_health/Documents/righttowater/righttowater.htm

Ümumi məsələlər

Adams, J (1999), *Managing Water Supply and Sanitation in Emergencies*. Oxfam GB.

Cairncross, S and Feachem, R (1993), *Environmental Health Engineering in the Tropics: An Introductory Text* (Second Edition). John Wiley & Sons Ltd, Chichester, UK.

Davis, J and Lambert, R (2002), *Engineering in Emergencies: A Practical Guide for Relief Workers*. Second Edition. RedR/IT Publications, London.

Drouarty, E and Vouillamoz, JM (1999), *Alimentation en eau des populations menacées*. Hermann, Paris.

International Research Centre (Netherlands) website:
<http://www irc nl/publications>

*Su təchizatı, sanitariya təminatı və gigiyenik vərdişlərin
aşilanmasının minimal standartları*

MSF (1994), *Public Health Engineering in Emergency Situations*. First Edition. Medecins Sans Frontieres, Paris.

UNHCR (1999), *Handbook for Emergencies*. Second Edition. UNHCR. Geneva. <http://www.unhcr.ch/>

Water, Engineering and Development Centre (WEDEC), Loughborough University, UK. <http://www.lboro.ac.uk>

WHO Health Library for Disasters: <http://www.helid.desastres.net>

WHO Water, Sanitation, Health Programme:
http://www.who.int/water_sanitation_health

Sanitariya

ARGOSS manual: <http://www.bgs.ac.uk>

Gender məsələləri

Gender and Water Alliance: <http://www.genderandwateralliance.org>

Islamic Global Health Network, Islamic Supercourse Lectures. *On Health Promotion, Child Health and Islam*. <http://www.pitt.edu>

WCRWC/UNICEF (1998), *The Gender Dimensions of Internal Displacement*. Women's Commission for Refugee Women and Children. New York.

Gigiyenik vərdişlərin aşilanması

Almedom, A, Blumenthal, U and Manderson, L (1997), *Hygiene Evaluation Procedures: Approaches and Methods for Assessing Water-and Sanitation-Related Hygiene Practices*. International Nutrition Foundation for Developing Countries. Available from Intermediate Technology Publications, Southampton Row, London WC1, UK.

Benenson, AS, ed. (1995), *Control of Communicable Diseases Manual, Minimum Standards in Water Supply, Sanitation and Hygiene Promotion. 16th Edition*. American Public Health Association.

Ferron, S, Morgan, J and O'Reilly, M (2000), *Hygiene Promotion: A Practical Manual for Relief and Development*. Oxfam GB.

Humanitar xartiyalar və minimal standartlar

Su təchizatı

FAO: <http://www.fao.org>

House, S and Reed, R (1997), *Emergency Water Sources: Guidelines for Selection and Treatment*. WEDEC, Loughborough University, UK.

Suyun keyfiyyəti

WHO (2003), *Guidelines for Drinking Water Quality. Third Edition*. Geneva.

Assenizasiya

Harvey, PA, Baghri, S and Reed, RA (2002), *Emergency Sanitation, Assessment and Programme Design*. WEDEC, Loughborough University, UK.

Pickford, J (1995), *Low Cost Sanitation: A Survey of Practical Experience*. IT Publications, London.

İnfeksiya yayıcıları ilə mübarizə

Hunter, P (1997), *Waterborne Disease: Epidemiology and Ecology*. John Wiley & Sons Ltd, Chichester, UK.

Lacarin, CJ and Reed, RA (1999), *Emergency Vector Control Using Chemicals*. WEDEC, Loughborough, UK.

Thomson, M (1995), *Disease Prevention Through Vector Control: Guidelines for Relief Organisations*. Oxfam GB.

UNHCR (1997), *Vector and Pest Control in Refugee Situations*. UNHCR, Geneva.

Warrell, D and Gilles, H, eds. (2002), *Essential Malariaiology. Fourth Edition*. Arnold, London.

WHO, *Chemical methods for the control of vectors and pests of public health importance*. <http://www.who.int>

*Su təchizatı, sanitariya təminatı və gigiyenik vərdişlərin
aşılınmasının minimal standartları*

WHO Pesticide Evaluation Scheme (WHOPES), *Guidelines for the purchase of pesticides for use in public health.* <http://www.who.int>.

Bərk tullantıların təmizlənməsi

Design of landfill sites: <http://www.lifewater.org>

The International Solid Waste Association: <http://www.iswa.org>

Tibbi tullantılar

Pruss, A, Giroult, E, Rushbrook, P, eds. (1999), *Safe Management of Health-Care Wastes.* WHO, Geneva.

WHO (2000), *Aide-Memoire: Safe Health-Care Waste Management.* Geneva.

WHO: <http://www.healthcarewaste.org>

WHO: <http://www.injectionsafety.org>

Drenaj

Environmental Protection Agency (EPA) (1980), *Design Manual: On-Site Wastewater Treatment and Disposal Systems,* Report EPA-600/2-78-173. Cincinnati.

Gigiyena

Humanitar xartiya və minimal standartlar

Qeydlər üçün

Fəsil 3
Ərzaq
təhlükəsizliyi,
qida və ərzaq
yardımının
minimal
standartları



Fəsil üzrə əsas istiqamətlər

Bu fəsildə ərzaq təhlükəsizliyi və qidalanmanın qiymətləndirilmə və təhlili standartları; ərzaq təhlükəsizliyi standartları; qidalanma standartları; ərzaq yardımı standartları nəzərdən keçirilir. Ərzaq təhlükəsizliyi standartları və qidalanma standartları ərzaq hüququnun praktik ifadəsidir, ərzaq yardımı standartları isə yardım göstərilməsi əməliyyatını təmin etmək üçün nəzərdə tutulub. Ərzaq yardımı standartları ərzaq təhlükəsizliyi standartları və qidalanma standartlarına nail olunmasında müəyyən rol oynaya bilər. Hər bir fəsil aşağıdakılardan ibarətdir:

- Əldə edilməli olan, keyfiyyət mahiyyətli *minimal standartlar*.
- Standartlara nail olunması dərəcəsini müəyyən edən əsas göstəricilər. Onlar istər həyata keçirilən proqramların təsiri və ya effektivliyi, istərsə də prosesin özü və ya istifadə olunmuş metodları qiymətləndirməyə və barələrində rəy verməyə imkan verir. Göstəricilər həm keyfiyyət, həm də kəmiyyət göstəricisi ola bilər.
- Standart və göstəricilərin nə vaxt və hansı vəziyyətdə tətbiq olunmasına dair göstərişlər; praktik çətinliklərin aradan qaldırılması üzrə göstərişlər, həmçinin ən mühüm məsələlərə dair tövsiyələri özündə əks etdirən təlimatlar. Burada standart və göstəricilərin tətbiqinin əsas problemləri, dilemma və ziddiyətlər, həmçinin bu məsələ üzrə müasir biliklərdəki boşluqlar nəzərdən keçirilə bilər.

Əlavələrdə qiymətləndirmə üçün yoxlama sualları, ərzaq təhlükəsizliyi sahəsində yardım göstərilməsi nümunələri, konkret tövsiyələr, həmçinin bibliografiya əks olunub.


Mündəricat

Giriş	111
1. Ərzaq təhlükəsizliyi və qidalanmanın qiymətləndirilməsi və analizi.....	115
2. Ərzaq təhlükəsizliyinin minimal standartları	123
3. Qidalanmanın minimal standartları.....	141
I) Əhalinin qidalanmasının təmin olunmasına yardım	143
II) Qida çatışmazlığının korreksiyası.	152
4. Ərzaq yardımının minimal standartları.....	163
I) Ərzaq yardımının planlaşdırılması.....	164
II) Ərzaq yardımının idarə olunması	171
Əlavə 1. Ərzaq təhlükəsizliyi sahəsində qiymətləndirmə və hesabatın həyata keçirilməsi metodları.....	182
Əlavə 2. Ərzaq təhlükəsizliyinin qiymətləndirilməsi üçün anket	184
Əlavə 3. Ərzaq təhlükəsizliyinin təmin olunması üçün yardım göstərilməsi.....	187
Əlavə 4. Qidalanmanın qiymətləndirilməsi üçün yoxlama sualların siyahısı	190
Əlavə 5. Ağır qida çatışmazlığının ölçülməsi.....	193
Əlavə 6. A vitamini və yod deficitinin göstəriciləri və onların əhalinin sağlamlığı üçün əhəmiyyəti ..	198
Əlavə 7. Qida tələbatları.....	200
Əlavə 8. Resursların idarə olunmasına dair təlimatlar	203
Əlavə 9. Bibliografiya	205



Ərzaq

Humanitar xartiya və minimal standartlar



Giriş

Beynəlxalq hüquqi sənədlərlə əlaqə

Ərzaq təhlükəsizliyi, qidalanma və ərzaq yardımı minimal standartları Humanitar xartiyada əksini tapmış prinsip və hüquqların praktik ifadəsidir. Humanitar xartiya təbii fəlakət və ya hərbi münaqişə zonalarında insan hüquqları, qaćqınlar və humanitar hüquq haqqında beynəlxalq qanunvericilikdə ifadə olunmuş insan həyat və ləyaqətinin qorunub saxlanmasıının əsas şərtlərini nəzərdən keçirir.

Hər bir insan ərzaq hüququna malikdir. Bu hüquq beynəlxalq hüquqi sənədlərdə tanınub və acliqdan qurtulmaq hüququnu nəzərdə tutur. Kifayət qədər ərzaq almaq hüququnun əsas aspektləri aşağıdakı mənəni verir:

- İnsanların qida tələbatının təmin olunması üçün kifayət edən miqdarda və keyfiyyətdə, zərərli maddələrdən azad və konkret mədəniyyət şərtləri üçün məqbul ərzağın mövcudluğu;
- Belə ərzaqdan digər insanların öz hüquqlarını həyata keçirməsinə mane olmayan şəkildə daimi istifadəsinin mümkünlüyü.

Dövlətlər və qeyri-dövlət iştirakçıları ərzaq hüququnun həyata keçirilməsinə görə məsuliyyət daşıyırlar. Bu vəzifələrin yerinə yetirilməməsi və beynəlxalq qanunvericiliyin pozulması, məsələn, hərbi strategiyanın bir hissəsi kimi əhalinin bilərkədən planlaşdırılmış acliği və ya sağ-qalma mexanizmlərinin dağıdılması bir çox hallarda ərzaq təhlükəsizliyi və qidalanmanın pozulmasına gətirib çıxarır. Hərbi münaqişələr zamanı hərbçilər ərzaq ehtiyatlarını məhv etmək, kənd təsərrüfatı məhsullarının istehsal olunduğu kənd təsərrüfatı rayonlarına, kənd təsərrüfatı əkinlərinə və ya ev heyvanlarına hücum etmək qadağandır. Belə vəziyyətlərdə humanitar fəaliyyət iştirakçıları zərər çəkmiş əhalinin hüquqlarının həyata keçirilməsinə, məsələn, milli və beynəlxalq hüquqa və beynəlxalq humanitar təşkilatların vəzifələrinə riayət etməklə ərzaq yardımını göstərərək köməklik edə bilərlər.

Ərzaq

Minimal standartlar kifayət qədər ərzaq almaq hüququnun tam ifadəsi deyil. Buna baxmayaraq, «Sfera» layihəsinin standartları ərzaq hüququnun əsas məzmununu əks etdirir və bu hüququn bütün dünyada proqressiv şəkildə həyata keçirilməsinə öz töhfələrini verir.

Fövqəladə vəziyyət şəraitində ərzaq təhlükəsizliyi, qidalanma və ərzaq yardımının əhəmiyyəti

Ərzaqdan istifadənin mümkünülüyü və adekvat qida statusunun saxlanması fövqəladə vəziyyətin ilkin mərhələsində insanların sağ qalmasını müəyyən edən ən mühüm amillərdir. Qida çatışmazlığı birbaşa və ya dolayısı ilə ölümün əsas səbəbinə çevrilərək ən ciddi səhiyyə problemi ola bilər. Həyat təminatı mexanizmlərinin dayanıqlılığı və əhalinin ərzaq təhlükəsizliyi cari an üçün insanların sağlamlığı və qidalanmasını müəyyən edir, uzunmüddətli planda isə onların sağ qalması və rifahını təmin edir. Ərzaq yardımı müxtəlif tədbirlərin tərkib hissəsi kimi ərzaq təhlükəsizliyi və qidalanmanın qorunub saxlanması və təmin olunmasının mühüm amili ola bilər.

Ərzaq təhlükəsizliyi standartlarının təfərrüatları qidalanma və ərzaq yardımı standartlarından daha azdır, çünkü ərzaq təhlükəsizliyi məsələsi daha geniş mövzudur və fövqəladə vəziyyət şəraitində böyük müsbət təcrübəyə malik deyil.

Bu fəsildə aşağıdakı təriflərdən istifadə olunub:

- ərzaq təhlükəsizliyi sağlamlığın və fəal həyat tərzinin qorunub saxlanması üçün kifayət qədər təhlükəsiz və doydurucu ərzağa bütün insanların daimi fiziki və iqtisadi çıxışının olduğu halda mövcuddur (Ümumdünya ərzaq sammitinin əməliyyatlar planı, paraqraf 1, 1996);
- həyat təminatı mexanizmləri özündə yaşayışın və gələcək rifahın təmin olunması üçün zəruri imkanları, resursları (istər maddi, istərsə də sosial) və fəaliyyəti birləşdirir. Həyat təminatı mexanizmlərinin strategiyası insanların ərzağa və ya ərzağın alınması üçün gəlirlərə çıxışını təmin edən praktik vasitələr və ya fəaliyyət deməkdir; sağ-qalma strategiyası ərzaq təhlükəsizliyi sahəsində fəlakətli vəziyyətin ləğvi üzrə müvəqqəti tədbirlər deməkdir;

- qida çatışmazlığı bütöv bir şərtlər çevrəsini əhatə edir: ağır qida çatışmazlığı, xroniki doyumsuzluq və mikronutriyent defisiti. Doyunca yeməməyin ağır forması üzülmə (arıqlama) və ya hidropos, xroniki doyumsuzluq isə boyatmanın dayanması ilə ifadə olunur. Boyatmanın dayanması və arıqlama inkişaf pozuntusunun iki növüdür. Bu fəsildə yalnız ağır doyumsuzluq forması və mikronutriyent defisiti nəzərdən keçirilir.

Ev təsərrüfatında ərzaq təminatına görə məsuliyyət, adətən qadınların üzərinə düşdüyündən, imkan daxilində onları proqramlarının işlənib hazırlanması və həyata keçirilməsinə cəlb etmək çox vacibdir.

Digər fəsillərlə əlaqə

Bu fəslin bir çox standartları digər fəsillərdə təsvir olunmuş standartlarla bilavasitə bağlıdır. Bir sahədə standartların həyata keçirilməsində əldə olunan uğurlar çox zaman digər sahələrdə də uğura gətirib çıxarırlar və hətta onu şərtləndirir. Fəaliyyətin six əlaqələndirilməsi və digər sektorlarla əməkdaşlıq yardım göstərilməsi proqramlarının uğurla həyata keçirilməsinin təminatıdır. Həmçinin təxirəsalınmaz ehtiyacları təmin etmək, səylərin tekrarlanmasına yol verməmək, eləcə də ərzaq təhlükəsizliyi, qidalanma və ərzaq yardımının ən yaxşı keyfiyyətini təmin etmək üçün yerli hakimiyyət qüvvələri və yardım göstərən digər təşkilatlarla səylərin əlaqələndirilməsi zəruridir.

Məsələn, qida istehlakının, həmçinin ictimai səhiyyənin təmin olunması üçün mətbəx qab-qacağının, yanacaq və suyun keyfiyyəti su təchizatı, sanitər təminat və gigiyenik vərdişlərin aşilanması, səhiyyə, müvəqqəti yaşayış yerinin və qeyri-ərzaq yardımının təşkili standartlarında nəzərdən keçirilir. Bu tələblər ev təsərrüfatlarının ərzaqdan və adekvat qidalanmadan yararlanmaq imkanlarına birbaşa təsir göstərir.

Ərzaq

Bütün sektorlar üçün ümumi standartlarla əlaqə

Programın uğurla həyata keçirilməsi üçün yardımın həyata keçirilməsi prosesinin özü böyük əhəmiyyət kəsb edir. Bu fəsil iştirak, ilkin qiymətləndirmə, yardım göstərilməsi, məqsədlərin müəyyən olunması, monitorinq, qiymətləndirmə, əməkdaşların professional keyfiyyətləri və onların vəzifələri, həmcinin nəzarət, idarəetmə və işçi heyətinə yardımı əhatə edən, bütün sektorlar üçün ümumi olan standartlarla əlaqəli nəzərdən keçirilməlidir (bax, fəsil 1, s. 27). Yadda saxlamaq lazımdır ki, istənilən yardımın göstərilməsi zamanı aşağıda adı çəkilən zəif qruplar da daxil olmaqla zərər çəkmiş əhalinin ən aktiv iştirakçı olduğunu vacibdir - bu zaman yardım daha münasib və keyfiyyətli olur.

Zərər çəkmiş əhalinin zəifliyi və imkanları

Fövqəladə vəziyyətlərdə əsas risk qrupları qadınlar, uşaqlar, əllillər, yaşlı insanlar və İÇV/QIÇS-ə yoluxmuşlardır. Bəzi hallarda insanlar öz etnik mənşəyi, dini etiqadı, siyasi baxışları və ya yerdəyişmələr səbəbindən risk qrupuna düşə bilərlər. Bu heç də tam siyahı deyil, lakin ən çox rast gəlinən risk qrupları kateqoriyalarını özündə birləşdirir. İnsanların fövqəladə şəraitdə vəziyyətin öhdəsindən gəlmək və sağ qalmaq qabiliyyətinə təsir edən müxtəlif zəiflik növləri mövcuddur. Hər bir konkret halda riskə daha çox məruz qalan əhali qruplarını müəyyən etmək lazımdır.

Bu məlumat kitabçasında «zəif qruplar» termini özündə adı çəkilmiş bütün qrupları cəmləşdirir. Əhalinin hər hansı bir kateqoriyası risk qrupu təşkil edirsə, digər qrupların da zəif olacağı tam gözləniləndir. Deməli, zəif qrupların adı çəkildikdə istifadəçilərə bu məlumat kitabçasında nəzərdən keçirilən digər əhali qrupları haqqında da düşünmək israrla tövsiyə olunur. Bütün zəif qrupların hər hansı bir ayrı-seçkilik olmadan, konkret tələbatlara müvafiq olaraq müdafiə və yardım almasına xüsusi diqqət yetirilməlidir. Lakin yadda saxlamaq lazımdır ki, zərər çəkmiş əhalinin təbii fəlakət və ya qəzanın öhdəsindən gəlmək üçün özünün şəxsi təcrübəsi, vərdişləri, imkanları var və bunları qazanmaqdadır, odur ki, bu təcrübənin, vərdiş və imkanların mövcudluğunu qəbul edərək, müvafiq yardım göstərmək lazımdır.

Minimal standartlar

1. Ərzaq təhlükəsizliyi, qidalanmanın qiymətləndirilməsi və analizi

Bu iki standart ilkin qiymətləndirmə (bax: s. 33-35) və iştirak (bax: s. 32-33) üzrə ümumi standartların davamıdır və ərzaq təhlükəsizliyi, eləcə də qidalanma üzrə yardım göstərilməsi programlarının planlaşdırıldığı, yaxud təklif edildiyi hallarda tətbiq oluna bilər. Bu analiz dərin xarakter daşıyır, çoxlu vaxt və resurs tələb edir. Kəskin böhranlar və təcili yardım göstərmək zərurəti olduqda vəziyyətin cəld qiymətləndirilməsi köməyə gələ bilər ki, bu da dərhal müdaxilənin zəruri olub-olmadığı və bu halda necə hərəkət etmək lazımlı gəldiyi haqda qərar qəbul etməyə imkan verər. Yoxlama sualların siyahısı əlavə 1-2-də verilib.

Qiymətləndirmə və analizin birinci standarı: ərzaq təhlükəsizliyi

Ərzaq təhlükəsizliyinin olmaması üzündən insanların zəif vəziyyətə düşməsi hallarında yardım programlarının həyata keçirilməsinə dair qərarları, əhalinin ərzağı adətən necə əldə etməsi haqqında informasiyaya və fəvqəladə halların mövcud və gələcək ərzaq təhlükəsizliyi üçün çıxaracaqları nəticələrin başa düşülməsinə əsaslanmalıdır.

Ərzaq

Əsas göstəricilər (təlimatlarla birlikdə oxumalı)

- Ərzaq təhlükəsizliyi prioritət ehtiyacların müəyyən olunması məqsədilə mövsümi fərqləri diqqətdə saxlamaqla müvafiq coğrafi və iqtisadi həyat şərtlərini nəzərə almaq yoluyla qiymətləndirilir və təhlil olunur (bax: təlimat 1).

- Qiymətləndirmə ərzaq təhlükəsizliyinə təsir edən sosial və iqtisadi siyaset, siyasi kurs, institut və proseslərin daha geniş anlamını verir (bax: təlimat 2).
- Qiymətləndirməyə sağqalma tədbirlərinin tədqiqi və analizi daxildir (bax: təlimat 3).
- Qiymətləndirmə, bir qayda olaraq rəsmi və qeyri-formal hakimiyyət institutları da daxil olmaqla, yerli imkanlara əsaslanır (bax: təlimat 4).
- Qiymətləndirmə zamanı tətbiq olunan metodlar hesabatda ətraflı təsvir olunur; onlar geniş yayılmış qiymətləndirmə prinsiplərinə müvafiq olmalıdır (bax: təlimat 5).
- Qiymətləndirmə zamanı həmçinin ikinci dərəcəli məlumatlardan istifadə olunur, yerlərdə ilkin informasiyanın toplanması isə qərarların qəbul edilməsi üçün zəruri olan əlavə informasiyanın əldə olunmasına yönəlib (bax: təlimat 6).
- Ərzaq təhlükəsizliyinin aşağı səviyyələrinə tövsiyə olunan reaksiya-vermə növləri həyat təminatı mexanizmlərinə yardım göstərmək, onları müdafiə etmək və qoruyub saxlamaq məqsədi güdərək, eyni zamanda ən təcili ehtiyacları ödəyir (bax: təlimat 7).
- Ərzaq təhlükəsizliyinin əhalinin qidalanması statusuna təsiri nəzərə alınır (bax: təlimat 8).

Təlimatlar

1. Analizin diapazonu: ərzaq təhlükəsizliyi əhalinin həyat şəraiti, onun yaşadığı yer, sosial statusu, ilin fəsl, təbii fəlakət və ya qəzanın təbiəti, həmçinin göstərilən yardımın xarakterindən asılı olaraq dəyişir. Əsas diqqət zərər çekmiş əhalinin fəvqəladə vəziyyət başlamazdan öncə ərzağı necə alması, gəliri necə əldə etməsi və fəvqəladə vəziyyətin bu amillərə necə təsir etməsinə yönəldilmişdir. Məsələn, şəhərdə və şəhərdəkinə yaxın şəraitdə əsas diqqət ərzağın bazar tədarüklerinin mövcudluğuna yetirilərsə, kənd şəraitində ərzağın istehsalı daha mühüm şərt olacaq. Əhalinin yerini dəyişdiyi rayonlarda ərzaq təhlükəsizliyi amilini də nəzərə almaq lazımdır. Ərzaq təhlükəsizliyinin qiymətləndirilməsi istər yardım göstərilməsi programını sona çatdırmaq planlaşdırıldığı zaman, istərsə də onun

başlanmasından önce aparıla bilər. İstənilən halda təkrarlanmaya yol verilməsi ehtimalını azaltmaq üçün qiymətləndirmələr yardım göstərilməsi prosesinin bütün iştirakçıları ilə razılışdırılmalıdır. Qiymətləndirmə zamanı toplanmış yeni informasiya mövcud mənbələrdən alınmış ikinci dərəcəli informasiyaya əlavə olmalıdır.

2. Konkret hallar: ərzaqla bağlı möhkəm olmayan vəziyyət makro-iqtisadi və struktur sosial-siyasi səbəblərin, məsələn, əhali üçün kifayət qədər keyfiyyətli ərzaqdan istifadə imkanına təsir göstərən milli və beynəlxalq siyasetin, proses və ya institutların nəticəsi ola bilər. Belə vəziyyət, adətən ərzaqla bağlı xroniki qeyri-möhkəm vəziyyət kimi müəyyən olunur, çünki bu, uzun sürən əlverişsiz struktur amillərin təsirinin nəticəsidir; bu qeyri-möhkəm vəziyyət fəvqəladə vəziyyətin təsiri altında birdən-birə kəskinləşə bilər.

3. Sağqalma strategiyası: qiymətləndirmə və analizin aparılması zamanı fəvqəladə vəziyyətlərin nəticələrini aradan qaldırmağın bütün mümkün üsullarını, sağqalma strategiyasını həyata keçirən konkret şəxsləri və onun effektivliyini nəzərdən keçirmək lazımdır. Strategiyanın vəziyyətdən asılı olaraq dəyişə bilməsinə baxmaya-raq, sağqalma strategiyasının müəyyən mərhələləri mövcuddur. Fəvqəladə vəziyyətin ilkin mərhələsində belə sağqalma üsulları tam adı, onların nəticələri isə ilkin vəziyyətinə qayıda bilən və uzunmüddəti planda zərər yetirməyen ola bilər; məsələn, yabanı yeməli bitkilərin toplanması, az qiymətli əmlakın satışı və ya ailə üzvlərinin işə götürülməsi. Lakin fəvqəladə vəziyyətlərin daha sonraki inkişaf mərhələlərində bəzən böhranlı strategiya adlandırıl sağıqlama strategiyası ərzaq təhlükəsizliyinə nəzərə çarpacaq zərər yetirə bilər; bu, torpağın satılması, bütün ailələrin təcili miqrasiyası, meşələrin qırılması nəticəsində baş verir. Qadın və qızların əl atmalı olduğu bəzi sağqalma üsulları (məsələn, fahişelik və ya qeyri-qanuni münasibətlər) onları təhlükəli rayonlara hərəkəti zamanı daha çox İÇV infeksiyasına yoluxmaq və ya seksual zorakılığa məruz qalmaq təhlükəsi ilə üzləşdirir. Sağqalma strategiyaları, həmçinin ətraf mühitə təsir göstərə bilər, məsələn, ictimai təbii sərvətlərin həddindən artıq istismarı nəticəsində. Ərzaq təhlükəsizliyinin mühafizəsi və dəsteklənməsi zərər yetirməyen bütün sağqalma üsulları realizə olunmayanadək zəruri olaraq qalacaq.

- 4. Yerli imkanlar:** yerli əhalinin, müvafiq yerli hakimiyyət qüvvələri və təşkilatlarının qiymətləndirmə və planlaşdırmanın bütün mərhələlərində iştirakı çox vacibdir. Proqramlar tələbatlara əsaslanmalı və konkret yerli şərtləri nəzərə almalıdır. Tez-tez təbii fəlakətlərə məruz qalan rayonlarda və ya silahlı münaqişələrin uzun sürdürüyü yerlərdə erkən xəbərdarlıq və ya fövqəladə qaydada reaksiya vermə sistemləri mövcud ola bilər. Artıq quraqlıq və ya daşqınla üzləşmiş əhalinin özünün də fövqəladə vəziyyətdə hərəkətlər planı ola bilər. Bu cür yerli təşəbbüsü dəstəkləmək lazımdır.
- 5. Qiymətləndirmə metodları:** qiymətləndirmə zamanı qeyri-formal olsa belə bütün amillərin diqqətə nəzərdən keçirilməsinə fikir verilməlidir. Hesabatda sənədləşdirilmiş qiymətləndirmə məntiqə uyğun və aşkar olmalı, ərzaq təhlükəsizliyinin qiymətləndirilməsi üçün qəbul olunmuş standart üsulları eks etdirməlidir. İnformasiya və analızların bir-birini tamamlaması, bütün dövr ərzində ardıcıl və kəsərli olması üçün qiymətləndirmə metodları humanitar və dövlət təşkilat və idarələri arasında razılışdırılmalıdır. Belə hallarda bir neçə təşkilatın iştirakı ilə tərtib olunmuş analizlərə daha çox üstünlük verilməlidir. Müxtəlif məlumatların məntiqli şəkildə ümumiləşdirilməsi (məsələn, məhsuldarlığın qiymətləndirilməsi, peykden çəkilmiş fotosəkillər, ev təsərrüfatları arasında sorğular) müxtəlif inforasiya mənbələri və ərzaq təhlükəsizliyi tiplərinin diferensiasiya olunmuş qiymətləndirilməsi zamanı mümkündür. Qiymətləndirmənin əsas keçirilmə üsulları əlavə 1-də şərh olunub. Metodikanın yoxlanması üçün yoxlama suallar siyahısı əlavə 2-də verilib.
- 6. İnformasiya mənbələri:** bir çox hallarda əl altında fövqəladə hal baş verməzdən önceki vəziyyətə dair ikinci dərəcəli inforasiya olur: o cümlədən kifayət qədər ərzağın olması, ərzaqla bağlı qeyri-sabit vəziyyətdə daha zəif olan müxtəlif əhali qruplarının ondan istifadə etmək imkanı, əvvəlki böhranların ərzaqla bağlı vəziyyətə təsiri haqqında. İkinci dərəcəli inforasiyanın effektiv istifadəsi birinci dərəcəli inforasiyanın toplanmasını yeni vəziyyətdə daha vacib cəhətlərə yönəltməyə imkan verir.
- 7. Uzunmüddətli planlaşdırma:** böhranın ilkin dövründə təxirəsalınmaz ehtiyacların təmin olunması və istehsal aktivlərinin qorunub saxlanmasının həmişə başlıca vəzifə olaraq qalacağına baxmayaraq, böhran vəziyyəti üçün uzunmüddətli planda da reaksiyanı planlaşdırmaq vacibdir. Bunun üçün bir çox sahələrdə ekspert potensialı, həm-

çinin yerli əhalinin bütün qruplarının nümayəndələri ilə sıx əlaqədə işləmək qabiliyyəti tələb olunur. Proqramların qiymətləndirilməsi və planlaşdırılmasının bütün mərhələlərində, xüsusilə də uzunmüddətli imkanlar və riskləri nəzərə almaq tələb olunduqda onları iştirak üçün cəlb etmək çox vacibdir. Tövsiyələr ixtisaslı və təcrübəli işçi heyəti tərəfindən vəziyyətin dəqiq anlanmasına əsaslanmalıdır. Qiymətləndirməni həyata keçirən şəxslər qrupuna kənd təsərrüfatı üzrə mütəxəssislər, aqroiqtisadçılar, baytarlar, ictimai elmlər sahəsində alımlar, su təchizatı, sanitariya və s. üzrə mütəxəssislər də daxil olmaqla müxtəlif sektorlar üzrə müvafiq mütəxəssislər daxil olmalıdır (bax: iştirak standartı, s. 32).

8. Ərzaq təhlükəsizliyinin qeyri-sabitliyi və qidalanma statusu: ərzaqla bağlı qeyri-sabit vəziyyət kifayət qədər qidalanmamanın üç əsas səbəbindən biridir, buna görə də ərzaqla bağlı qeyri-sabit vəziyyətin mövcud olduğu hər bir yerde mikronutriyent elementlərinin kifayətsizliyi də daxil olmaqla qida çatışmazlığı təhlükəsi qalır. Bu səbəbdən də ərzaq təminatının qeyri-sabitliyinin qidalanma statusuna təsiri ərzaq təhlükəsizliyinin qiymətləndirilməsinin mühüm tərkib hissəsi olmalıdır. Buna baxmayaraq, ərzaqla bağlı qeyri-sabit vəziyyətin qida çatışmazlığının yeganə səbəbi olduğunu ehtimal etmək, səhiyyə və qulluğun qeyri-sistem amillərini nəzərə almamaq düzgün olmazdı.

Qiymətləndirmə və analizin ikinci standartı: qidalanma

Əhali üçün qida çatışmazlığı təhlükəsinin mövcud olduğu hallarda proqramın qərarları qida çatışmazlığının səbəbləri, növləri, dərəcələri və miqyasının dəqiq dərk olunmasına, eləcə də müvafiq reaksiyaya əsaslanmalıdır.

Ərzaq

Əsas göstəricilər (təlimatlarla birlikdə oxumalı)

- Antropometrik ölçmələr aparmazdan öncə analiz aparılır və qidalanma çatışmazlığının əsas səbəbləri (ərzaq, səhiyyə və qulluq) haqqında hesabat tərtib olunur, həm də hədəf problemin (problemlərin) mahiyyəti və kəskinliyinə, qidalanma çatışmazlığından daha çox əziyyət çəkən və yardımə ehtiyacı olan əhali qruplarına yönəlir: (bax təlimat 1, həmçinin əhalinin qida təminatında yardımın ikinci standartı, s. 147).
- Yerli əhalinin və digər yerli maraqlı tərəflərin fikri nəzərə alınır (bax: təlimat 1).

- Antropometrik ölçmələr yalnız qərar qəbul olunması üçün informasiyanın tələb olunduğu hallarda aparılır (bax: təlimat 2).
- Qidalanma çatışmazlığının növü, dərəcəsi, həmçinin miqyasının müəyyən olunması üçün beynəlxalq antropometrik ölçmə qaydalarına, həmçinin beynəlxalq qaydalara müvafiq olan milli qaydalara riyət olunur (bax: təlimat 3).
- Antropometrik ölçmələr beş yaşındanək uşaqlar arasında aparılırsa, planlaşdırma məqsədi ilə doyumsuzluğun müəyyən olunması üçün çəki və boy arasında Z vahidi ilə ifadə olunan beynəlxalq nisbət qiymətləri, həmçinin orta kəmiyyətlərin faizlə ifadəsi tətbiq olunur.
- Risk qruplarında qidalanmanın mikronutriyent çatışmazlığı müəyyən olunur.
- Qidalanmanın qiymətləndirilməsinin nəticələrinə görə cavab tədbirlərlə bağlı tövsiyələr yerli imkanları nəzərə alır və onların təmamlanmasına yönəldilir.


Təlimatlar

1. Əsas səbəblər: doyumsuzluğun əsasında xəstəliklər və ya qida-nın kifayət qədər olmayan kəmiyyət və keyfiyyəti durur ki, bu da öz növbəsində ərzagın qeyri-sabit vəziyyəti, səhiyyənin pis vəziyyəti, yaxud ictimai yaşayış və qulluq mühiti, həmçinin ev təsərrüfatları və ya ayrı-ayrı ərazilər səviyyəsində tibbi xidmətdən istifadənin çətinliyi ilə bağlıdır. Bu əsas səbəblərə insani, struktur, təbiət və iqtisadi xassəli mədəni amillər və təhlükəsizlik mülahizələri, formal və qeyri-formal infrastrukturlar, əhalinin yerdəyişmələri (məcburi və ya könüllü) və yerdəyişmə ilə bağlı məhdudiyyətlər təsir edir. Buna görə də doyumsuzluğun səbəblərini müəyyənləşdirmək hər bir konkret halda istənilən qida programının qəbulu üçün mühüm şərtdir. Doyumsuzluğun səbəbləri haqqında məlumatları səhiyyə və qidalanma haqqında mövcud hesabatlar, tədqiqatlar, erkən xəbərdarlıqla dair informasiya, tibb mərkəzlərinin qeydləri, ərzaq təhlükəsizliyi haqqında məruzələr, sosial yardım alan qruplar haqqında məlumatlar da daxil olmaqla birinci və ya ikinci dərəcəli informasiya mənbələrindən toplamaq olar; bu məlumatlar həm keyfiyyət, həm də kəmiyyət informasiyasıdır. Qidalanmanın qiymətləndirilməsi üçün yoxlama suallarının siyahısı əlavə 4-də verilir.

2. Qərarların qəbul olunması prosesi doyumsuzluğun üç mümkün əsas səbəbinə, həmçinin antropometrik ölçmələrin nəticələrinə əsaslanmalıdır. Lakin kəskin böhranlar zamanı ərzağın ümumi bölgüsdürülməsi haqqında qərar qəbul etmək üçün antropometrik ölçmələrin nəticələrini gözleməyə lüzum yoxdur, çünki bu ölçmələrə ən azı üç həftə vaxt tələb oluna bilər. Lakin doyumsuzluqla bağlı vəziyyətə yönəldilmiş qərarları əsaslandırmaq üçün bu ölçmələrin nəticələrindən tam istifadə etmək olar.

3. Antropometrik ölçmələr doyumsuzluğun miqyaslarını qiymətləndirməyə imkan verir. Doyumsuzluğun qiymətləndirilməsinin ən geniş yayılmış üsulu ümmüklidə bütün yaşda olan əhali üçün 6 aydan 59 ayadək yaşında olan uşaqların vəziyyətinin qiymətləndirilməsindən ibarətdir (təcrübə yolu ilə müəyyən olunmuş standart). Lakin digər əhali qruplarının da ən çox zərər çekmiş və qidalanma baxımından ən zəif ola biləcəyi hallar da ortaya çıxa bilər. Bu zaman ölçmələrin problem yarada bilməsinə baxmayaraq, belə qrupların qiymətləndirilməsini həyata keçirmək lazımdır (bax: əlavə 5). Beynəlxalq qaydalar təsdiq edir ki, ölçmə üçün nümayəndə seçimi istifadə olunmalıdır; milli qaydaların istifadəsi hesabat sənədlərinin razılışdırılması və müqayisə imkanının təmin olunmasına kömək edəcək. Qidalanma statusunda tendensiyalar haqqında reprezentativ məlumatlar olarsa, bu məlumatlar tək-tək doyumsuzluq halları haqqında informasiyadan üstün tutulmalıdır. Digər seçim metodlarının tətbiq edilməsi ilə əldə olunan ölüm sayı haqqında məlumatlar kimi immunizasiya ilə əhatə olunma dərəcəsi haqqında məlumatlar da antropometrik ölçmələr zamanı alına bilər. Hesabatlarında həmişə doyumsuzluğun mümkün səbəblərinin təsviri verilməlidir, həm də doyumsuzluğun səbəb olduğu şışlər ayrıca qeydə alınmalıdır.

4. Mikronutriyent defisiiti: fəvqəladə vəziyyətdən önce gələn dövrde əhali A vitamini, yod və ya dəmir defisiitindən əziyyət çekib, ehtimal etmək olar ki, bu problem fəvqəladə vəziyyət zamanı da qalacaq. Səhiyyə və ərzaq təhlükəsizliyinin analizi nəticəsində mikronutriyentlərin defisiiti təhlükəsi aşkar olunarsa, konkret defisiitlərin sayını müəyyən etmək lazımdır (bax: həmçinin qidalanmanın təminatında yardımın birinci standartı, s. 143, o cümlədən qidalanma çatışmazlığının korreksiyasının üçüncü standartı, s. 160).



2. Ərzaq təhlükəsizliyinin minimal standartları

Ərzaq təhlükəsizliyi ərzaq məhsullarından istifadənin mümkünluğu (vəsaitə görə mümkünlük də daxil olmaqla), kifayət qədər ərzaq, ehtiyatların sabitliyi və onlardan daimi istifadənin mümkünluğu deməkdir. Ərzaq təhlükəsizliyinin tərkib hissələri, həmçinin yeyinti məhsullarının keyfiyyəti, müxtəlifliyi və təhlükəsizliyi, məhsulların istehlakı və bioloji utilizasiyasıdır.

Əhalinin həyat təminatı mexanizmlərinin möhkəmliyi və ya zəifliyi əsasən əhalinin malik ola biləcəyi ehtiyatların mövcudluğu, həmçinin fəlakətin bu amillərə təsiri ilə müəyyən olunur. Bu ehtiyatlara iqtisadi və maliyyə mülkiyyəti, məsələn, nağd pul, kreditlər, əmanətlər və kapital qoyuluşları; həmçinin fiziki, təbii, insani və sosial kapital daxildir. Təbii fəlakətdən zərər çəkmiş əhalili üçün əsas vəzifə ərzaq təhlükəsizliyi və gələcək həyat üçün zəruri olan bu ehtiyatların qorunub saxlanması, bərpası və gələcək inkişafıdır.

Qeyri-sabitlik və münaqişə təhlükəsi insanların yaşamaq üçün vasitələrini və onların bazarlara çıxışını ciddi şəkildə məhdudlaşdırıb bilər. Ev təsərrüfatları evdən qaçanların qoymuğu, yaxud döyüşən tərəflərin məhv etdiyi və ya mənimsədiyi mülkiyyət və əmlakı itirərək, birbaşa itkilərə məruz qala bilər.

Ərzaq təhlükəsizliyinin s. 122-dəki qiymətləndirmə və analiz standartından sonra gələn ərzaq təhlükəsizliyinin birinci standartı təbii fəlakətlər zamanı sağqalma və əmlakın qorunub saxlanması məsələləri də daxil olmaqla ərzaq təhlükəsizliyi proqramlarının bütün aspektləri üzrə tətbiq oluna biləcək ümumi standartdır.

Ərzaq
təhlükəsizliyi

Qalan üç standart xammal istehsalı, gəlirlərin formalaşması və məşğulluğun, mal və xidmətlər də daxil olmaqla bazarlardan istifadənin təmin olunmasına aiddir. Əlavə 3-də fəvqəladə vəziyyətlərdə bəzi reaksiya üsullarının təsviri verilir.

Ərzaq təhlükəsizliyi standartlarının qismən üst-üstə düşdürüyü aşkarlıdır, çünki ərzaq təhlükəsizliyi sahəsində yardımın göstərilməsi ərzaq təhlükəsizliyinin müxtəlif aspektlərinə aid olan bir neçə məqsəd güdür, buna görə də onların əhatə olunması üçün bir neçə standart tələb olunur (o cümlədən su təchizatı, səhiyyə və müvəqqəti yaşayış yeri standartları). Bundan başqa, ərzaq təhlükəsizliyinin bütün standartlarına nail olmaq üçün programların müəyyən balansı zəruridir. Təbii fəlakətlər zamanı yardım göstərilməsi dövlət təşkilat və xidmətlərinin onların infrafstrukturunu, planlaşdırılması və uzunmüddətli dayanıqlığının dəstəklənməsi üzrə əməliyyatlarına yardım etməli və ya bu işləri təmamlamalıdır.

Ərzaq təhlükəsizliyinin birinci standartı: ümumi ərzaq təhlükəsizliyi

İnsanlar kifayət qədər müvafiq ərzaqdan, həmçinin qeyri-ərzaq əşyalarından onların sağ qalmasını, mülkiyyətinin toxunulmazlığını təmin edən və ləyaqətini qoruyan şəkildə istifadə etmək imkanına malikdirlər.

Əsas göstəricilər (təlimatlarla birlikdə oxumalı)

- İnsanların ərzağın olmaması üzündən təhlükəyə məruz qaldığı vəziyyətlərdə yardım göstərilməsi zamanı əsas vəzifə ərzağa olan tələbatın təxirə salınmadan ödənilməsidir (bax: təlimat 1).
- Bütün konkret fəvqəladə vəziyyət hallarında yardım göstərmək, ərzaq təhlükəsizliyini müdafiə etmək və möhkəmləndirmək üçün tədbirlər görürlür. Bu tədbirlərə təbii fəlakət nəticəsində dağılmış istehsalat imkanlarının qorunub saxlanması və ya bərpa olunması daxildir (bax: təlimat 2).

- Ərzaq təhlükəsizliyinin müdafiəsi və qorunması ilə bağlı yardımın göstərilməsi savadlı analizə və yerli əhali ilə məsləhətləşmələrə əsaslanmalıdır.
- Yardım göstərilərkən əhalinin sağ qalma strategiyası, onun üstünlükləri və bu strategiyalarla bağlı istənilən təhlükə və nəticələr nəzərə alınır (bax: təlimat 3).
- Ərzaq təhlükəsizliyi sahəsində yardım göstərilməsinin keçid dövrü və yekun fazası tədbirləri işlənib hazırlanır, elan olunur və lazımi şəkil-də tətbiq olunur (bax: təlimat 4).
- Yardım göstərilməsi zamanı yeni və ya alternativ həyat təminatı strategiyalarının inkişafı nəzərdə tutulursa, bütün əhali qrupları zəruri bilgiler, bacarıq və xidmətlər də daxil olmaqla müvafiq yardımdan istifadə etmək imkanına malik olmalıdır (bax: təlimat 5).
- Ərzaq yardımının göstərilməsi yaşayış mühitinə mənfi təsir göstərməlidir (bax: təlimat 6).
- Yardımın qəbul olunma səviyyəsini və müxtəlif əhali qruplarının yardımından yararlana bilməsini müəyyən etmək, həmçinin hər hansı bir ayrı-seçkiliyyə yol vermədən bütün zərər çəkmiş əhalinin əhatə olunmasını təmin etmək üçün yardım alanlar nəzarət altında saxlanır (bax: təlimat 7).
- Göstərilmiş yardımın yerli iqtisadiyyat, ictimai əlaqələr, həyat şəraiti və yaşayış mühitinə təsirinin nəticələri müşahidə olunur, həmçinin yardım göstərilməsi programının məqsədlərinin həyata keçirilməsinin monitorinqi aparılır (bax: təlimat 8).

Təlimatlar

- 1. Həyatın xilas olunması üçün prioritet istiqamətlərin seçilməsi:** ağır qeyri-sabit ərzaq təhlükəsizliyi hallarında yardım göstərilməsinin ən geniş yayılmış forması ərzağın paylaşıdırılması olsa da, ərzağa təxirəsalınmaz ehtiyacların təmin olunmasında insanlara kömək edə biləcək digər yardım növləri də mövcuddur. Nümunə kimi əhalidə müəyyən alış qabiliyyətinin qaldığı, lakin ərzaq ehtiyatlarının olmadığı hallarda ərzağın subsidiya olunmuş qiymətlərlə satışı; «iş mütqabilində ərzaq» proqramları da daxil olmaqla əhalinin muzdlu işə götürülməsi proqramlarının köməyi ilə alış qabiliyyətinin artırılması; ərzaq ehtiyatlarının satışı və ya nağd pulların paylaşılması ola bi-



lər. Şəhər rayonlarında əsas tədbirlər normal bazar fəaliyyətinin bərpası və məşgulluğun artmasına aparıb çıxaran iqtisadi fəaliyyətin dirçəldilməsi ola bilər. Belə tədbirlər bəzən ərzağın paylanmasıdan daha münasibdir, çünki insanların ləyaqətini, onların həyat təminatı mexanizmlərini qoruyub saxlayır və gələcək üçün riskləri azaldır. Humanitar təşkilatlar birgə yardımın səmərəliliyini təmin etmək üçün digər iştirakçıların hərəkətlərini nəzərə almalıdır. Ümumi ərzaq paylanmasından yalnız tam çıxılmaz vəziyyətlərdə istifadə oluna bilər və bu proses mümkün qədər tez dayandırılmalıdır. Ümumi ərzaq paylanması aşağıdakı hallarda arzuolunmaz ola bilər:

- göstərilmiş rayonlarda ərzaq ehtiyatları mövcud olduqda; bu ehtiyatlardan istifadə imkanı təmin olunmalıdır;
- lokal ərzaq çatışmazlığı problemini bazar mexanizmlərinin dəsteklənməsi tədbirləri ilə həll etmək lazımdır;
- yerli hakimiyyət qüvvələri və ya ictimaiyyət pulsuz ərzaq paylanması təqdir etmədiyi halda.

2. Ərzaq təhlükəsizliyi üzrə tədbirlərin dəsteklənməsi, müdafiəsi və təbqiqi: ərzaq təhlükəsizliyinin qorunub saxlanması üzrə lazımi tədbirlərə bir sıra işlər daxil ola bilər (bax: əlavə 3). Ev təsərrüfatlarının ərzaq təhlükəsizliyinin təmin olunmasına, insan ləyaqətinin qorunub saxlanmasına yönəldilmiş bütün səylər hər cür dəsteklənməli və müdafiə olunmalıdır, lakin qısamüddəti planda əhalinin özünün saqqlama tədbirlərinə əsaslanan strategiyani yerinə yetirmək çətin ola bilər. Ərzaq təhlükəsizliyinin yaxşılaşdırılması tədbirləri heç də mütləq qaydada təbii fəlakət nəticəsində dağılmış bütün əmlak və mülkiyyətin tam bərpasına getirib çıxarmır, yalnız bundan sonrakı dağıılma prosesini dayandırmağa və bərpa prosesinə yönəldilir.

3. Saqqlama tədbirləri ilə bağlı risklər: bir çox saqqlama tədbirləri əhalinin zəifliyini artırıb biləcək arzuolunmaz nəticələrə və ya risklərə gətirib çıxarır. Məsələn:

- istehlak olunan ərzağın azalması və ya qidanın keyfiyyətinin aşağı düşməsi sağlamlığın və qidalanma statusunun pisləşməsinə gətirib çıxarır;
- məktəblərdə tədris və səhiyyə xərclərinin azalması insan kaptalının sarsılmasına aparıb çıxarır;
- yeyinti məhsullarının alınması məqsədi ilə fahisəlik və qeyri-qanuni münasibətlər insan ləyaqətini alçaldır və ictimai os-

trakizm (sürgün), həmçinin cinsi yolla ötürülən İÇV/QİÇS infeksiyası və ya digər infeksiyaların yayılması təhlükəsini yaradır;

- ev əmlakının satılması gələcəkdə təsərrüfatın sağqalma yönündə imkanlarını azalda bilər;
- borcları ödəyə bilmək qabiliyyətinin olmaması gələcəkdə kreditlərdən yararlanmaq imkanının itirilməsinə gətirib çıxara bilər;
- təbii ehtiyatların həddindən artıq istifadəsi təbii kapitalın mövcudluğunu azaldır (məsələn, həddindən artıq baliqçılıq, intensiv odun tədarükü və s.);
- təhlükəli ərazi ilə işə, yaxud da qida və ya yanacaq dalınca getmək insanları, xüsusilə də qadın və uşaqları hücuma məruz qoyur;
- qeyri-qanuni malların istehsalı və ya ticarəti həbs olunma və həbsə alınma riskinə gətirib çıxarır;
- ailələrin ayrılması və anaların öz uşaqlarından uzaq düşməsi uşaqlara qulluğun aşağı standartlarına və doyumsuzluğa gətirib çıxara bilər.

Bələ sağqalma strategiyasının istər müsbət, istərsə də mənfi aspektlərini etiraf etmək və lap əvvəldən mənfi nəticələrə aparan hərəkətlərə yol verməməyə, mülkiyyət və əmlakin itirilməsinin qarşısını almağa çalışmaq lazımdır. Bəzi sağqalma tədbirləri insanların sosial baxımdan təhqiqədici və yolverilməz fəaliyyətlə məşğul olmağa məcbur edildiyi hallarda insan ləyaqətinə zərər yetirə bilər. Buna baxmayaq, bir çox cəmiyyətlərdə müəyyən növ sağqalma strategiyalarının bərqərar olmuş adət-ənənə şəklində düşdüyüünü unutmamaq lazımdır.



4. Yardım programının sona çatdırılması strategiyası: bələ strategiya yardım programının lap əvvəlindən nəzərdən keçirilməlidir, xüsusilə də proqramlar uzunmüddətli xarakter daşıdığı hallarda, məsələn, adətən haqqı ödənilməli olan xidmətlərin pulsuz göstərilməsi (məsələn, kreditlərin alınması və ya baytarlıq xidmətləri). Proqram bağlanmazdan önce və onun yeni fazası başlamazdan əvvəl mövjud vəziyyətin yaxşılaşdığınıñ sübutlarını əldə etmək lazımdır.

5. Bilik, vərdiş və xidmətlərin münasibliyi: lazımı xidmətlər göstərən strukturları elə seçmək və onların işini proqram istifadəçiləri ilə

birlikdə ele planlaşdırmaq lazımdır ki, bu xidmətlər münasib olsun və imkan daxilində program sona çatdıqdan sonra da göstərilsin. Bəzi əhali qruplarının spesifik ehtiyacıları ola bilər, məsələn, İÇV/QİÇS-ə yoluxmuş valideynlərin ölümü nəticəsində yetim qalmış uşaqlar ailədə qazanılan vərdişlərə malik olmur.

6. Ətraf mühitə təsir: zərər çekmiş və yerli əhalinin həyat təminatı üçün təbii ehtiyatlar bazası olan yaşayış mühitini bütün tədbirlərlə qoruyub saxlamaq lazımdır. Yaşayış mühitinə təsir yardım göstərilməsinin hələ qiymətləndirmə və planlaşdırılma mərhələsində nəzərə alınmalıdır. Məsələn, düşərgələrdə yaşayan insanlara yemək hazırlamaq üçün yanacaq tələb olunur. Belə tələbat yerli meşələrin tezliklə qırılıb qurtarmasına gətirib çıxara bilər. Hazırlanması çox vaxt və deməli, çoxlu yanacaq tələb edən qida məhsullarının (məsələn, bəzi paxla növləri) bölüşdürülməsi ətraf mühit üçün zərərli nəticələrə gətirib çıxara bilər (bax: ərzaq yardımının planlaşdırmasının ikinci standartı s. 167-də). Yardım göstərilməsi proqramları mümkün qədər yaşayış mühitinin qorunub saxlanmasına yönəldilməlidir. Məsələn, ehtiyatların paylaşdırılması proqramları quraqlıq dövründə heyvanlar üçün otlaqların yüklənməsini azaldır və ev mal-qarasının sağ qalması üçün yem verir.

7. Əhatə, münasiblik və məqbulluq: risk qruplarını nəzərə almaqla müxtəlif qrupların iştirak səviyyəsini müəyyən etməzdən önce programın yönəldildiyi şəxsləri müəyyən etmək və onları saymaq lazımdır. İştirak qismən fəaliyyətin iştirakçılar üçün münasibliyi və məqbulluğu ilə müəyyən olunur. Hətta ərzaq təhlükəsizliyinin yaxşılaşdırılması üzrə müəyyən tədbirlər əhalinin iqtisadi baxımdan fəal hissəsinə yönəlsə belə, onlar ayrı-seçkilik xarakteri daşımamalı və risk qrupları üçün istifadə mümkünülüyünü təmin etməli, həmçinin uşaqlar da daxil olmaqla, himayə altında olanları müdafiə etməlidir. Proqramlarda qadınların, məhdud imkanlı şəxslərin və yaşılıların iştirakı müxtəlif hallar, məsələn, iş qabiliyyəti, ev təsərrüfatındakı yük, uşaqlara qulluğa görə məsuliyyət, xroniki xəstəliklər və əlliilliklə məhdudlaşa bilər. Bu məhdudiyyətləri aradan qaldırmaq üçün əhali qruplarının öhdəsindən gələ biləcəyi fəaliyyətin təşkili və ya lazımı strukturların təşkili üçün səylər tələb olunur. Programın məqsədlərinin müəyyən olunması üçün həmçinin sərbəst irəlisürmə və bütün əhali qrupları ilə tam məslehetləşmələr əsasında mexanizmlər də yaradılmalıdır (bax: məqsədlərin müəyyən olunması standartı, s. 40).

8. Monitoring: adı gündəlik müşahidədən başqa yardım göstərilməsi programının münasibliyini qiymətləndirmək, konkret tədbirlərin sona çatma müddətini müəyyən etmək, dəyişikliklər etmək və yeni planlaşdırılmış layihələrə başlamaq, yeni məqsədlər qoymaq üçün ərzaq təhlükəsizliyi ilə bağlı ümumi vəziyyətin monitorinqi həyata keçirilməlidir (bax: monitoring və qiymətləndirmə standartları, s. 43 və 45). Aclıqla bağlı erkən xəbərdarlıq sistemləri də daxil olmaqla regional və ya yerli ərzaq təhlükəsizliyi üzrə informasiya sistemləri mühüm informasiya mənbələri ola bilər.

Ərzaq təhlükəsizliyinin ikinci standartı: xammal istehsalı

Xammal istehsalı mexanizmlərinin müdafiəsi və onların dəsteklənməsi

Əsas göstəricilər (təlimatlarla birlikdə oxumalı)

- Xammal istehsalının dəsteklənməsi məqsədi ilə müdaxilə zəruri vəsait və xidmətlərin mövcudluğu, onlardan istifadənin mümkünüy də daxil olmaqla, istehsalat sistemlərinin həyat qabiliyyətinin dəqiq anlanmasına əsaslanıb (bax: təlimat 1).
- Yeni texniki vasitələr yalnız bu vasitələrin yerli istehsalat sistemləri üçün nəticələrinin dərk olunduğu və yerli ərzaq istehsalçıları üçün məqbul sayıldığı yerlərdə istifadə olunur (bax: təlimat 2).
- Mümkün olan hər yerdə yerli istehsalçılara istehsalatın idarə olunması, emal, risklərin bölüşdürülməsi və azaldılması üzrə daha çox təşəbbüs göstərmək imkanı vermək üçün vəsaitlər təqdim olunur (bax: təlimat 3).
- İstehsal vasitələri, ev heyvanları, balıqçılıq alətləri vaxtında çatdırılır, yerli əhali üçün münasibdir və lazımı keyfiyyət normalarına müvafiqdir (bax: təlimat 4-5).
- Vasitə və xidmətlərin tətbiqi əhali və risk qruplarının zəiflik vəziyyətini, məsələn, qit olan təbii ehtiyatlar uğrunda mübarizə və ya müvafiq sosial sistemlərə zərər yetirilməsi zamanı olduğu qədər pisləşdirmir (bax: təlimat 6).
- Belə təcrübənin yerli istehsalçılara, bazarlara və istehlakçılara zərər yetirdiyi hallar istisna olunmaqla vasitə və xidmətlər yalnız yerli istehsalçılardan alınır (bax: təlimat 7).

Ərzaq
təhlükəsizliyi

- Ərzaq istehsalçıları, həmçinin emaledici və paylaşdırıcı təşkilatlar alınmış vasitələri lazımi qaydada istifadə edirlər (bax: təlimat 8-9).
- Yardım proqramları yerli strukturların iştirak zərurətini nəzərə alır və onlardan mümkün olan yerlərdə istifadə edir.

Təlimatlar

1. Xammal istehsalının yaşamaq qabiliyyəti: ərzaq istehsalının yaşarlığını təmin olunması üçün onun uğurla inkişaf etmək imkanını təmin etmək lazımdır. Buna aşağıdakı amillər yardım edir:

- kifayət qədər təbii resursdan istifadə imkanı (becərilən torpaq, otlqlar, su, çaylar, göllər, sahilyanı sular və s.). Az məhsuldar torpaqların, balıq ehtiyatlarının həddindən artıq istismarı, çayların çirkənməsi üzündən ekoloji balansın pozulması yolverilməzdür, xüsusilə də şəhərlərə yaxın yerləşən rayonlarda;
- əhalinin xəstəliklərə tutulduğu və ya bəzi əhali qruplarının təhsil və tədris ala bilmədiyi rayonlarda məhdud ola bilən ixtisas və imkan səviyyələri;
- əmək resursları ilə mövcud istehsalat təcrübəsinin nisbəti və əsas kənd təsərrüfatı fəaliyyətinin mövsümi mərhələləri;
- vasitələrin mövcudluğu, həmçinin dövlət təşkilatları və ya digər müəssisələr tərəfindən göstərilə bilən müvafiq xidmətlərin (maliyyə, baytarlıq, kənd təsərrüfatı) xarakteri və yayılma dərəcəsi;
- müəyyən fəaliyyət növlərinin qanuniliyi və ya zərər çekmiş əhalinin iş hüquqları, məsələn, odun tədarükünə nəzarət və ya qaçqınların haqqı ödənilən iş hüququna məhdudiyyətlər;
- silahlı münaqişələrlə bağlı təhlükəsizlik, nəqliyyat infrastrukturunun pozulması, minalanmış ərazilər, hücum təhlükəsi və ya banditizm.

İstehsal - su kimi həyatverici təbii ehtiyatlardan digər qrupların istifadə imkanına mane olmamalıdır.

2. Texnologiyaların inkişafı: «yeni» texnologiyalara kənd təsərrüfatı bitkilərinin yaxşılaşdırılmış sortları və ya ev heyvanlarının növləri, yeni kənd təsərrüfatı alətləri və ya gübrələr aid ola bilər. Ərzaq istehsalı fəaliyyəti imkan daxilində mövcud yerli ənənələrə uyğun olmalı və ya milli inkişaf planlarına bağlanmalıdır. Yeni texnologiyalar yalnız təbii fəlakətlər zamanı tətbiq olunmalıdır, amma onların bu ərazidə artıq sınaqdan çıxarılması və tam məqbul hesab olunması şərti ilə. Yeni texnologiyaların tətbiqi yerli sakinlərlə lazımi məsləhətləşmələr, informasiya verilməsi, tədris və digər müvafiq yardım tədbirləri ilə müşayiət olunmalıdır. Yerli hakimiyət orqanları, qeyri-dövlət təşkilatları və digər iştirakçıların təqdim edə biləcəyi xidmətlərin qiymətləndirilməsini həyata keçirmək və imkan daxilində onlara dəstək vermək lazımdır.

3. Seçimin genişləndirilməsi: istehsalçılara yardım nümunələri kimi nağd vəsaitin və kreditlərin, yaxud əlavə istehsal vasitələrinin təqdim olunması, fermerlər üçün toxum yarmarkalarının təşkili kimi tədbirlər göstərile bilər. İstehsalat, misal üçün, ərzaq bitkilərinin əmtəə bitkiləri ilə əvəz olunduğu zaman baş verdiyi kimi, qidanın keyfiyyətinin pisləşməsinə gətirib çıxarmamalıdır. Quraqlıq zamanı ev heyvanları üçün yem verilməsi maldarlar üçün sadəcə ərzaq paylanmasından daha çox müsbət nəticə verə bilər.

4. Vaxtında və məqbul: toxumlar, əmək alətləri, ev heyvanları, ov və balıqcılıq alətləri, borc və kreditlər, bazar informasiyası, nəqliyyat vasitələri və s. istehsal vasitələrinə nümunə ola bilər. Kənd təsərrüfatı vasitələrinin və baytarlıq xidmətlərinin təqdim olunması vaxtına görə müvafiq mövsümle üst-üstə düşməlidir, məsələn, toxum və əmək alətləri səpinin başlanması ərefəsində verilməlidir. Quraqlıq zamanı ehtiyatda olan ev heyvanlarının təcili bölüşdürülməsi məlqara tələf olmağa başlamazdan önce həyata keçirilməli, sayının artırılması əvvəlkى sayının bərpə olunması şərti ilə, məsələn bu işi yağış mövsümü başlandıqdan sonra həyata keçirmək lazımdır.

5. Toxumlar: üstünlük yerli toxumlara verilməlidir, fermerlər daha yaxşı keyfiyyətə necə nail ola biləcəklərini özləri müəyyən etməlidirlər. Fermerlər və yerli kənd təsərrüfat idarəciliyi yerli toxum növ-



lərinin seçimini özləri təsdiq etməlidir. Lazımı keyfiyyətə malik rəyonlaşdırılmış toxumlardan istifadə etmək lazımdır. Digər ərazilərdən olan toxumlar lazımı sertifikatlaşmadan və yerli şəraitə uyğunluqla bağlı yoxlamadan keçməlidir. Hibridlər fermerlərin onları becərmek təcrübəsinə malik olduğu hallarda səmərəlidir. Bunu yalnız yerli əhali ilə məsləhətləşmələr nəticəsində müəyyən etmək olar. Toxumlar pulsuz verilirsə, fermerlər hibrid toxumlarını haqqı ödənilməli olan yerli növlərdən üstün tuta bilərlər. Həmçinin hibrid toxumlarının paylanması zamanı bu toxumlara dair dövlət siyasetinə də riayət olunmalıdır. Dövlətin və ya digər təşkilatların icazəsi olmadan genetik baxımdan dəyişdirilmiş toxumları paylamaq olmaz.

6. Kənd rayonlarında həyat şəraitinə təsir: ola bilsin ki, mühüm təbii ehtiyatların çatışmadığı şəraitdə ərzaq üçün xammal istehsalı inkişaf etməyəcək. Ərzaq üçün xammal istehsalına yardım göstərilməsi tədbirləri yerli təbii resurslardan daha intensiv istifadəyə getirib çıxarmazsa, uğursuzluqla nəticələnə bilər ki, bu da yerli əhali ilə münasibətlərdə gərginliyi artırıra, həmçinin su və digər əsas resurslardan istifadə imkanını məhdudlaşdırıra bilər. Birdəfəlik ödənişlər və ya kreditlər şəklində maliyyə vəsaitinin verilməsi zamanı ehtiyatlı olmaq lazımdır, çünki bu, bəzi ərazilərdə qeyri-sabitlik yarada bilər (bax: ərzaq təhlükəsizliyinin üçüncü standartı, təlimat 5 s. 133-də). Bundan başqa, vəsaitin pulsuz paylanması ənənəvi sosial yardım göstərilməsi və təkrar bölüşdürmə mexanizmlərini poza bilər.

7. Yerli vasitələrin əldə olunması: ərzaq istehsalı üçün vasitə və xidmətlərin alınması (məsələn, mal-qara üçün baytarlıq xidmətləri, toxumlar və s.) imkan daxilində ölkədə mövcud olan tədarük sistemlərinin köməyi ilə həyata keçirilməlidir. Lakin yerli satınalmalara başlamazdan önce belə satınalmaların yarada biləcəyi riskləri hesablamaq lazımdır (məsələn, bazarların defisit malların qiymətlərinin qalxması ilə ifadə olunan nizamdan çıxması).

8. İstifadənin monitorinqi: ərzaq istehsalı, emalı və bölüşdürülməsi proseslərinin göstəriciləri və nəticələrinə qiymət vermək, məsələn, əkin rayonlarını, bir hektarda əkilmiş toxumların sayını, məhsuldarlığı, ırsın sayını və s. hesablamaq tam mümkündür. İstehsalçıların konkret layihədə onlara təqdim olunmuş vasitələr üzərində necə

sərəncam verdiyini müəyyən etmək, yəni məhz hansı toxumların əkildiyini və hansı alətlərdən, gübrələrdən, ov və balıqcılıq üçün hansı qurğulardan istifadə olunduğunu yoxlamaq vacibdir. Həmçinin verilmiş vasitələrin məqbulluğu və istehsalçılar üçün üstünlüyünü yoxlamaq lazımdır. Bundan başqa, bu layihənin ev təsərrüfatları üçün ərzağın mövcudluğuna təsirini, məsələn, ev təsərrüfatlarında ərzaq ehtiyatlarını, qəbul edilən qidanın kəmiyyət və keyfiyyətini, satış və ya paylaşdırma üçün ayrılmış ərzağın həcmi nəzərə almaq lazımdır. Layihə konkret ərzaq növlərinin, məsələn, ət və ya balığın, yaxud da proteinlə zəngin paxtalılarının istehsalının artırılmasına yönəldildiyi hallarda bu məhsulların ev təsərrüfatlarında necə istifadə olunduğunu analiz etmək lazımdır. Qidalanma statusunu müəyyən edən səhiyyə və qulluq amillərini nəzərə almaq şərtiə belə analizin nəticələrini qidalanmanın öyrənilməsi ilə müqayisə etmək olar.

9. Vəsait verilməsinin gözlənilməz və ya mənfi nəticələri: bunlar, məsələn, növbəti kənd təsərrüfatı mövsümlərində əmək münasibətlərində dəyişikliklər, yardım programlarının alternativ və ya mövcud sağıqlama üsullarına təsiri (məsələn, əmək resurslarının kənarlaşması), qadın əməyinin dəyişmiş təbiəti və onun uşaqlara qulluğa təsiri, məktəblərə getmə, təhsilə təsir, torpaq və digər zəruri resurslardan istifadə imkanı ilə bağlı risklər ola bilər.

Ərzaq təhlükəsizliyinin üçüncü standartı: gəlir və məşgulluq

Gəlir və məşgullüğün formallaşması tam real strategiya olduğu hallarda insanlar üçün haqlı kompensasiyani təmin edəcək və həyat təminatı mexanizmlərinin əsaslandığı resursları təhlükəyə məruz qoymadan ərzaq təhlükəsizliyinə töhfə olacaq gəlirlərin əldə olunması imkanları açıqdır.



Əsas göstəricilər (təlimatlarla birlikdə oxumalı)

- Layihə üzrə zaman çərçivələri, iş növləri, mükafatlandırma üsulları və layihənin həyata keçirilməsinin texniki əsaslandırmaları ilə bağlı qərarlar yerli insan resurslarının imkanlarının dəqiqlik dərk olunmasına, bazar və iqtisadiyyatın, tələb və təklifin analizinə, eləcə də lazımı

təcrübə, bacarıqlar, vərdişlər və tədris ehtiyaclarının təhlilinə əsaslanmalıdır (bax: təlimat 1-2).

- Məşgulluqla bağlı yardım göstərilməsi proqramları realdır, bütün vəsitələr vaxtında təqdim olunur. İmkan daxilində yardım göstərilməsi proqramları ərzaq təhlükəsizliyini möhkəmlədir, həmçinin yaşayış mühitini qoruyub saxlayır və ya bərpa edir.
- İnsanlar lazımi kompensasiyani alır, əməkhaqqının ödənməsi tez, mütəmadi və vaxtında həyata keçirilir. Qeyri-sabit ərzaq təhlükəsizliyi vəziyyətlərində ödəniş avans şəklində də verilə bilər (bax: təlimat 3).
- İş üçün təhlükəsiz şəraitin təşkili metodları mövcuddur (bax: təlimat 4).
- Nağd vəsaitlə böyük məbləğlərin ödənməsi nəzərdə tutulan layihələrə onların qeyri-düzgün istifadəsinin və ya təhlükəsizliyin aşağı səviyyəsinin qarşısının alınması tədbirləri daxildir (bax: təlimat 5).
- Əmək məşgullüğünü nəzərdə tutan yardım proqramları ev təsərrüfatı ilə məşgül olan şəxsləri müdafiə edir, onlara kömək göstərir, eləcə də yerli yaşayış mühitinə mənfi təsir göstərmir və həyat təminatı mexanizmlərinin adı işini pozmur (bax: təlimat 6).
- Ev təsərrüfatının idarə olunması və nağd vəsait, yaxud yeyinti məhsulları şəklində kompensasiyanın istifadəsi ev təsərrüfatının bütün üzvlərinin ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə deməkdir (bax: təlimat 7).

Təlimatlar

1. Təşəbbüslerin münasibliyi: layihənin planlaşdırılması və lazımı işlərin müəyyən olunması mərhələlərində yerli insan resurslarından maksimum istifadə etmək lazımdır. «İş müqabilində ərzaq» və ya «iş müqabilində nağd ödəniş» sxemlərinin növləri yerli əhali qruplarının iştirakı ilə seçiləməli və planlaşdırılmalıdır. Yerini dəyişmiş əhali (qaçqınlar və ya yeri dəyişdirilmiş şəxslər) sayca çox olduğu halda məşgulluq imkanları yerli əhaliyə zərər vurmaq hesabına yaradılmamalıdır. Bəzən işə düzəlmək imkanı - istər yerli olsun, istərsə də köçürülmüş - bütün əhali qruplarına verilməlidir. Mikromaliyyə xidmətlərinin ərzaq təhlükəsizliyinə yardım edə bilə-

cəyi hallarda nağd vəsaitlərin istifadəsi çox vacibdir (bax: həmçi-nin ərzaq təhlükəsizliyinin ikinci standartı).

- 2. Kompensasiya növləri:** kompensasiya nağd vəsait və ya ərzaq məhsulları ilə, yaxud da hər ikisini birləşdirməklə verilə bilər; onun məqsədi ərzaq baxımından qeyri-sabit ev təsərrüfatlarına yardım etməkdir. Kompensasiya çox zaman insanlara birbaşa öz xeyri namine iş görməyə kömək etmək üçün stimullaşdırma formasını alır. Bazarların zəif olduğu və ya tənzimlənmədiyi hallarda, yaxud ərzaq çatışmazlığının hiss olunduğu yerlərdə «iş müqabilində ərzaq» sxemi «iş müqabilində nağd pul» sxemindən daha üstün tutula bilər. «İş müqabilində ərzaq» sxemi həmçinin ərzaq məhsulları və ya nağd vəsaitə nəzarətin qadınlar tərəfindən həyata keçirildiyi zaman da məqbul ola bilər. «İş müqabilində nağd pul» sxemine ticarət və bazarların həmin ərazini ərzaqla təmin etmək iqtidarında olduğu və nağd pulların təhlükəsiz ödəniş sistemləri olduğu hallarda üstünlük verilir. Əhalinin alış tələbatları, nağd vəsait və ya ərzaq məhsullarının paylanmasından digər əsas ehtiyac-lara (məktəblərə getmə, tibbi xidmətdən istifadə imkanı, sosial öhdəliklər) təsiri nəzərə alınır.
- 3. Ödənişlər:** kompensasiya növlərinin müəyyən olunması üçün ərzaq təhlükəsizliyi vəziyyətinin qeyri-sabit olduğu ev təsərrüfatlarının tələbatlarını, həmçinin yerli əməyin ödənilməsi səviyyələrini nə-zərə almaq lazımdır. Kompensasiya səviyyələrinin qurulması üçün qəbul olunmuş universal qaydalar mövcud deyil, lakin buna bax-mayaraq, əməkhaqqı natura ilə ödəndiyi halda ərzaq məhsullarının təkrar satış qiymətlərini də diqqətdən qaçırılmamaq lazımdır. Proq-ramlarda iştiraka görə ayrı-ayrı şəxslər tərəfindən götürülən xalis gəlir onların digər fəaliyyətlə məşğul olacaqları təqdirdə əldə edə-cəkləri gəlirdən yüksək olmalıdır. Bu, «iş müqabilində ərzaq», «iş müqabilində nağd pul» sxemləri, kredit sxemlərinə və s. aiddir. Əməyin kompensasiyası, məsələn, əmək haqqı normalarının in-flyasiyasına səbəb olmaqla, əmək resurslarını digər məşğulluq sa-hələrində yayındırmaqla, yaxud da əsas ictimai xidmətlərə zərər vurmaqla yerli əmək bazarlarına mənfi təsir göstərməməlidir.
- 4. İş yerlərində risklər:** iş yerlərində risklərin minimallaşdırılması üz-rə praktik tədbirlər - izahlar, ilkin yardım üsul və vasitələri, qoruyu-cu geyim təhlükəli vəziyyətlərdən qaçmağa kömək edir. Bu təd-



birlər həmçinin İÇV/QIÇS infeksiyası təhlükəsini də minimuma endirməlidir.

5. Təhlükəsizliyin olmaması və qeyri-düzgün davranışma riskləri:

nağd vəsaitlərin ödənilməsi (misal üçün, borcların paylaşıdırılması və ya yerinə yetirilmiş işə görə ödənişlər) istər programın işçi heyəti, istərsə də yardım alanlar üçün müəyyən təhlükəsizlik səviyyəsinin azalması riskinə gətirib çıxarr. Mümkün variantları nəzərə almaq lazımdır. Yardım alanların təhlükəsizliyini təmin etmək üçün paylaşıdırma məntəqələri onların evlərinə mümkün qədər yaxın yerləşdirilməlidir, yeni programın işçi heyətinin təhlükəsizliyi üçün riskə səbəb olsa belə desentralizasiya tələb olunur. Korruptionın yüksək səviyyəsi və ya vəsaitlərin qeyri-dərzgən istifadə olunmasından ehtimalı gəzgindən «iö məqabilində nard pul» sxemi «iö məqabilində ərzaq» sxemi ilə əvəz oluna bilər.

6. Qulluqla bağlı vəzifələr və yaşamaq üçün vasitələr: gəlir əldə etmək məqsədi ilə fəaliyyət uşaqlara qulluğa və s. zərər yetirəməmelidir, çünki bu, doyumsuzluq riskinə gətirib çıxara bilər. İnsanların qulluq məqsədilə işə götürülməsi üçün proqramlar və ya qulluq üzrə müəssisələrin təşkili tələb oluna bilər (bax: qidalanmanın təmin olunmasında yardımın ikinci standartı, s. 147). Yardım göstərilməsi proqramları digər imkanlardan (məsələn, digər sahələrdə işləməyə) yararlanmaya və ya təhsilə mənfi təsir göstərməməli, yaxud da resursları digər sahələrdən uzaqlaşdırılmamalıdır.

7. Kompensasiyanın istifadə olunması: ədalətli kompensasiya əldə olunmuş gəlirin ərzaq təhlükəsizliyi üçün zəruri olan resursların mühüm hissəsini verməsi deməkdir. Ev təsərrüfatında bu resursların təsərrüfatın öz daxilində paylaşıdırılması və son istifadəsi də daxil olmaqla nağd vəsait və ya məhsulların idarə olunmasını nəzərə almaq lazımdır, çünki nağd vəsaitin bölüşdürülməsi üsulu mövcud çəkişmələri zəiflədə, yaxud kəskinləşdirə, ərzaq təhlükəsizliyi və ev təsərrüfatı üzvlərinin qidalanmasına təsir edə bilər. Qazanc və məşğulluğu təmin edən yardım proqramları çox zaman ərzaq təhlükəsizliyinin təmin olunmasında çoxməqsədli olur və yerli sakinlərin ərzaq təhlükəsizliyinə təsir edən resurslarından istifadə edir. Məsələn, yolların təmiri bazarlara və səhiyyə məntəqələrinə girişə asanlaşdırıra bilər.

Ərzaq təhlükəsizliyinin dördüncü standartı: bazarlara giriş

İstehsalçı, istehlakçı və tacirlərin mal və xidmət bazarlarına təhlükəsiz girişi dəstəklənir, təkmilləşdirilir.

Əsas göstəricilər (təlimatlarla birlikdə oxumalı)

- Ərzaq təhlükəsizliyində yardım göstərilməsi proqramları yerli bazar və iqtisadi sistemlərin dəqiq başa düşülməsinə əsaslanır ki, bu da onların iş mexanizmini açır və bu sistemlərin yaxşılaşmasına kömək edir (bax: təlimat 1-2).
- İstehsalçı və istehlakçıların münasib qiymətli ərzaq məhsulları da daxil olmaqla əsas malların daima mövcud olduğu işlək bazarlara iqtisadi və fiziki girişi var (bax: təlimat 3).
- İmkan daxilində ərzaq təhlükəsizliyi proqramlarının (ərzağın satın alınması və paylaşıdırılması da daxil olmaqla) yerli bazarlara və tədarükçülərə mənfi təsirini minimuma endirmək lazımdır (bax: təlimat 4).
- İnformasiya təminatı artır, yerli bazarlarda qiymətlər və hansı malların olması, bazarların necə işləməsi, necə idarə olunması haqqında məlumatlar yayılır (bax: təlimat 5).
- Əsas yeyinti məhsulları və digər ilkin zərurət malları daima mövcud olur (bax: təlimat 6).
- Güclü mövsümi və ya digər fəvqəladə qiymət dəyişikliklərinin mənfi nəticələri minimuma endirilib (bax: təlimat 7).

Təlimatlar

- 1. Bazarın təhlili:** bazarların yerli, regional və milli tiplərini, həmçinin onların qarşılıqlı əlaqəsini təhlil etmək; işləyən bazarların zəif qruplar da daxil olmaqla bütün əhali üçün münasibliyini nəzərdən keçirmək lazımdır. Ərzaqla ödəniş və ya istehsalat vasitələrinin (toxum, kənd təsərrüfat alətləri və s.) verilməsini nəzərdə tutan proqramlardan önce bazarın əhaliyə paylanmasıq ərzaq və məmulat növləri üzrə təhlili keçirilməlidir. İstənilən artıq mal satınalmaları



yerli istehsalçılara yardım məqsədi güdməlidir. İdxal, bir qayda olaraq yerli qiymətlərin düşməsinə aparıb çıxarır. Paylaşdırılan vasitələrin, məsələn, toxumların açıq bazarda olmadığı, lakin tədarük kanalları vasitəsilə fermerlərin onları əldə edə biləcəyi hallarda xərici tədarüklərin vəziyyətə mümkün təsirini nəzərə almaq lazımdır.

2. Dəstək: bazarlar yerli bazar şərtlərinə təsir edən daha geniş milli və qlobal iqtisadi sistemlərin bir hissəsi kimi fəaliyyət göstərir. Məsələn, dövlət siyaseti qiymət və ticaret də daxil olmaqla malların münasibliyi və mövcudluğuna təsir edir. Belə amillərin təhlili yerinə düşər, çünki vəziyyəti düzəltmək məqsədi ilə birgə tədbirlər, yaxud hökumət və digər dövlət müəssisələrinə müraciət üçün imkanlar yarana bilər.

3. Bazarın tələbi və təklifi: bazarlardan iqtisadi istifadə imkanı alıcılıq qabiliyyəti, bazar qiymətləri və malların olmasından asılıdır. İstifadə imkanı ilkin zərurət malları (yeyinti məhsulları, əsas kənd təsərrüfatı vasitələri, məsələn, toxum, əmək alətləri, səhiyyə və s.) və gəlir mənbələri (əmtəə bitkileri, mal-qara, əmək haqqı və s.) arasında balansla şərtləndirilir. Ticarət şərtlərinin pisləşməsi insanları bahalı ilkin zərurət əşyalarını almaq üçün öz əmlakını çox zaman aşağı qiymətə satmağa məcbur etdiyi halda əhalinin fəallığı azalmağa başlayır. Bazarların münasibliyinə həmçinin siyasi şərait və təhlükəsizlik səviyyəsi, mədəni və dini amillər də təsir göstərir.

4. Müdaxilənin təsiri: yerli ərzaq, toxum və ya digər mal tədarükləri istehlakçıların zərərinə, lakin yerli istehsalçılardan xeyrinə olaraq inflyasiya doğura bilər. Və əksinə, idxal olunmuş ərzaq yardımı qiymətlərin düşməsinə yardım edə, yerli ərzaq istehsalını tormozlaya və qeyri-sabit ərzaq vəziyyətinə düşən insanların sayını artırıblər. Satınalmalara görə cavabdeh olan şəxs və təşkilatlar bu amilləri nəzərə almalıdır. Bundan başqa, yardım alanların alıcılıq qabiliyyətinə ərzağın paylaşılmaması da təsir edir - bu, gəlirin təkrar böülüsdürülmə formasıdır. Müəyyən yeyinti məhsulu növü və ya ərzaq zənbili ilə bağlı alıcılıq qabiliyyəti yardım alan ailənin bu yeyinti məhsullarını yeməsi və ya satmasından asılı olmayaraq öz təsirini göstərəcək. Buna görə də yardımın paylaşılmaması proqramlarının daha geniş planda təsirini müəyyən etmək iqtidarında ol-

maq üçün ev təsərrüfatında alış-satışların mahiyyətini anlamaq lazımdır (bax: həmçinin ərzaq yardımının planlaşdırılmasının üçüncü standartı, s. 169).


5. Bazar siyasetinin şəffaflığı: yerli istehsalçı və istehlakçılar bazar qiymətləri mexanizmlərinə, tələb və təklifə təsir göstərən digər amillər haqqında təsəvvürə malik olmalıdır. Bura qiymətlərin dövlət tənzimlənməsi, vergi siyaseti, malların regional sərhədlərlə daşınmasının tənzimlənməsi tədbirləri və ya qonşu rayonlarla ticarətin təşviqi üzrə yerli səyləri aid etmək olar.

6. İlkin zərurət məhsulları: bazarların monitorinqi üçün ilkin zərurət məhsullarının seçimi yerli qidalanma vərdişlərindən asılıdır, buna görə də hər bir konkret halda yerlərdə müəyyən olunmalıdır. Konkret olaraq hansı yeyinti məhsullarının ilkin zərurət məhsulları olduğunu həll etmək üçün qidalılıq nöqtəyi-nəzərindən məqbul olan rasionların planlaşdırılması prinsiplərini tətbiq etmək lazımdır (bax: əhalinin qidalanmasının təminatında yardımın birinci standartı, s. 143).

7. Qiymətlərin olduqca kəskin mövsümi dəyişiklikləri kənd təsərrüfat məhsullarını, məsələn, məhsul yığımından dərhal sonra ən aşağı qiymətə satmağa məcbur olan imkansız ərzaq istehsalçılara mənfi təsir göstərə bilər. Məhdud xalis gəliri olan istehlakçılar isə, əksinə, ehtiyat ərzaq üçün vəsait ayıra bilmir və az-az, lakin tez-tez ərzaq almağa məcbur olurlar. Onlar, misal üçün, quraqlıq zamanı məhsulları yüksək qiymətə almalı olurlar. Belə nəticələri minimuma endirmək iqtidarında olan müdaxilə növlərinə yaxşılaşdırılmış nəqliyyat sistemləri, müxtəlif ərzaq növlərinin istehsali, həmçinin kritik dövrlərdə nağd vəsait və ərzaq məhsullarının paylaşdırılması daxildir.



Humanitar xartiya və minimal standartlar



3. Qidalanmanın minimal standartları

Xəstəliklər və ya qidalanmanın kifayət qədər olmaması doyumsuzluğun birbaşa səbəbləridir ki, bu da öz növbəsində qidanın qeyri-adekvat qəbulu, səhiyyənin və ya ev təsərrüfatlarında, yaxud da həmin ərazidə qulluğun aşağı səviyyəsi ilə bağlıdır.


Profilaktik proqramların məqsədi - qiymətləndirmə zamanı aşkarlanmış qida çatışmazlığı problemlərinin həllidir. Bu, əhalinin lazımı keyfiyyətdə və miqdarda yeyinti məhsullarından, həmçinin qidanın təhlükəsiz hazırlanması və qəbulu vasitələrindən təhlükəsiz istifadə imkanını; insanların yaşayış mühitinin, onların keyfiyyətli istər profilaktik, istərsə də müalicəvi tibbi xidmətdən yararlanma imkanının minimal xəstəlik riskini təmin edəcəyinə zəmanətləri; qida çatışmazlığından əziyyət çəkən insanlara qulluq göstərilməsinin mümkün olduğu yaşayış mühitinin mövcudluğunu nəzərdə tutur. Qulluq istər ayrı-ayrı ev təsərrüfatlarını, istərsə də ümumilikdə yerli əhalini əhatə edir və bu ev təsərrüfatları üzvlərinin fiziki, əqli və sosial tələbatlarının təmin olunması üçün zaman, diqqət və yardım deməkdir. Sosial tələbatların və qulluq mühitinin müdafiəsi ərzaq yardımına və ərzaq təhlükəsizliyi standartlarında nəzərdən keçirilir; qidalanma və yüksək risk qruplarına yardım məsələləri qidalanma standartlarında nəzərdən keçirilir.

Bilavasitə qida çatışmazlığı ilə mübarizəyə yönəldilmiş proqramlara xüsusi qidalanma proqramları, doyumsuzluqdan əziyyət çəkən insanların tibbi müalicəsi və ya onlara qulluq daxil olabilər. Qidalanma proqramları yalnız antropometrik ölçülmələrin keçirilməsindən və ya planlaşdırılmasından sonra başlanıbilər. Bütün hallarda onlar profilaktik tədbirlərlə tamamlanmalıdır.

Bu fəsildə ilk iki standart qida çatışmazlığının qarşısının alınmasına yönəldilmiş proqramlara aid qidalanma məsələləri nəzərdən keçirilir ki, bunlar da ərzaq yardımına və ərzaq təhlükəsizliyi standartları ilə birləşdə tətbiq olunmalıdır. Digər üç standart qida çatışmazlığının korreksiyası proqramlarına aiddir.

Qidalanma

Qida çatışmazlığının profilaktikası və korreksiyası üçün yardım göstərilməsi proqramları səhiyyəyə, su təchizatı və sanitariya, həmçinin yaşayış yerlərinə həsr olunmuş bu və digər fəsil-lərdə təsvir olunmuş minimal standartlara riayət olunmasını tələb edir. Onlar həmçinin birinci fəsildə ətraflı təsvir olunmuş ümumi standartların təmin olunmasını tələb edir (bax: s. 25). Başqa sözə desək, bütün əhali qruplarının sağ qalmasına və onların insan ləyaqətinin qorunub saxlanmasına şərait yaratmaqla onları müdafiə etmək və qida yardımını göstərmək üçün sadəcə məlumat kitabçasının bu fəslində nəzərdən keçirilən standartları təmin etmək kifayət deyil.



Qida çatışmazlığının səbəblərinin konseptual modeli

i) Əhalinin qidalanmasının təmin olunmasına yardım

Bu fəsildə istər ümumilikdə bütün əhalinin, istərsə də konkret yüksək qida çatışmazlığı riski qruplarının qida tələbatlarının ödənməsi üçün zəruri olan ərzaq resurs və xidmətləri nəzərdən keçirilir. Gösterilmiş tələbatlar təmin olunmadığı halda ayrı-ayrı əhali qruplarının qidalanmasının korreksiyası üzrə istənilən məqsədli proqramın effektivliyi məhdud olacaq. Bu zaman artıq normal qidalanma səviyyəsini bərpa edənlər yenidən keyfiyyətsiz qidalanma şəraitinə düşəcək və beləliklə, bu şəxslərin vəziyyəti yenidən pisləşəcək.

Əhalinin bütün və ya bəzi qida tələbatlarının təmin olunması üçün ərzaq yardımına ehtiyac duyduğu hallarda əhalinin qidalanmasının təmin olunmasında yardımın birinci standartı ərzaq yardımının planlaşdırılmasının birinci və ikinci standartları (bax: s. 165-169) və ərzaq yardımının üçüncü və dördüncü standartları ilə birlikdə tətbiq olunmalıdır. Lakin fəvqəladə vəziyyətlər zamanı əhalinin müxtəlif qrupları konkret şərtlərdən asılı olaraq zəif ola bilər, buna görə də konkret risk qrupları hər bir ayrıca halda müəyyən olunmalıdır.

Əhalinin qidalanmasının təmin olunmasında yardımın birinci standartı: bütün qruplar

Bütün əhalinin qida ehtiyacları təmin olunur.

Əsas göstəricilər (təlimatlarla birlikdə oxumalı)

- Müəyyən ərzaq məhsulları çeşidindən - əsas yeyinti məhsullarından (dənlilər və ya köküyümrlər), paxlallılardan (və ya heyvan mənşəli ərzaqlar), qidalanma tələbatını təmin edən yağ mənbələrindən istifadə imkanı mövcuddur (bax: təlimat 1).
- A və C vitamini ilə zəngin və ya əlavə olaraq zənginləşdirilmiş ərzaqlardan, yaxud da müvafiq qida əlavələrindən istifadə imkanı mövcuddur (bax: təlimat 2, 3, 5 və 6).
- Əksər ailələr üçün yodlaşdırılmış duzdan (>90%) istifadə imkanı mövcuddur (bax: təlimat 2, 3 və 6).

Qidalanma

- Əsas qida məhsulları qarğıdalı və ya kalış olduğu hallarda əlavə nikotin turşusu mənbələrindən (məsələn, paxlalılar, fındıqkimilər, quru balıq) istifadə imkanı mövcuddur (bax: təlimat 2-3).
- Əsas qida məhsulu cilalanmış düyü olduğu halda əlavə tiamin mənbələrindən (məsələn, paxlalılar, fındıqkimilər, yumurta) istifadə imkanı mövcuddur (bax: təlimat 2-3).
- Əhali çox məhdud qida alırsa, əlavə riboflavin mənbələrindən istifadə etmək imkanı mövcuddur (bax: təlimat 2-3).
- Orta və ya ağır qida çatışmazlığı göstəriciləri sabit qalır və ya məqbul səviyyələrədək azalır (bax: təlimat 4).
- Sinqa, pellaqra, beri-beri və ya riboflavin çatışmazlığı halları qeydə alınmayıb (bax: təlimat 5).
- Kseroftalmiya ilə xəstələnmə və ya yod defisiti ilə bağlı pozuntu halları əhalinin sağlamlığının ümumi səviyyəsinə təsir göstərmir (bax: təlimat 6).

Təlimatlar

1. Qida tələbatları: verilmiş göstəricilər, əlavə 7-də göstərildiyi kimi, hər bir konkret halda rəqəmləri korrektə etməklə əhalinin orta qida tələbatı göstəricisi kimi istifadə olunmalıdır.

- adambaşına gündə 2100 kkal,
- 10-12% - ümumi energetik dəyərdə zülal tərkib hissəsi,
- 17% - ümumi energetik dəyərdə yağ tərkib hissəsi,
- mikronutriyentlərin kifayət qədər qəbulu - balıq məhsulları və ya əlavə olaraq zənginləşdirilmiş yeyinti məhsulları.

Qeyd etmək lazımdır ki, bu qida tələbatları yalnız əhalinin öz qida tələbatlarının ödənməsi üçün ərzaq yardımından tam asılı olduğu hallarda etibarlıdır. Əhalinin özünün öz qida tələbatlarının bir hissəsini təmin etmək iqtidarından olduğu hallarda ərzaq yardımının verilməsini qiymətləndirməyə müvafiq olaraq lazımı şəkildə korrektə etmək lazımdır. Qida rasionlarının planlaşdırılması üçün ərzaq yardımının planlaşdırılmasının birinci standartı, s. 165-ə bax.

2. Mikronutriyentlərin defisiti ilə bağlı xəstəliklərin profilaktikası:

bu göstəricilər təmin olunubsa, qızılca, malyariya və parazitar infeksiyalar kimi xəstəliklərin profilaktikası ilə bağlı kifayət qədər tədbirlərin tətbiq olunması şərti ilə əhalinin vəziyyətinin pisləşməsinin qarşısını almaq mümkün olacaq (bax: yoluxucu xəstəliklərlə mübarizə standartları). Mikronutriyent defisitinin mümkün profilaktika variantları qida məhsullarından istifadə imkanını təmin edən ərzaq təhlükəsizliyi tədbirləri (bax: ərzaq təhlükəsizliyinin ikinci və üçüncü standartı, s. 129, 133); əlavə zənginləşdirmə yolu ilə qida rasionunun keyfiyyətinin artırılması, qarışq ərzaq məhsulu sortlarının daxil edilməsi və ya tibbi əlavələri özündə birləşdirir. Qidanın daşınması, saxlanması, emalı və hazırlanması zamanı baş verə biləcək mikronutriyent itkisini nəzərə almamaq olmaz. Müstəsna hallarda nutriyentlərlə zəngin yerli məhsulların alınması hesabına ümumi rasionlarda ərzağın həcminin artırılmasını nəzərdə tutmaq mümkündür.

3. Mikronutriyentlərdən istifadə imkanının monitoringi: göstəricilər qidalanmanın keyfiyyətini ölçür, lakin nutriyentlərin həcmini müəyyən edə bilmir. Qəbul edilən nutriyentlərin həcmini ölçmək cəhdli informasiya toplanmasını qeyri-real edə bilərdi. Müxtəlif mənbələrdən müxtəlif metodlarla toplanmış informasiyanın köməyi ilə göstəriciləri ölçmək tam mümkünudur. İformasiyanın belə toplanma metodları aşağıdakılardır ola bilər: ərzağın mövcudluğunun və onun ev təsərrüfatlarında istifadəsinin monitorinqi; bazarlarda ərzaq məhsullarının qiymətləri və mövcudluğunun analizi; yardım göstərilməsi proqramları çərçivəsində paylaşıdırılan istənilən ərzaq məhsullarında nutriyentlərin miqdarının qiymətləndirilməsi; ərzaq paylaşıdırılması plan və hesabatlarının analizi; yabanı bitkilərin analizi; ərzaq təhlükəsizliyinin qiymətləndirilməsi. Hər bir ailə üzvünün fərdi təsərrüfatda ərzaqlardan istifadə imkanını qiymətləndirmək mümkün deyil. Ev təsərrüfatı daxilində ərzaq məhsullarının paylaşıdırılması heç de həmişə ədalətli ola bilməz və bu zaman zəif qruplar daha çox əziyyət çekir; lakin bu amili ölçmək mümkün olmur. Ərzaq yardımı üçün ərzaq məhsullarının paylaşıdırılması üsulları (bax: ərzaq yardımının planlaşdırılmasının üçüncü standartı, s. 169), seçimi və zərər çəkmmiş əhali ilə müzakirələr kimi tədbirlər ev təsərrüfatları daxilində ərzağın bölüşdürülməsi ilə bağlı vəziyyəti yaxşılaşdırıbilər.

- 4. Qida çatışmazlığı səviyyələrinin analizi:** tibb mərkəzlərində qeydlərin, təkrar antropometrik ölçmələr, qidalanmanın analizi və ev təsərrüfatları üzrə məlumatların köməyi ilə qida çatışmazlığının inkişaf tendensiyalarını müəyyən etmək tam mümkündür. Büyük ərazilərdə və ya uzun müddət ərzində qida çatışmazlığını müşahidə sistemlərinin təşkili çox bahalı ola bilər və belə hallarda texniki ekspert potensialı tələb olunacaq. Belə sistemin yaradılmasına sərf olunacaq potensial xərcləri maliyyələşdirmə imkanları ilə müqayisə etmək lazımdır. Ola bilsin ki, resursların ən effektli istifadə üsulu birləşdirilmiş və bir-birini tamamlayan informasiya sistem-lərinin, məsələn, müşahidə və mütəmadi müayinələr sisteminin yaradılması olacaq. Yerli təşkilatların və icma əhalisinin bütün fəaliyyət növlərinin monitoringində, alınmış nəticələrin analizi və istənilən yardım programının planlaşdırılmasında iştirakını təşviq etmək lazımdır. Kifayət qədər olmayan qidalanma səviyyələrinin məqbulluğununu müəyyən etmək üçün konkret əhalinin vəziyyətinin, xəstələnmə və ölüm sayının (bax: səhiyyə və infrastruktur sistemlərinin birinci standartı, təlimat 3, s. 260), mövsümi dəyişikliklərin, fövqəladə vəziyyətlərdək qida çatışmazlığı səviyyələrinin və qida çatışmazlığının əsas səbəblərinin analizini keçirmək lazımdır.
- 5. Mikronutriyentlərin epidemik defisiti:** mikronutriyent defisitinin dörd növü qeyd olunur: sinqa (C vitamini), pellaqra (nikotin turşusu), beri-beri (tiamin) və riboflavin. Bunlar ərzaq yardımına ehtiyacı olan əhalinin ərzaq məhsullarında mikronutriyentlərin qeyri-adekvat miqdarının ən tipik nəticələridir. Bundan bir qayda olaraq fövqəladə vəziyyətlərdə qəçməq olar. Nutriyentlərin misal üçün, tibb mərkəzində qeydə alınmış ayrı-ayrı belə defistit halları bəzi yeyinti məhsulu növləri ilə kifayət qədər təmin olunmamanın nəticəsi olan və bu problemin ümumilikdə bütün əhali üçün mövcudluğuna işarə edə bilər. Belə halda onu istər bütün əhali səviyyəsində, istərsə də fərdi halda həll etmək lazımdır (bax: qida çatışmazlığının korreksiyasının üçüncü standartı, s. 160). Mikronutriyentlərin defisiti üzrə endemik olan bütün rayonlarda onların çatışmazlıq səviyyəsi ən azı fövqəladə vəziyyət inkişaf etməyə başlayana dək bu əraziyə xas olan kəmiyyətlərə dək azaldılmalıdır.
- 6. Endemik mikronutriyent defisiti:** fövqəladə vəziyyətin ilkin məhələlərində mikronutriyentlərin defisiti ilə mübarizə diaqnostikanın

çətinliyi ilə bir qədər də mürəkkəbləşir. Etibarlı və yerli şəraitdə tətbiq oluna biləcək diaqnostik kriteriyalara malik kseroftalmiya (A vitamini) və endemik ur (yod) istisnadır. Mikronutriyent çatışmazlığının bu növlərinin qarşısını, misal üçün, uşaqlara və doğuşdan sonrakı dövrədə qadınlara yüksək A vitamini və yodlaşdırılmış duz dozaları təyin etməklə ümumilikdə bütün əhalini əhatə edən xüsusi tədbirlərin, həmçinin tədbirlərin məqsədinin izah olunmasına dair geniş kampaniyanın köməyi ilə almaq olar. Bax: əlavə 6.

Əhalinin qidalanmasının təmin olunmasında yardımın ikinci standarı: risk qrupları

Aşkar olunmuş risk qruplarının qida tələbatları təmin olunur.

Əsas göstəricilər (təlimatlarla birlikdə oxumalı)

- Altı ayadək uşaqlar yalnız ana südü ilə qidalanır və ya müstəsna hallarda zəruri həcmidə müvafiq əvəzedici ilə təmin olunur (bax: təlimat 1-2).
- 6 aydan 24 ayadək uşaqlar energetik baxımdan zəngin qida məhsulları ilə təmin olunur (bax: təlimat 3).
- Hamilə və süd verən qadınlar əlavə qida mənbələrindən istifadə imkanı əldə edir (bax: təlimat 4).
- Böyüməkdə olan qızların müdafiəsinə, onlara qulluqda yardım göstərilməsinə və onların qidalanmasına xüsusi diqqət yetirilir (bax: təlimat 4).
- Şətərəfli əməkdaşlar, qulluq üzrə işçilər və uşaqların qidalanması məsələləri ilə məşğul olan təşkilatlar lazımı qaydada təlimatlandırılıb və öyrədilib (bax: təlimat 1-4).
- Yaşlı insanların lazımı keyfiyyətə malik qida məhsullarından istifadə imkanı təmin olunub (bax: təlimat 5).
- İÇV/QİÇS infeksiyası daşıyıcıları və müxtəlif dərəcəli əllillər də daxil olmaqla xroniki xəstələri olan ailələrin lazımı qidalılıq dərəcəsinə malik qida məhsullarından istifadə imkanı var (bax: təlimat 6-8).

Qidalanma

- Yerli səviyyəli təşkilatlar risk qruplarından olan ayrı-ayrı şəxslərə lazımi qulluğu təmin etməyə hazırlırlar (bax: təlimat 8).

Təlimatlar

- 1. Yeni doğulmuş və südəmər körpələrin yedirilməsi:** təbii yedirtmə altı ayadək uşaqların ən dəyərli yedirdilmə üsuludur. Belə hallarda yeni doğulmuş və südəmər körpələr prelaktat, su, çay və əlavə qida almır. Yalnız ana südü ilə yedirdilən uşaqların sayı adətən çox olmur, buna görə də südlə yedirtməni hər cür dəstəkləmək və təşviq etmək lazımdır, xüsusilə də gigiyena və qulluğun pozulduğu, böyük infeksiya riskinin mövcud olduğu hallarda. Südlə yedirtmənin mümkün olmadığı müstəsna vəziyyətlərdə, məsələn, ananın vəfat etdiyi və ya uşaq artıq süni qida aldığı hallarda standartlara müvafiq olaraq lazımı miqdarda ana südü əvəzedicisindən istifadə etmək və anaları laktasiyanın bərpasına həvəsləndirmək lazımdır. Ana südü əvəzediciləri gigiyenik normalara riayət olunmasının qeyri-mümkünlüyü səbəbindən təhlükəli ola bilər. Yedirtmə üçün butulkadan heç vaxt istifadə etmək olmaz, çünki onlar gigiyenik deyil. Relaktasiya da daxil olmaqla südlə yedirtmədə adekvat yardım və köməklik göstərmək üçün təlim keçmiş işçi həyatının olması zəruridir. Südlü qarışqlar təqdim olunduğu hallarda qulluqla məşğul olan insanlar təhlükəsizlik tədbirlərinə riayət olunması üçün təlimat və yardım alırlar. Satınalmalar və paylaşdırımlar ana südü əvəzedicilərinin beynəlxalq satış kodeksi və Ümumdünya səhiyyə assambleyasının müvafiq qətnamələrinə uyğun olaraq həyata keçirilməlidir.
- 2. İÇV/QİÇS və ana südü ilə yedirtmə:** İÇV/QİÇS infeksiyası ilə bağlı könüllü və məxfi testin keçirilməsi üçün imkan olmadığı halda bütün anaları təbii yedirtməyə təşviq etmək lazımdır. Ana südünün alternativləri, qidanın statusu anaya məlum olmadığı halda, həd-dindən artıq böyük risk yaradır. Test müsbət nəticə veribsə və anaya məlumdursa, süni qidalanma onun məqbul formada həyata keçirilməsi, texniki cəhətdən hazırlanıa bilməsi, qiymətcə münasib, uzunmüddətli və təhlükəsiz olması şərti ilə tövsiyə olunur. İÇV/QİÇS infeksiyası ilə bağlı müsbət reaksiyası olan, süni qidalandırmaaya razılıq vermiş analar uşağın keyfiyyətli qidalanmasını təmin etmək üçün onun həyatının ən azı ilk iki ili ərzində tövsiyə və yardım almalıdır.

3. Kiçikyaşlı uşaqların yedirdilməsi: təbii yedirtmə uşağın həyatının en azı ilk iki ili ərzində davam etməlidir. Altı aylıq uşaqlara ana südünə əlavə olaraq energetik zəngin qida tələb olunur; tövsiyələrə müvafiq olaraq qida rasionunun energetik dəyərinin 30%-ə qədəri yağların hesabına təmin olunmalıdır. 6 aydan 24 ayadək uşaqlar süni qidalanlığı hallarda onların rasionunda qida komponentlərinin miqdarı qida tələbatını təmin etmək üçün kifayət qədər olmalıdır. Ev təsərrüfatları 24 ayadək uşaqlara müvafiq əlavə qidanın hazırlanması üçün vasitə ilə təmin olunmalı və vərdişlər aşilanmalıdır. Bu, müəyyən süni qida növləri, ya qab-qacaq, yanacaq və su şəklində təqdim oluna bilər. Qızılca və digər xəstəliklərdən peyvəndlər zamanı 6 aydan 59 ayadək bütün uşaqlara adətən A vitaminlı əlavələr verilir. Yeni doğulmuşlar və az çəkili kiçikyaşlı uşaqlar tərkibində dəmir olan əlavələr ala bilər, lakin əlavələrin qəbul normalarına gündəlik riayət olunması çətin həyata keçirilən prosesdir.

4. Hamilə və süd verən qadınlar: hamiləliyin ağırlaşmaları, hamilə və süd verən qadınlar tərəfindən qeyri-adekvat qida qəbulu ilə bağlı təhlükələr, yeni doğulmuşların normadan az çəkisi və yedirmənin çətinliyini təşkil edir. Ümumi qida rasionlarının həcmi üçün orta plan rəqəmləri hamilə və süd verən qadınların əlavə ehtiyaclarını nəzərə alır. Ümumi qida rasionu kifayət deyilsə, qadınlar üçün əlavə qidanın təşkili qidalanmanın pisləşməsinin qarşısını ala bilər. Mayalanma zamanı kiçik çəki doğum zamanı kiçik çəki ilə birbaşa bağlıdır, bu isə o deməkdir ki, böyükən qızların qidalanmasına yardım göstərilməsi mexanizmlərini işə salmaq lazımdır. Hamilə və süd verən qadınlar gündəlik olaraq tərkibində dəmir və folium turşusu olan əlavələr almırlıqlar, lakin uşaqlarda olduğu kimi burada da qəbul qaydalarına riayət olunması çətin yerinə yetiriləndir. Buna görə də dəmir deficitinin qarşısının alınması tədbirləri çox vacibdir ki, bu da qida müxtəlifiyi ilə əldə olunur (bax: əhalinin qidalanmasının təmin olunmasında yardımın birinci standartı). Doğuşdan dərhal sonra və altı həftə ərzində qadınlar A vitamini qəbul etməlidirlər.

5. Yaşlı insanlar təbii fəlakətlərə qarşı xüsusiə zəifdirlər. Qida məhsullarından istifadə imkanını azaldan və qida tələbatını artırın qidalanma riski amillərinə xəstəliklər, əlillik, psixoloji stress, soyuq və yoxsulluq aiddir. Bu amillər istər rəsmi, istərsə də qeyri-rəsmi

yardım gösterilməsi mexanizmləri pozulduğu halda güclənə bilər. Ümumi qida rasionunun orta plan rəqəmləri yaşlı insanların qida tələblərini nəzərə alsa da, yaşlı insanların ehtiyaclarına və onlara qulluğa xüsusi diqqət yetirilməlidir. Xüsusi olaraq:

- ərzaq mənbələrinə asan girişi təmin etmək lazımdır (ərzaq yarıdımı daxil olmaqla);
- yeyinti məhsulları hazırlanma və qəbul baxımından çətinlik törətməlidir;
- ərzaq yaşlı insanlar üçün zülal və mikronutriyent miqdarı ilə bağlı yüksək tələblərə müvafiq olmalıdır.

Yaşlı insanlar çox zaman ev təsərrüfatının digər üzvlərinin qulluğunda durduğundan bu funksiyanın yerinə yetirilməsi üçün əlavə yardım ehtiyac duyurlar.

6. İÇV/QİÇS-ə yoluxmuşlar bəzi amillər üzündən qida çatışmazlığı baxımından daha zəif ola bilərlər. Bu amillərə iştahanınitməsi və ya qida qəbulu zamanı çətinliklər ucbatından qəbul edilən qidanın az olması; diareya səbəbindən nutriyentlərin pis mənimşənməsi; parazitlərin və bağırsaq xəstəliklərinin olması; maddələr mübadiləsinin pozulması; xroniki infeksiyalar və xəstəliklər aiddir. İnfeksiyanın mərhələsindən asılı olaraq İÇV/QİÇS-ə yoluxmuşların energetik tələbatlarının artmasına hər hansı bir sübut yoxdur. Mikronutriyentlər İÇV/QİÇS-ə yoluxmuşların immunitetinin qorunub saxlanması və sağlığının möhkəmləndirilməsi üçün xüsusilə vacibdir. Onlar yaxşı qida ilə təmin olunmalı və QİÇS-in həmlələrinə qarşı durmaq üçün mümkün qədər sağlam olmalıdır. İÇV-ə yoluxmuşların adekvat qidakdan ən yaxşı istifadə imkanı ərzaq yardımı məhsullarının zənginləşdirilməsi, müxtəlif ərzaqların qarışdırılması, bəzi hallarda isə qida rasionlarının artırılması neticəsində mümkündür (bax: məqsədlərin müəyyən olunması standartı, s. 40).

7. Əlliñər qidalanma nöqtəyi-nəzərindən mühüm risk qrupuna daxil ola bilərlər ki, bu ağırlaşma da onların yaşayış mühiti ilə bağlı ola bilər. Qidalanma risklərinə qidanın ceynənməsi və udulması zamanı yarana bilən çətinliklər (bu da qida qəbulunun azalması və qida borusunun tutulmasına getirib çıxarır), yedirtmə zamanı qeyri-düzgün vəziyyət; ərzaqlardan və gün işığından yaranmaq imka-

nini pisləşdirən az hərəkətlilik (bu da D vitamini statusuna təsir edir); ərzaqlardan istifadə imkanını məhdudlaşdırın ayrı-seçkilik; qəbizlik, xüsusilə də beyin qabığı iflicindən əziyyət çəkən şəxslərə məxsus qəbizlik aiddir. Əlliillər ən yaxın ailə üzvləri, xüsusilə də onlara qulluq edən şəxslərdən ayrı düşdükdə daha zəif vəziyyətdə qala bilərlər. Buna görə də qidalanma zamanı yardım göstərilməsi tədbirləri işleyib hazırlayaraq, məsələn, qaşış və içmək üçün çöplər verərək, yaxud da əllilərə evdə başçəkmə sistemi, həmçinin energetik baxımdan zəngin məhsullardan istifadə imkanı yaradaraq, ərzaq yardımını da daxil olmaqla, qida məhsullarından fiziki istifadəni təmin etməklə belə riskləri müəyyən etmək və azaltmaq üçün səylər göstərilməlidir.

8. İcmalarda qulluq üçün yardım: qulluq edənlər və qulluq olunanların qidalanmada spesifik tələbatları ola bilər: məsələn, onlar ya xəstələrə qulluq etmələri, ya da özlerinin xəstə olmaları səbəbindən ərzaqlardan yararlanmaq üçün daha az vaxta malik ola bilər; onlar müəyyən çətinliklər nəticəsində gigiyenik qaydalara riayət olunmasına böyük ehtiyac duya bilər; müalicə və ya dəfnlə bağlı böyük xərclər səbəbindən ərzağa dəyişdirə biləcəkləri daha az əmlaka malik ola bilər; yaxud da sosial sürgünə (ostrakizmə) məruz qala və ya yerli əhalisi arasında qəbul olunmuş yardımından məhdud istifadə imkanına malik ola bilərlər. Başqalarına qulluq edən şəxslərin sayının təbii fəlakətlər nəticəsində dəyişə bilməsi, məsələn, ailənin dağıılması, ölüm-itim səbəbindən qulluq edən əsas şəxslərin uşaqlar və qocalar ola bilməsi tam mümkündür. Risk qruplarında insanlara qulluq göstərən şəxslərə yardım etmək çox vacibdir; bu yardım tədbirlərinə yedirtmə, gigiyena, səhiyyə, o cümlədən psixoloji dəstək və müdafiə daxildir. Bu sahədə vəzifələri öz üzərlərinə götürsünlər deyə yerli əhalidən seçilmiş şəxslərin təlim keçməsi üçün mövcud sosial mexanizmlərin istifadəsi mümkündür.

Qidalanma

ii) Qida çatışmazlığının korreksiyası

Mikronutriyentlərin defisiti də daxil olmaqla doyumsuzluq zərər çəkmiş əhalinin yüksək xəstələnmə və ölüm təhlükəsi ilə bağlıdır. Buna görə də doyumsuzluq dərəcəsinin yüksək olduğu halda onu korreksiya edən, həmçinin qarşısını alan xidmətlərdən yararlanma imkanını təmin etmək lazımdır. Bu xidmətlərin təsiri əhaliyə ümumi yardımın mövcud olmadığını, məsələn, ərzaq təhlükəsizliyinin olmadığı və ya ərzaq təhlükəsizliyinin təmin olunması məqsədi ilə əhaliyə ümumi yardımın zərərinə olaraq əhalinin əlavə qidalanması tədbirlərinin həyata keçirildiyi hallarda nəzərəçarpacaq dərəcədə az olacaq. Belə hallarda əhalinin qidalanmasının təmin olunmasına yardım tədbirləri yardım göstərilməsi proqramlarının əsas elementinə çevriləlidir (bax: yardım göstərilməsi standartı, s. 38).

Orta dərəcəli qida çatışmazlığı problemi ümumi qida rasionlarının artırılması, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, səhiyyədən, sanitər təminat və içməli sudan istifadə imkanının artırılması kimi müxtəlif üsullarla həll oluna bilər. Fövqəladə vəziyyətlərdə məqsədli əlavə qidalanma çox zaman orta dərəcəli qida çatışmazlığının korreksiyası və ağır qida çatışmazlığının profilaktikası üçün əsas üsula çevrilir (birinci standart). Bəzi hallarda qida çatışmazlığı dərəcəsi o qədər yüksək ola bilər ki, orta dərəcəli çatışmazlıqdan əziyyət çəkən insanlar üçün məqsədli əlavə qidalanma proqramı qeyri-effektiv ola bilər və onu bütün risk qruplarına, məsələn, 6 aydan 59 ayadək uşaqlara da şamil etmək lazım gələ bilər. Bu metod adambaşı əlavə qidalanma adlanır.

Ağır qida çatışmazlığının korreksiyası sutka boyu stasionar qulluq, gündüz qulluğu və ev şəraitində qulluq da daxil olmaqla müxtəlif üsullarla göstərilə biləcək terapevtik qulluq vasitəsilə həyata keçirilir (ikinci standart). Stasionar qulluq, məsələn, işlək su təchizatı və sanitariya qurğularının təqdim olunması (bax: su təchizatı, sanitər təminat və gigiyenik vərdişlərin aşlanması haqqında fəsil, s.57) kimi digər standartlarla müəyyən olunur. Mikronutriyent defisitinin korreksiyası (üçüncü standart) səhiyyə və infrastruktur sistemlərinin tələblərinin yerinə yetirilməsi, həmçinin yoluxucu xəstəliklərlə mübarizə yolu ilə təmin olunur (bax: səhiyyə haqqında fəsil, s. 257).

**Qida çatışmazlığı korreksiyasının birinci standartı:
orta dərəcəli qida çatışmazlığı**

Orta dərəcəli qida çatışmazlığı problemi həll olunur.

Əsas göstəricilər (təlimatlarla birlikdə oxumalı)

- Müalicəvi qidalanma proqramları həyata keçirilməyə başlandığı ilk andan onların başlanma və sona çatma meyarları dəqiq müəyyən olunub və razılışdırılır (bax: təlimat 1).
- Kənd yerində əhalinin əhatə olunma səviyyəsi $>50\%$, şəhər yerində $>70\%$, müvəqqəti yaşayış düşərgələrində isə $>90\%$ təşkil edir (bax: təlimat 2).
- Məqsədli əlavə qidalanma programı üçün seçilmiş əhalinin $90\%-dən$ çoxu quru ərzaq paylarının böülüdürlülməsi proqramları üzrə işləyən mərkəzlər üçün gedib-qayıtmaga bir gündən az piyada yolu (müalicə vaxtı da daxil olmaqla), əlavə məqsədli qidalanma programı üzrə işləyən qidalanma məntəqələrinə qədər isə bir saatdan çox olmayan piyada yolu məsafəsində yerləşir (bax: təlimat 2).
- Müalicəvi qidalanma proqramlarından ölüm səbəbindən çıxanların payı $<3\%$, sağalma səbəbindən $<75\%$, proqramda iştirakdan yayınma nəticəsində çıxanlar isə $<15\%$ təşkil edir (bax: təlimat 3).
- Tibbi və ərzaq yardımı beynəlxalq antropometrik ölçü normalarına müvafiq aparılmış qiymətləndirmələr əsasında göstərilir (bax: təlimat 4 və əlavə 5).
- Məqsədli əlavə qidalanma proqramları mövcud səhiyyə strukturları ilə qarşılıqlı əlaqədə işləyir, sağlamlıq problemlərini müəyyən etmək və lazımı tədbirlər görmək üçün standart təlimatlar icra olunur (bax: təlimat 5).
- Əlavə müalicəvi qidalanma, qidalanmanın yerində təşkili üçün şəksiz səbəblərin mövcud olduğu hallar istisna olunmaqla, quru ərzaq paylarının paylaşılmasına əsaslanır (bax: təlimat 6).
- Monitoring sistemləri fəaliyyət göstərir (bax: təlimat 7).

Təlimatlar

- 1. Məqsədli əlavə qidalanma programlarının niyyəti:** əlavə qidalanma proqramları qidalanma sahəsində vəziyyətin inkişaf mürəkkəbliyi və dinamikliyinin başa düşülməsi əsasında qurulmalıdır. Əlavə qidalanma proqramları yalnız antropometrik ölçülmələrin həyata keçirildiyi və ya planlaşdırıldığı halda, eyni zamanda orta dərəcəli qida çatışmazlığına səbəb olan əsas problemlərin həll olunması şərti ilə həyata keçirilə bilər. Məqsədli əlavə qidalanma proqramları əhalinin qidalanmasının təmin olunmasında yardımın birinci standartı həyata keçirilməzdən əvvəl qısa müddətə hesablanır bilər. Əlavə qidalanma proqramlarının vəzifələri əhalinin diqqətinə çatdırılmalı və onlarla müzakirə olunmalıdır (bax: iştirak standartı, s. 32).
- 2. Əhalinin əhatə olunması** proqramın həyata keçirilməsinin başlanğıcında müəyyən olunmuş məqsədli əhali qrupları ilə münsəbtdə hesablanır və antropometrik ölçülmələr zamanı yerinə yetirilə bilər. Əhatə olunma səviyyəsinə proqramın əhali üçün məqbulluğu, ərzaq paylaşdırma məntəqələrinin yerləşməsi, gözləmə müddəti, işçi qrupu və yardımə ehtiyacı olan əhali qruplarının təhlükəsizliyi, xidmətin keyfiyyəti və insanların qidalanma məntəqələrindən evə qayıtması üçün lazım olan müddət kimi bir çox amillər təsir göstərə bilər. Qida paylaşdırma məntəqələrinin özləri kiçik uşaqlı insanların uzunmüddətli hərəkəti və uşaqlardan ayrı düşmək təhlükəsi ilə bağlı risk və xərcləri azaltmaq üçün məqsədli əhali qruplarının yaxınlığında yerləşməlidir. Zərər çekmiş əhalini qida paylaşdırma məntəqələrinin yerləşdirilməsi məsələsinin həlli-nə cəlb etmək lazımdır. Belə məntəqələrin yerləşməsi haqqında son qərar geniş məsləhətləşmələr əsasında və hər hansı bir ayrı-seçkiliyə yol vermədən qəbul edilməlidir.
- 3. «Proqramdan çıxmış şəxslər» göstəricisi:** proqramdan çıxmış şəxslər qeydiyyatdan çıxmış şəxslər hesab olunur. Proqramdan çıxmışların ümumi sayı yardım almayanlar, sağalanlar və ölünlərdən ibarətdir. Proqramda iştirakdan yayınmış şəxslərin payı = yayınmışların çıxanların sayına bölünüb 100%-ə vurulmuş sayına; Ölüm səbəbindən proqramdan çıxmış şəxslərin payı = ölüm hallarının çıxanların sayına bölünüb 100%-ə vurulmuş sayına; Sağalma səbəbindən proqramdan çıxmış şəxslərin payı = proqramı uğurla sona çatdırılmış şəxslərin çıxanların sayına bölünüb 100%-ə vurulmuş sayına.

- 4. Proqramdan istifadə meyarları:** antropometrik ölçülmələrə uyğun olaraq əlavə qidalanmaya ehtiyacı olanlar siyahısına düşən şəxslərdən başqa digər kateqoriyalardan olan insanlar da məqsədli müalicəvi qida ala bilərlər: məsələn, İÇV/QIÇS-ə yoluxmuşlar, vərəm xəstələri, əllillər. Bu əhali kateqoriyalarını əlavə qidalanma proqramlarına daxil etmək üçün monitorinq sistemlərini müvafiq şəkildə korrektə etmək lazımdır. Əlavə qidalanma proqramları əlavə qida hüququna olan şəxslərin sayca çoxluğu üzündən gərgin şəkildə yerinə yetirildiyi hallarda bu, fövqəladə vəziyyət sona çatdıqdan sonra risk qruplarında qalacaq belə insan qruplarının tələbat problemlərinin ən yaxşı həlli üsulu deyil. Ola bilsin ki, əlavə qidalanmada uzunmüddətli yardım göstərilməsi üçün alternativ üsullar tapmaq daha yaxşı olardı, məsələn, yerli icmalarda və ya vərəm mərkəzlərində yardım göstərilməsi vasitəsilə.
- 5. Səhiyyə vasitələri:** məqsədli əlavə qidalanma proqramları müvafiq tibbi tədbirləri, məsələn, antihelmintlərin, tərkibində A vitamini olan əlavələrin verilməsini, immunizasiyanı ehtiva etməlidir; lakin bu zaman mövcud səhiyyə xidmətlərinin imkanlarını nəzərə almaq lazımdır. Müəyyən xəstəliklərin (məsələn, İÇV/QIÇS) geniş yayılışı rayonlarda əlavə qida ərzaqlarının keyfiyyət və kəmiyyətinə xüsusi diqqət yetirilməlidir.
- 6. Yerində qidalanmanın təşkili:** həftədə bir və ya iki həftədə bir dəfə paylanan, ev şəraitində istifadə üçün nəzərdə tutulmuş quru ərzaq payları ilə yardım yerində qidalanmadan daha yaxıdır. Lakin quru ərzaq payının həcmini ərzağın ev təsərrüfatı üzvləri arasında bölüşdürülcəyini nəzərə almaqla hesablamaq lazımdır. Ərzaq məhsullarının paylaşdırılma yerində əlavə qidalanmaya yalnız qeyri-sabit təhlükəsizlik şəraitində el atmaq lazımdır. Yanacaq, su və ya mətbəx ləvazimatının çatmadığı hallarda, məsələn, köçürülmə və ya yerdəyişmə prosesi zamanı, həm də bunun ənənəvi qida qəbulu adətlərinin pozulmasına gətirib çıxarmayacağı şərti ilə yerində qəbul üçün hazır ərzaqların paylanması həyata keçirmək olar. Ev şəraitində istehlak üçün quru ərzaq paylarının bölüşdürülməsi zamanı qidanın gigiyenik şəraitdə hazırlanmasına, hazır qidanın necə və nə vaxt qəbul edilməsinə, həmçinin 24 ayadək uşaqları ana südü ilə yedirməyi davam etdirməyin necə vacib

olmasına dair aydın təlimatlar verilməlidir (bax: ərzaq yardımının idarə olunmasının üçüncü standartı, s. 178).

7. Monitoring sistemləri: yerli əhalinin əlavə qidalanma programında iştirakı, programın əhali üçün məqbulluğu (məqbulluğun yaxşı meyarı programda qeydiyyatdan yayınlananların sayı ola bilər), yeni qeydiyyata alınmışların sayı, paylaşıdırılan ərzaqların həcmi və keyfiyyəti, əhalinin programla əhatə olunması, programlara buraxılma və onlardan çıxma dərəcəsi, xarici amillər, məsələn, xəstələnmə tendensiyası, əhalinin qida çatışmazlığı səviyyələri, yerli əhali arasında ev təsərrüfatlarında və icmalarda qeyri-sabit ərzaq təhlükəsizliyi səviyyələri, ərzağın çatdırılmasının təmin olunması üçün yerli infrastrukturun imkanları kimi amillərin müşahidəsi həyata keçirilməlidir. Programa təkrar buraxılmanın, programda iştirak üçün qeydiyyatdan yayınma və sağlamama hallarının konkret səbəblərinə daim nəzarət olunmalıdır.

**Qida çatışmazlığı korreksiyasının ikinci standartı:
ağır qida çatışmazlığı**

Ağır qida çatışmazlığı ilə bağlı problemlər həll olunur.

Əsas göstəricilər (təlimatlarla birlikdə oxumalı)

- Müalicəvi qidalanma programları həyata keçirilməyə başlandığı ilk andan onların başlanma və sona çatma meyarları dəqiqlik müəyyən olunub və razılışdırılır (bax: təlimat 1).
- Kənd rayonlarında əhalinin əhatə olunma səviyyəsi $>50\%$, şəhər rayonlarında $>70\%$, müvəqqəti yaşayış düşərgələrində $>90\%$ təşkil edir (bax: təlimat 2).
- Terapevtik qulluq programlarından ölüm səbəbindən çıxanların payı $<10\%$, sağalanların payı $<75\%$, yayınlananların payı isə $<15\%$ təşkil edir (bax: təlimat 3-5).
- Qeydiyyatdan çıxarılma meyarlarına iştahanın yaxşılaşması, diareyanın, qızdırmanın, parazitar və digər müalicə olunmamış xəstəliklərin olmaması kimi qeyri-antropometrik göstəricilər daxildir (bax: təlimat 4).

- Çəkinin adambaşına düşən orta artımı bədənin çəkisinin hər ki-loqramına gündə >8 q təşkil edir (bax: təlimat 6).
- Ağır qida çatışmazlığından əziyyət çəkən xəstələrə tibbi və ərzaq yardımı klinik əsaslandırılmış terapevtik müşahidə metodikasına müvafiq olaraq göstərilir (bax: təlimat 7).
- Böyük diqqət yalnız ana südü ilə yedirdilmə və psixoloji dəstək, gigiyena və bütün yerli əhalinin əhatə olunmasına deyil, həm də klinik yardımına yetirilir (bax: təlimat 8).
- Qidalanma xidməti işçilərinin və xəstələrin nisbəti ən azı 1:10 təşkil edir.
- Qida çatışmazlığının ağır formasından əziyyət çəkən şəxslərə və ev təsərrüfatlarının zərər çəkmiş üzvlərinə qulluqla bağlı məhdudiyyətlər aşkarlanıb aradan qaldırılır (bax: təlimat 9).

Təlimatlar

1. Terapevtik müşahidənin başlanğıcı: ağır qida çatışmazlığı halında yardım göstərilməsi üçün terapevtik müşahidə mərkəzlərinin açılması zamanı aşağıdakı amillərə diqqət yetirmək lazımdır: insanların sayı və zərər çəkmiş əhalinin coğrafi paylaşması; təhlükəsizlik vəziyyəti; mərkəzlərin təşkili və bağlanması üçün tövsiyə olunan meyarlar; mövcud səhiyyə sistemlərinin imkanları. Terapevtik qidalanma proqramları səhiyyə sistemlərinin mövcud imkanlarına mənfi təsir göstərməmeli və ya dövlət hakimiyyət orqanlarına səhiyyə xidmətlərinin təşkili üzrə vəzifələrindən yayınmağa imkan verməməlidir. Proqramlar imkan daxilində ağır qida çatışmazlığının müalicəsi üzrə mövcud imkanların artırılması və güclənməsinə yönəldilməlidir. Proqramların vəzifələrini hamının diqqətinə çatdırmaq və onları məqsədli əhali qrupları ilə müzakirə etmək lazımdır (bax: iştirak standartı, s. 32). Terapevtik müşahidə proqramı yalnız proqram başa çatdıqdan sonra qalmış xəstələrin müalicəsinin axıra çatdırılmasına dair hazır plan olduğu halda başlanı bilər.

2. Əhatə məqsədli əhalinin sayına müvafiq olaraq qiymətləndirilir və antropometrik ölçmənin bir hissəsi kimi hesablana bilər. Əhatəyə proqramın məqbulluğu, müalicə mərkəzlərinin yerləşməsi, işçi he-

yət və xəstələrin təhlükəsizliyi, gözləmə müddəti və xidmətin keyfiyyəti kimi amillər təsir göstərə bilər.

3. Programın davamlılıq göstəriciləri: müalicəvi qidalanma programının tələb olunan effektivlik göstəricilərinə nail olmaq üçün zəruri olan vaxt bir aydan iki ayadəkdir. Bu programdan çıxanlar artıq iştirakçı kimi qeydiyyatda olmayanlardır. Çıxmış insanlara programda iştirakdan yayınınlar, sağalanlar və ölenlər daxildir (bax: əvvəlki standart, çıxanların göstəricilərini necə saymaq haqqında təlimat 3). Ölüm səviyyəsi əhatə səviyyəsi və qida çatışmazlığının ağırlıq dərəcəsinə nisbətdə nəzərdən keçirilməlidir. Müalicəyə buraxılmış İÇV/QİÇS-ə yoluxmuşların sayının ölüm göstəricilərinə nə dərəcədə təsir etməsi haqqında məlumat yoxdur. Buna görə də rəqəmlər bu hala uyğun vəziyyətə gətirilməyib.

4. Sağalma: insan heç bir tibbi ağırlaşma olmadıqda, kifayət qədər çəki artımına nail olduqda və çəkini, məsələn, iki ardıcıl çəkdirmə ərzində qoruyub saxladıqda evə yazılmalıdır. Programdan vaxtından əvvəl çıxma zamanı yaranan təhlükələrdən yayınmaq üçün riayət edilməli olan xəstəxanadan evə yazılıma qaydaları mövcuddur. Qaydalar, həmçinin terapevtik qidalanma zamanı xəstələrin orta yatma müddətini müəyyən edir - həddindən artıq uzun sağalma dövrlərinə yol verməmək lazımdır (məsələn, sağalma üçün tipik müddət 30 gündən 40 gündək təşkil edir). İÇV/QİÇS və vərəm bəzi hallarda ağır qida çatışmazlığı formasından əziyyət çəkənlərin sağalmasının mümkünşüzlüyünə gətirib çıxara bilər. Səhiyyə xidmetləri və yerli icmaların digər yardım növləri ilə birlikdə daha uzun müddət ərzində müalicə və ya qulluq imkanını nəzərdə tutmaq lazımdır (bax: yoluxucu xəstəliklərlə mübarizənin 3 və 6-ci standartları, s. 286 və s. 293). Daima təkrar buraxılmanın, programdan yayınmanın və programda iştirakin mümkünşüzlüğünün səbəbləri analiz olunmalı və bütün belə hallar qeydə alınmalıdır. Həmçinin imkan daxilində evə yazılış bütün şəxsləri izləmək və onları əlavə qidalanma programlarına cəlb etmək lazımdır.

5. Programın əhali üçün əlçatmaz olduğu halda yayınma tezliyi kifayət qədər yüksək ola bilər. Əlçatmazlığa müalicə məntəqəsi ilə yerli əhalinin yaşayış yeri arasındaki məsafə, silahlı münaqişə, təhlükəsizliyin olmaması, evdə digər ailə üzvlərinə baxan şəxslərə

göstərilən dəstəyin səviyyəsi (İÇV/QIÇS-ə tutulma hallarının yüksək olduğu hallarda belə insanların sayı məhdud ola bilər), həmçinin qulluğun səviyyəsi kimi amillər təsir edir. Terapevtik qidalanma programında iştirakdan yayınmış şəxs müəyyən müddət ərzində, məsələn, 48 saatdan artıq program tədbirlərində olmamış insandır (stasionar şəraitdə).

6. Çəki artımı: uşaq və böyüklerdə çəki artımı templeri onların eyni qida rasionu qəbul etdiyi hallarda eyni ola bilər. Buna baxmaya-raq, ortaq məxrəcə getirilmiş bu göstərici bəzən xəstələrin uzun müddət yaxşılaşmadığı və onları evə yazmağa imkan verməyən ayrı-ayrı halları maskalayır. Daha aşağı artım templeri ambulatoriya yardım proqramlarında daha yolveriləndir, çünki istər risklər, istərsə də yerli şəraitle bağlı tələblər, məsələn, zaman amillərində daha aşağı ola bilər. Adambaşına düşən orta çəki artımı aşağıdakı kimi hesablanır: xəstəxanadan evə yazılın zaman çəki (q) minus hospitallaşdırma zamanı çəki (q) / hospitallaşdırma zamanı çəki (kq) vurulsun xəstəliyin müddətinə (gün).

7. Standart təlimatlar. Müalicənin uğursuz nəticəsinin müəyyən olunması da daxil olmaqla beynəlxalq miqyasda qəbul olunmuş standart təlimatları əlavə 9-da, bibliografiyada tapmaq olar. Standart təlimatları tətbiq etmək üçün müalicə personalı xüsusi təlim olmalıdır (bax: səhiyyə və infrastruktur sistemlərinin standartları). Terapevtik qulluq üçün hospitallaşdırılmış şəxslər və İÇV/QIÇS-lə bağlı yoxlananlar (və ya şübhəli sayılan) qulluqdan yararlanma meyarlarına cavab verdikləri təqdirdə ondan bərabər səviyyədə istifadə hüququna malik olmalıdır. Bundan başqa, bu şərtlər və-rəm xəstələrinə də tətbiq oluna bilər. Qulluqdan yararlanma meyarlarına cavab verməyən İÇV/QIÇS-ə yoluxmuşlar təbii felakətlər zamanı ağır qida çatışmazlığının müalicəsi şəraitində bunun ən yaxşı çıxış yolu olmadığına baxmaya-raq, çox zaman qida yardımına ehtiyac duyur. Bu şəxslər və onların ailələri yerli icma şəraitində ev qulluğu, və-rəm xəstələrinə yardım mərkəzləri və anadan uşaqa ötürülen xəstəliklərin qarşısının alınmasına yönəldilmiş profilaktik proqramlar çərçivəsində qulluq da daxil olmaqla müxtəlif xidmətlər vasitəsilə yardım almalıdır.

8. Ana südü ilə yedirtmə və psixoloji dəstək: süd verən analar laktasiyanı, yeni doğulmuş və südəmər körpələrin optimal qidalan-

masını qoruyub saxlamaq üçün xüsusi münasibətə ehtiyac duyurlar. Bu məqsədlə südlə yedirtmə üçün kiçik məntəqələri təşkil etmək olar. Ağır qida çatışmazlığından əziyyət çəkən uşaqlarda reabilitasiya dövründə oyun situasiyalarının köməyi ilə emosional və fiziki stimullaşdırmanı təmin etmək çox vacibdir. Ağır qida çatışmazlığından əziyyət çəkən uşaqlara qulluq edən şəxslər də çox zaman öz uşaqlarını yardım məntəqələrinə çatdırmaq üçün sosial və psixoloji dəstəyə ehtiyac duyurlar. Bu məqsədlərə iştirak və səfərbərlik proqramlarının köməyi ilə nail olmaq mümkündür (bax: əhalinin qida ilə təminatında yardımın ikinci standartı).

9. Xəstələrə qulluq edən şəxslər: ağır qida çatışmazlığından əziyyət çəkən insanlara qulluq edən bütün işçi heyəti qulluq və müalicə qaydaları ilə bağlı təlim keçməli, məlumatlandırılmalıdır. Proqramların statlı əməkdaşları başa düşməlidirlər ki, xəstələrə qulluq edən şəxslərlə ünsiyyət zamanı insan hüquqlarının pozulması halları aşkarlana bilər (məsələn, döyüşən tərəflərin bilərəkdən təşkil etdiyi aqlıq). Statlı əməkdaşlar belə vəziyyətlərdə müvafiq tərzdə hərəkət etmək üçün təlim keçməlidirlər.

**Qida çatışmazlığı korreksiyasının üçüncü standartı:
mikronutriyentlərin defisiti**

Mikronutriyent defisiti aradan qaldırılır.

Əsas göstəricilər (təlimatlarla birlikdə oxumalı)


- Mikronutriyentlərin defisiti ilə şərtləndirilən bütün xəstəlik hallarında ÜST-ün mikronutriyentlərlə əlavə təminata dair təlimatlarına müvafiq olaraq müalicə aparılır (bax: təlimat 1).
- Ən zəif əhali qrupları arasında mikronutriyent çatışmazlığına effektiv reaksiya vermək və onun qarşısını almaq üçün tədbirlər işlənib hazırlanıb (bax: təlimat 2).
- Səhiyyə xidmətlərinin işçi heyəti mikronutriyent defisitinin düzgün diaqnostikası və ən zəif əhali qrupları arasında belə vəziyyətlərin müalicəsi metodları ilə bağlı təlim keçib (bax: təlimat 2).

Təlimatlar

- 1. Diaqnostika və müalicə:** bəzi mikronutriyentlərin çatışmazlığının diaqnostikası elə adı klinik müayinə zamanı mümkündür. Belə klinik göstəricilər gələcəkdə sağlamlıq və qidalanma vəziyyətinin monitorinqi sistemində nəzərə alınır, lakin qiymətləndirmənin dəqiqliyi əsasən işçi heyətinin ixtisas dərəcəsindən asılı olacaq. Digər mikronutriyentlərin çatışmazlığı müvafiq biokimyəvi müayinə olmadan diaqnozlaşdırıla bilmez. Bu səbəbdən fəvqəladə vəziyyət şəraitində mikroelement çatışmazlığının dəqiqliq diaqnostikası kifayət qədər problematikdir və çox zaman tibbi yardım üçün müraciət etmiş şəxslərə müxtəlif mikronutriyent formalarının təyin olunmasından sonra klinik effektiin alınmasına əsaslanır. Xəstəliklərlə bağlı defisişə məruz qalan əhali qrupları arasında mikronutriyent defisitinin müalicəsi səhiyyə sistemi və əlavə müalicəvi qidalanma proqramları çərçivəsində aparılmalıdır.
- 2. Hazırlıq:** mikronutriyent defisitinprofilaktikası metodları əhalinin qida ilə təminatında yardımın birinci standartında verilir. Profilaktik tədbirlərə, həmçinin insan orqanızmində mikronutriyent ehtiyatlarını tükəndirən kəskin respirator xəstəliklər, qızılca, parazitar infeksiyalar, malyariya və diareya kimi xəstəliklərin sayının azaldılması daxildir (bax: yoluxucu xəstəliklərlə mübarizə standartları). Mikronutriyent defisitinin müalicəsinə konkret xəstəliklərin aktiv diaqnostikası, həmçinin müalicənin planlaşdırılması daxil olmalıdır.

Qidalanma

Humanitar xartiya və minimal standartlar



4. Ərzaq yardımının minimal standartları

Fövqəladə vəziyyət cəmiyyətin ərzaq təhlükəsizliyi sistemini təhlükə altına qoyduqda (məsələn, təbii fəlakət üzündən məhsulun itirilməsi və ya döyüşən tərəflərdən biri tərəfindən töredilən düşünülmüş acliq təhlükəsi, ərzağın əsgərlər tərəfindən mənimsənməsi, həmçinin əhalinin düşünülmüş və ya düşünülməmiş yerdəyişməsi), insanların həyatını qoruyub saxlamaq, əhalinin öz qüvvəsinə inamını bərpa etmək və sağqlalma strategiyasından insanlara zərər yetirə biləcək asılılığı azaltmaq məqsədilə ərzaq yardımının göstərilməsi üçün təcili müdaxilə tələb oluna bilər.

Ərzaq yardımı həmisiə elə göstərilməlidir ki, ərzaq məhsullarına qısamüddətli tələbatı ödəməklə, eyni zamanda, uzunmüddətli ərzaq təhlükəsizliyinin bərpasını təmin etsin. Bu zaman aşağıdakı halları nəzərə almaq lazımdır.

- Əhaliyə pulsuz ərzaq paylanması yalnız kəskin zərurət halında və yalnız hamidan çox ehtiyacı olan əhali qrupları ilə münasibətdə əl atırlar. Bu yardımı mümkün qədər tez dayandırmaq lazımdır.
- İmkan daxilində ev şəraitində qida hazırlanması üçün quru pay şəklində ərzaq yardımı göstərilir. Əhalinin hazır qida paylanması yerində kütləvi qidalanması yalnız qısa müddət ərzində - təbii fəlakətin gözlənilmədən baş verməsindən və ya əhalinin yerini dəyişməsindən dərhal sonra, insanların özlərinin qida hazırlamaq imkanı olmadığı zaman və ya qida hazırlanmasının insanları təhlükə altına qoya biləcəyi hallarda həyata keçirilir.

Ərzaq
yardımı

- Qaçqınlara və ya yaşayış yerini dəyişmiş şəxslərə ərzaq yardımı bu insanların qaçqın və ya yerini dəyişmiş şəxs statusunun olması səbəbindən deyil, onların vəziyyət və tələbatlarını qiymətləndirdikdən sonra verilir.
- Ərzaq məhsulları yalnız ölkənin özündə defisit olduğu və ya mövcud ehtiyatları zərər çekmiş rayona çatdırmaq mümkün olmadığı halda idxal olunur.
- Ərzağın silahlı münaqişədə döyüşənlər tərəfindən ələ keçirilməsi və ya istifadə edilməsi təhlükəsi olduqda münaqişənin güclənməsinə yol verməmək üçün tədbirlər görülür.
- Ərzaq yardımının göstərilməsi dəqiq planlaşdırılmalıdır, mütləq hesabat nəzərdə tutulmalıdır, çünkü əksər təbii fəlakət və qəza hallarında göstərilən ərzaq yardımının həcmi və onun dəyəri kifayət qədər yüksəkdir. Ərzağın paylanması üçün çatdırılma sistemləri bütün mərhələlərdə, o cümlədən yerli ictimaiyyət səviyyəsində daima müşahidə olunmalıdır. Ərzaq yardımının göstərilməsi programlarının effektivliyinin qiymətləndirilməsi mütləmadi olaraq aparılır, onun nəticələri bütün iştirakçıların diqqətinə çatdırılır və zərər çekmiş əhalini də daxil olmaqla bütün maraqlı şəxs və təşkilatlarla müzakirə olunur.
- Ərzaq yardımının altı standartı iki kateqoriyaya bölünüb. Ərzaq yardımının planlaşdırılması qida rasionlarının planlaşdırılması, onların münasiblik və məqbulluğu, qida məhsullarının keyfiyyət və təhlükəsizliyini əhatə edir. Ərzaq yardımının idarə olunması ərzağın emalını, tədarük və paylaşdırma zəncirlərinin idarə olunmasını nəzərdən keçirir. Bu fəsli sonundakı Əlavə 8-ə tədarük zəncirlərinin idarə olunması logistikasına dair yoxlama suallar siyahısı daxildir.

i) Ərzaq yardımının planlaşdırılması

Fövqəladə vəziyyətin ilkin qiymətləndirmə və analizi əhalinin malik olduğu qida və gəlir mənbələrini, həmçinin bu mənbələri gözləyən mümkün təhlükələri müəyyən etmək məqsədi gündür. Ərzaq yardımına tələbatı, həmçinin əhalinin lazımı statusunun qorunub

saxlanması üçün zəruri olan yardımın növü və həcmi qiymətləndirmək lazımdır. Pulsuz ərzaq paylanmasıın zəruri olduğu aşkarlandıqda ev təsərrüfatlarının qida tələbatının təmin olunması üçün müvafiq ümumi rasion işlənib hazırlanmalıdır, əhəminin əhalinin özünün əldə edə biləcəyi ərzağı nəzərə almaq və beləliklə də, yardım göstərilməsi planlarını müşayiət edə biləcək müxtəlif xoşagelməz nəticələrdən yayınmaq lazımdır (bax: ərzaq təhlükəsizliyinin qiymətləndirmə və analizinin birinci standartı, təlimat 3, s. 115-117, əhəminin ərzaq təhlükəsizliyinin birinci standartı, s. 124).

Əlavə müalicəvi qidalanma programının zəruri olması aşkarlandıqda əlavə qidalanma üçün rasion işlənib hazırlanır. Belə hallarda bu qida rasionu yardım kimi təklif olunan istənilən ümumi rasiona əlavə şəklində xidmət etməlidir (bax: qida çatışmazlığı korreksiyasının birinci standartı, təlimat 1, s. 153-154).

Bütün hallarda zərər çəkmiş əhali ilə məsləhətləşməklə ərzaq mallarının əsaslı seçimini etmək lazımdır. Ərzaq malları yaxşı keyfiyyətli, qəbul üçün təhlükəsiz, ərzaq programını alanlar üçün münasib və məqbul olmalıdır.

Ərzaq yardımının planlaşdırılmasının birinci standartı: qida rasionunun planlaşdırılması

Qida rasionları elə işlənib hazırlanır ki, zərər çəkmiş əhalinin tələbatları ilə onun sərəncamında olan ərzaq mənbələri arasındaki boşluğu doldursun.

Ərzaq
yardımı

Əsas göstəricilər (təlimatlarla birlikdə oxumalı)

- Ümumi paylaşdırma üçün rasionlar hər bir konkret halda tələbləri nəzərə alaraq, zülal, yağı və mikronutriyentlərə ilkin enerji tələbatını ödəyəcək şəkildə işlənib hazırlanır (bax: təlimat 1; bundan başqa, bax: əhalinin qida ilə təminatında yardım göstərilməsi standartları, s. 143-151 və əlavə 7).
- Zərər çəkmiş əhali arasında paylaşdırılmış qida rasionları sağqlama üzrə potensial zərərvurucu tədbirlərin görülməsi zərurətini azaldır və ya aradan qaldırır.

- Mümkün olan hallarda qida rasionlarının ötürülməsinin iqtisadi səmərəsi hesablanır (bax: təlimat 2).

Təlimatlar

1. Əsas qidalanma normativləri: əhalinin ərzaqdan, ümumiyyətlə, istifadə edə bilmədiy hallarda, məsələn, yerdəyişmə nəticəsində ərzaq payları bütün qida tələbatını tam ödəməlidir. Lakin əksər hallarda zərər çəkmiş əhali özünü bəzi qida məhsulları ilə təmin etmək iqtidarında olur. Buna görə də payları elə planlaşdırmaq lazımdır ki, əhalinin tələbatı ilə onların sərəncamında olan ərzaq mənbələri arasındaki boşluğu doldursun. İlkincə həcm sutkada adambaşına 2100 kkal təşkil edir və qiymətləndirmə nəticəsində yardım göstərilməsi üçün seçilən zərərçəkmiş əhalinin öz şəxsi mənbələrindən orta hesabla sutkada adambaşına 500 kkal istehlak etmək qabiliyyətində olması aşkarlanarsa, rasion elə hesablanmalıdır ki, sutkada $2100 - 500 = 1600$ kkal versin. Belə hesablamani zülal və yaqlarla da bağlı həyata keçirmək lazımdır. Eləcə də əhalinin istifadə edə biləcəyi ərzağın razılışdırılmış orta həcmini müəyyən etmək lazımdır (bax: ərzaq təhlükəsizliyinin qiymətləndirilməsi standartı).

2. İqtisadi qiymətləndirmə: hər hansı bir ərzağın olmadığı və əhalinin paylaşıdırılmış ərzaq yardımının hamisini və ya demək olar ki, hamisini istehlak edə biləcəyi güman olunduğu hallarda qida rasionları bu ərzaqlara çəkilən xərclərin məqbulluq və effektivliyini nəzərə almaqla qida meyarlarına ciddi uyğunluqla hesablanmalıdır. Ərzaq yardımını alanların alınmış payların hər hansı bir hissəsini digər məhsullara dəyişmək iqtidarında olacaqları başqa ərzaq növlərinin mövcudluğu hallarında qida rasionunun bazar dəyərini nəzərə almaq lazımdır. Bazar dəyəri yerli bazarda həmin məhsullardan eyni miqdarda almaq üçün ödənilməli olan pul ekvivalenti deməkdir.

Ərzaq yardımının planlaşdırılmasının ikinci standartı: münasiblik və məqbulluq

Verilən ərzaq məhsulları yardım alanlar üçün münasib və məqbuldur, ev şəraitində effektiv istifadə oluna bilər.

Əsas göstəricilər (təlimatlarla birlikdə oxumalı)

- Qiymətləndirmə və ya programın planlaşdırılması zamanı yardım kimi təklif olunan ərzağın məqbulluq və münasibliyi barədə əhali ilə məsləhətləşmələr aparılır, bunun nəticələri isə ərzaq yardımı programı üçün ərzaq növlərinin seçimində nəzərə alınır (bax: təlimat 1).
- Həmin ərazinin əhalisinə məlum olmayan qida məhsulları pay-plaşdırıldıqda ərzaqların dad xüsusiyyətləri və minimal nutriyent itkisi baxımından yemək hazırlayan qadınlar və digər insanlar üçün əhaliyə məqbul yemək hazırlanmasına dair yerli dildə nəzərdə tutulmuş təlimatlar verilir (bax: təlimat 1).
- Ərzaq yardımı göstərilərkən paylaşdırmaq üçün ərzaq növlərinin seçimi zamanı əhalinin yemək hazırlamaq məqsədilə yanacaq və sudan istifadə imkanı, yeməyin hazırlanma vaxtı və tezliyi, həmçinin, məhsulların suda isladılma müddəti nəzərə alınır (bax: təlimat 2).
- Bütöv taxıl yarmasının paylanması zamanı yardım alanlar onların üyüdülməsi üçün vasitələrə malik olur, yaxud onu ev şəraitində ən-ənəvi tərzdə emal edir, yaxud da öz evlərinə kifayət qədər yaxın adekvat üyütmə və emal qurğularından istifadə imkanına malik olur (bax: təlimat 3).
- Əhali sous və ədviyyatlar da daxil olmaqla mədəniyyət baxımından mühüm məhsullardan istifadə imkanına malikdir (bax: təlimat 4).
- Süd tozu və ya maye süd ayrıca məhsul kimi pulsuz paylanmır (bax: təlimat 5).

Ərzaq
yardımı

Təlimatlar

- 1. Tanış və məqbul qida məhsulları:** ərzaq zənbili üçün ərzaq növlərinin seçimində ərzaqların qidalılığı başlıca meyardır; buna baxmayaraq, əhali arasında paylaşıdırılan məhsullar ərzaq yardımını alanlara tanış olmalı, hamilə və ya süd verən qadınlar üçün istənilən qadağalar da daxil olmaqla onların dini-mədəni ənənələrinə uyğun gəlməlidir. Qiymətləndirməni əks etdirən hesabatlar tərtib olunanda və mümkün sponsorlara yardım haqqında sorğular gündəriləndə müəyyən ərzaq mallarının daxil edilməsi, yaxud onlardan imtina olunması ilə bağlı izahatlar vermək lazımdır. Ərzağa təcili tələbat yarandığı, əhalinin isə yemək hazırlamaq üçün qurğulardan istifadə etmək imkanının olmadığı fəvqəladə vəziyyətlərdə yemək üçün hazır qida məhsulları paylaşmaq olar. Belə hallarda yerli əhaliyə tanış olmayan məhsullar paylaşmaq zərurəti yarana bilər. Yalnız belə hallarda «toxunulmaz ehtiyat» rasionlarının paylaşmasına əl atmaq olar.
- 2. Yanacaqla bağlı vəziyyətin qiymətləndirilməsi:** ərzaq tələbatlarının analizi prosesində zərər çəkmiş əhaliyə həddindən artıq odun tədarük olunduğu halda həm özü, həm də ətraf mühit üçün təhlükəsiz üsulla yemək hazırlamaq baxımından yanacaqla bağlı vəziyyəti qiymətləndirmək lazımdır. Zəruri olan yerlərdə lazımı yanacaq vermək və ya odun tədarükü proqramları təşkil etmək lazımdır, həmcinin yanacaq üçün əsas odun toplayıcıları olan qadın və uşaqlara nəzarət təşkil olunmalıdır. Ümumilikdə hazırlanma müdafiəti qısa olan və çoxlu su tələb etməyən qida məhsulları paylaşmalıdır. Üyündülmüş taxıl, yaxud taxılıyüdən qurğunun verilməsi yeməyin hazırlanma vaxtını və yanacağın miqdarını azaldır.
- 3. Taxılın emalı:** üyüdülmə qarğıdalı verilən zaman xüsusilə vacibdir, çünkü üyüdülmüş qarğıdalı dəni 6-8 həftədən artıq saxlama bilməz. Buna görə də qarğıdalının üyüdülməsini onun istifadəsindən bir qədər əvvəl həyata keçirmək lazımdır. Dənəvər qarğıdalını yalnız əhalinin ev şəraitində taxıl üzütmək ənənəsi olduğu yerlərdə paylaşmaq olar. Üyüdilməmiş dən daha çox qalır, həm də yardım alanlar üçün böyük iqtisadi dəyərə malikdir. Digər tərəfdən acı tam yaranan bakteriya, yağı və fermentlərin xaric olunduğu az hasılaklı ödənişli taxılıyütmə qurğunun verilməsi də mümkünür. Bu,

dənin saxlanması müddətini kəskin şəkildə artırırsa da, zülalın miqdarını azaldır. Üyüdülməmiş dənli bitkilərdən alınan məhsulların idxalı və paylanmasına dair milli qanunvericiliyə riayət edilməlidir.

4. Mədəniyyət baxımından vacib məhsullar: qiymətləndirmə zamanı: 1) mədəniyyət baxımından vacib sous və ədviyyatları, həmçinin gündəlik qida rasionunun ayrılmaz hissəsi olan qida məhsullarını dəqiq müəyyən etmək; 2) əhalinin bu məhsullardan istifadə imkanını aşkar etmək lazımdır. Ərzaq zənbili lazımı şəkildə planlaşdırılmalıdır, bu, xüsusilə əhalinin paylanması qida rasionlarından uzun müddət asılı olduğu hallara aiddir.

5. Süd: ayrıca qida məhsulu kimi paylanması quru və ya maye süd, o cümlədən çaya əlavə edilmək üçün nəzərdə tutulmuş süd ümumi ərzaq paylanması və ya ev şəraitində əlavə müalicəvi qidalanma programına daxil edilməmelidir, çünki onlardan ehtiyatsız istifadə sağlamlığa ciddi zərər yetirə bilər. Bu, xüsusilə düzgün durulaşdırılmamış süd və ya mikroblardan yoluxma təhlükəsinin olduqca yüksək olduğu kiçik uşaqlara aiddir (bax: əhalinin qida ilə təminatında yardım göstərilməsinin ikinci standartı).

Ərzaq yardımının planlaşdırılmasının üçüncü standartı: məhsulların keyfiyyət və təhlükəsizliyi

Paylanan məhsullar lazımı keyfiyyətə malikdir və əhalinin qəbulu üçün yararlıdır.



Əsas göstəricilər (təlimatlarla birlikdə oxumalı)

- Qida məhsulları milli (yardım alan ölkənin) və beynəlxalq standartlara uyğundur (bax: təlimat 1-2).
- Bütün qablaşdırılmış qida məhsulları ölkəyə daxil olduqdan ən azı sonrakı altı ay ərzində istifadə üçün yararlıdır və yararlılıq müddəti bitməzdən çox qabaq paylanır (bax: təlimat 1).
- Paylanan ərzağın keyfiyyətindən təsdiq olunmuş şikayətlər yoxdur (bax: təlimat 3).

- Qida məhsullarının qabları davamlı, emal, saxlanma və paylanması üçün rahatdır və ətraf mühit üçün təhlükə yaratmır (bax: təlimat 4).
- İçində ərzaq olan qabların istehsal tarixi, tövsiyə olunan istifadə müddəti və nutriyentlərin miqdarı göstərilməklə müvafiq dildə təlimatı var.
- Saxlanma şərtləri adekvatdır, anbarlar lazımi qaydada saxlanır, bütün saxlanma obyektlərində məhsulların keyfiyyətinin mütəmadi yoxlanması aparılır (bax: təlimat 5).

Təlimatlar

1. Qida məhsullarının keyfiyyəti: keyfiyyət, qablaşdırma, təlimatın məzmunu, saxlanma müddəti və s. ilə bağlı ərzaqların keyfiyyəti ərzaq yardımı alan ölkənin dövlət ərzaq standartları və ya Codex Alimentarius standartlarına müvafiq olmalıdır. Ərzaqların keyfiyyətinin yüksək səviyyədə saxlanması üçün ərzaq nümunələri çatdırılma məntəqələrində sistematik yoxlanmaya məruz qalır. Yerində alınmış, yaxud idxlə olunmuş ərzaq məhsulları imkan daxilində fitosanitar sertifikatlar və bu məhsulların insan tərəfindən istehlaka yararlılığını təsdiq edən digər müvafiq sənədlərlə müşayiət olunmalıdır. Qəbul edən ölkənin anbarlarında saxlanan ərzaq məhsullarının yararlılığının təmin olunması üçün məhsulların sərbəst seçimi aparılır. Böyük miqdarda ərzaq gətirildiyi, yaxud ərzağın keyfiyyəti ilə bağlı şübhə və fikir ayrılıqları olduğu hallarda ərzaq yüklerinin keyfiyyətinin yoxlanması üçün müstəqil müfettişlər cəlb olunur. Konkret ərzaq yükünün yararlılıq müddəti və keyfiyyəti haqqında məlumatları tədarükünün sertifikatlarından, məhsulun keyfiyyətinə nəzəret sənədindən, qablaşdırmadakı yarlıklardan, anbar sənədlərindən və s. almaq olar.

2. Genetik baxımdan dəyişdirilmiş ərzaq məhsulları: genetik baxımdan dəyişdirilmiş məhsulların alınması və istifadəsini tənzimləyən milli qanunvericiliyə hörmətlə yanaşmaq lazımdır. Bu cür qanunvericilik xaricdən ərzaq yardımı göstərilməsi proqramlarının planlaşdırılması zamanı nəzəre alınmalıdır.

- 3. Şikayətlər:** yardımı qəbul edənlərin tədarük olunan məhsulların keyfiyyəti ilə bağlı şikayetləri dərhal yoxlanmalıdır, yoxlama aşkar və ədalətli keçirilməlidir.
- 4. Qablaşdırma:** qablaşdırma imkan daxilində ərzaqların paylanmasıdan qabaq bir daha çəkilib qablaşdırılmasını tələb etməməlidir.
- 5. Anbar binaları** quru, havası yaxşı dəyişdirilən və iqlim dəyişmələrindən qorunan, həmçinin kimyəvi və digər çirkənmə növlərindən azad olmalıdır. Bundan başqa, bu binalar həşərat və gəmirici kimi zərərvericilərdən qorunmalıdır. Bax: həmçinin ərzaq yardımının idarə olunmasının ikinci standartı.

ii) Ərzaq yardımının idarə olunması

Ərzaq yardımının idarə olunması ərzağın daha çox ehtiyacı olanlarca qatdırılmasından ibarətdir. Ümumiyyətlə, bu, lazımı yükü lazım olan vaxtda lazım olan yerə və emala minimal xərc çəkməklə ən aşağı qiymətə yaxşı vəziyyətdə qatdırmaq deməkdir.

Təbii felakətdən çox zərər çəkmiş böyük sayıda əhaliyə kömək üçün tələb olunan ərzaq yardımının çəkisi və həcmi bir neçə min tona çata bilər. Ərzaq məhsullarının paylaşdırma məntəqələrinə fiziki daşınması geniş tədarükçülər, ekspeditorlar, daşıyıcılar, qəbul edənlər şəbəkəsinin mövcudluğunu, yüklerin emalı və bir nəqliyyat növündən başqa-sına yüklenməsi ilə bağlı çoxsaylı əməliyyatlar tələb edə bilər. Belə tədarük şəbəkələri və ya zəncirləri bütün iştirakçıların funksiya və vəzifələrini, səlahiyyət və kompensasiya hüququnu müəyyən edən müqavila və sazişlər vasitəsilə birləşdirilir. Bütün bunlar müvafiq hesabatın təşkil olunması üçün lazımı və şəffaf qaydalar tələb edir.

Tədarük zəncirlərinin təşkili və idarə olunması yardım donorları, yardım alan ölkələrin hakimiyyət orqanları, yardım göstərilmesi üzrə humanitar program iştirakçıları, müxtəlif xidmət tədarükçüləri və ərzaq yardımı programlarına aidiyyəti olan yerli idarələrin əməkdaşlığını nəzərdə tutur. Ümumi tədarük zəncirində hər bir tərəfin vahid həlqə və ya həlqələr birləyi kimi konkret funksiya və vəzifələri var. Bütün zəncir ən zəif həlqəsi qədər möhkəm olduğundan zəncirin ərzaq yardımı programını təşkil edən bütün hissələri tədarük məqsəd və müddətlərinə riayət olunması üçün kifayət həcmidə yük axınının saxlanması görə ümumi məsuliyyət daşıyır.

Ərzaq
yardımı

Ərzaq yardımının paylaşıdırılması zamanı ədalət prinsipinə riayət olunması, eləcə də zərər çəkmiş əhalinin ərzağın paylaşıdırılması ilə bağlı qərarların qəbul edilməsində iştirakı xüsusilə vacibdir. Əhali ərzaq paylarının miqdarı və növləri haqqında məlumatlandırılmalıdır, ərzağın paylanması prosesinin ədalətli olacağına, vəd olunmuş məhsulları alacağına əmin olmalıdır. Müxtəlif əhali qrupları arasında paylaşıdırılan ərzaq məhsullarında istənilən fərq olduğunu halda bu fərqli başa düşülməsi üçün izahedici iş aparılmalıdır.

Ərzaq yardımının idarə olunmasının birinci standartı: ərzağın emalı Qida məhsulları istər ev şəraitində, istərsə də yerli icmalar səviyyəsində təhlükəsizlik tədbirlərinə riayət edilməklə lazımi şəkildə saxlanır, hazırlanır və istehlak edilir.

Ərzaq yardımının idarə olunmasının birinci standartı: ərzağın emalı

Qida məhsulları istər ev şəraitində, istərsə də yerli icmalar səviyyəsində təhlükəsizlik tədbirlərinə riayət edilməklə lazımi şəkildə saxlanır, hazırlanır və istehlak edilir.

Əsas göstəricilər (təlimatlarla birlikdə oxumalı)

- İstənilən paylaşıdırma məntəqəsində ərzaqla qeyri-düzgün davranışma və ya onun hazırlanmasında sağlamlıq üçün heç bir zərərli təzahür qeydə alınmir (bax: təlimat 1).
- Ərzaq yardımını alanlar ərzaq məhsullarının gigiyena normalarına riayət olunmasının vacibliyini bilir və anlayırlar (bax: təlimat 1).
- Paylaşdırılmış qida məhsullarının saxlanması, hazırlanması və qəbulu ilə bağlı çətinliklərdən şikayət yoxdur (bax: təlimat 2).
- Hər bir ev təsərrüfatı qida hazırlanması üçün müvafiq mətbəx, yanaçaq və gigiyena ləvazimatından istifadə imkanına malikdir (bax: təlimat 3-4).

- Yemək hazırlamaq və ya özü yemək iqtidarında olmayan ayrı-ayrı şəxslər onlar üçün zəruri yeməyi vaxtında hazırlayan və lazımlı gəldikdə onları yedirdən qulluqçunun xidmətlərindən yararlanmaq imkanına malikdirlər (bax: təlimat 4-5).
- Hazır ərzağın paylanması üçün işçi heyəti ərzaqların təhlükəsiz saxlanması, emalı, hazırlanması ilə bağlı təlim keçib və ərzaq məhsulları ilə qeyri-düzgün davranışmanın sağlamlığı vura biləcəyi potensial zərərin əhəmiyyətini dərk edir.

Təlimatlar

- 1. Qidalanma gigiyenası:** insanların normal gigiyenik vərdişləri yeni şərait nəticəsində dəyişə bilər. Buna görə də qidalanma gigiyenası vərdişlərinin aşilanması zərurəti yaranır; yerli şəraitə və xəstələnmə tendensiyalarına uyğun tədbirləri fəal dəstəkləmək, məsələn, qida məhsullarının emalından əvvəl əllərin yuyulmasına təkiddən etmək, suyun çırklənməsinə yol verməmək, zərərvericilərlə mübarizə tədbirləri görmək və s. lazımdır. Əhali ev şəraitində ərzaq məhsullarının təhlükəsiz saxlanma qaydalarını bilməli, qulluq edən şəxslərə isə uşaqlara qulluq üçün evdəki vasitələrdən və təhlükəsiz yemək hazırlanması üsullarından daha yaxşı istifadə etməyin yolları izah olunmalıdır (bax: gigiyenik vərdişlərin aşilanması standartı).
- 2. İnforsasiya mənbələri** yardım göstərilməsi proqramlarının monitoring sistemi, yardım alanlarla qrup şəklində müzakirələr və ev təsərrüfatları arasında operativ sorğular ola bilər.
- 3. Ev əşyaları və yanacaq:** hər bir ev təsərrüfatının sərəncamında yemək bişirmək üçün ən azı bir qazan, su saxlamaq üçün 40 litr tutumu olan qablar, ayda adambaşına 250 qr sabun və yemək hazırlamaq üçün kifayət qədər yanacaq olmalıdır. Yanacaqla bağlı problem yaranarsa, yemək hazırlamaq üçün çox vaxt aparmayan ərzaqların paylanması mümkün kür. Bu da mümkün olmazsa, kənar yanacaq tədarükü mənbələri təşkil edilməlidir (bax: su təc-hizasının üçüncü standartı, s. 74, qeyri-ərzaq yardımının ikinci, üçüncü və dördüncü standartları, s. 242-244).
- 4. Üyütmə vasitələri və digər emal** qurğularından, həmçinin təmiz sudan istifadə imkanı böyük əhəmiyyət kəsb edir, çünki bu, insanlara öz seçimlərinə uyğun yemək hazırlamaq, həmçinin digər faydalı fəaliyyət üçün vaxta qənaət etməyə imkan verir. Qulluqla məş-

Ərzaq
yardımı

ğul olan və bu cür xidmətləri gözləmək üçün çoxlu vaxt sərf edən şəxslər bunun əvəzinə yemək hazırlaya, uşaqları yedirdə, yaxud qidalanmanı yaxşılaşdırın və ya yardım proqramlarından asılılığı azaldan digər işlə məşğul ola bilərdilər. Üyütmə də daxil olmaqla ərzaqların ev şəraitində emalı vaxta, həmçinin yemək hazırlamaq üçün zəruri su və yanacağa qənaət etməyə kömək edə bilər.

5. Xüsusi tələbatlar: yemək üçün köməyə ehtiyacı olan insanların az sayıda siyahısına kiçik uşaqlar, yaşılılar, əlliillər, İÇV/QIÇS-ə yolu xmuşlar daxildir (bax: əhalinin qidalanmasının təmin olunmasında yardımın ikinci standarti, s. 147).

Ərzaq yardımının idarə olunmasının ikinci standartı: tədarük zəncirlərinin idarə olunması

Ərzaq yardımı resurslarının idarə olunması və uçotu (ərzaq malları və pul vəsaiti) effektiv, aşkar və yoxlama üçün əlverişli üsulla aparılır.

Əsas göstəricilər (təlimatlarla birlikdə oxumalı)

- Əhali planlaşdırılmış ərzaq yardımını alır.
- Tədarük zəncirlərinin yerli idarəetmə imkanlarının, həmçinin logistika infrastrukturunun qiymətləndirilməsi aparılır; mümkün olanda yerli imkanlardan istifadə etməklə tədarük zəncirlərinin razılaşdırılmış və səmərəli idarəetmə sistemi təşkil olunur (bax: təlimat 1-2).
- Qiymətləndirmə zamanı yerli ərzaq mallarının mövcudluğu aşkar olunur (bax: təlimat 3).
- Tədarük zəncirlərinin idarə edilməsinə dair müqavilələrin bağlanması aşkar, ədalətli və yoxlama üçün əlverişlidir (bax: təlimat 4).
- Tədarük zəncirlərinin idarə olunmasının bütün səviyyələrində çalışan əməkdaşlar müvafiq təlim keçiblər, ərzağın keyfiyyət və təhlükəsizliyi ilə bağlı bütün qaydalara riayət edirlər (bax: təlimat 5).
- Tədarük zəncirlərinin idarəetmə sistemlərinin bütün səviyyələrində hesabatın təmin olunması üçün ehtiyat və maliyyə vəsaitinin uçotu aparılır (bax: təlimat 6-7).

- Oğurluqlar da daxil olmaqla bütün itkiləri minimuma endirmək üçün tədbirlər görülür; bütün itkilər lazımi qaydada qeydə alınır (bax: təlimat 8-10).
- Ərzaq yardımının keçidiyi bütün yolu monitorinqi elə qaydada aparılır ki, yardımın paylaşıdırılmasında istənilən gecikdirmə istisna olunur (bax: təlimat 11).
- Tədarük zəncirinin fəaliyyəti haqqında məlumatlar mütəmadi olaraq bütün maraqlı təşkilat və şəxslərə təqdim olunur (bax: təlimat 12).

Təlimatlar

1. Tədarük zəncirlərinin idarə olunması: ərzaq yardım logistikasının integrasiya olunmuş metodudur. O yalnız ərzaq mallarının seçimi deyil, həm də ərzaq təminatı, satınalma mənbələrinin seçimi, keyfiyyətin təmin olunması, qablaşdırma, yükləmə-boşaltma işləri, daşınma, anbara yığma, ehtiyatların idarə olunması, sıgorta və s.-ni özündə birləşdirir. Zəncirə böyük sayıda iştirakçı daxildir, buna görə də onların fəaliyyətinin əlaqələndirilməsi çox vacibdir. Bütün ərzaq mallarının paylanması qədər salamat qalması üçün ehtiyatların lazımi qaydada idarə olunmasını və onlara nəzarəti təmin etmək lazımdır.

2. Yerli resursların idarə olunması: kənar mənbələrə müraciət etməzdən önce yerli imkan və resursların mövcudluq və etibarlılığını qiymətləndirmək lazımdır. Logistika əməliyyatlarının həyata keçirilməsi üçün yaxşı işgüzar reputasiyaya malik yerli daşıyıcılar və yük ekspedisiya agentlikləri ilə müqavilələrin bağlanması tam mümkündür. Belə təşkilatlar yerli qanunvericilik və qaydalar, metodlar və resursların gücü ilə bağlı dəyərli bilgilərə malikdir, onlar yardım qəbul edən ölkənin qanunvericiliyinə riayət olunmasına yardım edə, həmçinin yüklerin çatdırılması işini sürətləndirə bilərlər.

3. Yerli və ya idxal resursları: yerli ərzaq resurslarından istifadə imkanını, həmçinin belə istifadənin yerli istehsala, yerli və ya idxal olunan ərzaqların bazar sistemlərinə təsirini qiymətləndirmək lazımdır (bax: ərzaq təhlükəsizliyinin qiymətləndirmə və analizi standartı, s. 115; həmçinin ərzaq təhlükəsizliyinin dördüncü standartı, s. 137). Ərzaq tədarükündə bir neçə təşkilat iştirak edirse, yerli

Ərzaq
yardımı

ərzaq malları istehsalçıları arasında əlaqələndirmə maksimum dəqiq olmalıdır. Digər yerli ərzaq resursları mənbələri ərzaq yardımının göstərilməsi üzrə mövcud proqramların və ya milli taxil ehtiyatlarının, həmçinin borcların, kommersiya tədarükçüləri ilə mübadilələrin kreditləşdirilməsi, təkrar bölüşdürülməsində iştirak edə bilərlər.

- 4. Qərəzsizlik:** qərəzlilik və korrupsiya ilə bağlı şübhələrə yol verməmək üçün yoxlanması mümkün olan müqavilələrin ədalətli və aşkar bağlanma qaydalarına riayet etmək çox vacibdir. Ərzaq qablaşdırımlarında siyasi və dini xarakterli heç bir informasiya və ya insanların parçalanmasına gətirib çıxara biləcək məlumatlar olmamalıdır.
- 5. Vərdişlər və tədris:** ərzaq mallarının tədarük zəncirlərinin idarə olunmasının təşkili üçün belə tədarüklərin idarə olunması üzrə təcrübəli mütəxəssisləri cəlb etmək və işçi heyəti arasında telim keçirmək lazımdır. Müqavilələrin icrasına nəzəret, daşınmalar və yüklərin, ehtiyatların saxlanması üzrə ekspertlərin, təchizat və informasiya təminatı sistemləri, yükləmə-boşaltma işlərinin aparılması, idxala nəzarət üzrə mütəxəssislərin və s. təlimə cəlb olunması çox vacibdir. Telimə partnyor təşkilatların işçi heyətini cəlb etmək lazımdır.
- 6. Hesabatla bağlı tələblər:** sponsor təşkilatlarının eksəriyyəti ərzaq yardımının göstərilməsi zamanı hesabatla bağlı özəl tələblər müəyyən edir; satınalma zəncirlərinin idarəçiləri bu tələblər haqqında bilməli, sistemləri bu tələblərə və gündəlik ehtiyaclara uyğun təşkil etməlidirlər. Bu tələblərə tədarük zəncirlərində istənilən gedikdirmə və ya kənarlaşma haqqında operativ hesabatlar daxildir. Yüklərin tədarükü sistemi haqqında informasiya və tədarük zəncirləri ilə bağlı digər hesabatlar şəffaf olmalıdır.
- 7. Sənədləşdirmə:** ərzaq yardımının bütün tədarük prosesinin sənədləşdirilməsi üçün ərzaqların təyinat və saxlanma məntəqələri və /və ya onların qablaşdırma məntəqələrində kifayət qədər uçot sənədləri, qaimə blankları, anbar kitabları və digər hesabat formalarının olmasını təmin etmək lazımdır.
- 8. Anbarlama:** ərzaq üçün xüsusi anbarlar qarşıq tipli anbarlardan daha yaxşıdır. Anbar binasının seçimi zamanı əmin olmaq lazımdır ki, əvvəllər bu binada heç bir təhlükəli yük saxlanmayıb və ərzaq yüklərinin çirkənmə təhlükəsi yoxdur. Nəzərə alınmalı olan digər amillər təhlükəsizlik, istifadənin asanlığı, dam konstruksiyalarının,

divarların, qapıların, döşəmə örtüklərinin etibarlılığı, həmçinin sübsarma təhlükəsinin olmamasıdır.

9. Qida kimi qəbul etmək üçün yararsız ərzaqların utilizasiyası:

xarab olmuş ərzaq məhsulları, qida kimi yararlı və ya yararsız olduğunu müəyyən etmək üçün, ixtisaslı mütəxəssislər (həkimlər, səhiyyə sistemi laboratoriyası mütəxəssisləri və s.) tərəfindən yoxlanır. Utilizasiya ərzaqların mal-qara üçün yem şəklində emalı, basdırılma və ya yandırılma yolu ilə aparıla bilər. Ərzaq məhsulları mal-qara üçün yem kimi emal olunursa, onun bu məqsəd üçün yararlılığı haqqında müvafiq sertifikatlaşdırma təmin edilməlidir. Bütün hallarda, qida kimi yararsız məhsulların insan və heyvanların ərzaq təchizatı zəncirində yenidən peyda olmayıacağına, onların utilizasiyasının ətraf mühitə zərər vurmayağına və yaxınlıqdə yerləşən su mənbələrini çirkəndirməyəcəyinə əmin olmaq lazımdır.

10. Təchizat zənciri üçün təhlükə: silahlı münaqişə şəraitində döyüşən tərəflərin ərzağı talaması və ya müsadirə etməsi təhlükəsi mövcuddur; buna görə də nəqliyyat marşrutları və anbar binalarının təhlükəsizliyinə diqqət yetirilməlidir. Təbii fəlakətlər zamanı tədarük zəncirlərinin bütün səviyyələrində oğurluq səbəbindən potensial itkilər mümkündür. Buna görə nəzarət sistemləri ele işlənib hazırlanmalı və tətbiq olunmalıdır ki, ərzaq yardımının saxlanması, ötürülmə və paylaşdırma məntəqələrində oğurluq təhlükəsi minimuma ensin. Daxili nəzarət sistemləri oğurluq məqsədi ilə gizli sözleşmə riskində yayınmaq üçün vəzifə və məsuliyyətin bölüşdürülməsini təmin etməlidir. Oğurluqların qarşısını almaq üçün anbarlarda saxlanan ehtiyatların mütəmadi yoxlanılması aparılır. Oğurluq aşkar olunubsa, təkcə tədarük zəncirlərinin tamliğina əmin olmaq yox, həm də istər siyasi, istərsə də təhlükəsizlik nöqtəyi-nəzərindən daha miqyaslı nəticələr problemini (məsələn, silahlı münaqişənin dəstəklənməsi üçün oğurlanmış ərzaqdan istifadə mümkünluğunun qarşısını almaq) təhlil və həll etmək lazımdır.

11. Təchizat sisteminin analizini mütəmadi olaraq aparmaq lazımdır, onun ehtiyat səviyyəsi, gözlənilen yükler, ərzağın paylaşılması və s. dair nəticələri təchizat zəncirinin bütün iştirakçıları arasında yayılmalıdır. Ehtiyat səviyyələrinin daimi izlənməsi və onların proqnozlaşdırılması işdə mümkün fasılərin qarşısının vaxtında alınmasına yönəldilməlidir.

12. İnfomasiyadan istifadə: Əhaliyə ərzaq yardımının çatdırılma-sında aşkarlığın təmin olunması üçün yerli kütłəvi informasiya va-sitələri və ənənəvi xəbər yayımı üsullarından istifadə etmək lazımdır. Zərər çekmiş əhalinin yardım proqramları haqqında məlumat-landırılmasına həmin əhalinin nümayəndəsi olan qadınlar cəlb oluna bilər.

**Ərzaq yardımının idarə olunmasının üçüncü standartı:
paylaşdırma**

Ərzaq mallarının idarə olunması və uçotu nəzarət olunan, aşkar və yoxlanma üçün əlverişli üsulla aparılır.

Əsas göstəricilər (təlimatlarla birlikdə oxumalı)

- Ərzaq yardımını alanlar ərzağa tələbatdan asılı olaraq seçilir. Ərzaq yardımını alanların seçilməsi yerli əhali qrupları da daxil olmaqla maraqlı şəxslər və təşkilatlarla razılışdırılır (bax: təlimat 1-2).
- Ərzaq yardımının effektiv və ədalətli paylaşdırılması yerli əhali qrupları və partnyor təşkilatlarla məşvərətlər vasitəsilə həyata keçirilir və yardım alan müxtəlif qruplara şamil olunur (bax: təlimat 1-3).
- Ərzaq yardımını paylaşdırma məntəqələri istifadə imkanı və təhlükəsizliyi təmin etmək üçün yardım alanların yaşadığı yerə müm-kün qədər yaxın yerləşir (bax: təlimat 4-5).
- Ərzaq yardımını alanlar payların keyfiyyət və həcmi, həmçinin ərza-ğın paylaşdırılma planları haqqında qabaqcadan xəbərdar olunurlar (bax: təlimat 6-7).
- Ərzağın paylaşdırılması üzrə işlərin yerinə yetirilməsi və proqramla-rın effektivliyi daima izlənir və analiz olunur (bax: təlimat 8).

Təlimatlar

- 1. Məqsədlərin müəyyən olunması:** ərzaq yardımı cinsi mənsubiyət, əllilik, dini etiqad, siyasi baxışlar və s. üzrə hər hansı bir ayrı-seçkiliyə yol verilmədən yerli əhalinin ən zəif qruplarının tələbatının ödənməsinə yönəldilməlidir. Ərzaq yardımının bölüşdürülməsi üçün səlahiyyətli nümayəndələrin seçilmə meyarları onların qərəzsizliyi, səriştəliliyi və məsuliyyəti olmalıdır. Səlahiyyətli şəxslərin sırasına yerli ağsaqqallar, yerli sakinlər arasından seçilmiş yardım komissiyaları, yerli müəssisələr, qeyri-hökumət təşkilatları və ya dövlət təşkilatları, yaxud da beynəlxalq qeyri-hökumət təşkilatları daxil edilə bilər (bax: iştirak və ilkin qiymətləndirmə standartları, s. 32, 33, həmçinin məqsədlərin müəyyən olunması standartları, s. 40).
- 2. Yardım programlarının həyata keçirilməsinin ilkin mərhələlərində sosial yardım alan ailələrin rəsmi qeydiyyatı arzu olunandır.** Qadınlar şəxsən öz adları ilə qeydiyyata alınma hüququna malik olmalıdır. Həmçinin yerli hakimiyət qüvvələri tərəfindən tərtib olmuş siyahılardan və zərərçəkmiş ailələrin özləri tərəfindən tərtib olmuş siyahılarından da istifadə oluna bilər. Əmin olmaq lazımdır ki, qadınlar və ya yeniyetmələrin başçılıq etdiyi ailələr və əhalinin ən az müdafiə olunmuş qrupların nümayəndələri yardım paylanması siyahılarına daxil edilib. İlkin mərhələlərdə zərərçəkmişlərin qeydiyyatı mümkün deyilsə, vəziyyət sabitləşdikdən sonra, həmçinin uzunmüddətli ərzaq yardımı göstərilməsi ehtimalı olduqda qeydiyyat aparılmalıdır.
- 3. Paylaşdırma metodları:** zaman ötdükçə humanitar yardımın paylaşdırılması metodları təkmilləşir. İlkin mərhələlərdə yardımın zərər çəkmiş əhali arasında paylanması ailə siyahıları və ya əhalinin sayının qiymətləndirilməsi əsasında aparılan yegane üsuldur. Paylanmış ərzağın seçilmiş alicilara çatması, paylaşdırmanın ədalətli və bərabər olması üçün istənilən əməliyyatı diqqətlə izləmək lazımdır. Xüsusilə böyük diqqət zəif qruplar üçün ərzaq yardımının programlarının əlverişliliyinə yetirilməlidir. Digər tərəfdən yardım göstərilməsi üçün zəif qrupların seçimi bu qrupları olduğundan da ha zəif etməməlidir. Bu, xüsusilə İÇV/QİÇS-ə yoluxmuşlar kimi qruplara aiddir (bax: fəsil 1-də iştirak, məqsədlərin müəyyən olunması, monitoring və qiymətləndirmə standartları).

Ərzaq
yardımı

4. Paylaşdırma məntəqələrini paylaşdırın təşkilat üçün rahatlıq prinsipi ilə deyil, ən təhlükəsiz, yardım alanların gələ bilməsi üçün ən rahat yerlərdə təşkil etmək lazımdır. Yardımın paylanması tezliyi və paylaşdırma məntəqələrinin sayı yardım alanların paylaşdırma məntəqələrinə gəlməsi və oradan getməsi üçün lazımlı olan vaxtdan, həmçinin praktik imkandan və ərzağın daşınma xərclərindən asılı olmalıdır. Yardım alanları böyük məsafələri piyada qət etməyə məcbur etmək olmaz, ərzağın paylanması cədvəli isə işdəki fasılələri minimuma endirmək hesabına tərtib olunmalıdır. Paylanması məntəqələrində gözləmək üçün xüsusi ayrılmış yerlər və içməli su olmalıdır (bax: qida çatışmazlığının korreksiyasının birinci və ikinci standartları, s. 153, 156).

5. Müdafiə olunmama səviyyəsinin minimuma endirilməsi: istənilən mallar kimi ərzağın da paylaşdırılması asayışın pozulmasına, ərzağın bilərkəndən korlanması və fiziki zorakılıq kimi təhlükələr yanmasına gətirib çıxara bilər. Olduqca böyük ehtiyac duyulan yardımın paylanması zamanı gərginlik kəskin şəkildə arta bilər. Bu halda risk qruplarını qadınlar, uşaqlar, qocalar və əllillər təşkil edir. Onlar ya öz paylarını almaq iqtidarında olmaya bilər, ya da başqlarları onların payını əllərindən almağa çalışa bilər. Bu təhlükələri əvvəlcədən nəzərdə tutmaq və onların qarşısının alınması üçün addımlar atmaq lazımdır. Tədbirlər, xüsusən də ərzağın paylanması sa-vadlı idarə olunmasını və paylaşdırma məntəqələrinin mühafizəsinin adekvat təşkilini özündə birləşdirməlidir. Ərzaq paylanması zamanı cinsi zorakılıq aktları və ya seksual istismarın qarşısının alınması, ona nəzarət olunması və reaksiya verilməsi üçün tədbirlər də nəzərdən keçirilməlidir.

6. İnfomasiyanın yayılması:

- əhali yardım programının hər bir mərhəlesi zamanı payların miqdarı və növləri haqqında məlumatə malikdir;
- əhali yardımın paylanması cədvəli - günü, vaxtı, yeri, həmçinin təşkilatçılardan asılı olmayan səbəblərdən cədvəldə baş vermiş dəyişikliklər haqqında xəbərdar olunub;
- əhali ərzaqların qidalılıq xüsusiyyətləri, eləcə də zəruri olduqda ərzağın qida dəyərinin qorunub saxlanması üçün hansı tədbirlərin görülməli olması haqqında məlumatlıdır;
- əhali ərzaqlarla təhlükəsiz davranışma və onlardan istifadə qaydalarını bilir.

7. Programda dəyişikliklər: ərzaq zənbilinin və pay həcminin ərzaq yardımının çatışmazlığı ilə şərtlənən dəyişikliklər birgə əməliyyat planının hazırlanması üçün paylaşdırma komissiyaları yardım alanlarla və yerli liderlərin vasitəciliyi ilə müzakirə olunmalıdır. Paylaşdırma komissiyaları əhalini dəyişiklikləri şərtləndirən amillər, həmçinin dəyişikliklərin nə qədər davam edəcəyi və yardımın normal paylanmasıının nə vaxt bərpa olunacağı haqqında məlumatlandırılmalıdır. Ərzaq yardımı göstərilərkən əhaliyə məhz nə alacağı haqqında dəqiq informasiya çox vacibdir. Məsələn, payların tərkibi paylaşdırma məntəqələrində açıq nümayiş olunmalı və yardım alanlarda payların tərkibi haqqında aydın təsəvvür olması üçün ərzaqlarla bağlı yerli dildə informasiya və ya şəkillər yayılmalıdır.

8. Ərzaq yardımının paylanması nəzarət və onun qiymətləndirilməsi tədarük zəncirlərinin bütün mərhələlərində həyata keçirilir. Ərzaq paylanması dəqiq və ədalətli olduğunu, eləcə də yardım alanların fikrini öyrənmək üçün paylaşdırma məntəqələrində ev təsərrüfatları tərəfindən alınmış payların təsadüfi seçim əsasında çəkilməsi həyata keçirilir. Qida rasionunun məqbulluq və faydalılığını öyrənmək, həmçinin ərzaq yardımına hüquq ola, lakin onu almayan əhali qruplarını müəyyən etmək üçün ev təsərrüfatlarına yerli icmalar səviyyəsində təsadüfi seçmə əsasında baş çəkmək təklif olunur. Belə ziyarətlər yardımın normadan artıq verilib-verilmədiyini, eləcə də onun mənbəyini, məsələn, mənimsemə, ələ keçirmə, yaxud seksual istismar və s. nəticəsində əldə olunub-olunmadığını müəyyən etməye yardım göstərcək. Həmçinin kənd təsərrüfatı sikli, bazar şəraiti və kənd təsərrüfatı vasitələrinin mövcudluğuna dair nəticələri nəzərdə tutaraq, ərzağın paylanması sisteminə olan təsiri daha geniş planda təhlil etmək lazımdır.

Ərzaq
yardımı

Əlavə 1

Ərzaq təhlükəsizliyi sahəsində qiymətləndirmə və hesabatvermənin həyata keçirilməsi metodları

Ərzaq təhlükəsizliyinin qiymətləndirilməsi:

- 1) aşağıdakı bəndlərin dəqiqlik təsvirini əks etdirməlidir:
 - əsas məqsədlər;
 - qiymətləndirənlərin xarakteristikası və sayı (onların cüt-cüt və ya fərdi işləmələrini göstərməli);
 - əsas informatorların seçimi (onlar bütün əhali qruplarını təmsil edirmi?);
 - müzakirə qruplarının tərkibi;
 - informatorların seçilmə meyarları;
 - qiymətləndirmənin keçirilmə müddətləri;
 - PRA qurğu və metodları da daxil olmaqla analiz və qiymətləndirmə metodlarının ümumi strukturu.
- 2) ikinci dərəcəli kəmiyyət informasiyası, mənbələrinə yenidən baxılması da daxil olmaqla, keyfiyyət yanaşmasına əsaslanmalıdır;
- 3) «Məqsədli təsadüfi seçmə ilə tədqiq», «əsas informatorlar», «məqsəd qrupları» və buna bənzər terminologiyadan, konkret metodlar üçün terminlərdən düzgün istifadə edilməlidir;
- 4) arzuolunmaz vəziyyətlərdə, məsələn, müxtəlif münaqişələr istisna olunmaqla, imkan daxilində yerli təşkilatlar partnyor kimi qiymətləndirmə prosesinə cəlb edilməlidir;
- 5) təhlil və nəticələrin çıxarılması üçün ardıcıl olaraq müxtəlif növ üsul və metodlardan istifadə olunmalıdır;
- 6) zərər çəkmmiş əhalinin təmsilçi qruplarını və ya digər qruplaşmaları cəlb etməlidir;
- 7) qiymətləndirmə zamanı yaranan məhdudiyyət və ya praktik maneələri qeydə almalıdır;

- 8) coğrafi sərhədlər, əhali qruplarının müxtəlifliyi, həmçinin cinsi mənsubiyət, etnik mənşə, tayfa qrupları və s. kimi əhalini xarakterizə edən digər informasiya da daxil olmaqla qiymətləndirmənin miqyasının təsvirini verməlidir;
- 9) müvafiq dövlət nazirlikləri, ictimai təşkilatların nümayəndələri, mötəbər liderlər, əsas ictimai təşkilatlar, məsələn, dini qruplar, yerli qeyri-hökumət təşkilatları və ya təzyiq qruplarının, fermer assosiasiyalarının, qadın qruplarının nümayəndələri, həmçinin əməyin xarakterinə görə hər bir əhali qrupunun təmsilciləri ilə müsahibələri nəzərdə tutmalıdır.

Qiymətləndirmənin nəticələrinə aşağıdakılardaxil olmalıdır:

- 1) yaxın keçmişdə ərzaq təhlükəsizliyi vəziyyətinin qısa ocerki və cari vəziyyətdən önce görülmüş tədbirlər;
- 2) əməyin xarakteri və həyat şəraitinə görə müxtəlif əhali qruplarının təsviri, həmçinin fəvqəladə vəziyyətdən önce ərzaqla bağlı vəziyyət;
- 3) əməyin xarakteri və həyat şəraitinə görə müxtəlif əhali qrupları üçün fəvqəladə vəziyyətdən önce ərzaq təhlükəsizliyi;
- 4) fəvqəladə vəziyyətin ərzaq təchizatı sisteminə və müxtəlif əhali qrupları üçün ərzaq təhlükəsizliyinə təsiri;
- 5) əməyin xarakteri və həyat şəraitinə görə hazırda ərzaq təhlükəsizliyi ilə bağlı ən zəif qrupların müəyyən olunması;
- 6) təklif olunan yardımın həyata keçirilməsi vasitələri və qiymətləndirmə üçün digər zəruri tədbirlər;
- 7) münasib sayıldığı halda ərzaq yardımının xarakterinin, onun məqsəd və müddətinin dəqiqliyi. Ərzaq yardımını yuxarıda verilmiş məlumatlar və analizə əsaslanmalıdır.

Ərzaq yardımı

Əlavə 2

Ərzaq təhlükəsizliyinin qiymətləndirilməsi üçün anket

Ərzaq təhlükəsizliyinin qiymətləndirilməsi zamanı çox vaxt zərər çəkmiş geniş əhali qrupları əməyin xarakteri, gəlir mənbələri və həyat şəraitinə görə fərqləndirilir. Belə təsnifata rifah dərəcəsi və ya siniflər üzrə əhali qrupları daxil ola bilər. Cari vəziyyəti fövqəladə vəziyyətdən önceki ərzaq təhlükəsizliyi vəziyyəti ilə müqayisə etmək vacibdir. «Orta illər» deyilən dövrləri çıxış nöqtəsi hesab etmək olar. Həmçinin qadın və kişilərin konkret funksiyaları və zəifliyinə, eləcə də ev təsərrüfatlarının ərzaq təhlükəsizliyi üçün mümkün nəticələrə diqqət yetirilməlidir. Ərzaq təhlükəsizliyi məsələsində ev təsərrüfatları arasında fərqlər də maraq kəsb edə bilər.

Yoxlama suallar siyahısı ərzaq təhlükəsizliyinin analizi zamanı adı olan geniş problemlər çevrəsini əhatə edir. Fövqəladə vəziyyətlərlə bağlı daha geniş problemlər çevrəsinə dair informasiya toplamaq (məsələn, siyasi vəziyyət, əhalinin sayı və yerdəyişməsi və s.), həmçinin digər amillərlə (məsələn, qidalanma, səhiyyə, su təchizatı, sığınacaqlar) əlaqəni müəyyən etmək lazımdır. Konkret yerli vəziyyətə və qiymətləndirmə qarşısında qoyulan məqsədlərə uyğun olaraq yoxlama siyahını dəyişdirmək zəruridir. Daha ətraflı yoxlama siyahıları Field Operations Guide of USAID-də (1998) tapmaq olar.

Həyat təminatı mexanizmlərindən asılı olaraq əhali qruplarının ərzaq təhlükəsizliyi

1. Həmin ərazidə eyni həyat təminatı strategiyasına malik əhali qrupları varmı? Bu qrupları əsas gəlirin və ya ərzağın mənbəyi əlamətinə görə necə təsnifləşdirmək olar?

Fövqəladə vəziyyətdək ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyət (çıxış nöqtəsi)

2. Müxtəlif qruplar fövqəladə vəziyyətdən öncə ərzaq və ya gəliri necə əldə edirdilər? Yaxın keçmişdə onların ərzaq və gəlir mənbələri hansılar olub?
3. İlin fəslindən asılı olaraq bu müxtəlif ərzaq və gəlir mənbələri necə dəyişirdi? (Mövsümi təqvim faydalı ola bilər).
4. 5 və ya 10 il qabaqkı illə müqayisə etsək, ərzaq təhlükəsizliyi vəziyyəti ildən-ilə necə dəyişib? (Yaxşı və pis illərin tarixinin təsviri faydalı ola bilər).
5. Müxtəlif həyat təminatı mexanizmlərinə malik əhali qrupları hansı əmlaka, əmanətlərə və ya digər resurslara malikdir (məsələn, ərzaq ehtiyatları, nağd vəsait şəklində əmanətlər, mal-qara, kapital qeydləri, kreditlər, alınmamış borc və s.)?
6. Bir həftə və ya bir ay ərzində ev təsərrüfatının xərclərinə nə daxildir və bunların hər birinin xərci nə qədərdir?
7. Ev təsərrüfatında nağd vəsaitə nəzarətə görə kim cavabdehdir və nağd vəsaitlər nəyə sərf olunur?
8. Əsas malların alınması üçün ən yaxın bazardan istifadə etmək imkanı nə qədərdir (məsafə, təhlükəsizlik, hərəkətin asanlığı, bazar infor-masiyasının mövcudluğu və s. hesablamaq)?
9. Ərzaq da daxil olmaqla əsas malların mövcudluğu və qiyməti ilə bağlı vəziyyət necədir?
10. Fövqəladə vəziyyətə qədər gəlir və ərzaq mənbələri arasında orta ticarət şərtləri necə olub (məsələn, əmək haqqı və ərzaq, mal-qara və ərzaq)?

Ərzaq yardımı

Fövqəladə vəziyyət zamanı ərzaq təhlükəsizliyi

11. Fövqəladə vəziyyət yaşamaq üçün müxtəlif vasitələrə malik hər bir qrupun müxtəlif ərzaq və gəlir mənbələrində necə əks olunub?
12. Fövqəladə vəziyyət müxtəlif əhali qrupları üçün ərzaq təhlükəsizliyinin mövsümi xüsusiyyətlərinə necə təsir edib?
13. Fövqəladə vəziyyət bazarlara, malların çeşidinə və əsas malların qiymətlərinə necə təsir edib?
14. Müxtəlif qruplar sağ qalmaq üçün hansı tədbirləri görür və bu qrupların əhalisinin hansı hissəsi o tədbirlərdə iştirak edir?
15. Fövqəladə vəziyyətə qədərki durumla müqayisədə bu sahədə hansı dəyişikliklər baş verib?
16. Hansı qrup daha çox zərər çəkib?
17. Qısamüddətli və uzunmüddətli sağqalma tədbirləri zərər çəkmış əhalinin maliyyə vəziyyətinə və əmlakına necə təsir edib?
18. Sağqalma tədbirləri yaşamaq üçün müxtəlif üsullara malik əhali qruplarının sağlamlığına, ümumi rifahına və ləyaqətinə necə təsir edib? Sağqalma tədbirləri ilə bağlı təhlükələr hansılardır?

Əlavə 3

Ərzaq təhlükəsizliyinin təmin olunması üçün yardım göstərilməsi

Fövqəladə vəziyyətlərdə ərzaq təhlükəsizliyinin qorunub saxlanması, müdafiə olunması və möhkəmləndirilməsi üçün göstərilə biləcək yardım növləri müxtəlifdir. Aşağıda verilmiş siyahı tam deyil. Hər bir halda yardım məqsəd kimi konkret vəziyyəti nəzərdə tutmalı, həmçinin ərzaq təhlükəsizliyinin qorunub saxlanması planına malik olmalıdır. Müxtəlif yardım növlərini nəzərdən keçirmək və müəyyən olunmuş tələbatların analizinə əsaslanan variantları nəzərə almaq lazımdır. Əvvəlcədən hazırlanmış və yerli şəraiti nəzərə almayan simasızlaşdırılmış yardım variantları bir qayda olaraq arzulanan nəticəni vermir. Yardım növləri üç qrupda təsnifləndirilir ki, bunlar da ərzaq təhlükəsizliyinin ikinci, üçüncü və dördüncü standartlarına aiddir:

- xammal istehsalı,
- gəlir və məşğulluq,
- mal və xidmətlər bazarından istifadə imkanı.

Ümumi ərzaq yardımı qida məhsullarının bilavasitə ev təsərrüfatları arasında pulsuz paylanması nəzərdə tutur, buna görə də ən qısa müd-dətdə ərzaq təhlükəsizliyinin təmin olunması üçün çox böyük əhəmiyyətə malikdir.

Ərzaq

Xammal istehsalı

- **Toxumlar, əmək alətləri və gübrələrin paylanması:** bu yardım məcburi köçürülmədən sonra qayıtmış əhalinin dəst şəklində kənd təsərrüfatı məhsulları istehsalını inkişaf etdirmək üçün və ya yeni bitkilər becərmək üçün göstərilir. Belə yardım çox zaman kənd təsərrüfatı biliklərinin təbliği və texniki tədrislə birləşdirilir.
- **Toxum və yarmarka vauçerləri:** toxum vauçerləri potensial alıcılarla təqdim olunur. Potensial toxum satıcılarını bir yerə toplamaq üçün toxum yarmarkalarının təşkili yerli toxum satınalmaları sistemlərini

stimullaşdırır və alıcılara geniş toxum seçimindən yararlanmaq imkanı verir.

- **Kənd təsərrüfatı biliklərinin yerli təbliğat xidmətləri.**
- **Lazımı bilik və vərdişlərin tədrisi və formalaşdırılması.**
- **Mal-qara:** bu növ yardıma mal-qaranın sağamlığının təminatı ilə bağlı tədbirlər; mal-qara ehtiyatlarının təcili paylaşdırılması; mal-qaranın artırılması; yem və yemə qida əlavələrinin paylanması; mal-qara üçün daldalanacaqlar; alternativ su mənbələrinin verilməsi daxil ola bilər.
- **Balıqçı tor və iplərinin, yaxud ov ləvazimatının paylaşdırılması.**
- **Ərzağın emalına yardım üzrə tədbirlər.**

Gəlir və məşgulluq

- **İşə görə nağd pul** qeyri-sabit ərzaq təchizatına malik ev təsərrüfatlarına ödənişli iş imkanı verir.
- **İşə görə ərzaq** qeyri-sabit ərzaq təchizatına malik ev təsərrüfatlarına həm təsərrüfatların özləri, həm də bütün yerli icma üçün səmərəli olan ödənişli iş imkanı verir.
- **Bərpa müqabilində ərzaq:** ərzaq müqabilində nisbətən az strukturlaşdırılmış iş formasıdır. Belə iş ilkin bərpaya yardım edə bilər, həm də kənar texniki rəhbərlik tələb etmir.
- **Gəliri formalasdırıran** proqramlar insanlara kiçik özəl müəssisələrdə öz gəlir mənbələrini çoxaltmaq imkanı verir. Bu cür proqramlar sahibkarlıq fəaliyyətinə rəhbərlik, onun idarə olunması və həyata keçirilməsi sahəsində insanlara yardım göstərir.

Bazardakı mal və xidmətlərdən istifadə imkanı

- **Bazarın və infrastrukturların dəstəklənməsi:** istehsalçıların uzaq məsafədə yerləşən bazarların üstünlüklerindən yararlana bilməsi üçün nəqliyyat vasitələrinə önəm verilir.
- **Ehtiyatların paylaşdırılması:** mal-qara sahiblərinə su təchizatı və örüşlə bağlı gərgin vəziyyətin yarandığı quraqlıq dövrə mal-qaranı sərfəli şəkildə satmaq imkanı verir, mal-qaranın bazar qiyməti düşür.
- **Əlverişli qiymətləri olan mağazalar:** əsas malların nəzarət olunan və ya subsidiyalasdırılan qiymətlərlə satışı, yaxud natural əmtəə mübadiləsi.
- **Ərzaq və ya pul vauçerləri:** mağazalarda ərzağa və digər mallara dəyişmək üçün.
- **Dövlət xidmətlərinə yardım və texniki dəstək:** kənd təsərrüfatı bilgilərinin təbliği və baytarlıq xidmətlərini özündə birləşdirir.
- **Mikromaliyyə layihələri:** burası kreditlərin verilməsi, həmçinin öz aktivlərinin qorunması üsulları, məsələn, subsidiyalar, borclar, maldarlıq bankları, kooperativ əmanət hesabları və s. daxil ola bilər.

Bax: həmçinin əlavə 9-da ərzaq təhlükəsizliyi üzrə bibliografiya.

Əlavə 4

Qidalanmanın qiymətləndirilməsi üçün yoxlama suallarının siyahısı

Aşağıda qida çatışmazlığının əsas səbəblərini, doyumsuzluğun təhlükəli səviyyələrini və mümkün yardım variantlarını qiymətləndirmək üçün nümunəvi suallar verilib. Suallar qida çatışmazlığı səbəblərinin konseptual modellərinə əsaslanır (bax: s. 142). İnformasiya müxtəlif mənbələrdən daxil ola bilər və onun alınması üçün xəbər daşıyıcıları ilə müsahibələr, müşahidələr və ikinci dərəcəli məlumatların analizi də daxil olmaqla ən müxtəlif üsullardan istifadə etmək lazımlı gələcək (bax: həmçinin ilkin qiymətləndirmə və iştirak standartları, s. 32-33).

- 1. Qida ilə bağlı vəziyyət haqqında hansı informasiya var?**
 - a) Qida ilə bağlı vəziyyətin təhlili keçirilibmi?
 - b) Ana və uşaqların sağlamlığını mühafizə mərkəzlərindən məlumatlar varmı?
 - c) Qidalanma mərkəzlərindən məlumatlar varmı?
 - d) Zərər çəkmiş əhalinin fəvqəladə vəziyyət başlamazdan öncə qidalanması ilə bağlı vəziyyət haqqında hansı informasiya var (hətta əhali artıq həmin yerdə yaşamırsa belə)?
- 2. Əhalinin qeyri-sağlam vəziyyəti ilə bağlı doyumsuzluq riski nədən ibarətdir?**
 - a) Qidalanma statusuna təsir edə biləcək xəstəliklərin yayılması haqqında məlumatlar varmı (məsələn, qızılca və ya kəskin mədə-bağırsaq xəstəliyi)? Xəstəlik yayılmasının təkrarlanması ehtimalı varmı (bax: yoluxucu xəstəliklərlə mübarizə standartları, s. 282).
 - b) Zərər çəkmiş əhalinin qızılca əleyhinə vaksinasiya ilə təxminini əhatə olunması nə səviyyədədir (bax: yoluxucu xəstəliklərlə mübarizənin ikinci standartı, s. 284)?
 - c) Qızılca əleyhinə vaksinasiya zamanı A vitamini verilirmi? Əlavə qidalanma zamanı əhalinin A vitamini ilə təxminini təmin edilməsi nə səviyyədədir?

- d) Ölüm əmsalını hesablayan olubmu (ümumi və ya beş yaşından kiçik uşaqlar)? Hesablamanı kim aparıb və hansı metoddan istifadə edib? (bax: səhiyyə və infrastruktur sistemlərinin birinci standartı, s. 267).
- e) Müşahidə olunan ətraf mühit temperaturunun aşağı düşməsi kəskin respirator xəstəliklərin geniş yayılmasına gətirib çıxaracaq, yoxsa zərər çəkmiş əhalinin fəaliyyətini artıracaq?
- f) İÇV/QİÇS infeksiyası genişmi yayılıb və əhalinin zəifliyinin səbəbi yoxsulluqdur, yoxsa sağlamlıqla bağlı doyumsuzluq?
- g) İnsanlar uzun müddət suda, yaxud yaşı geyimdə qalıblarmı?

3. Pis tibbi qulluq səbəbindən doyunca yeməmə riski nə dərəcədə yüksəkdir?

- a) Zərər çəkmiş əhalinin iş sxemlərində (məsələn, miqrasiya, yerdəyişmə və ya silahlı münaqişə səbəbindən) ev təsərrüfatlarında funksiya və vəzifələrin dəyişməsi anlamına gələn yeni xüsusiyyətlər yaranıbmı?
- b) Ev təsərrüfatlarının adı tərkibində dəyişikliklər baş veribmi? Valideynlərindən ayrılmış çoxlu sayıda uşaq müşahidə olunurmu?
- c) Qulluq edən şəxslərin xidmətlərində, normal qulluq şərtlərindən kənar uşaqların yeyinti məhsullarından, sudan yararlanma imkanlarında və s. təsir etmiş pozuntular baş veribmi (məsələn, əhalinin yer-dəyişməsi nəticəsində)?
- d) Yeni doğulmuşları və südəmər körpələri adı yedirtmə praktikası necədir? Analar öz uşaqlarını butulkadan yedirdir, yoxsa hazır əlavə qidadan istifadə edirlər? Əgər belədirse, butulkadan təhlükəsiz yedirməni təmin edə biləcək infrastruktur varmı?
- e) Butulkalarda uşaq yeməyi və süd donorluğu, yaxud ana südü ilə yedirtmə praktikası mövcuddurmu və donor yardımına ehtiyac varmı?

f) Maldarlıq rayonlarında balaca uşaqlar mal-qara ilə nə qədər ünsiy-yətdə olmayıblar? Süddən istifadə imkanı dəyişibmi?

g) İÇV/QİÇS ev təsərrüfatları səviyyəsində qulluq praktikasına təsir edibmi?

4. Ərzaq məhsullarından məhdud istifadə imkanı səbəbindən doyum-suzluq riski nə dərəcədədir? Bax: Əlavə 2, ərzaq təhlükəsizliyinin qiymətləndirilməsi üçün anket.

5. Hansı rəsmi və qeyri-rəsmi **yerli strukturlar** hazırda mümkün ərzaq yardımının həyata keçirilməsi kanalı ola bilər?

a) Yerli səhiyyə nazirliyi, dini təşkilatlar, İÇV/QİÇS-ə yoluxmuşlara dəstək qrupları, həmin ərazidə iş təcrübəsi olan qeyri-hökumət təşkilatları, eləcə də yeni doğulmuşlar və südəmər körpələrin yedirdil-məsinə yardım qruplarının imkanları nə səviyyədədir?

b) Həmin ərazidəki təchizat sistemlərində hansı ərzaqlar var?

c) Yaxın gələcəkdə əhalinin yerini dəyişməsi ehtimalı varmı (otlaq, yardım, iş və s. axtarışında)?

6. Fövqəladə vəziyyətə qədər yerli əhaliyə qidalanma sahəsində hansı yardım və ya dəstək verilib və bu, hansı yerli icmalar, ayrı-ayrı şəxslər, qeyri-dövlət təşkilatları, dövlət müəssisələri, BMT təşkilatları, dini idarələr və s. tərəfindən həyata keçirilib? Qidalanmanın təmin olunması strategiyası (keçmişdə, hazırda və ya sona çatmış), planlaşdırılmış uzunmüddətli yardım proqramları, həmçinin hazırkı vəziyyətdə həyata keçirilən və ya planlaşdırılan yardım proqramlarının mahiyyəti nədən ibarətdir?

Əlavə 5

Ağır qida çatışmazlığının ölçülməsi

Beş yaşınadək uşaqlar

Aşağıda verilmiş cədvəldə 6 aydan 59 ayadək uşaqlar arasında müxtəlif doyumsuzluq dərəcələrinin tez-tez istifadə olunan göstəriciləri verilib. Çəki və boy nisbəti göstəriciləri (bədən kütləsi indeksi - BKİ) NCHS/CDC soraq məlumatlarından götürülür. Z SVR-nin qiyməti antropometrik ölçülmələrin üstünlük verilən göstəricisi, orta BKİ faizi isə müalicənin zəruriliyinin müəyyən olunması üçün ən yaxşı göstəricidir. ÇOÇ (çiyin ortası çevrəsi) göstəricisi antropometrik ölçülmələr zamanı təcrid olunmuş şəkildə tətbiq olunmamalıdır, lakin həm də daha çox kiçik uşaqlara yönəldiyindən o, ölüm tezliyinin ən yaxşı göstəricilərdən biridir. Buna görə də o, çox zaman qidalanma proqramlarından istifadə imkanı üçün ikipilləli skrininq proseduru zamanı tətbiq olunur. Adətən kritik rəqəmlər 12 aydan 59 ayadək uşaqlar arasında kritik qida çatışmazlığı üçün $<12,5$ sm və ağır qida çatışmazlığı üçün $<11,0$ sm hesab olunur.

	Ümumi* qida çatışmazlığı	Orta qida çatışmazlığı	Ağır qida çatışmazlığı
6 aydan 59,9 ayadək uşaqlar	<ul style="list-style-type: none">Z SVR-nin <-2 kəmiyyəti və ya SVR medianının 80%-i və ya achiq ödemi	<ul style="list-style-type: none">Z SVR-nin $-3-dən <-2$-dək kəmiyyəti və ya SVR medianının 70%-dən $<80\%-ə$ qədəri	<ul style="list-style-type: none">Z SVR-nin <-3 kəmiyyəti və ya SVR medianının $<70\%-i$ və ya achiq ödemi

* bəzən qlobal qida çatışmazlığı adlandırılır.

Achiq ödəmlərinin mövcudluğunu nəzərə almasaq, indiyədək altı aydan kiçik uşaqlarda qida çatışmazlığı dərəcəsinin müəyyən olunması üçün razılışdırılmış antropometrik göstəricilər yoxdur. Bu halda boy və inkişafla bağlı NCHS/CDC soraq məlumatları yararsızdır, çünki bu, süni qidalanmada olan uşaqlar üçün nəzərdə tutulub, ana südü ilə yedirdilən uşaqlar üçün digər inkişaf göstəriciləri xarakterikdir. Buna

Əzəq

görə də qida çatışmazlığının bu yaş qrupuna nə dərəcədə potensial problem olduğunu müəyyən etmək üçün uşaqların yedirdilmə üsullarını, xüsusilə də ana südündən yararlanma, həmçinin süd verən analara yardım tədbirlərini qiymətləndirmək vacibdir.

Digər yaş qrupları: böyük yaşılı uşaqlar, yeniyetmələr, böyüklər və yaşılı insanlar

Digər yaş qruplarında kəskin qida çatışmazlığının dəqiq və razılaşdırılmış tərifi yoxdur. Səbəblərdən biri boyun beş yaşından sonra üzə çıxan etnik fərqlənməsidir ki, bu da bütün etnik qruplarla müqayisə üçün hər hansı bir əhali qrupunun kontrol kimi istifadəsini qeyri-mümkün edir. Daha bir səbəb ondan ibarətdir ki, əksər hallarda qərar qəbul etmək üçün 6 aydan 59 ayadək yaş qrupunun qidalanma statusu haqqında informasiya kifayət etmir; digər yaş qruplarında qida çatışmazlığının geniş tədqiq olunmaması da məhz bununla izah olunur.

Buna baxmayaraq, fövqəladə vəziyyətlərdə qiymətləndirmə və ya qidalanma proqramlarına daha böyük uşaqları, yeniyetmələri, böyükləri və ya yaşıları daxil etmək zəruri ola bilər. 6-59 aydan yuxarı yaş qruplarının analizi yalnız aşağıdakı hallarda tələb olunur.

- Qida çatışmazlığı səbəblərinin müəyyən olunduğu konkret vəziyyətin mükəmməl analizi həyata keçirilib. Bu analizin nəticələri kiçik uşaqların qidalanma statusunun bütün əhalinin qidalanma statusunu əks etdirmədiyini göstərirse, yuxarı yaş qruplarının qidalanma statusunu analiz etmək olar.
- Keyfiyyətli informasiya toplanması, adekvat analiz və onun nəticələrinin lazımı şəkildə təqdim və izah olunmasını təmin etmək üçün texniki ekspert potensialı mövcuddur.
- Analizə digər yaş qrupları daxil edildikdən sonra itirilmiş mümkün səmərə nəticəsində resurs sərfi və ya xərclər nəzərə alınır.
- Analizin dəqiq və lazımı qaydada sənədləşdirilmiş məqsədləri müəyən olunub.

Hazırda 59 aydan yuxarı qruplar üçün etibarlı qida çatışmazlığı göstəricilərinin müəyyən olunması üzrə tədqiqatlar aparılır və bizim

informasiyamız bir neçə növbəti il ərzində dəyişikliklərə məruz qala bilər.

Böyükəşli uşaqlar (5-9 yaş)

Qidalanma statusunun alternativ ölçülmələri olmadıqda Z SVR, median faizi göstəricilərinin müəyyən olunması üçün NCHS/CDC məlumatlarından istifadə etmək, həmçinin kiçikyaşlı uşaq qrupları üçün son hədd kəmiyyətləri tətbiq etmək tövsiyə olunur (bax: yuxarıda verilmiş cədvəl). Kiçikyaşlı uşaqlar üçün aclıq ödəmləri nəzərə alınmalıdır.

Yeniyetmələr (10-19 yaş)

Yeniyetmələrdə qida çatışmazlığının dəqiqliyi, yoxlanmış və razılışdırılmış tərifi mövcud deyil. Qiymətləndirməyə dair təlimatlar əlavə 9-da, biblioqrafiyada verilir.

Böyüklər (20-59 yaş)

Böyüklərdə qida çatışmazlığının razılışdırılmış tərifi yoxdur, lakin faktlar ağır qida çatışmazlığı meyarının 16-dan aşağı BKİ hesab edilməli olduğunu göstərir. Büyüklərdə qida çatışmazlığının təhlili zamanı çəki, boy, oturan yerdə, ayaq üstə boy və ÇOC haqqında məlumatlara diqqət yetirilməlidir. Bu məlumatlar BKİ-ni hesablamağa kömək edə bilər. Həmçinin müxtəlif populyasiyalar arasında müqayisə aparmaq üçün Cormic indeksini (oturan yerdə və ayaq üstə boy nisbəti) nəzərə almaqla BKİ göstəricilərinə düzəlişlər etmək lazımdır. Belə düzəlişlər qida çatışmazlığının aşkar yayılma səviyyəsi mənzərəsini əhəmiyyətli dərəcədə dəyişdirə bilər ki, bu da öz növbəsində yardım göstərilməsi proqramlarının planlaşdırılmasına ciddi dəyişikliklər edər. BKİ-nin ölçülməsi həmişə vacibdir. Ölçülmə nəticələrinin dərhal tələb olunduğu və resursların məhdud olduğu hallarda analiz yalnız BKİ ölçülmələrinə əsaslanmalıdır.

İnterpretasiyası nəticələrinin müəyyən olunması üçün yoxlanmış funksional məlumat və istiqamətlərin olmaması üzündən antropometrik ölçülmə nəticələri çətinləşdiyindən bunlar əlaqədar informasiya ilə birlikdə, ətraflı nəzərdən keçirilməlidir. Qiymətləndirməyə dair təlimatlar biblioqrafiyada verilib.

Qulluq üçün daxil olan və sonradan evə yazılan ayrı-ayrı şəxslərin skrininq proseduru antropometrik və klinik göstəricilərin birləşməsini, həmcinin sosial amilləri (məsələn, yeyinti məhsullarından istifadə imkanı, qulluğun, siğınacağın və s. olması) nəzərə almalıdır. Yadda saxlamaq lazımdır ki, böyüklərdə acliq ödemləri yalnız qida çatışmazlığından deyil, bir çox digər səbəblərdən də yarana bilər və klinisistlər acliq ödemlərinin əsl səbəbini müəyyən etmək üçün onlara diqqət yetirməlidirlər. Humanitar təşkilatlar məlum BKİ ölçüsü çatışmazlıqlarını, ÇOÇ üzrə məlumatların olmamasını və yardım göstərilməsi proqramları üçün əhəmiyyətini nəzərə alaraq qulluq kateqoriyasına kimin uyğun gəldiyini həll etmək üçün göstəricilərlə bağlı müəyyən qərara gəlməlidirlər. Skrininq zamanı gələcək müalicə məqsədi ilə böyüklər üçün qida çatışmazlığının müvəqqəti təyinləri bibliografiyada verilir.

ÇOÇ ölçülmələri, məsələn, yardım göstərilməsi proqramlarına buraxılma zamanı hamilə qadınlar skrininq aləti kimi istifadə oluna bilər. Hamilə qadınlar digər əhalı qruplarından daha artıq risk qrupu təşkil edə bilərlər, çünki onların qida tələbatları daha yüksəkdir (bax: əhalinin qidalanmasının təmin olunmasında yardımın ikinci standartı, s. 147). Hamiləlik zamanı ÇOÇ göstəriciləri az dəyişir. Sübut olunub ki, $<20,7$ sm (böyük risk) və $<23,0$ sm (orta risk) ÇOÇ döldün inkişafını zəiflədir. Risk səviyyəsi konkret populyasiyadan asılıdır.

Yaşlı insanlar

Hazırda yaşlı insanlarda qida çatışmazlığının müəyyən olunmasının razılışdırılmış kriteriləri mövcud deyil, lakin əhalinin bu qrupu fəvqələdə vəziyyət şəraitində riskə kifayət qədər çox məruz qalır. ÜST böyüklər üçün BKİ üzrə qida çatışmazlığı kriterilərinin 60-69 yaşında yaşlı insanlardakı kriterilərə müvafiq hesab olunmasını tövsiyə edir. Bu zaman antropometrik ölçülmələrin dəqiqliyi onurğa sütununun əyilməsi (bel bükülməsi) və fəqərələrin kompressiyası ilə bağlı kifayət qədər problemlidir. Bu zaman boyun ölçülməsi əvəzinə sonradan müvafiq əmsala vurulmaqla əllərin açılma həcmini (yanlara açılmış əllərin orta barmaqlarının ucları arasında məsafə) qiymətləndirmək olar, lakin bu, qrupdan asılı olaraq dəyişə bilər. Boyun ölçülməsi zamanı tam dikələ bilən insanlar üçün BKİ göstəricilərindən istifadə etmək olar. ÇOÇ-un

Ərzaq təhlükəsizliyi, qida və ərzaq yardımının minimal standartları

ölçülməsi də yaşlılarda qida çatışmazlığı dərəcəsinin qiymətləndirilməsi üçün faydalı ola bilər, lakin müvafiq normativ rəqəmlər hələ işlənmə mərhələsindədir.

Əllillər

Hazırda fiziki çatışmazlıqları olan insanların ölçülməsi üçün təlimat yoxdur, buna görə də onlar çox zaman antropometrik ölçülmələrdən kənarda qalırlar. Vizual qiymətləndirmə üsullarını tətbiq etmək lazımdır. Ciyin əzələləri hərəkətin təmin edilməsi üçün daim istifadə olunduğuna görə yaxşı inkişaf edibsə, ÇOC ölçülmələri yanlış görünüş yarada bilər. Əllərin standart uzunluğu, açılması, yarı açılması və ya aşağı ətrafin yarısının ölçülməsi metodlarından başqa alternativ metodlar da mövcuddur. Bunun üçün standart çəki, boy və ÇOC ölçülərinin tətbiq oluna bilmədiyi hallarda əllillərin ən yaxşı ölçülmə üsulunu tapmaq üçün son elmi tədqiqatların nəticələri ilə tanış olmaq lazımdır.

Ərzaq

Əlavə 6

A vitamini və yod defisitinin göstəriciləri və onların əhalinin sağlamlığı üçün əhəmiyyəti

6 aydan 71 ayadək uşaqlarda A vitamini (kseroftalmiya) və yod defisitinin göstəriciləri

(bir və daha çox göstəricinin olması problemin ictimai əhəmiyyətindən xəbər verir)

Göstərici	Minimal yayılma
Toyuq korluğunu (24 aydan 71 ayadək)	> 1%
Quru sərgi ləkələri	> 0.5%
Buynuz təbəqəsi kserozu (xoralar) keratomalyasiya	> 0.01%
Buynuz təbəqəsi çapıqları	> 0.05%

Yod defisiyi göstəriciləri (ur)

Aşağıdakı cədvəldə verilmiş göstəricilər fővqəladə vəziyyət şəraitində ölçülmə üçün istifadə oluna bilər. İki (minimum) göstəricinin olması problemin ictimai əhəmiyyətindən xəbər verir. Verilmiş yod defisiyi göstəricilərinin istifadə olunması kifayət qədər problemlə ola bilər, çünki bir çox fővqəladə vəziyyətlərdə biokimyəvi göstəricilərin müəyyənləşdirilməsi qeyri-mümkün ola bilər, klinik qiymətləndirmə isə qeyri-dəqikdir. Orqanizmin yodla təmin olunma səviyyəsi haqqında tam təsəvvürün alınması üçün sidikdə yodun miqdarının müəyyən olunmasının zəruriliyinə baxmayaraq, vəziyyətin təxminini ağırlığı 6 yaşından 12 yaşınadək uşaqların kifayət qədər böyük qrupunun klinik müayinəsi nəticəsində aşkarlana bilər.

Ərzaq təhlükəsizliyi, qida və ərzaq yardımının minimal standartları

İctimai sağlamlıq probleminin ciddiliyi (yayılma dərəcəsi)				
Göstərici	Məqsədli əhali qrupu	Kiçik	Orta	Ağır
Urun ümumi yayılma dərəcəsi (əhalinin %-i)	* Məktəbyaşlı uşaqlar	5-19.9	20-29.9	>=30.0
Sidikdə yodun səviyyəsinin medianı ($\mu\text{g/l}$)	Məktəbyaşlı uşaqlar*	50-99	20-49	<20

* Əsasən 6 yaşdan 12 yaşadək uşaqlar.

Əlavə 7

Qida tələbatları

Verilmiş göstəricilər fəvqəladə vəziyyətin ilkin inkişaf mərhələlərində proqramların planlaşdırılması zamanı istifadə oluna bilər

Qida komponentləri	Orta tələbat (bütün əhali üçün)
Energetik dəyər	2100 kkal
Zülal	Ümumi energetik dəyərin 10-12%-i (52-63 q), lakin 15%-dən az
Yağ	Ümumi energetik dəyərin 17%-i (40q)
A vitamini	1,666 ME (və ya 0,5 mq retinol ekvivalenti)
Tiamin (B1 vitamini)	0,9 mq (və ya rasionun 1000 kalorisinə 0,4 mq)
Riboflavin (B2 vitamini)	1,4 mq (və ya rasionun 1000 kalorisinə 0,6 mq)
Folium turşusu	160 mkq
Nikotin turşusu (B3 vitamini)	12,0 mq (və ya rasionun 1000 kalorisinə 6,6 mq)
B12 vitamini	0,9 mkq
C vitamini	28,0 mq
D vitamini	3,2-3,8 mkq kalsiferol
Dəmir	22 mq (zəif mənimşənmə səviyyəsini nəzərə alaraq (5-9%)
Yod	150 mkq
Maqnezium*	201 mq
Sink*	12,3 mq
Selen*	27,6 mkq
E vitamini*	8,0 mq alfa TE
K vitamini*	48,2 mkq
Biotin*	25,3 mkq
Pantotenat*	4,6 mkq

Qeydlər: WHO, 2000, Management of Nutrition in Major Emergencies

*müvəqqəti tələblər. Bax.: FAO/WHO, 2002 Human Vitamin and Mineral Requirements. Report of a joint FAO/WHO expert consultation, Bangkok, Thailand. FAO, Rome.

Ərzaq təhlükəsizliyi, qida və ərzaq yardımının minimal standartları

Yuxarıda göstərilmiş cədvəlin göstəricilərindən istifadə etməzdən öncə iki mühüm halı nəzərə almaq lazımdır. Birincisi, bütün əhali üçün adambaşına düşən orta qiymətlər ümumilikdə cins və yaşdan asılı olmayaraq hesablanır. Buna görə də onlar ayrı-ayrı yaş-cins qrupları üçün spesifikdir və hər bir ayrıca fərdin tələblərinin qiymətləndirilməsi üçün istifadə oluna bilməz. İkincisi, qida tələblərinin göstərilmiş qiymətləri müəyyən qrup əhali arasında aparılmış ölçülərə əsaslanır:

Qrup	Əhali %-i
0-4 yaş:	12
5-9 yaş:	11
10-14 yaş:	10
15-19 yaş:	49
20-59 yaş:	7
60+ yaş:	2,5
Hamilələr:	2,5
Süd verənlər:	51/49
Kişilər/qadınlar:	12

Müxtəlif əhali qruplarının demoqrafik strukturu dəyişdiyindən bu, hər bir konkret əhali qrupunun ərzaq problemlərinin həcmində təsir etməyə bilməz. Məsələn, qəçqınlar qrupunun 26%-i 5 yaşından aşağı uşaqlarla təmsil olunur və bu zaman bütün qrup 50% kişi və 50% qadın cinsindən ibarətdirsə, qida rasionunun ümumi energetik dəyəri 1940 kkal-dək azalır.

Energetik dəyər və zülal üzrə normativ qiymətlər aşağıdakı amilləri nəzərə almalıdır:

- əhalinin demoqrafik strukturu, xüsusən 5 yaşındanək uşaqlar və qadın cinsindən olan şəxslərin faiz nisbəti (bu nisbət İÇV/QİÇS-ə yoluxmuş əhali qruplarında dəyişə bilər);
- böyüklərin orta bədən kütləsi, həmçinin bədən çekisinin real, normal və ya hesablama göstəriciləri. Orta bədən kütləsi göstəricisi böyüklər üçün 60 kq, qadınlar üçün 52 kq-dan artıq olduqda qida tələbatı daha yüksək olacaq;

Humanitar xartiya və minimal standartlar

- məhsuldar həyat fəaliyyəti üçün zəruri olan fiziki aktivlik səviyyələri. Qida tələbatları fiziki aktivlik dərəcəsinin yüngüldən yuxarı olması şərti ilə artacaq (yəni, 1,55 x kişilər üçün əsas mübadilə səviyyəsi və 1,56 x qadınlar üçün əsas mübadilə səviyyəsi);
- havanın orta temperaturu, geyimin keyfiyyəti və müvəqqəti yaşayış yeri. Havanın orta temperaturu 20°C-dən artıq olmadığı şəraitdə qida tələbatları artacaq;
- əhalinin qida statusu və sağlamlıq vəziyyəti. Əhalinin mühüm faizinin qida çatışmazlığından əziyyət çekdiyi və ya insanlarda kompensasiya xarakterli tələbatların yarandığı halda qida tələbatları artacaq. İÇV/QIÇS infeksiyasının geniş yayılması əhalinin orta tələbatlarına ciddi təsir edə bilər (bax: əhalinin qidalanmasının təminatında yardımın ikinci standarti, s. 147). Bu tələbatların təmin olunması məqsədilə payların həcmimin dəyişdirilməsi üçün beynəlxalq təşkilatların müvafiq tövsiyələri zəruridir;
- bu cür informasiyanın alınması ilkin qiymətləndirmə zamanı qeyri-mümkün olarsa, əvvəlcə yuxarıda verilmiş cədvəldə götərilmiş materiallardan istifadə edilə bilər.

Əlavə 8

Resursların idarə olunmasına dair təlimatlar

1. Alqı-satçı müqavilələri çatdırılma müqabilində ödənişi, korlanmış yüklerin qaytarılmasını və müqavilələrin icrası zamanı fors-major halları istisna olunmaqla, istənilən pozuntuya görə cərimələri nəzərdə tutur.
2. Daşıyıcılar və müxtəlif xidmətlərin göstərilməsi üzrə vasitəçilər öz üzərlərinə məhsulların qorunmasına görə tam məsuliyyət daşıyır və bütün mümkün itkiləri kompensasiya etməyi öhdələrinə götürürlər.
3. Ərzaq məhsulları etibarlı və təmiz anbarlarda saxlanır ki, bu da onların korlanması və itməsinin qarşısını alır.
4. Məhsulların itkisini minimuma endirmək üçün bütün tədbirlər görülür.
5. Bütün itkilər aşkar olunur və nəzərə alınır.
6. Nasaz konteynerlərdə olan məhsullar imkan daxilində sonradan realizə olunmaq üçün saxlanır.
7. Mütəmadi olaraq məhsulların təftiş və çıxdaş edilməsi həyata keçirilir. Çıxdaş edilmiş məhsullar üzrə onların hesabdan silinməsinə dair müvafiq aklar tərtib olunur, hesabdansılmə prosesinin özü isə səhiyyə təşkilatlarının təsdiq olunmuş qayda və təlimatlarına müvafiq olaraq həyata keçirilir. Korlanmış məhsulların sonradan bazarlarda istifadə etmək üçün təkrar emalına yol verilmir.
8. Ehtiyatlar vaxtaşırı olaraq ehtiyatların idarə olunması sahəsində səlahiyyətli və konkret layihə ilə bağlı olmayan şəxslər tərəfindən yoxlanır, yoxlanmış ehtiyatlar isə uçot kitabları ilə tutuşdurulur.
9. Ümumi hesabatlar mütəmadi tərtib olunub bütün maraqlı tərəflərə təqdim olunur.
10. Qaimələr bütün mallar üzrə əməliyyatlara müvafiqdir.
11. Anbarlara bütün məhsul daxil olmaları, anbardan verilmə və oradakı qalıqlar haqqında qeydləri özündə cəmləşdirən uçot kitabları tutulur.

Ərzaq

Humanitar xartiya və minimal standartlar

12. Tədarük proseslərinin idarə olunması da daxil olmaqla bütün tədarük zəncirləri səviyyələrində audit aparılır.
13. Məhsulların daşınması üçün nəqliyyat vasitələri yaxşı işlək vəziyyətdədir; Yük saxlanılan binaların qablaşdırımanı zədələyə biləcək çıxıntılı kənarları olmamalı, pis havadan etibarlı müdafiəsi olmalıdır (yəni islanmayan brezent).
14. Nəqliyyat vasitələri ərzaq məhsulları ilə birlikdə heç bir digər kommersiya yükü və ya təhlükəli material daşımir.
15. Nəqliyyat vasitələri keçmişdə heç bir təhlükəli yük daşımayıb və onlarda hər hansı bir təhlükəli material qalığı yoxdur.

Mənbələr: WFP, Emergency Field Operations Pocketbook (2002) and CARE, Food Resource Management handbook.

Əlavə 9

Biblioqrafiya

Oksford universitetinin Qaçqınların problemlərinin öyrənilməsi mərkəzinin Forced Migration Online programı sayəsində müəllif hüquq subyektləri olan bir çox materialların istifadə olunması üçün icazə almış; bu sənədləri aşağıdakı ünvanda tapmaq olar:
<http://www.forcedmigration.org>

Beynəlxalq hüquqi sənədlər

The Right to Adequate Food (Article 11 of the International Covenant on Economic, Social and Cultural Rights), CESCR General Comment 12, 12 May 1999. U.N. Doc E/C. 12/1999/5. United Nations Economic and Social Council (1999). <http://www.unhchr.ch>

Cotula, L and Vidar, M (2003), *The Right to Adequate Food in Emergencies*. FAO Legislative Study 77. Food and Agriculture Organisation of the UN. Rome. <http://www.fao.org/righttofood>

Pejic, J (2001), *The Right to Food in Situations of Armed Conflict: The Legal Framework*. International Review of the Red Cross, vol 83, no 844, p1097. Geneva. <http://www.icrc.org>

United Nations (2002), Report by the Special Rapporteur on the Right to Food, Mr. Jean Ziegler, submitted in accordance with Commission on Human Rights resolution 2001/25, UN document E/CN. 4/2002/58. <http://www.righttofood.org>

United Nations General Assembly (2001), *Preliminary Report of the Special Rapporteur of the Commission on Human Rights on the Right to Food*. Jean Ziegler. <http://www.righttofood.org>

Əzəq

Humanitar xartiyalar və minimal standartlar

Ərzaq təhlükəsizliyinin qiymətləndirilməsi

CARE (forthcoming), Program Guidelines for Conditions of Chronic Vulnerability. CARE East/Central Africa Regional Management Unit. Nairobi.

Frieze, J (forthcoming), *Food Security Assessment Guidelines*. Oxfam GB. Oxford.

Longley, C, Dominguez, C, Saide, MA and Leonardo, WJ (2002), *Do Farmers Need Relief Seed? A Methodology for Assessing Seed Systems*. Disasters, 26, 343-355.

<http://www.blackwellpublishing.com/journal>

Mourey, A (1999), *Assessing and Monitoring the Nutritional Situation*. ICRC. Geneva.

Seaman, J, Clark, P, Boudreau, T and Holt, J (2000), *The Household Economy Approach: A Resource Manual for Practitioners*. Development Manual 6. Save the Children. London.

USAID (1998), *Field Operations Guide (FOG) for Disaster Assessment and Response*. U.S. Agency for International Development/ Bureau for Humanitarian Response/Office of Foreign Disaster Assistance. <http://www.info.usaid.gov/ofda>

WFP (2000), *Food and Nutrition Handbook*. World Food Programme of the United Nations. Rome.

WFP (2002), *Emergency Field Operations Pocketbook*. World Food Programme of the United Nations. Rome.

Ərzaq təhlükəsizliyinin informasiya sistemləri

Famine Early Warning Systems Network (FEWS NET):
<http://www.fews.net>

Food Insecurity and Vulnerability Information and Mapping Systems (FIVIMS): <http://www.fivims.net/index.jsp>
Global Information and Early Warning System on Food and Agriculture (GIEWS), Food and Agriculture Organisation of the United Nations.
<http://www.fao.org>

Antropometrik qiymətləndirmələr

Collins, S, Duffield, A and Myatt, M (2000), *Adults: Assessment of Nutritional Status in Emergency-Affected Populations*. Geneva.
<http://www.unsystem.org/scn/archives/adults/index.htm>

UN ACC Sub Committee on Nutrition (2001), *Assessment of Adult Undernutrition in Emergencies*. Report of an SCN working group on emergencies special meeting in SCN News 22, pp49-51. Geneva.
<http://www.unsystem.org/scn/publications>

Woodruff, B and Duffield, A (2000), *Adolescents: Assessment of Nutritional Status in Emergency-Affected Populations*. Geneva.
<http://www.unsystem.org/scn/archives/adolescents/index.htm>

Young, H and Jaspars, S (1995), *Nutrition Matters*. Intermediate Technology Publications. London.

Methods for measuring nutritional status and mortality:
<http://www.smartindicators.org>

Ərzaq təhlükəsizliyi ilə bağlı yardımın göstərilməsi

Alidri, P, Doorn, J v., El-Soghb, M, Houtart, M, Larson, D, Nagarajan, G and Tsilikounas, C (2002), *Introduction to Microfinance in Conflict-Affected Communities*. International Labour Office and UNHCR. Geneva. <http://www.ilo.org>

CRS (2002), *Seed Vouchers and Fairs: A Manual for Seed-Based Agricultural Recovery in Africa*. Catholic Relief Services, in collaboration with Overseas Development Institute and the International Crops Research Institute for the Semi-Arid Tropics.

Lumsden, S and Naylor, E (forthcoming), *Cash-For-Work Programming. A Practical Guide*. Oxfam GB. Oxford.

Powers, L (2002), *Livestock Interventions: Important Principles*, OFDA. Office of US Foreign Disaster Assistance, USAID. Washington. <http://www.usaid.gov>

Remington, T, Maroko, J, Walsh, S, Omanga, P and Charles, E (2002), *Getting Off the Seeds-and-Tools Treadmill with CRS Seed Vouchers and Fairs*. Disasters, 26, 316-328.
<http://www.blackwellpublishing.com/journal>

Humanitar xartiyat və minimal standartlar

Fövqəladə vəziyyət şəraitində qidalanma məsələlərinə dair soraq materialları

Prudhon, C (2002), *Assessment and Treatment of Malnutrition in Emergency Situations*. Paris.

UNHCR/UNICEF/WFP/WHO (2002), *Food and Nutrition Needs in Emergencies*. Geneva.

WFP (2000), Food and Nutrition Handbook. Rome

WHO (2000), *The Management of Nutrition in Major Emergencies*. Geneva. <http://www.who.int>

Risk qrupları

FAO/WHO (2002), *Living Well with HIV/AIDS. A Manual on Nutritional Care and Support for People Living with HIV/AIDS*. Rome <http://www.fao.org>

HelpAge International (2001), *Addressing the Nutritional Needs of Older People in Emergency Situations in Africa: Ideas for Action*. Nairobi. <http://www.helpage.org/publications>

Piwoz, E and Preble, E (2000), *HIV/AIDS and Nutrition: a Review of the Literature and Recommendations for Nutritional Care and Support in Sub-Saharan Africa*. USAID Washington. <http://www.aed.org>.

Winstock, A (1994), *The Practical Management of Eating and Drinking Difficulties in Children*. Winslow Press. Bicester, UK.

Yeni doğulmuşlar və südəmər körpələrin yedirdilməsi

Ad Hoc Group on Infant Feeding in Emergencies (1999), *Infant Feeding in Emergencies: Policy, Strategy and Practice*. <http://www.ennonline.net>

FAO/WHO (1994, under revision), *Codex Standard for Infant Formula, Codex STAN 72-1981 (amended 1983, 1985, 1987) Codex Alimentarius, Volume 4: Foods for Special Dietary Uses, Second Edition*. Rome.

<http://www.codexalimentarius.net>

Interagency Working Group on Infant and Young Child Feeding in Emergencies (2001), *Infant Feeding in Emergencies Operational Guidance*. London. <http://www.ennonline.net>

WHO/UNICEF/LINKAGES/IBFAN/ENN (2001), *Infant Feeding in Emergencies: Module 1 for Emergency Relief Staff* (Revision 1). <http://www.ennonline.net>

WHO (1981), *The International Code of Marketing of Breast-Milk Substitutes*. The full code and relevant World Health Assembly Resolutions at: <http://www.ibfan.org/english/resource/who/fullcode.html>

Terapevtik qidalanma

WHO (1999), *Management of Severe Malnutrition: A Manual for Physicians and Other Senior Health Workers*. Geneva. <http://www.who.int/nut>

Mikronutriyent defisiti

ICCIDD/UNICEF/WHO (2001), *Assessment of Iodine Deficiency Disorders and Monitoring Their Elimination: A Guide for Programme Managers*, Second Edition. Geneva. <http://www.who.int/nut>

UNICEF/UNU/WHO (2001), *Iron Deficiency Anaemia: Assessment, Prevention and Control*. A Guide for Programme Managers. Geneva. <http://www.who.int/nut>

WHO (1997), *Vitamin A Supplements: A Guide to Their Use in the Treatment and Prevention of Vitamin A Deficiency and Xerophthalmia*. Second Edition. Geneva. <http://www.who.int/nut>

WHO (2000), *Pellagra and Its Prevention and Control in Major Emergencies*. Geneva. <http://www.who.int/nut>

WHO (1999), *Scurvy and Its Prevention and Control in Major Emergencies*. Geneva. <http://www.who.int/nut>

WHO (1999), *Thiamine Deficiency and Its Prevention and Control in Major Emergencies*. Geneva. <http://www.who.int/nut>

Ərzaq yardımı

Jaspars S, and Young, H (1995), *General Food Distribution in Emergencies: From Nutritional Needs to Political Priorities*. Good Practice Review 3. Relief and Rehabilitation Network, Overseas Development Institute. London.

OMNI (1994), *Micronutrient Fortification and Enrichment of PL480 Title II Commodities*.

UNHCR, UNICEF, WFP, WHO, (2002), *Food and Nutrition Needs in Emergencies*. United Nations High Commissioner for Refugees, United Nations Children's Fund, World Food Programme, World Health Organisation. Geneva.

WFP (2002), *Emergency Field Operations Pocketbook*. Rome.

WFP (2000), *Food and Nutrition Handbook*. World Food Programme. Rome.



Fəsil üzrə əsas istiqamətlər

Bu fəsil iki bölmədən ibarətdir: 1) müvəqqəti yaşayış yerinin təşkili; 2) qeyri-ərzaq yardımı: geyimin, yataq ləvazimatlarının və məişət əşyalarının təmin olunması. Hər iki bölmə istənilən sənari üzrə yardım göstərilməsi, məsələn, öz evinə dönüş və zədələnmiş evlərin təmiri, yerli əhali arasında yerləşdirmə, mövcud bina və sahələrdə kütləvi yaşayış yerlərinin təşkil olunması, həmçinin düşərgələrdə planlı və ya qeyri-mütəşəkkil müvəqqəti yerləşdirmə zamanı tətbiq olunan ümumi standartları birləşdirir. Hər iki bölməyə aşağıdakılardaxildir:

- Əldə edilməli olan, keyfiyyət mahiyyətli *minimal standartlar*.
- *Standartlara nail olunması* dərəcəsini aşkara çıxaran əsas göstəricilər. Onlar istər həyata keçirilən proqramların təsiri və ya effektivliyini, istərsə də prosesin özünü və ya istifadə olunmuş metodları qiymətləndirib rəy bildirməyə imkan verir. Göstəricilər istər keyfiyyət, istərsə də kəmiyyət göstəriciləri ola bilər.
- Standart və göstəricilərin nə vaxt və hansı vəziyyətlərdə tətbiq olunmasına dair göstərişləri ehtiva edən *təlimatlar*; əməli çətinliklərin aradan qaldırılması üzrə göstərişlər, eləcə də ən mühüm məsələlər üzrə tövsiyələr. Burada həm də standart və göstəricilərin tətbiqinin əsas problemləri, dilemma və ziddiyyətlər, o cümlədən bu məsələ üzrə müasir bilgilərdəki boşluqlar nəzərdən keçirilə bilər.


Əlavə 1-ə tələbatların qiymətləndirilməsi üzrə yoxlama sualları siyahısı daxildir. Əlavə 2-də bibliografiya verilib.

Mündəricat

Giriş	215
1. Müvəqqəti yaşayış yerinin təşkili	219
2. Qeyri-ərzaq yardımı: geyim, yataq ləvazimatları və məişət əşyaları	240
Əlavə 1. Müvəqqəti yaşayış yerinin təşkili və həmçinin qeyri-ərzaq yardımı zamanı əsas ehtiyacların müəyyən olunması üçün anket	248
Əlavə 2. Bibliografiya	254



Humanitar xartiya və minimal standartlar



Giriş

Beynəlxalq hüquqi sənədlərlə əlaqə

Müvəqqəti yaşayış yerinin təşkili, eləcə də qeyri-ərzaq yardımının minimal standartları Humanitar xartiyada əks olunmuş prinsip və hüquqların praktiki ifadəsidir. Xartiya təbii felakət və ya hərbi münaqışə zonalarında insan həyat və ləyaqətinin qorunub saxlanmasının insan hüquqları, qaćınlar və humanitar hüquqla bağlı beynəlxalq qanunvericilikdə ifadə olunmuş əsas şərtlərini nəzərdən keçirir.

Hər bir insanın adekvat yaşayış yerinə hüquq var. Bu hüquq beynəlxalq hüquqi sənədlərlə tanınır, təhlükəsiz, sülh şəraitində və layiqli yaşamaq hüququnu özündə ehtiva edir. Yaşayış yeri hüququnun əsas aspektləri - xidmətlər, qurğular, materiallar və infrastrukturun mövcudluğu; vəsait baxımından münasiblik; həyata uyğunlaşma; fiziki çıxış; coğrafi mövqə; mədəni baxımdan uyğunluqdur. Mənzil hüquq həmçinin təbii və ümumi ehtiyatlara; təhlükəsiz içməli suya; qida hazırlanmasına, isitmə və işıqlandırma üçün enerji ehtiyatlarına; sanitariya və yuma üçün qurğulara; məhsulların saxlanması vasitələrinə; tallantıların təmizlənməsinə; yaşayış ərazisinin drenajına; fövqəladə hallarda yardım xidmətinə də şamil olunur. İnsanların soyuqdan, yağışdan, sağlamlığa görə digər təhlükələrdən müdafiəsi üçün adekvat yerləri olmalıdır. Müvəqqəti yaşayış yerinin münasib mövqeyi səhiyyə xidmətlərindən, məktəblərdən, uşaqlara qulluq mərkəzlərindən və sosial xarakterli digər müəssisələrdən, həyat təminatı mexanizmlərindən istifadənin mümkünülüyü deməkdir.

Mənzil hüquq digər insan hüquqlarının ayrılmaz hissəsidir və məcburi köçürülmədən, təqiblərdən, eləcə də asayış və rifah üçün digər təhlükələrdən müdafiəni, hər kəsin öz mənzilindən, yaxud yaşayış yerindən sərbəst köçmək hüququnu, həmçinin mülki obyektlərə silahlı hücumu qadağa qoyulmasını temsil edir.

Minimal standartlar mənzil hüququnu tam ifadə etmir. Buna baxmayaraq, «Sfera» layihəsinin standartları mənzil hüququnun əsas məzmununu əks etdirir və bütün dünyada bu hüququn mütərəqqi qaydada həyata keçirilməsinə öz töhfəsini verir.

Müvəqqəti
yaşayış yeri

Fövqəladə hal şəraitində müvəqqəti yaşayış yerinin təşkili, eləcə də qeyri-ərzaq yardımının əhəmiyyəti

Müvəqqəti yaşayış yerinin təşkili fövqəladə vəziyyətin ilkin dövrlərində saqlamalı müəyyən edən mühüm amildir. Bundan başqa, müvəqqəti yaşayış yerinin təşkili xəstəliklərə qarşı davamlılığı artırır və xarici mühitin təsirindən müdafiəni təmin edir. Yaşayış yerinin təşkili, həmçinin insan ləyaqətinin qorunub saxlanması, eləcə də ailənin və ictimai həyatın qorunmasının mühüm şərtidir.

Müvəqqəti yaşayış yerində yerləşdirilmə, həmçinin qeyri-ərzaq yardımını zərər çəkmiş əhalinin sağ qalmaq cəhdlərinə dəstək verilməsinə yönəldilib ki, bu da əhalinin öz qüvvələri hesabına özünü təmin etməsi və məqbul həyat səviyyəsinin qorunub saxlanması üçün maksimal imkan yaradılmasını nəzərdə tutur. Tədbirlər zərər çəkmiş əhaliyə və ya ətraf mühitə istənilən neqativ təsirin minimuma endirilməsinə, əhalinin həyat təminatı mexanizmlərinin qorunub saxlanması və dirçəlməsi imkanlarının artırılmasına yönəldilməlidir.

Geyim, yorğan və yataq ləvazimatlarının verilməsi, yaşayış yerində ehtiyacların təmin olunması, sağlamlıq, şəxsi həyat və ləyaqət hüququnun dəstəklənməsi yardım göstərilməsi işində fərdi xarakter daşıyır. İnsanlar, həmçinin öz gigiyenik ehtiyaclarını təmin etmək, xörək hazırlamaq və yemək, eləcə də yaşayış mühitində özünə uyğun temperatur səviyyəsini saxlamaq üçün ən zəruri əşyalara da ehtiyac duyur. Zərər çəkmiş və yerini dəyişmiş əhalinin çox zaman qoruyub özü ilə götürə bildiklərindən savayı heç bir şeyi olmur, buna görə də ən elementar ehtiyacların ödənməsi üçün müvafiq qeyri-ərzaq predmetlərinin verilməsi lazımlı ola bilər.

Yardım göstərilməsi programının həcmi təbii fəlakət, yaxud da qəzanın xarakter və miqyası, evlərin dağılma dərəcəsi, iqlim şəraiti və yerli ətraf mühit, siyasi vəziyyət və təhlükəsizlik səviyyəsi, ərazinin (şəhər və ya kəndin) şəraiti, həmçinin FH-dən dolayısı ilə zərər çəkənlərin, məsələn, zərərçəkmişləri qəbul edən əhalinin hüquq və tələbləri kimi başlıca amillərdən asılıdır.

Müvəqqəti yaşayış yerinin təşkili və qeyri-ərzaq yardımının minimal standartları

İstənilən yardım zərərçəkmiş əhali tərəfindən FH-dən dərhal sonra müvəqqəti daldalanacaqların təşkil olunması və ya uzunmüddətli yaşayış yerlərinin tikilməsi üçün şəxsi təcrübədən və material ehtiyatlarından istifadə etməklə görülən tədbirlərlə tamamlanmalıdır.

Müvəqqəti yaşayış yerlərinin təşkil olunması və bu tədbirlərə qadınların cəlb olunması, zərər çekmiş bütün şəxslərin yaşayış yeri, geyim, ti-kinti materialları, yemək bişirilməsi üçün avadanlıq və digər mühüm həyat təminatı vasitələrindən bərabər və təhlükəsiz istifadə etmek imkanına zəmanət ola bilər. Qadınlarla bir sıra məsələlər, məsələn, şəxsi həyat hüququ və təhlükəsizlik, yanacağın əldə olunması mənbələri və üsulları, yaşayış yeri və ərzağın bərabər bölüşdürülməsinin təmin olunması ilə bağlı məsələlər üzrə məsləhətləşmələr aparmaq lazımdır. Qadınlara seksual zəmində zor tətbiq olunması və seksual istismarın qarşısının alınmasına xüsusi diqqət yetirilməlidir. Beləliklə, mümkün olan yerlərdə müvəqqəti yaşayış yerlərinin təşkili işinin planlaşdırılması və keçirilməsində qadınların iştirakını təsviq etmək lazımdır.

Digər fəsillərlə əlaqə

Bu fəslin bir çox standartları digər fəsillərdəki standartlarla bilavasitə bağlıdır. Bir sahədə standartların həyata keçirilməsində əldə olunan uğurlar çox zaman digər sahələrdə də ugura gətirib çıxarır və hətta onu şərtləndirir. Fəaliyyətin sıx əlaqələndirilməsi və digər sektorlarla əməkdaşlıq yardım göstərilməsi proqramlarının uğurla həyata keçirilməsinin təminatıdır. Həmçinin ehtiyacları ödəmək, yardım göstərilməsi üzrə səylərin təkrarlanmasına yol verməmək, müvəqqəti yaşayış yerlərinin təşkili, eləcə də qeyri-ərzaq yardımının daha yaxşı keyfiyyətini əldə etmək üçün səylərin yerli hakimiyyət qüvvələri ilə, yardım göstərən digər təşkilatlarla əlaqələndirilməsi zəruridir.

Müvəqqəti
yaşayış yeri

Bütün sahələr üçün ümumi olan standartlarla əlaqə

Proqramın uğurla gerçəkləşdirilməsi üçün bu yardımın həyata keçirilməsi prosesinin özü böyük əhəmiyyət kəsb edir. Bu fəsil iştirak, ilkin qiymətləndirmə, yardım göstərilməsi, məqsədlərin müəyyən

olunması, monitorinq, qiymətləndirmə, əməkdaşların professional keyfiyyətləri və onların vəzifələri, həmçinin nəzarət, idarəetmə və işçi heyətinə yardımı əhatə edən, bütün sektorlar üçün ümumi olan standartlarla əlaqəli nəzərdən keçirilməlidir (bax, fəsil 1, s. 25). Yadda saxlamaq lazımdır ki, yardımı daha effektiv və keyfiyyətli etmək üçün istənilən yardımın göstərilməsi zamanı aşağıda adı çəkilən zəif qruplar da daxil olmaqla zərər çəkmiş əhalinin ən aktiv iştirakı olduqca vacibdir.

Zərər çəkmiş əhalinin zəifliyi və imkanları

Fəlakət zamanı əsas risk qrupları qadınlar, uşaqlar, yaşlı insanlar, əllilər və İÇV/QİÇS-ə yoluxmuşlardır. Bəzi hallarda insanlar öz etnik mənşəyi, dini etiqadı, siyasi baxışları və ya yerdəyişmələr səbəbindən risk qrupuna düşə bilərlər. Bu heç də tam siyahı deyil, hər bir konkret halda riskə daha çox məruz qalan əhali qruplarını müəyyən etmək lazımdır.

Bu məlumat kitabçasında «zəif qruplar» termini özündə adı çəkilmiş bütün qrupları cəmləşdirir. Bütün zəif qrupların hər hansı bir ayrı-seçkilik olmadan, konkret tələbatlara uyğun qaydada müdafiə və yardım almasına xüsusi diqqət yetirilməlidir. Lakin yadda saxlamaq lazımdır ki, təbii fəlakət, yaxud qəzanın öhdəsindən gəlmək üçün zərər çəkmiş əhalinin özünün şəxsi təcrübəsi, vərdişləri, imkanları da var və bunları qazanmaqdadır, ona görə də bu təcrübə, vərdiş və imkanların mövcudluğunu qəbul edərək müvafiq yardım göstərmək lazımdır.

Minimal standartlar

1. Müvəqqəti yaşayış yerinin təşkili

Müvəqqəti yaşayış yerinin təşkili tədbirlərinin keçirilməsində məqsəd evlərin bərpa olunmasına, müvəqqəti yaşayış sahələrinin tikilməsinə və ya yerini dəyişmiş şəxslərin mövcud yaşayış məntəqələri hüdudlarında yerləşdirilməsinə köməklik göstərməkdir. Bu cür yerləşdirmə mümkün olmadıqda uyğun gələn böyük ictimai binalarda (məsələn, anbarlarda, baraklarda və s.), yaxud müvəqqəti düşərgələrdə kollektiv yaşayış yerləri yaradılır.

Ayrı-ayrı ailələr üçün yaşayış yeri verilən yardımın həcmindən, torpaqdan istifadə və ya sahiblik hüququndan, zəruri xidmətlərin, sosial infrastrukturun olmasından, eləcə də yaşayış yerinin yaxşılaşdırılması və genişləndirilməsi imkanlarından asılı olaraq qısamüddətli və uzunmüddətli əsaslarla təşkil oluna bilər.

Müvəqqəti yaşayış yerinin təşkilinin birinci standartı: strateji planlaşdırma

Yaşayış yerinin verilməsi və köçürülmə problemlərini həll etməyin başlıca üsulları əhalinin öz evlərinə qaytarılması, yaxud da təhlükəsizliyin, səhiyyə xidmətlərinin və zərər çəkmiş əhalinin rifikasiyinə təmin olunması şərti ilə yerli əhali tərəfindən onlara yaşayış yerlərinin verilməsidir.

Müvəqqəti
yaşayış yeri

Əsas göstəricilər (təlimatlarla birlikdə oxumalı)

- Zərər çəkmiş əhali imkan daxilində öz daimi yaşayış yerinə qayıdır (bax: təlimat 1).
- Daimi yaşayış yerinə qayıtmak iqtidarında olmayan zərər çəkmiş əhali yerli icma daxilində ayrıca, yaxud da mümkün olan yerlərdə yerli ailələrlə birlikdə yerləşdirilir (bax: təlimat 2).

- Daimi yaşayış yerinə qayıda bilməyən və ya yerli əhali icmalarında, yaxud yerli ailələrdə yerləşdirilə bilməyən zərər çəkmiş əhali kollektiv və ya müvəqqəti yaşayış yerlərində, yaxud da qeyri-mütəşəkkil düşərgələrdə yerləşdirilir (bax: təlimat 3).
- Zərər çəkmiş əhalinin təhlükəsizliyi üçün mövcud və ya potensial risklərin qiymətləndirilməsi aparılır; müvəqqəti yaşayış yeri istənilən mümkün xarici təhlükə mənbəyindən təhlükəsiz məsafədə yerləşir (bax: təlimat 4).
- Zəlzələ, vulkanik fəaliyyət, daşqın və ya güclü külək kimi təbii fəlakətlərin törətdiyi təhlükələri minimuma endirmək üçün tədbirlər görülür, zərər çəkmiş əhalinin yerləşdiyi rayonlar isə xəstəlik risklərinə və ya infeksiya yayıcılarından yoluxma təhlükəsinə məruz qalmamalıdır (bax: təlimat 4-5).
- Zərər çəkmiş əhalinin məskunlaşdırılması üçün yerlər potensial təhlükəli avadanlıq və materiallardan azaddır, mövcud təhlükələrsə (təhlükəli vəziyyətdə olan qurğular, zibillənmiş ərazi və ya dayanıqsız torpaq) aşkarlanıb ləğv olunur, yaxud girişin məhdudlaşdırılması və mühafizənin təşkili hesabına təhlükə aradan qaldırılır (bax: təlimat 4,6 və 7).
- Əhalinin yerləşdirilməsinə, yaxud yaşayış yerinin qurulmasına başlamazdan öncə torpağa və mülkiyyətə sahiblik hüququ və ya binalardan, yaxud torpaqdan istifadə hüququ müəyyən olunur, bütün zəruri icazələr alınır (bax: təlimat 8).
- Su təchizatı və sanitər təminat xidmətləri, həmçinin sosial xidmətlər (səhiyyə, məktəblər və dini ibadət yerləri) mövcuddur və ya göstərilə bilər (bax: təlimat 9).
- Nəqliyyat infrastrukturunu məskunlaşma yerində hərəkət etmək və xidmət göstərmək imkanlarını təmin edir (bax: təlimat 10).
- Həyat təminatı mexanizmlərini imkan daxilində qoruyub saxlamaq və ya inkişaf etdirmək üçün ev təsərrüfatlarının torpaqdan, bazarlardan və ya xidmətlərdən istifadə imkanı var (bax: təlimat 11).

Təlimatlar

- 1. Qayıdış:** FH-dən zərər çəkən rayonların sakinləri, demək olar ki, həmişə öz torpaqlarına və evlərinə qayıtmaga can atır, çünkü dağlılaşmış evlər və onları əhatə edən torpaqlar onların mülkiyyəti və əmlakıdır. Bununla belə, tikili və torpaqların işğala məruz qalması və ya davam edən hərbi münaqişələr, etnik və dini iğtişaşlar, təqiblər, piyada əleyhinə minalar, habelə partlamamış döyüş sursatları ilə bağlı qorxu üzündən onların qaytarılması heç də həmişə mümkün olmur. Amma, hər halda, hətta tikililər zədələnibsə belə onların təmiri və bərpası daha səmərəli yardım ola bilər, çünkü bununla normal həyat ritmi bərpa olunur və mövcud infrastrukturdan istifadə olunur.
- 2. Yerli ailə və ya icmalarda yerləşdirmə:** zərər çəkmiş əhalidən çox zaman tarixi, dini və digər köklərlə bağlı olduğu yerli əhalidə arasında qalmağa üstünlük verir. Belə yerləşdirmənin mümkün olmadığı hallarda zərər çəkmiş əhalinin digər əhalidən qrupları arasında yerləşdirilməsi məsələsini nəzərdən keçirmək lazımdır, bundan başqa, təhlükəsizlik üçün mümkün risklərə və ya sosial münaqişə mülahizələrinə daha çox diqqət yetirilməlidir. Müvəqqəti yaşayış yerinin təşkili zamanı verilən yardım zərər çəkənlərə daha çox rahatlıq üçün siğınacaq vermiş yerli ailəyə yardım göstərilməsini və ya onun yaşayış yeri və şəraitinin yaxşılaşdırılmasını, yaxud da yerli ailənin yaşadığı evin yaxınlığında əlavə siğınacağın verilməsini əhatə edir. Əhalinin sıxlığının artmasına, sosial xidmətlər və infrastrukturun işinin çoxalmasına diqqət yetirmək, bu problemləri həll etmək lazımdır. Bundan başqa, FH-nin nəticələrinin öhdəsindən gəlmək üçün zərər çəkmiş əhaliyə kömək məqsədilə əlavə yaşayış yerinin tikilməsini və ya mövcud olanın genişləndirilməsini nəzərdə tutmaq lazımdır.
- 3. Kollektiv məskunlaşdırma:** müvəqqəti düşərgələr zərər çəkmiş əhalidən göstərilən adı yardım tədbiri hesab olunmamalıdır. Belə qərarlar təcrid olunmuş ev təsərrüfatlarının təhlükəsizlik səviyyəsinin aşağı olması səbəbindən təhdidlə üzləşdiyi və ya su, yaxud ərzaq təchizatı kimi həyat təminatı xidmətlərinin məhdud olduğu yerlərdə tələb oluna bilər. Böyük bina və ya digər tikililərdə kütləvi siğınacaqların verilməsi havanın şıltاقlıqlarından müvəqqəti müdafiəni tez təmin edə bilər və fərdi yaşayış yerində lazımi istilik səviyyəsinin təmin olunmasına maddi ehtiyat yetmediyi hallarda soyuq iqlim şəraiti olan yerlər üçün daha böyük üstünlük sayıla bilər.

Müvəqqəti
yaşayış yeri

Həm yerli, həm də zərər çəkmiş əhalidən olan uşaqların tədris prosesini dayandırmamaq üçün imkan daxilində zərər çəkmiş əhalinin yerləşdirilməsi üçün daha çox istifadə olunan məktəb binalarından başqa alternativ yerlər də axtarılmalıdır. Kollektiv məskunlaşmış əhalinin basqın hədəfinə çevriləməməsi və ətraf əhalinin təhlükəsizliyinə əngel törətməmək üçün tədbirlər görmək lazımdır.

- 4. Riskin və zəifliyin qiymətləndirilməsi:** təhlükəsizlik üçün mövcud və mümkün hədələr də daxil olmaqdə risklərin və zəifliyin, həmçinin zərər çəkmiş və yerli əhali arasında müxtəlif sosial qrupların sosial-iqtisadi zəifliyinin ətraflı təhlilini təmin etmək son dərəcə vacibdir (bax: ilkin qiymətləndirmə standartı, səh. 33).
- 5. Təbii fəlakətlər:** təbii fəlakətlərlə (zəlzələlər, vulkan püskürmələri, sürüşmələr, daşqınlar, güclü küləklər) şərtlənən təhlükə seviyyəsinə qiymətləndirmək lazımdır. Zəlzələdən sonra tekanlar baş verən zaman zərər çəkə biləcək bina və tikililərin yaxınlığında yerləşən ərazilərdən, sürüşməyə meyilli torpaq massivlərindən, püskürmə zamanı lavanın çata biləcəyi və işlənmiş qazın yiğilmasına meyilli, alçaqda yerləşən sahələrdən, su altında qala biləcək çay sahilləri və çökəklərdən, güclü küləklərə məruz qalan yerlərdən həmin təhlükələr sovuşub minimuma endirilənədək uzaq durmaq lazımdır.
- 6. Təhlükəli material və əşyalar:** təbii fəlakətlər, məsələn, zəlzələ, daşqın, qasırga potensial təhlükəli material və əşyaların üzə çıxmamasına səbəb ola bilər; silahlı münaqişələr nəticəsində minalar və partladılmamış döyüş sursatları qala bilər. Təcrübəli işçi heyəti belə əşyaları aşkar etməli və onlarla bağlı təhlükəni aradan qaldırmalıdır. Bu təhlükələr ləğv olunanadək həmin ərazilərin qismən və ya tam istifadəsi mümkün olmaya bilər.
- 7. Struktur qiymətləndirmələr:** ixtisaslı işçi heyəti yaşayış olan rəyonlarda tikililərin möhkəmliyini yoxlamalıdır. Zəlzələdən sonrakı tekanlar, mümkün yeni daşqınlar, güclü küləklər və s. nəticəsində konstruksiyaların ehtimal olunan zəifləməsini qabaqcadan nəzərə almaq lazımdır. Kütləvi sığınacaqlarda mövcud konstruksiyaların əlavə yüksək davam getirmək qabiliyyətini yoxlamaq və döşəmə, taxtapus, dam və s. kimi konstruksiya elementlərinin qəza riskini hesablamaq lazımdır.

- 8. Torpaqlara, binalara sahiblik və onlardan istifadə:** belə məsələlər çox zaman, xüsusilə də lazımi sənədlərin olmadığı və ya münaqişə nəticəsində sənədə ziyan dəydiyi halda böyük mübahisələrə səbəb olur. Torpaq və ya bina mülkiyyətçilərini, həmçinin onlardan istifadə hüququ sahiblərini və ya istifadəçilərini müəyyən etmək lazımdır. Zəif qrupların torpaq və digər mülkiyyət hüququnu da üzə çıxarıb müdafiə etmək lazımdır. Bura rəsmi və ya ehtimal olunan varislik hüququ daxildir, xüsusilə də hüquq sahibinin ölməsinə, yaxud yerini dəyişməsinə səbəb ola biləcək FH-dən sonra.
- 9. Xidmət və obyektlərin mövcudluğu:** yeni xidmət və müəssisələrin qurulmasını planlaşdırmasından önce mümkün qədər imkan dağında yerlərdə fəaliyyətdə olan, yaxud da bərpa olunmuş xidmət və obyektlərin aşkar olunmasını, onlardan istifadəni təmin etmək lazımdır (bax: su təchizatı, sanitər təminatı və gigiyenik vərdişlərin tətbiqi haqqında fəsil, səh. 55).
- 10. Məskunlaşma yerinə giriş:** zərər çekmiş əhalinin məskunlaşdırmadan yararlana bilməsi, yerli yol infrastrukturunun vəziyyəti, aviasiya üçün uçuş-enmə meydancalarına yaxınlıq, yardım göstərilməsi proqramları üzrə tədarükələr üçün istifadə oluna biləcək dəmiryol stansiyaları və limanlar, həmçinin mövsümi məhdudiyyətlər, mümkün təhlükə və risklər kimi amilləri nəzərə almaq lazımdır. Kütłəvi yaşayış yerləri və ya müvəqqəti düşərgələr planlaşdırılarsa, onların yeri, eləcə də yüklerin anbarlara yiğilması üçün əsas yerlər və paylaşırmaya məntəqələrinin yeri ağır yük məşinlarının rahat daxil olması üçün nəzerdə tutulmalıdır. Digər tikililər daha yüngül nəqliyyat vasitələrinin girişi üçün rahat olmalıdır.
- 11. Həyat təminatı mexanizmlərinə yardım:** zərər çekmiş əhalinin yerləşdirilməsi əhalinin fövqəladə vəziyyətdən önceki dövrdə iqtisadi fəaliyyət xüsusiyyətlərinin başa düşülməsi və bununla bağlı biliklərlə, həmçinin fövqəladə vəziyyətdən sonrakı dövrün imkanları ilə müəyyən olunur. Bura torpaqların mövcudluğu, kənd təsərrüfatı bitkilərinin becərilməsi və mal-qara yetişdirilməsinin mümkünluğu; bazarların yerləşdiyi ərazi və onlardan istifadə imkanı; yerli qulluq və xidmətlərin mövcudluğu və onlardan istifadə imkanı daxil olmalıdır. Bütün bunlar konkret iqtisadi fəaliyyət üçün tam zəruri ola bilər. Bundan başqa, yerini dəyişmiş və ya



yerli əhalidən olan zəif qrupların müxtəlif sosial-iqtisadi tələbatlarını və məhdudiyyətlərini nəzərə almaq lazımdır (bax: ərzaq təhlükəsizliyi standartları, səh. 123).

Müvəqqəti yaşayış yerinin təşkilinin ikinci standarı: yaşayış yerinin ərazidə yerləşdirilməsi

Mümkün olduğu hallarda müvəqqəti məskunlaşma yerlərindən, həyati əhəmiyyətli xidmət və şəraitdən təhlükəsiz istifadə imkanı yaratmaq, həmçinin zəruri şəxsi azadlığı və ayrı-ayrı ailələrin müvəqqəti yaşadığı yerlərin dəqiq ayrılmamasını təmin etmək üçün mənzillərin tikilməsi məqsədilə ərazi seçməyin yerli praktikası tətbiq olunur.

Əsas göstəricilər (təlimatlarla birlikdə oxumalı)

- Müvəqqəti yerləşmə üçün klasterlər (ayrı-ayrı qruplar) şəklində yerlərin, yaxud da ailələr, icma və ya bir neçə kənd tərəfindən sahələrin konkret seçimi mövcud sosial əlaqələrə yardım məqsədi daşıyır, təhlükəsizliyin təmin olunmasına xidmət göstərir və zərər çəkmiş əhalinin özünüidarəsinə kömək edir (bax: təlimat 1).
- Zərər çəkmiş əhalinin su təchizatı, sanitar şərait, tibbi xidmətlər, bərk tullantıların təmizlənməsi, qəbiristanlıqlar və məktəb, ibadətxana, ümumi toplantıların keçirildiyi yer, istirahət zonası kimi sosial obyektlərə təhlükəsiz çıxışı var (bax: təlimat 2-4).
- Planlaşdırılmış müvəqqəti məskunlaşma və ya qeyri-mütəşəkkil məskunlaşdırılan düşərgələr üçün yer hər bir zərərçəkmişə 45 kv.m yaşayış sahəsinin düşməsi tələbini nəzərə almaqla seçilir (bax: təlimat 5).
- Ərazinin topoqrafiyası və relyefi çirkab suların axıdlaması üçün yararlı olmalı, əsas sanitar sistemi olduğu hallarda belə zibil quyularının qazılmasına imkan verməlidir (bax: təlimat 6).
- Hər cür hava şəraitində fərdi evlərə və rahatlıqlara təhlükəsiz çıkış üçün yol və cığırlar var (bax: təlimat 7).

- Kütləvi yerləşdirməni nəzərdə tutan tikililərdə giriş və təcili köçür mə (təxliyyə) üçün keçidlər var, keçidlərə giriş yaxşı görünür, orada yerləşən adamların təhlükəsizliyinə qorxu yaratmır (bax: təlimat 8).
- Yoluxucu xəstəlik yayıcıları ilə bağlı təhlükə minimuma endirilib (bax: təlimat 9).

Təlimatlar

1. Klaster planlaşdırması: evlərin və müvəqqəti planlaşdırılmış düşərgələrin sahələrini bölüşdürümkələ kütləvi yerləşdirmə zamanı yerli təcrübəni və adətləri, həmçinin su təchizatı, sanitər qurğular, qida hazırlanması, ərzağın bölüşdürülməsi və s. də daxil olmaqla birgə şəraitin təmin olunması və birgə xidmət göstərilməsi nəzərə alınmalıdır. Planlaşdırılmış düşərgələrdə müvəqqəti yaşayış yerləri üçün sahələrin salınması sxemi ayrı-ayrı giriş qapılarının qoyulması və fərdi mənzillərin ümumi həyətə çıxması şərti ilə yerləşdirilməsi ayrı-ayrı ailələrdə şəxsi həyatın və insan ləyaqətinin qorunmasını nəzərdə tutur. Həmçinin əhalinin zəif və yerini dəyişmiş qruplarını bir-biri ilə əlaqəli, təhlükəsiz yaşayış sahələri ilə təmin etmək lazımdır, çünki məhz bu qruplarda çox sayıda nikahsız böyük və müşayiətsiz uşaq var. Qrup şəklində (klaster) planlaşdırma səpələnmiş məskunlaşma yerlərində də tətbiq oluna bilər ki, bu zaman ailə qrupları müəyyən coğrafi rayona qayıdır və ya bir-birinin bilavasitə yaxınlığında yaşayan ailələrə siğinir.

2. Xidmət və tikililərdən istifadə imkanı: su təchizatı, tualetlər, səhiyyə müəssisələri və digər həyatverici sosial xidmətlərdən istifadə imkanını elə planlaşdırmaq lazımdır ki, mövcud, yaxud da bərpa edilmiş xidmət və imkanlardan maksimum tam şəkildə istifadə olunsun, eyni zamanda həm ətraf, həm də yerli əhalinin bütün mənfi nəticələr minimuma endirilsin. Həmçinin yerləşdirilən əhalinin məqsəd qruplarının tələblərinin təmin olunması üçün əlavə tikililər və ya istifadə məntəqələri təqdim etmək, bütün əhalinin müvəqqəti yaşayış yerinə təhlükəsiz giriş planlaşdırmaq lazımdır. Xidmətlərin planlaşdırılması və göstərilməsi zərər çekmiş əhalinin sosial strukturunu və cinsi mənsubiyətini, eləcə də zəif qrupların ehtiyaclarını nəzərə almalıdır. Uşaqların təhlükəsiz əraziyə, həmçinin imkan daxilində məktəblərə və digər təhsil müəssisələrinə çıxışını



təmin etmək lazımdır (bax: su təchizatı, sanitariya və gigiyenik vər-dişlərin tətbiqinə dair fəsil, səh. 55 və səhiyyə sistemləri və infrastrukturun beşinci standartı, səh. 274).

3. Meyitlərə davranma: cəmiyyətin meyitlə davranma adət-ənənəsinə hörmət olunmalıdır. Əhalinin hər bir ictimai qrupuna öz adəti-nə layiqincə əməl edə bilməsi üçün ayrıca ərazi ayrılmalıdır. Mövcud tikililər (qəbiristanlıqlar, krematoriyalar) çatışmadıqda əlavə obyektlərin və ya bu cür tikililərin mövcudluğu təmin edilməlidir. Qəbiristanlıq və kütləvi məzarlıq yerləri içməli su təchizatı üçün istifadə olunan qrunut suları mənbələrindən ən azı 30 metr aralıda yerləşməlidir və bu zaman istenilən qəbrin dibi qrunut sularının səthindən 1,5 metr yuxarıda yerləşməlidir. Səth suları qəbiristanlıqdan insan yaşayın ərazilərə daxil olmamalıdır. Zərər çekmiş əhali məqbul adətləri - dəfn tonqalları və ya digər dəfn ayinlərini yerinə yetirmək üçün materiallardan istifadə edə bilməlidir (bax: səhiyyə sistemləri və infrastrukturun beşinci standartı, həmçinin təlimat 8, səh. 278).

4. İnzibati binalar və karantin rayonları: yardım göstərilməsi proqramlarının həyata keçirilməsi üçün inzibati binalar, anbarlar və işçi heyətin yerləşdirilməsi təmin olunur, həmçinin karantin üçün yerlər ayrıılır (bax: yoluxucu xəstəliklərlə mübarizənin dördüncü standartı, səh. 288).

5. Yaşayış məkanı sahəsi: bir nəfərə 45 kv.m sahəsi olan ümumi yaşayış məkanı sahəsinin verilməsi ev təsərrüfatı üçün sahəni, yollar, cığırlar, təhsil müəssisələri, sanitər qurğular, yanğınsöndürən qurğular, inzibati binalar, suyun saxlanması, paylaşıdırma məntəqələri, bazar və anbarlar üçün ərazini, həmçinin bostan üçün kiçik torpaq sahələrini əhatə edir. Planlaşdırma prosesində əhalinin inkişaf və artım dinamikası nəzərə alınmalıdır. Əgər minimal zəruri yaşayış məkanı vermək imkanı yoxdursa, əhalinin yüksək sıxlığının nəticələrini yüngülləşdirmək üçün tədbirlər görülməli, yəni ayrı-ayrı ailələrə ayırmalı, onların şəxsi həyatlarının toxunulmazlığı təmin olunmalıdır və s.

6. Ərazinin şəraitı: müvəqqəti planlaşdırılmış düşərgələr üçün relyefin maksimal mailliyi ərazinin drenajı və torpaqların eroziyası ilə mübarizə üzrə ciddi tədbirlər keçirildiyi hallar istisna olunmaqla

*Müvəqqəti yaşayış yerinin təşkili və qeyri-ərzaq
yardımının minimal standartları*

6%-i aşmamalı və ya ərazinin drenajı üzrə adekvat tədbirlər üçün 1%-dən az olmamalıdır. Daşqın və bataqlıqlaşma ehtimalını azaltmaq üçün drenaj kanallarının çekilməsi tələb oluna bilər. Seçilmiş ərazidə ən alçaq nöqtə yağılışlı günlərdə qrunt sularının səthinin hesablanmış səviyyəsindən 3 metrdən aşağı olmamalıdır. Tualetlər və digər obyektlər tikilərkən və deməli, müvəqqəti məskunlaşma yerlərinin ümumi planlaşdırılması zamanı qrunutun xüsusiyyətlərini nəzərə almaq lazımdır: məsələn, qaya süxurlarında çatların olması tualet tullantılarının daha çox səpələnməsinə gətirib çıxaracaq; gilli süxurlar süzülməyə mane olur, deməli, zibil quyuları tez dolacaq; vulkanik mənşəli süxurlar tualetlərin tikilməsini çətinləşdirir (bax: assenizasiyanın ikinci standartı, səh. 78 və drenajın birinci standartı, səh. 92).

7. Müvəqqəti yaşayış yerlərinə giriş: mövcud və ya nəzərdə tutulan giriş marşrutları hər hansı təhlükə mənbəyinə yaxın yerleşməlidir. Belə marşrutlar çəkilərkən istifadəçilərin asayişinə təhlükə yarada biləcək təcrid olunmuş rayonlardan çəkinmək lazımdır. Giriş marşrutlarından istifadə nəticəsində torpağın eroziyası minimuma endirilmelidir (bax: müvəqqəti yaşayış yerinin təşkiliinin dörddüncü standartı və təlimat 4, səh. 232).

8. Giriş və qəza çıxışı: kütləvi müvəqqəti yaşayış yerinə əhalinin sərbəst girişi və mümkün təhlükəni minimuma endirmək məqsədi ilə əhalinin özünün nəzarət edə bilməsi üçün şəraiti olmalıdır. Müvəqqəti kütləvi yaşayış yeri sahəsində çıkışın qarşısında pillələr və ya səviyyə dəyişikliyi olmamalı, bütün pilləkən və panduslar isə məhəccərlə təchiz olunmalıdır. Birinci mərtəbələrdə çıkışların yaxınlığında və ya çıkış boyu çətinliklə hərəkət edən, hərəkət edərək yardımə ehtiyacı olan insanlar üçün də xüsusi yerlər ayrılmalıdır. Binada yaşayanların hamısı minimum iki çıkışa yaxın məsafədə yerleşməlidir ki, bu da onlara yanğın zamanı binadan təcili təxliyye olunmaq üçün iki qəza çıkışından birini seçmək imkanı verir. Çıxışlar hamı üçün görünən olmalıdır.

9. İnfeksiya yayıcıları təhlükəsi: çökək yerlər, çalalar, boş evlər və özül yerləri (məsələn, gil hasiləti karxanaları) yaxınlıqda yerləşən ev təsərrüfatlarına təhlükə yarada biləcək həşəratların çoxalma



mənbəyi ola bilər (bax: infeksiya daşıyıcıları ilə mübarizənin ikinci standartı, səh. 85).

Müvəqqəti yaşayış yerinin təşkilinin üçüncü standartı: örtülü yaşayış sahəsi

İnsanların layiqli həyatı üçün kifayət qədər örtülü yaşayış sahəsi var. İnsanlar ev təsərrüfatında əsas işlərlə və həyat təminatının qorunub saxlanmasına yönəlmış fəaliyyətlə məşğul olmaq iqtidarındadır.

Əsas göstəricilər (təlimatlarla birlikdə oxumalı)

- Örtülü yaşayış yerinin ilkin sahəsi bir nəfərə ən azı 3,5 kv.m. təşkil edir (bax: təlimat 1-3).
- Örtülü yaşayış sahəsi bir ev təsərrüfatı çərçivəsində şəxsi azadlığı, eləcə də cinslər, müxtəlif yaş kateqoriyaları və ailələr arasında etibarlı bölgünü təmin edir (bax: təlimat 4-5).
- Örtülü yaşayış sahələri çərçivəsində ev təsərrüfatında başlıca fəaliyyətlə məşğul olmaq mümkündür (bax: təlimat 6 və 8).
- Həyat təminatı ilə bağlı fəaliyyətə yardım göstərilir (bax: təlimat 7-8).

Təlimatlar

1. İqlim şəraitini və müvəqqəti yaşayış yerinin təşkili: soyuq iqlim şəraitində ev təsərrüfatında həyat əsasən örtülü yerdə keçir, zərər çəkmiş əhali əsas vaxtını evin içində, rahat temperatur şəraitində keçirə bilər. Şəhər mühitində ev təsərrüfatı üzrə fəaliyyət adətən örtülü yaşayış sahəsində baş verir, çünki evə bitişik qıraq sahənin ölçüləri böyük deyil. İsti və rütubətli hava şəraitində sağlam yaşayış mühitinin qorunub saxlanması üçün əlavə ventilyasiya tələb olunur. Bu tələbatı ödəmək üçün örtülü yaşayış yerinin sahəsi çox zaman bir nəfərə 3,5 kv.m-dən artıq olmalıdır. Döşəmədən tavana qədər hündürlük də mühüm amildir, çünki isti və rütubətli iqlim şəraitində hündür tavanlara daha çox üstünlük verilir ki, bu da ha-

*Müvəqqəti yaşayış yerinin təşkili və qeyri-ərzaq
yardımının minimal standartları*

vanın ventilyasiyasını yaxşılaşdırır; soyuq hava şəraitində isə alçaq tavan qızdırılması tələb olunan havanın daxili həcmini minimallaşdırmağa kömək edə bilər. Daha isti hava şəraitində müvəqqəti yaşayış yerinin yaxınlığında yemek hazırlanması və yatmaq üçün kölgəliklər təşkil etmək olar.

2. Davamiyyət: fövqəladə şəraitdən dərhal sonra, xüsusilə də müvəqqəti yaşayış yerlərinin tikintisi üçün materialın olmadığı eks-tremal iqlim şəraitində adambaşına 3,5 kv.m-dən az örtülü sahə maksimum mümkün sayda insanın həyatını xilas etmək, eləcə də adekvat və qısamüddətli yaşayış yeri ilə təmin etmək üçün münasib ola bilər. Belə hallarda verilən müvəqqəti yaşayış yerinin sahəsi maksimum qısa müddətdə bir nəfər üçün 3,5 kv.m həddinə çatdırılmalıdır, çünkü vaxtin uzadılması əhalinin sağlamlığı və rifahına mənfi təsir göstərməyə başlayacaq. Bir nəfər üçün 3,5 kv.m həddinə çatmaq mümkün deyilsə və ya bu göstərici zərər çekmiş, yaxud da ətraf əhali üçün vərdiş olunmuş sahə normasını üstələyirsə, örtülü kiçik sahənin də insan ləyaqətinə, sağlamlığına və şəxsi azadlığına təsirini nəzərə almaq lazımdır. Zərər çekmiş əhali üçün neqativ nəticələrin yumşaldılmasına yönəlmüş tədbirlər kimi bir nəfər 3,5 kv.m-dən az sahə vermək qərarını da şərh etmək lazımdır.

3. Dam örtüyü materialları: müvəqqəti yaşayış yerinin lazımı qaydada tikilməsi üçün kifayət qədər tikinti materialı yoxdursa, müvəqqəti yaşayış yerinin heç olmasa minimal örtülməsini həyata keçirmək üçün ilk növbədə lazımi dam örtüyü materialları və zəruri struktur yardım təmin olunmalıdır. Bu, iqlim təsirindən tələb olunan müdafiə və ya təhlükəsizlik, eləcə də şəxsi azadlıq və insan ləyaqətinə əməl olunması ehtiyacını ödəməyə bilər, buna görə də həmin tələbatların təmin olunması yönündə təxirəsalınmaz tədbirlər görülməlidir.

4. Ənənəvi üsullar yaşayış yerindən istifadə, məsələn, yataq yerlərinin təşkil olunması və əlavə ailə üzvlərinin yerləşdirilməsi örtülü yaşayış yerlərinin qurulması zamanı nəzərə alınmalıdır. Məşvərətlərdə zəif qrupların nümayəndələri, həmçinin məhdud hərəkətli insanlara qulluq edən şəxslər iştirak etməlidirlər.



5. Təhlükəsizlik və şəxsi azadlıq: qadınlar, qızlar və oğlanlar hücumlardan daha az müdafiə olunub, buna görə də həmin risk qruplarının mümkün təhlükədən qorunması məqsədilə onların aylamasını təmin edən tədbirlər görülməlidir. Müvəqqəti fərdi yaşayış yerlərində bu qrupları ayırmalı imkanlar nəzərdə tutulmalıdır. Qohum ailələrin qruplaşdırılması, bina və digər tikililərdən keçən yaxşı planlaşdırılmış giriş marşrutlarının müəyyənləşdirilməsi, həmçinin şəxsi, yaxud ailəvi sahələri ayırmalı üçün tikinti materiallarının verilməsi kimi tədbirlər ümumi yaşayış yerlərində şəxsi azadlığın və təhlükəsizliyin təmin olunmasına kömək edə bilər.

6. Ev təsərrüfatı fəaliyyəti: yatmaq, yuyunmaq və geyinmək, yeni doğulmuş və südəmər uşaqlara, xəstə və əllillərə qulluq etmək, ərzağı, suyu, əmlakı və digər mülkiyyəti saxlamaq, yemək hazırlamaq və onu müvəqqəti mənzildə yemək, həmçinin bütün ailəni bir yerə toplamaq üçün sahə təmin edilməlidir.

7. Yaşayış yerinin konstruksiyası və sahənin istifadə olunması: örtülü yaşayış sahəsinin düzgün istifadəsi ilin istənilən fəslində, günün istənilən vaxtında müxtəlif növ fəaliyyətlə məşğul olmağa imkan verə bilər. Örtülü yaşayış yerinin konstruksiyası, işıq düşən dəliklərin yeri, daxili yerdəyişmə və təkrar planlaşdırma imkanları həyat təminatı mexanizmlərinə yardım olunması üzrə müxtəlif fəaliyyət növləri üçün həm daxili, həm də bətişik qıraq sahələrin istifadə olunmasına imkan verəcək.

8. Yaşayış yerinin digər funksiyaları: müvəqqəti yaşayış yeri bir çox funksiyalardan (məsələn, iqlim hadisələrdən müdafiə, ayrı-ayrı ailələrin təhlükəsizliyi və şəxsi azadlığı və s.) əlavə digər məqsədlərə də xidmət edir. Buna ərazi iddialarının və hüquqlarının təşkili, yaşayış yerlərinin yardım almaq üçün istifadəsi, həmçinin FH-dən sonrakı dövrə və bərpa dövrü ərzində psixososial yardımın göstərilməsi aiddir. Örtülü yaşayış yeri dəyərlə mülkiyyətə də çevrilə bilər.

Müvəqqəti yaşayış yerinin təşkilinin dördüncü standartı: konstruksiya

Müvəqqəti yaşayış yerinin konstruksiyası zərər çekmiş əhali üçün münasib olmalı və insan ləyaqətini, sağlamlığını, təhlükəsizlik və rifahını təmin edəcək qədər temperatur rahatlığını, təmiz hava və iqlim hadisələrindən müdafiəni təmin etməlidir.

Əsas göstəricilər (təlimatlarla birlikdə oxumalı)

- Örtülü yaşayış yerinin konstruksiyası və onun tikilməsi üçün materiallar zərər çekmiş əhaliyə məlumudur və sosial-mədəni ənənələr baxımından münasibdir (bax: təlimat 1).
- İlk növbədə ziyan dəymiş yaşayış yerlərinin bərpa olunmasına və ya zərər çekmiş əhalinin tikdiyi örtülü yaşayış sahələrinin yenilənməsinə diqqət yetirilir (bax: təlimat 2).
- Müvəqqəti yaşayış yeri üçün istifadə olunan alternativ materiallar uzunömürlü, zərər çekmiş əhali üçün praktik və münasibdir (bax: təlimat 3).
- Yaşayış yerinin konstruksiyasının tipi, tikinti materialları və işıq yollarının ölçüləri optimal temperatur rahatlığını və ventilyasiyani təmin edir (bax: təlimat 4-7).
- Müvəqqəti yaşayış yerinin qurulması su mənbələrinə, sanitər rahatlılara çıxış, yağış sularının yiğilması, suyun saxlanması, drenaj işləri və bərk tullantıların təmizlənməsi imkanlarının yaradılması ilə təmamlanmalıdır (bax: təlimat 8).
- İnfeksiya yayıcıları ilə mübarizə tədbirləri müvəqqəti yaşayış yerinin layihələndirilməsinin ayrılmaz hissəsidir, tikinti materialları isə sağlamlığa dəyən ziyanı minimuma endirəcək şəkildə seçilir (bax: təlimat 9).



Təlimatlar

- 1. Layihələndirmədə iştirak:** zərər çekmiş hər bir ev təsərrüfatı müvəqqəti yaşayış yerinin necə görünəcəyinin və onun tikintisində hansı materiallardan istifadə olunacağıının müəyyən edilməsində

maksimum dərəcədə iştirak edir. Bir qayda olaraq vaxtının çox hissəsini müvəqqəti yaşayış yerində keçirən əhali qruplarının, yaxud ayrı-ayrı şəxslərin fikrini öyrənmək üçün xüsusi səylər göstərilməlidir. Fərdi mənzillərin və ya örtülü yaşayış yerinin səmtini seçəndə, müvəqqəti mənzilin, eləcə də adekvat giriş üçün qapı-pəncərə yarıqlarının ölçüsünü və yerini, işıqlandırma, ventilyasiya məsələlərini müəyyənləşdirəndə imkan daxilində yerli inşaat təcrübəsinə nəzərə almaq lazımdır. Bütün bunlar lazımı tələbatların təmin olunması üçün mövcud tipik tikililərin qiymətləndirilməsi ilə tamamlanmalıdır (bax: iştirak standartı, səh. 32).

2. Müvəqqəti yaşayış yerinin tikintisi və zədələnmiş binaların təmiri: zərər çəkmiş əhali improvisə olunmuş müvəqqəti yaşayış yerlərini tikəndə çox zaman öz zədələnmiş evlərindən, digər yerli mənbələrdən götürülmüş əl altında olan materiallardan və ənənəvi tikinti təcrübəsindən istifadə edir. Görünür, zədəli binada bir və ya daha çox otağı rahatlamaq üçün material verilməsi, texniki yardım göstərilməsi müvəqqəti yaşayış yerinin tikilməsindən daha əlverişlidir. Təbii fəlakət (zəlzələdən sonrakı təkanlar, sürüşmələr) təhlükəsi, həmçinin infrastrukturun və ya binaların dağıılması nəticəsində sağlamlıq üçün təhlükənin mövcud olduğu münəqşəli rayonlara ailələrin qayıtmasından doğan potensial təhlükələrlə bağlı problemlərin həllini nəzərdən keçirmək lazımdır.

3. Materiallar və tikinti: yerli tikinti materiallarından istifadə imkanı olmadığı hallarda yerli adət-ənənə baxımından münasib konstruksiya və materialların seçimi məqsədilə zərər çəkmiş əhalinin nümayəndələri ilə məsləhətləşmələr aparmaq lazımdır. Bir qayda olaraq təbii fəlakətdən dərhal sonrakı ilkin mərhələdə ev təsərrüfatlarına yardımçı materiallarla (yerli istehsal olan taxta-şalbanlar, plastmas borular və ya sinklənmiş təbəqə dəmirlər) birlikdə plastik təbəqə örtüklər verilir. Belə dəmir örtüklər beynəlxalq humanitar cəmiyyət tərəfindən qəbul olunmuş standartlara uyğun olmalıdır.

4. İsti, rütubətli hava şəraitində yaşayış yerləri elə şəkildə istiqamətləndirilməli və planlaşdırılmalıdır ki, maksimal ventilyasiya təmin olunsun, birbaşa günəş şüalarının keçməsinin qarşısı alınsın. Tikilinin düzgün oriyentasiyası binada havanın maksimal dərəcədə dəyişməsinin təmin olunması nöqtəyi-nəzərindən vacibdir; xüsusən də tikililər qonşu binaların qabağını tutmamalıdır. Yağış suları-

Müvəqqəti yaşayış yerinin təşkili və qeyri-ərzaq yardımının minimal standartları

nin axması üçün damın mailliyi və böyük çardağı olmalıdır. Binanın konstruksiyası yüngül olmalıdır, çünkü böyük istilik tutumu tələb olunmur. Yağlılı günlərin tez-tez olduğunu nəzərə almaq lazımdır, bu zaman bitişik sahədə yağış sularının axıdılması sisteminin təşkil edilməsi, həmçinin su sızmasını minimuma endirmək üçün hündür döşəmələrin olması çox vacibdir. Yaşılıq suyun torpağa hopmasını artırır.

5. İsti, quru iqlim şəraitində kifayət qədər istilik izolyasiyasına malik olmaq və mənzilin gah qızılıb, gah soyumasına səbəb olan gecə ilə gündüz arasında temperatur dəyişməsinə davam gətirmək üçün konstruksiyalar kifayət qədər möhkəm olmalıdır. Seysmik cəhətdən təhlükəli zonalarda ağır konstruksiyaları layihələndirəndə onların yüksək davamlılığının təmin olunması zərurətini nəzərə almaq lazımdır. Əl altında plastmas təbəqə və ya çadırdan başqa bir şey yoxdursa, qatlarının arasına ventilyasiya qoyulmuş ikiqat damlar tətbiq olunur ki, bu da günəş şüalarının içərini həddən artıq qızdırmasının qarşısını alır. Küleyin daha çox əsdiyi istiqamətə baxmayan qapı-pəncərə yarıqları içərini isti küleklərin və ətrafdakı qızmış torpağın istisindən müdafiə edə bilər. Köləlik və isti küləkdən müdafiə qonşu evlərin, yaxud da ətrafdakı ağacların hesabına təmin oluna bilər. Döşəmə örtüyünün çöl divarlara sıx birləşməsi içəri qum dolmasının qarşısını bir az alır.

6. Soyuq iqlim şəraitində insanların bütün sutka ərzində qalması üçün nəzərdə tutulan yaxşı izolyasiyalı müvəqqəti yaşayış sahələrinə malik ağır konstruksiyalar tələb olunur. Müvəqqəti yaşayış yerlərində insanlar yalnız gecə vaxtı olursa, aşağı istilik tutumlu və sıx izolyasiyalı yüngül konstruksiyalara daha çox üstünlük verilir. Yaşayış binasında hava axınlarını şəxsi rahatlıq üçün, eləcə də qızdırıcılarından istifadə olunması, yaxud yemek hazırlanması zamanı tələb olunan ventilyasiya üçün zəruri olan minimal səviyyədə saxlamaq lazımdır. Qapı-pəncərə elə qurulmalıdır ki, içərinin yel çəkməsi minimuma ensin. Qızdırıcılar çox böyük əhəmiyyət daşıyır və yaşayış binasının tipinə uyğun olmalıdır. Yatan zaman istilik itkisini minimuma endirmək üçün döşənəcəklərdən - həsir, döşək və ya çarpayılardan istifadə etmək lazımdır (bax: qeyri-ərzaq yardımının birinci standartı, səh. 240 və dördüncü standart, səh. 244).

Müvəqqəti
yaşayış yeri

7. Ventilyasiya: sağlam ətraf mühiti qoruyub saxlamaq və havadıcı yolu ilə ötürülən vərəm kimi xəsteliklərə yoluxma riskini minimuma endirmək üçün binanın daxilində adekvat ventilyasiya səviyyəsi təmin olunmalıdır.

8. Yerli su təchizatı, sanitar təminat və tullantıların təmizlənməsi adətləri: təbii fəlakətdən əvvəlki dövrde yerli şəraitdə təhlükəsiz içməli su tapmaq, defekasiya və tullantıların təmizlənməsi adətlərini aşkarlamaq, fövqəladə vəziyyətdən sonra bu cür qəbul olunmuş təcrübədən istifadə imkanını müəyyən etmək lazımdır. Müvəqqəti fərdi və ya kütləvi yaşayış üçün tikililərin layihələndirilməsi, yaxud yerləşdirilməsi zamanı tualetlərin, eləcə də tullantıların təmizlənməsi qurğularının yeri mədəni adət-ənənəyə, ətraf mühitə, sosial anlayışlara və təhlükəsizliyə ziyan vurmamalıdır (bax: su təchizatı, sanitar təminat və gigiyena vərdişlərinin tətbiqi fəsl, səh. 55).

9. İnfeksiya yayıcıları ilə bağlı risklərin müəyyən olunması: müvəqqəti yaşayış yerinin layihələndirilməsi və infeksiya yayıcıları ilə sonraki mübarizə tədbirləri yerli tikinti təcrübəsi anlayışına, yerini dəyişmiş şəxslərin yerləşdirilmə xüsusiyyətlərinə və tikinti materiallarının əlverişli çeşidi ilə bağlı bilgilərə əsaslanmalıdır. Tipik infeksiya yayıcılarına ağcaqanadlar, sıçovullar və milçəklər, həmçinin ilanlar, əqrəblər və termitlər aiddir (bax: infeksiya yayıcıları ilə mübarizənin birinci, ikinci və üçüncü standartı, səh. 83-88).

Müvəqqəti yaşayış yerinin təşkilinin beşinci standartı: tikinti

Tikinti ilə bağlı qərarlar yerli təhlükəsiz inşaat təcrübəsi ilə uzlaşdırılır və yerli həyat təminatı mexanizmlərinin imkanlarının gerçəkləşdirilməsinə maksimum yardım edir.

Əsas göstəricilər (təlimatlarla birlikdə oxumalı)

- Yerli inşaat materialları və əmək ehtiyatları elə şəkildə istifadə olunur ki, yerli iqtisadiyyata, yaxud ətraf mühitə zərər dəyməsin (bax: təlimat 1-2).
- Materialların və iş icrasının keyfiyyətcə yerli standartlara uyğunluğu təmin edilir (bax: təlimat 3).

- Tikinti və tikinti materialları ilə bağlı tələblər gələcəkdə təbii fəlakətin mümkünlüyünü nəzərə alır (bax: təlimat 4).
- Tikilinin və tikinti materiallarının tipi yerli əmək alətləri və resurslarının köməyi ilə müvəqqəti fərdi tikililərə xidməti və onların yaxşılaşdırılmasını nəzərdə tutur (bax: təlimat 5).
- Tikinti materiallarının alınması, işçi qüvvəsinin cəlb olunması və tikinti prosesinə rəhbərlik aşkarlıq şəraitində həyata keçirilir, hesabat vermə və tenderlərin keçirilməsi, satınalmalar, tikinti metodları üzrə beynəlxalq standartlara uyğunluq təmin olunur (bax: təlimat 6).

Təlimatlar

1. Yerli materiallardan və işçi qüvvəsindən istifadə zərər çekmiş əhalinin həyat təminatı mexanizmlərinə yardım etmək məqsədi daşıyır. Yerli ərzağın və tikinti materiallarının satın alınması yerli iqtisadiyyata, yaxud ətraf mühitə mənfi təsir göstərə bilərsə, digər təchizat mənbələrinə müraciət etmək, alternativ tikinti materiallarından və istehsalat proseslərindən, regional və beynəlxalq material mənbələrindən, hazır mənzillərin tədarük olunması imkanlarından istifadə etmək lazımdır. Mümkün olan hər yerdə uçqın binalardan götürülmüş materialların əsas tikinti materialı (məsələn, kərpic, daş, dam örtüyü və s.) və ya ikinci dərəcəli material (özlü işləri, yolların hamarlanması üçün tikinti tullantıları və s.) kimi tekrar istifadəsini dəstəkləmək lazımdır. Belə materiallara sahiblik və ya hüquqla bağlı məsələləri qabaqcadan müəyyənləşdirib razılışdırmaq zəruriyidir (bax: müvəqqəti yaşayış yerlerinin təşkili və yerləşdirilməsinin, eləcə də qeyri-ərzaq yardımının altıncı standartı, səh. 237).

2. Zərər çekmiş əhalinin iştirakı: təcrübə və peşələrin tədrisi proqramları müvəqqəti yaşayış yerinin tikintisində, əsasən də, tikintidə səriştəsi və təcrübəsi olmayanların iştirak etməsi üçün ən yaxşı imkanlar yarada bilər. Fiziki və texniki işlərdə həddindən artıq çətinlik çəkənlər ehtiyatlara nəzaret və onların idarə olunması, uşaq-lara qulluq və inşaatçıların qidalanmasının təşkil olunması, yaxud inzibati işlərdə yardım göstərilmək kimi əməliyyatlara cəlb oluna bilərlər. Əməkhaqqının ərzaqla ödənilməsi kimi sxemlər lazımi ərzaq təhlükəsizliyini təmin edə bilər ki, bu da zərər çekmiş əhaliyə

Müvəqqəti
yaşayış yeri

müvəqqəti yaşayış yerinin tikintisində fəal iştirak etməyə imkan verəcək. Tənha qadınlar, qadınların rəhbərlik etdiyi ev təsərrüfatları, həmcinin əlil qadınlar ev tikdirmək üçün kömək axtararkən seksual istismara daha çox məruz qalırlar. Könüllü təşkilatlar və ya professional podratçılar tərefindən göstərilən yardım zərər çəkmiş əhalinin mənzil şəraitini yaratmaq işini tamamlaya bilər (bax: iştirak standartı, səh. 32).

3. İnşaat standartları başlıca təhlükəsizlik və effektivlik standartlarının tələblərini təmin etmək üçün müvafiq hökumət orqanları ilə razılışdırılmalıdır. Yerli və ya milli inşaat standartlarına riayət olunmadığı hallarda əlavə tələblərin tətbiqinə nail olmaq lazımdır.

4. Təbii fəlakətlərin qarşısının alınması tədbirləri: müvəqqəti yaşayış yerinin konstruksiyası məlum iqlim şəraitinə uyğun olmalı, binalar soyuq iqlim şəraitində külək və qarın təzyiqinə davam gətirməlidir. Seysmik davamlılığı və qruntun daşıyıcı qabiliyyətini müəyyən etmək lazımdır. Qüvvədə olan inşaat standartları və təcrübəsinə fövqələde hallarla əlaqədar tövsiyə olunmuş, ya da faktiki düzelişlərin edilməsi yerli hökumət orqanları və zərər çəkmiş əhali ilə razılışdırılmalıdır.

5. Yaşaçış yerinin yaxşılaşdırılması və xidmət göstərilməsi: fövqəladə hal şəraitində müvəqqəti yaşaçış yerinin tikintisi proqramları adətən yalnız minimal örtülü sahə və maddi yardım təqdim edir. Deməli, zərər çəkmiş ailə verilmiş örtülü sahənin genişləndirilməsi və keyfiyyətinin yaxşılaşdırılması üçün alternativ vasitələri özü axtarmalıdır. Tikililərin forması və tikintidə istifadə olunan inşaat materialları zərər çəkmişlərə öz ehtiyaclarını uzunmüddətli planda təmin etmək, yerli iş aletləri və materiallardan istifadə yolu ilə təmir işləri aparmaq üçün müvəqqəti yaşaçış yeri və onun elementlərini yaxşılaşdırmağa yardım etməlidir.

6. Satınalmalar və tikintinin idarə olunması: tikinti materiallarının çevik, effektiv və hesabatlı tədarük zəncirini, eləcə də işçi qüvvəsi və tikinti işlərinin idarə olunması sistemini təşkil etmək lazımdır. Bu sistem özündə yüklerin tədarük, satınalma mənbələrinin tapılması, nəqli, emalı və göndərilən nöqtədən təyinat məntəqəsinə qədər idarə olunmasını ehtiva etməlidir.

Müvəqqəti yaşayış yerinin təşkilinin altıncı standartı: ətraf mühitə təsir

Zərər çəkmiş əhalinin yerləşdirilməsi, material mənbələrinin axtarışı və tikintinin istifadə olunan metodları ətraf mühitə mənfi təsiri minimuma endirir.

Əsas göstəricilər (təlimatlarla birlikdə oxumalı)

- Zərər çəkmiş əhalinin müvəqqəti və ya daimi yerləşdirilməsi istifadəsi mümkün olan təbii ehtiyatlar nəzərə alınmaqla həyata keçirilir (bax: təlimat 1-2).
- Təbii ehtiyatların idarə olunması elə təşkil olunur ki, zərər çəkmiş və yerli əhalinin cari tələbatları təmin olunsun (bax: təlimat 1-2).
- Tikinti materiallarının istehsalı və tədarükü, həmçinin tikinti prosesi uzunmüddətli planda təbii ehtiyatlara qənaət olunmasına yönəlmüşdür (bax: təlimat 2-3).
- Ağaclar və digər bitki örtüyü suyu saxlamaq, torpağın eroziyasını azaltmaq və kölgəliyi qorumaq üçün imkan daxilində öz köhnə yerində qalır (bax: təlimat 4).
- Müvəqqəti kütłevi məskunlaşma yerləri və düşərgələr istifadəsiz qaldıqdan sonra onların yerləşdiyi ərazi ilkin vəziyyətinə gətirilir (bax: təlimat 5).

Təlimatlar

1. Təbii ehtiyatların davamlılığı və onların idarə olunması: təbii ehtiyatların məhdud olduğu və əhalinin əhəmiyyətli dərəcədə artımına davam gətirə bilmədiyi yerlərdə ətraf mühitə təsirin məhdudlaşdırılması üçün tədbirlər görülməlidir. İri yanacaq tədarükleri və mal-qarani tənzimlənən örüşlə təmin etmək, kənd təsərrüfatı məhsullarının istehsalına, həmçinin təbii ehtiyatlardan asılı olan həyat təminatı mexanizmlərinə yardım etmək üçün tədbirlər görülməlidir. Əhalinin əhəmiyyətli dərəcədə artımına davam gətirmək üçün kifayət qədər mühüm təbii ehtiyat varsa, zərər çəkmiş əhalini daha böyük sahələrdə və kiçik kəndlərdə yerləşdirmək lazımdır, çünki



bu, ətraf mühitə böyük məskunlaşma yerlərinə nisbətən daha az zərər yetirə bilər. Mövcud təbii ehtiyatlardan (yanacaq, su, tikinti üçün meşə, daş, qum və s.) istifadə hüququnun sahiblərini, eləcə də torpaqdan və meşədən istifadənin tipik metodlarını müəyyən etmək lazımdır.

- 2. Ətraf mühitə zərərli təsirin yumşaldılması tədbirləri:** zərər çəkmiş əhali üçün müvəqqəti yaşayış yerində yardım göstərilməsinin ətraf mühitə, məsələn, yerli təbii ehtiyatların tükənməsi nəticəsində ciddi zərər vura biləcəyi hər yerdə ehtiyatların idarə olunması və ətraf mühitin bərpası yönündə fəaliyyətin köməyi ilə uzunmüddətli zərərin minimuma endirilməsinə çalışmaq lazımdır.
- 3. Tikinti materiallarının tədarük mənbəyi:** fövqəladə vəziyyətə qədər yaranmış tədarük təcrübəsinin fövqəladə haldan sonrakı dövrde təbii ehtiyatlara, həmçinin təbii ehtiyatlara olan tələbata (su, tikinti üçün meşə, qum, torpaq və otluq, kərpic və kirəmit dam örtüyünün bişirilməsi üçün yanacaq) təsirini qiymətləndirmək lazımdır. Həmçinin tipik istifadəçiləri, xammal və hazır məhsulun nisbətini, eləcə də bu ehtiyatların bərpa olunma dərəcəsini, bu ehtiyatlara sahiblik və nəzarəti də müəyyən etmək lazımdır. Alternativ və ya əlavə tədarük mənbələri yerli iqtisadiyyata, yerli yaşayış mühitine istənilən uzunmüddətli mənfi təsiri azaltmağa da kömək edə bilər. Müxtəlif mənbələrin istifadəsi, salamat qalmış materialların, alternativ tikinti materiallarının və texnoloji proseslərin (məsələn, bərkimiş qruntdan olan tikinti bloklarının istifadəsi) həm də yaşıllığın salınması və bərpa proqramları ilə birlikdə təkrar istifadəsi kimi tədbirləri müəyyən etmək lazımdır.
- 4. Torpağın eroziyası:** tikinti sahəsinin hazırlanması məqsədilə məşə qırılmasının istənilən halda ətraf mühitə təsirini qiymətləndirmək üçün torpaq ehtiyatlarından istifadənin ənənəvi üsullarını, mövcud yaşıllığın paylaşmasını, səth sularının drenaj təcrübəsini nəzərə almaq lazımdır. Kənd təsərrüfatı və ya otlaq torpaqlarından istifadənin planlaşdırılması elə həyata keçirilməlidir ki, yerli yaşayış mühitinə dəyən zərər minimuma endirilsin. Müvəqqəti yaşayış yerinin yerləşdirilməsi elə şəkildə planlaşdırılmalıdır ki, qrunut möhkəmliyini qoruyub saxlamaq, kölgəliyi qorumaqla, iqlim hadisələrindən müdafiəyə hər cür kömək etmək üçün ağaclar və digər

*Müvəqqəti yaşayış yerinin təşkili və qeyri-ərzaq
yardımının minimal standartları*

yaşılıqlar toxunulmaz qalsın. Yollar, ciğırlar və drenaj salınarkən eroziya və daşqın riskini minimuma endirmək üçün təbii relyefdən maksimum istifadə olunmalıdır. Tədbirlərin görülməsinin mümkün olmadığı yerlərdə drenaj qalereyalarının, yolların altındakı drenaj boru kəmərlərinin çəkilməsi və ya suyun axıdılmasını minimuma endirmək üçün kənarları əkilmış torpaq təpəciklərin qurulması kimi eroziyanın qarşısının alınması tədbirlərini təmin etmək lazımdır (bax, drenajın birinci standartı, səh. 92).

5. Torpaqların boşaldılması: müvəqqəti məskunlaşma yerləri mövcud olduğu zaman kütləvi yaşayış yerlərinin, planlaşdırılmış, yaxud qeyri-mütəşəkkil müvəqqəti düşərgələrin içində və kənarında müvafiq tədbirlərin köməyi ilə ətraf mühitin təbii bərpasına yardım etmək üçün tədbirlər görülməlidir. İstənilən belə yaşayış yerinin fəaliyyətini bitirməyi elə planlaşdırmaq lazımdır ki, emalı mümkün olmayan, yaxud ətraf mühitə zərər vuran istənilən material və tullantının yetərincə təmizlənməsi təmin olunsun.



2. Qeyri-ərzaq yardımı: geyim, yataq ləvazimatları və məişət əşyaları

Geyim, yorğan və yataq ləvazimatları iqlim hadisələrindən müdafiə, sağlamlıq, fərdi azadlıq və insan ləyaqətinin qorunması ilə bağlı əsas şəxsi tələbatları təmin edir. Ailələrin öz gigiyenik ehtiyaclarını ödəməsi, yemək hazırlayıb yeyə bilməsi, özünü istiliklə təmin etməsi, yaşayış yeri tikib ona xidmət göstərməsi, təmir edə bilməsi üçün zəruri mal və ehtiyatlar tələb olunur.

Qeyri-ərzaq yardımının birinci standartı: geyim və yataq ləvazimatı

Fövqəladə vəziyyət nəticəsində zərər çekmiş ailələrin öz insanı ləyaqətini, təhlükəsizliyini və rifahını qoruması üçün kifayət qədər geyim, yorğan və yataq ləvazimatı var.

Əsas göstəricilər (təlimatlarla birlikdə oxumalı)

- Qadın, qız, kişi və oğlanların mədəni ənənələrə, ilin fəslinə və iqlim şəraitinə uyğun münasib ölçülü ən azı bir dəst geyimi var. İki yaşında uşaqların da minimum 100x70 ölçülü bir yorğanı var (bax: təlimat 1-4).
- Termokomfortun və ayrıca yatmaq imkanının təmin olunması üçün insanların kifayət qədər yorğanı, yataq ləvazimatı və yatmaq üçün döşəkləri var (bax: təlimat 2-4).

- Risk qruplarını təmsil edən şəxslərin öz ehtiyaclarını təmin etmək üçün əlavə geyimləri və yataq ləvazimatı var (bax: təlimat 5).
- Ehtiyac yaranarsa, mədəni ənənələrə əsaslanan matəm libası verilir.

Təlimatlar

- 1. Geyimin dəyişdirilməsi:** termokomfortun, insan ləyaqəti və təhlükəsizliyinin təmin olunması üçün insanların kifayət qədər dəyişəyi olmalıdır. Bunun üçün gərəkli predmetlərin, xüsusiilə də vaxtaşırı yuyulma zərurətini nəzərə almaqla alt paltarlarının bir dəstdən artıq olması lazım bilər.
- 2. Uyğunluq:** geyim iqlim şəraitinə və mədəni ənənələrə uyğun olmalı, yaşı kateqoriyalarını nəzərə almaqla kişi, qadın, qız və oğlanlar üçün ayrıca seçiləlidir. Yataq ləvazimatı materialları imkan daxilində mədəni ənənələri eks etdirməli və ailə üzvlərinin ayrı-ayrılıqda yata bilməsinə yetəcək qədər olmalıdır.
- 3. İstilik xarakteristikası:** geyimlərin və yataq ləvazimatlarının izolyasiya xüsusiyyətini, həmçinin rütubətli iqlimin onların istilik xüsusiyyətlərinə təsirini nəzərə almaq lazımdır. Termokomfortun təmin olunması üçün geyim və yataq ləvazimatlarının uyğunluğu tələb olunur. Izolyasiyalı astarı olan döşəklər istiliyin yerə verilməsini azaltmaq üçün əlavə yorğan dəstindən daha effektiv ola bilər.
- 4. Möhkəmlik:** alternativ geyim predmetlərinin çatışmadığını nəzərə alsaq, verilən geyim və yataq ləvazimatı kifayət qədər möhkəm olmalı, uzun müddət geyilməyə davam gətirməlidir.
- 5. Xüsusi ehtiyaclar:** sidik saxlaya bilməməklə bağlı problemləri, İÇV/QİÇS infeksiyası, bununla yanaşı ishalı olan şəxslər, hamilə və süd verən analar, yaşlılar, əlli illər və hərəkət funksiyası pozulmuş şəxslər üçün imkan daxilində əlavə geyim dəstləri olmalıdır. Südəmər və balaca uşaqlar bədən səthlərinin çəkiyə müvafiq nisbeti səbəbindən böyüklerlə müqayisədə istilik itkisinə daha çox məruz qalırlar, ona görə də termokomfortun müəyyən səviyyədə saxlanması üçün onlara əlavə yorğanlar və s. tələb oluna bilər. Yaşlı insanlar, xəstələr, zəif adamlar, o cümlədən İÇV/QİÇS infek-



siyali şəxslər az hərəkətdə olmaları səbəbindən döşəyə, yaxud da hündür çarpayılara ehtiyac duya bilərlər.

**Qeyri-ərzaq yardımının ikinci standarı:
şəxsi gigiyena**

Şəxsi gigiyenaya riayət edilməsi, sağlamlığın, insan ləyaqətinin və rifahın qorunması üçün zərər çəkmiş bütün ailələrin kifayət qədər sabundan və digər əşyalardan istifadə imkanı var.

Əsas göstəricilər (təlimatlarla birlikdə oxumalı)

- Zərər çəkmiş hər bir şəxsə hər ay 250 q hamam sabunu verilir (bax: təlimat 1-3).
- Zərər çəkmiş hər bir şəxsə hər ay 200 q paltar sabunu verilir (bax: təlimat 1-3).
- Qadınlar və qızlar aybaşı üçün sanitər materialları təmin olunur (bax: təlimat 4).
- Yeni doğulmuşlar və iki yaşındanək uşaqlar istifadə ənənələrindən asılı olaraq 12 yuyulan əski və ya birdəfəlik istifadə üçün bezlər ilə təmin olunur.
- Şəxsi gigiyenanın təmin olunması üçün əlavə əşyalardan, eləcə də insan ləyaqətinin və rifahının qorunması üçün vasitələrdən istifadə imkanı təmin olunur (bax: təlimat 5).

Təlimatlar

1. Münasiblik: zəruri əşya çeşidlərinin müəyyən olunması zamanı mövcud mədəni ənənələr və əhaliyə məlum olan ərzaqlar nəzərə alınmalıdır. Az tanınan və ya təyinatı üzrə istifadə olunmaya bilən əşyalardan (məsələn, səhvən yeməli kimi qəbul edilən əşyalar) qaçmaq lazımdır. Mədəni adət-ənənə baxımından məqbul olarsa, sabun əvəzinə yuyucu tozdan, yaxud da kül və ya təmiz qum kimi alternativ vasitələrdən istifadə etmək olar.

2. Əvəz olunma: işlənən materiallar zərurət yarananda əvəz olunur.

3. Spesifik tələbatlar: sidik saxlaya bilməməklə bağlı problemləri, İÇV/QIÇS infeksiyası, bununla yanaşı ishalı olan şəxslərə, yaşlılara, əlliylərə və hərəkət funksiyası pozulmuş digər kəslərə imkan daxilində əlavə sayda hamam və paltar sabunu verilir.

4. Sanitar yardım: qadınlar və qızlar aybaşı zamanı istifadə etmək üçün müvafiq materiallar alırlar. Həmin materialların bu məqsəd üçün uyğun və münasib olması vacibdir. Qadınlar məhz hansı materialların veriləcəyi ilə bağlı qərarların qəbul olunmasında iştirak etməlidirlər.

5. Əlavə predmetlər: mövcud sosial praktika və mədəni adətlər əlavə şəxsi gigiyena predmetlərinin cəlb olunmasını tələb edə bilər. Bir nəfər üçün ayda əlavə olaraq: 75 mq-dan 100 q-dək diş məcunu; bir diş fırçası; 250 ml şampun; yeni doğulmuş, südəmər və 2 yaşınadək uşaqlar üçün 250 ml losyon; bir ədəd birdəfəlik üzqır-xan verilə bilər. Həmçinin bir ailəyə bir saç şotkası və ya daraq, eləcə də dırnaq tutan verilməsi də mümkündür.

Qeyri-ərzaq yardımının üçüncü standartı: mətbəx ləvaziməti

Zərər çəkmiş hər bir ailənin mətbəx ləvazimatlarından istifadə imkanı var.

Əsas göstəricilər (təlimatlarla birlikdə oxumalı)

- Hər bir ev təsərrüfatının 1 ədəd böyük ölçidə qulplu və qapaqlı qazanı; 1 ədəd orta ölçidə qulplu və qapaqlı qazanı; yemək hazırlamaq və ya paylamaq üçün 1 ədəd kasası; 1 ədəd mətbəx bıçağı; 2 ədəd taxta çomçəsi var (bax: təlimat 1).
- Hər bir ev təsərrüfatının su yiğmaq üçün 10-20 litr həcmində 2 ədəd qapaqlı qabı (vintlə bağlanan başlığı olan 20 litrlilik kanistr və ya 10 litrlilik qapaqlı vedrə), eləcə də suyun və ya qida məhsullarının saxlanması üçün əlavə qabları var (bax: təlimat 1-2).
- Hər bir zərərçəkmişin xörək yemək üçün 1 ədəd boşqabı, 1 ədəd metal qaşığrı və maye qəbul etmək üçün 1 ədəd parçı və ya qabı var (bax: təlimat 1-4).



Təlimatlar

- 1. Uyğunluq:** verilən əşyalar mədəni adət-ənənələrə uyğun olmalı və bu əşyalardan təhlükəsiz istifadə təmin olunmalıdır. Zəruri əşyaların siyahısını müəyyən etmək üçün məsləhətləşmələrə qadınları, eləcə də yemək hazırlanması və su yigilması ilə məşğul olan digər şəxsləri cəlb etmək lazımdır. Yemək hazırlanması və yemək üçün mətbəx qab-qacağı, həmçinin su qabları yaşılıların, əlil və uşaqların tələbatlarına uyğun ölçüdə olmalıdır.
- 2. Plastmas məmulatlar:** bütün plastmas məmulatlar (vedrələr, kalsalar, kanistrlər, su qabları və s.) qida məhsullarından istifadəyə yararlı olmalıdır (bax: su təchizatının üçüncü standartı, təlimat 1, səh. 74).
- 3. Metal məmulatlar:** bütün bıçaqlar, kasalar, boşqablar və parçalar paslanmayan poladdan, yaxud digər əlvən metallardan olmalıdır.
- 4. Südəmər uşaqların yedizdirilməsi:** ana südü əvəzedicilərinin zəruri olduğu hallar istisna olunmaqla südəmər uşaqların yedizdirilməsi üçün butulka verilmir (bax: əhalinin qida təminatına yardımın ikinci standartı, təlimat 1, səh. 147).

Qeyri-ərzaq yardımının dördüncü standartı: sobalar (qızdırıcılar), yanacaq və işıqlandırma

Zərər çəkmiş hər bir ev təsərrüfatına yemək hazırlamaq üçün komunal vasitələrdən, yaxud sobadan (qızdırıcılar), həmçinin yemək hazırlayıb qızdırmaq üçün lazım olan yanacaqdan istifadə etmək imkanı verilir. Öz təhlükəsizliyini təmin etmək üçün hər bir təsərrüfata müvafiq daimi süni işıqlandırma vasitələrindən istifadə imkanı verilir.

Əsas göstəricilər (təlimatlarla birlikdə oxumalı)

- Hər ailə üçün ayrıca yemək hazırlanmış hallarda hər bir ev təsərrüfatının lazımı qədər yeməyin hazırlanmış qızdırılması üçün sobası (qızdırıcı) və yanacağı var (bax: təlimat 1-2).

- Qənaətli və ətraf mühit üçün təhlükəsiz yanacağın ilk növbədə yerli mənbələri müəyyən olunub istifadə edilir (bax: təlimat 3).
- Yanacaq təhlükəsiz üsullarla əldə edilir və yanacağın yiğilması zamanı bədbəxt hadisələr qeydə alınmayıb (bax: təlimat 4).
- Yanacağın saxlanması üçün təhlükəsiz yer var.
- Hər bir ev təsərrüfatının daimi süni işıqlandırma vasitələrindən (fənərlər və şamlar) istifadə etmək imkanı var.
- Hər bir ev təsərrüfatının kibrıt və ya digər yanacaq alışdırma vasitələrindən, yaxud da şamlardan istifadə etmək imkanı var.

Təlimatlar

1. Sobalar (qızdırıcılar): yemek hazırlanması üçün soba (qızdırıcı) tipləri və yanacaq seçərkən yerli təcrübə nəzərə alınır. Odunun hazırlanması, ocağın yanması, ərzaqların hazırlanması, yeməyin birgə bişirilməsi və s. daxil olmaqla yanacağa qənaət edən yemek hazırlanması üsullarının istifadəsi və üstünlüyü təbliğ olunur. Bu, hazırlanan yeməyin növündə mümkün dəyişiklikləri tətbiq edə bilər, çünki ərzaq yardımının göstərilməsi proqramlarının təklifi etdiyi istənilən payın tərkibinə, məsələn, hazırlanması üçün çox yanacaq sərf olunan paxlalılar daxildir. Zərər çəkmmiş əhalinin müvəqqəti küləvi yaşayış yerlərində mərkəzləşdirilmiş şəkildə yemek hazırlanma və isitmə vasitələrindən istifadə etmək bütün ev təsərrüfatlarını fərdi sobalarla (qızdırıcılarla) təmin etməkdən daha sərfəlidir. Bunun sayəsində binaların daxilində yanğın və hislənmə riski azalır.

2. Ventilyasiya: binanın içinde sobaldan (qızdırıcılarından) istifadə olunursa, qazın və tüstünün təhlükəsiz üsulla çölə ötürülməsi üçün bina bacalarla təchiz olunmalıdır. Digər hallarda əlverişsiz hava şəraitindən qorunan sobalar (qızdırıcılar) və bacalar elə şəkildə yerləşdirilir ki, içərinin hislənməsi və respirator xəstəliklərin əmələ-gelmə təhlükəsi aradan qalxın. Sobaların (qızdırıcıların) konstruksiyası yanğın, o cümlədən də içərinin və ətraf mühitin hislənmə riskini aradan qaldırmalıdır.

3. Uzunmüddətli yanacaq mənbələri: yanacaq mənbələrinin idarə olunması həyata keçirilir, yanacaq ehtiyatlarının yiğilması və bərpa olunması tədbirləri görülür.



4. Yanacağın toplanması: yemek hazırlanması və qızdırılması üçün qadınlarla yanacağın yeri və onun toplanması üsulları ilə bağlı kon-sultasiyalar aparılır. Qadınlar tərəfindən idarə olunan ev təsərrüfatları və ya İÇV/QİÇŞ infeksiyalı şəxslərin olduğu ailələr kimi xüsusişlə zəif qrupların yanacağın toplanması ilə bağlı çətinlikləri nəzərə alınmalıdır. Daha az zəhmət tələb edən yanacaq növlərinin seçilməsi, yanacağa qənaət edən sobalardan (qızdırıcılarından) və əlverişli yanacaq mənbələrindən istifadə edilməsi üçün tədbirlər görülür.

**Qeyri-ərzaq yardımının beşinci standartı:
alətlər və avadanlıq**

Müvəqqəti yaşayış yerinin tikintisine və ya saxlanması, eləcə də təhlükəsiz istifadəsinə görə cavabdeh olan hər bir ev təsərrüfatının lazımi alət və avadanlıqlardan istifadə imkanı var.

Əsas göstəricilər (təlimatlarla birlikdə oxumalı)

- Müvəqqəti yaşadığı yerin qismən və ya tam tikilməsinə, yaxud onun saxlanması görə cavabdeh olan hər bir ev təsərrüfatının belə vəzifələrin təhlükəsiz yerinə yetirilməsi üçün alət və avadanlıqlardan istifadə imkanı var (bax: təlimat 1-2).
- Müvəqqəti yaşayış yerinin inşası və ya saxlanması işində alətlərdən istifadə olunması üzrə təlim, yaxud təlimat keçilir (bax: təlimat 3).
- Xəstəliklərin infeksiya yayıcıları vasitəsilə yayılması imkanını azaltmaq üçün materiallar, məsələn, möğmigaya qarşı dərman hopdurulmuş torlar verilir və deməli, hər bir ailə üzvünün müdafiəsi təmin olunur (bax: infeksiya daşıyıcıları ilə mübarizənin birinci, ikinci və üçüncü standartı, səh. 83-88).

Təlimatlar

1. Standart alət dəstləri: yerli xüsusiyyətlər nəzərə alınmaqla standart alət dəstinə çəkic və ya gürz, balta və ya dəhrə, düz və ya çalovşəkilli bel daxil edilir. Alətlər elə tipdə olmalıdır ki, onları yerli vasitələrlə təmir etmək mümkün olsun. Yerini dəyişmiş əhali qrupları səth sularının axıdılması məqsədilə drenaj xəndəkləri qazmaq

*Müvəqqəti yaşayış yerinin təşkili və qeyri-ərzaq
yardımının minimal standartları*

Üçün, eləcə də tabut, məzar və ya matəm tonqallarından istifadə ilə bağlı ölenlərin cənazələrini dəfn etmək üçün kifayət qədər alətdən yararlanmaq imkanına malik olmalıdır.

2. Həyat təminatı mexanizmləri: yaşamaq üçün vasitələrin əldə edilməsi yönündə fəaliyyət göstərmək məqsədilə mümkün olan hər yerdə alet və vasitələr də verilir.

3. Texniki yardım: qadınların başçılıq etdiyi ev təsərrüfatlarına və digər aşkarlanmış zəif qruplara müvəqqəti yaşayış yerinin tikilməsi və saxlanması işində qohumların, qonşuların, yaxud da müqavilə əsasında çalışan işçi qüvvəsinin köməyi tələb oluna bilər.



Əlavə 1

Müvəqqəti yaşayış yerinin təşkili və qeyri-ərzaq yardımının əsas tələblərinin müəyyən olunması üçün anket

Bu suallar siyahısı təxminidir və onun məqsədi fövqəladə vəziyyətdən sonrakı dövrə yardım göstərilməsi üçün lazımı məlumatın alınmasını təmin etməkdir. Bu suallar siyahısı mütləq deyil və konkret vəziyyətdən asılı olaraq istifadə olunmalıdır. Hesab olunur ki, fəlakətin əsas səbəbləri, təhlükəsizliyin səviyyəsi, yerini dəyişmiş və yerli əhalinin demoqrafik göstəriciləri, həmçinin əsas informatorlar haqqında məlumatlar başqa mənbələrdən daxil olur (bax: ilkin qiymətləndirmə standartı, səh. 32).

1. Müvəqqəti yaşayış yerinin təşkili

Demoqrafik xarakteristikalar

- Orta ev təsərrüfatına neçə nəfər daxildir?
- Zərər çəkmiş əhalinin tərkibində tipik ev təsərrüfatı hesab olunmayan şəxs qrupları, məsələn, kimsəsiz uşaqlar və ya tipik ev təsərrüfatı təşkil etməyən hər hansı azlıqlar qrupu varmı?
- Neçə ev təsərrüfatının ümumiyyətlə və ya adekvat yaşayış yeri yoxdur, bu ailələr harada yerləşir?
- Ayrı-ayrı ev təsərrüfatlarının üzvü olmayan neçə nəfərin ümumiyyətlə və ya adekvat yaşayış yeri yoxdur, onlar haradadır?

Təhlükələr

- Müvəqqəti yaşayış yerinin və ya yararsız yaşayış yerinin olmaması üzündən həyat üçün birbaşa təhlükə mövcuddur, neçə nəfər bu təhlükəyə məruz qala bilər?
- Zərər çəkmiş əhalinin həyatı, sağlamlığı və təhlükəsizliyi üçün müvəqqəti yaşayış yerinin olmaması səbəbindən hansı mümkün təhlükələr mövcuddur?

*Müvəqqəti yaşayış yerinin təşkili və qeyri-ərzaq
yardımının minimal standartları*

- Zərər çəkmiş əhalinin yerini dəyişməsi yerli əhali üçün hansı potensial təhlükə və arzuolunmaz effekt yaradır?
- Müvəqqəti yaşayış yerinin olmaması zərər çəkmiş əhalinin həyatı, sağlamlığı və təhlükəsizliyi üçün daha hansı təhlükələr yaradır?
- İÇV/QİÇS infeksiyalı şəxslər də daxil olmaqla risk qrupuna kimlər aiddir?
- Zəif qruplar üçün spesifik təhlükələr nədən ibarətdir və nə üçündür?

Ev təsərrüfatlarında fəaliyyət növləri

- Zərər çəkmiş əhalinin müvəqqəti yerləşdirildiyi yerlərdə həyat təminatı mexanizmlərinin qorunub saxlanması üçün adətən hansı fəaliyyət növləri həyata keçirilir, müvəqqəti yaşayış yerinin verilməsi və onun tipi bu fəaliyyətə necə təsir edir?
- Müvəqqəti yaşayış yerlərinin ətrafında həyat təminatı mexanizmlərinin qorunub saxlanması üçün adətən hansı fəaliyyət növləri həyata keçirilir, müvəqqəti yaşayış yerinin verilməsi və onun tipi bu fəaliyyətə necə təsir edir?

Materiallar və layihələndirmə

- Bu ana qədər zərər çəkmiş ev təsərrüfatları, yaxud digər iştirakçılar tərəfindən müvəqqəti yaşayış yeri və tikinti materialları ilə bağlı hansı konkret qərarlar təklif olunmuşdur?
- Müvəqqəti yaşayış yerinin yenidən qurulmasında zədəli tikililərdən (mümkün olarsa) hansı materiallar istifadə oluna bilər?
- Yerini dəyişmiş və yerli əhalinin tipik tikinti təcrübəsi nədən ibarətdir, evin bünövrəsinin, dam elementlərinin və çöl divarlarının tikilməsində hansı inşaat materiallarından istifadə olunur?
- Zərər çəkmiş əhali üçün hansı digər layihələr və ya materiallar münasib ola bilər?
- Müvəqqəti yaşayış yerinin nəzərdə tutulan layihələri fəvqəladə hallar zamanı yaranan problemləri necə həll edə və ya yüngülləşdirə bilər?
- Adətən müvəqqəti yaşayış yerini kim və hansı şəkildə tikir?

Müvəqqəti
yaşayış yeri

- Tikinti materiallarını kim və necə əldə edir?
- Qadınlara, gənc oğlanlara, yaşlılara necə təlim keçmək və ya müvəqqəti yaşayış yerinin tikintisində onlara necə yardım göstərmək olar, çətinliklər nədən ibarətdir?

Yerli ehtiyatlar və problemlər

- Zərər çəkmiş əhalinin hansı material, maliyyə və insan ehtiyatları var, həmçinin müvəqqəti yaşayış yerində bütün və ya bəzi təcili tələbatların təmin olunması üçün hansı maneələr mövcuddur?
- Müvəqqəti yaşayış yerləri ilə bağlı təcili yardım göstərilərkən mövcud torpağa sahiblik, torpaqdan istifadə və mövcud boş torpaqlar üzərində sərəncamvermə sxemlərinin imkan və problemləri nədən ibarətdir?
- Yerli əhali öz yaşayış yerini, yaxud bitişik torpaq sahələrini yerini dəyişmiş əhaliyə verdiyi halda onların imkan və problemləri nədən ibarətdir?
- Zərər çəkmiş əhalinin müvəqqəti yerləşdirilməsi üçün mövcud binaların, yaxud digər konstruksiyaların istifadəsi zamanı imkan və problemlər nədən ibarətdir?
- Müvəqqəti yaşayış yerinin yerləşdirilməsi üçün boş torpaqlardan istifadə etmək topoqrafiya və ətraf mühit nöqtəyi-nəzərindən nə dərəcədə mümkündür?
- Müvəqqəti yaşayış yerlərinin yerləşdirilməsi variantlarının nəzərdən keçirilməsi zamanı yerli hökumət orqanlarının tələb və məhdudiyyətləri hansıdır?

Həyat təminatı xidmətləri və tikililəri

- Hal-hazırda içmək və şəxsi gigiyenik məqsədlə işlətmək üçün su varmı, həmçinin sanitər təminat sahəsində tələbatların ödənməsi imkanları və problemləri nədən ibarətdir?
- Hal-hazırda ictimai müəssisələrin (klinikalar, məktəblər, ibadət yerləri və s.) vəziyyəti necədir, həmçinin bu müəssisələrə daxil olarkən hansı problemlər və imkanlar yaranır?

Yerli əhali və ətraf mühitə təsir

- Yerli əhalinin problemləri nədən ibarətdir?
- Yerini dəyişmiş əhalinin yerli əhalinin ərazisində, yaxud müvəqqəti yaşayış sahələrində yerləşdirilməsi zamanı təşkiletmə və planlaşdırma problemləri hansılardır?
- Müvəqqəti yaşayış yerinə (tikinti materialları və onlardan istifadə imkanları), eləcə də yerini dəyişmiş əhaliyə zəruri yardım göstərilərkən (yanacaq, sanitariya, tullantıların təmizlənməsi, mümkün olan yerlərdə ev heyvanları üçün otlaq) yaşayış mühiti ilə bağlı təhlükələr nədən ibarətdir?
- Yaşayış yerinin tikilməsi, yerləşdirilməsi və xidmət göstərilməsi üçün mövcud yerli imkanlar hansılardır?
- Yerli material tədarükü, eləcə də müvəqqəti yaşayış yeri və düşərgələrin qurulması vasitəsilə həyat təminatı mexanizmlərinin qorunub saxlanması üçün hansı imkanlar verilə bilər?

2. Qeyri-ərzaq yardımı: geyim, yataq ləvaziməti və məişət əşyaları

Geyim və yataq ləvaziməti

- Qadınlar, kişilər, kiçik və südəmər uşaqlar, hamilə qadınlar və süd verən analar, eləcə də yaşılıar üçün geyim, yorğan və yataq ləvazimətləri adətən necə verilir, konkret sosial və mədəni amillər nədən ibarətdir?
- Hər yaşdan olan neçə qadın və kişinin, neçə südəmər və azyaşlı uşaq özünü pis havadan qoruması, eləcə də sağlamlığını, ləyaqətini və rifahını qoruyub saxlaması üçün kifayət qədər geyimi, yorğanı, yaxud yataq ləvaziməti yoxdur? Hansı səbəbdən?
- Geyim, yorğan, yaxud yataq ləvaziməti çatışmadıqda həyat üçün birbaşa təhlükə nədən ibarətdir, neçə nəfər bu təhlükəyə məruz qala bilər?
- Geyim, yorğan, yaxud yataq ləvaziməti çatışmadıqda zərər çəkmiş əhalinin həyatı, sağlamlığı və şəxsi təhlükəsizliyi üçün potensial təhlükə nədən ibarətdir?

**Müvəqqəti
yaşayış yeri**

- Hansı sosial qruplar daha az müdafiə olunur və nə üçün? Bu qruplara ayağa dura bilmələri üçün necə kömək etmək daha yaxşı olardı?

Şəxsi gigiyena

- Fövqəladə vəziyyətə qədər orta ev təsərrüfatı hansı şəxsi gigiyena əşyalarına malik olub?
- Hal-hazırda zərər çəkmiş ev təsərrüfatları hansı əsas şəxsi gigiyena əşyalarına malik deyil?
- Qadınların, qızların, uşaqların, yeni doğulmuş və südəmər körpələrin tələbatları konkret olaraq nədən ibarətdir?
- Zərər çəkmiş əhalinin sağlamlığı və ləyaqəti üçün mədəni, yaxud sosial baxımdan daha hansı əşyalar mühüm hesab olunur?

Yeməyin hazırlanması və qida, sobalar (qızdırıcılar) və yanacaq

- Fövqəladə hala qədər ev təsərrüfatı yemək hazırlamaq və yemək üçün hansı qurğulardan istifadə edirdi?
- Hal-hazırda qida hazırlamaq və yemək üçün ləvazimatlardan adekvat istifadə edə bilməyən necə ev təsərrüfatı var və hansı səbəbdən?
- Yemək hazırlamaq və qızdırmaq üçün ev təsərrüfatı adətən hansı növ sobadan (qızdırıcıdan) istifadə edib, yemək hazırlanması mövcud müvəqqəti yaşayış yeri və ətraf mühitə nisbətdə harada baş verib, adətən hansı yanacaq tətbiq olunub?
- Neçə ev təsərrüfatının yemək hazırlamaq və qızdırmaq üçün sobadan (qızdırıcıdan) istifadə etmək imkanı yoxdur və nə üçün?
- Neçə ev təsərrüfatının yemək hazırlamaq və qızdırmaq üçün kifayət
- Yerini dəyişmiş şəxslər və yerli əhalidən olan ailələr üçün kifayət qədər yerli yanacaq tədarükü imkanları və problemləri (xüsusilə ekoloji xarakterli) nədən ibarətdir?
- Kifayət qədər yanacağın təmin olunması zərurəti yerini dəyişmiş ailələrdəki qadınlara necə təsir edir?

*Müvəqqəti yaşayış yerinin təşkili və qeyri-ərzaq
yardımının minimal standartları*

- Hansı mədəni və ənənəvi mülahizələrə diqqət yetirmək lazımdır?

Aletlər və avadanlıq

- Ev təsərrüfatları müvəqqəti yaşayış yerinin tikilməsi, ona xidmət göstərilməsi və ya onun təmiri üçün hansı əsas alətlərdən istifadə etmək imkanına malikdir?
- Həyat təminatı mexanizmlərinin dəstəklənməsi ilə bağlı hansı fəaliyyətdə müvəqqəti yaşayış yerinin tikilməsi, ona xidmət göstərilməsi və onun təmiri üçün nəzərdə tutulan əsas alətlərdən istifadə etmək mümkündür?
- Sağlamlığın və insan ləyaqətinin müdafiəsinin mühüm standartlarına əməl etmək üçün iqlim amilləri, yaxud ətraf mühitlə əlaqədar quruntun örtülməsi zəruridirmi və məhz hansı materiallar verilməlidir?
- Ev təsərrüfatlarının sağlamlıq və rifahını təmin etmək üçün infeksiya yayıcıları ilə hansı mübarizə (xüsusilə də ağcaqanada qarşı torların verilməsi) tədbirləri görülməlidir?

Müvəqqəti
yaşayış yeri

Əlavə 2

Biblioqrafiya

Oksford universitetinin Qaçqınların problemlərinin öyrənilməsi mərkəzinin Forced Migration Online programı sayesində müəllif hüququ subyektləri olan bir çox materialların istifadə olunması üçün icazə alınıb; bu sənədləri aşağıdakı ünvanda tapmaq olar:
<http://www.forcedmigration.org>

Beynəlxalq hüquqi sənədlər

The Right to Adequate Housing (Article 11 (1) of the International Covenant on Economic, Social and Cultural Rights), CECSR General Comment 4, 12 December 1991. Committee on Economic, Social and Cultural Rights.

Convention on the Elimination of All Forms of Discrimination Against Women (1981); Article 14(2)(h).

Convention on the Rights of the Child (1990); Article 27(3).

International Convention on the Elimination of All Forms of Racial Discrimination (1969), Article 5(e)(iii).

International Convention Relating to the Status of Refugees (1951), Article 21.

Universal Declaration of Human Rights (1948), Article 25.

Ümumi məsələlər

Chalinder, A (1998), *Good Practice Review 6: Temporary Human Settlement Planning for Displaced Populations in Emergencies*. Overseas Development Institute/Relief and Rehabilitation Network. London.

Davis, I (1978), *Shelter After Disaster*. Oxford Polytechnic Press.

Davis, J and Lambert, R (1995), *Engineering in Emergencies: A Practical Guide for Relief Workers*. RedR/IT Publications. London.

Hamdi, N (1995), *Housing Without Houses: Participation, Flexibility, Enablement*. IT Publications, London.

ICRC (2002), *Emergency Items Catalogue*. ICRC. Geneva.

*Müvəqqəti yaşayış yerinin təşkili və qeyri-ərzaq
yardımının minimal standartları*

- Kelly, C (2002), *Guidelines in Rapid Environmental Impact Assessment in Disasters*. Benfield Hazard Research Centre, University College London.
- MSF (1997), *Guide of Kits and Emergency Items. Decision-Maker Guide. Fourth English Edition*. MOdecins Sans FrontiPres. Belgium.
- Shelterproject.org (2004), *Guidelines for the Transitional Settlement of Displaced Populations*. Cambridge.
- UNDP (1995), *Emergency Relief Items, Compendium of Generic Specifications. Vol 1: Telecommunications, Shelter and Housing, Water Supply, Food, Sanitation and Hygiene, Materials Handling, Power Supply*. Inter-Agency Procurement Services Office, UNDP. Copenhagen.
- UNDRO (1982), *Shelter After Disaster: Guidelines for Assistance*. UNDRO. Geneva.
- UNHCR (1996), *Environmental Guidelines*. UNHCR. Geneva.
- UNHCR (2002), *Environmental Considerations in the Life Cycle of Refugee Camps*. UNHCR. Geneva.
- UNHCR (1993), *First International Workshop on Improved Shelter Response and Environment for Refugees*. UNHCR. Geneva.
- UNHCR (1991), *Guidelines on the Protection of Refugee Women*. UNHCR. Geneva.
- UNHCR (1999), *Handbook for Emergencies*. UNHCR. Geneva.
- UNHCR (2001), *Policy for Older Refugees: A Resource for the Refugee Community*. UNHCR. Geneva.
- UNHCR (1998), *Refugee Operations and Environmental Management: Key Principles of Decision-Making*. UNHCR. Geneva.
- UNHCR (1995), *Sexual Violence Against Refugees*. UNHCR. Geneva.
- USAID (1994), *Field Operations Guide for Disaster Assessment and Response*. Office of Foreign Disaster Assistance, USAID.
- Zetter, R (1995), *Shelter Provision and Settlement Policies for Refugees: A State of the Art Review*. Studies on Emergency and Disaster Relief No. 2. Noriska Afrikainstituet. Sweden.
- Zetter, R, Hamdi, N and Ferretti, S (2003), *From Roofs to Reintegration*. Swiss Agency for Development and Cooperation (SDC). Geneva.

Müvəqqəti
yaşayış yeri

Humanitar xartiya və minimal standartlar

Qeydlər üçün

Fəsil 5
Tibbi xidmətin
minimal
standartları

Fəsil üzrə əsas istiqamətlər

Bu fəsil üç əsas hissədən ibarətdir: səhiyyə sistemləri və inşastruktur; yoluxucu xəstəliklərlə mübarizə; keçici olmayan xəstəliklərlə mübarizə. Fəslin strukturunu fövqəladə vəziyyət şəraitində tibbi xidmətin planlaşdırılması, həyata keçirilməsi, müşahidəsi və qiymətləndirilməsinə sistemli yanaşmanı əks etdirir. Belə yanaşma prioritet vəzifələrin müəyyən olunması və yerinə yetirilməsi üçün ən etibarlı vasitə və ən effektiv üsuldur. Xüsusi diqqət milli və yerli səhiyyə sistemlərinə yardım, əlaqələndirmə və standartlaşdırırmaya yetirilir. Hər bir hissə aşağıdakı tərkibə malikdir:

- Əldə edilməli olan *keyfiyyət mahiyyətli minimal standartlar*.
- *Standartlara nail olunması dərəcəsini müəyyən edən əsas göstəricilər*. Bu göstəricilər istər həyata keçirilən proqramların təsiri və ya effektivliyini, istərsə də prosesin özünü və ya istifadə edilmiş metodları qiymətləndirməyə, onlar barəsində rəy verməyə imkan yaradır. Göstəricilər həm keyfiyyət, həm də kəmiyyət göstəricisi ola bilər.
- *Standart və göstəricilərin nə vaxt və hansı vəziyyətdə tətbiq olunmasına dair göstərişləri*; praktik çətinliklərin aradan qaldırılması üzrə göstərişləri, həmçinin ən mühüm məsələlərə dair tövsiyələri əks etdirən təlimatlar. Burada, həmçinin standart və göstəricilərin tətbiqi ilə bağlı əsas problemlər, dilemma və ziddiyətlər, eləcə də bu məsələ üzrə müasir biliklərdəki boşluqlar nəzərdən keçirilə bilər.


Əlavələrdə saqlamlıq vəziyyətinin qiymətləndirilməsi və s. üzrə tədbirlərin nümunəvi siyahısı, həmçinin bibliografiya əks olunub.

Mündəricat

Giriş	261
1. Səhiyyə sistemləri və infrastruktur	266
2. Yoluxucu xəstəliklərlə mübarizə	282
3. Yoluxucu olmayan xəstəliklərlə mübarizə	295
Əlavə 1. Tibbi xidmətin ilkin qiymətləndirilmə tədbirlərinin nümunəvi siyahısı	305
Əlavə 2. Müşahidə haqqında həftəlik hesabatların nümunəvi formaları	308
Əlavə 3. Ölüm və xəstəlik sayının hesablanması üçün formullar	311
Əlavə 4. Biblioqrafiya	314



Humanitar xartiya və minimal standartlar



Giriş

Beynəlxalq hüquqi sənədlərlə əlaqə

Tibbi xidmətin minimal standartları Humanitar xartiyada əks olunmuş prinsip və hüquqların praktik ifadəsidir. Humanitar xartiya təbii fəlakət və hərbi münaqışə zonalarında insanların həyat və ləyaqətinin qorunub saxlanmasıının insan hüquqları, qaçqınların hüquqları haqqında beynəlxalq qanunvericilik və humanitar hüquqda ifadə olunmuş əsas şərtlərini nəzərdən keçirir.

Hər bir insan sağlamlıq hüququna malikdir. Bu hüquq beynəlxalq hüquqi sənədlərdə təsbit olunub və təkcə tibbi xidmətdən bərabər istifadə imkanını deyil, həmçinin digər hüquqları - dezinfeksiya edilmiş suдан və etibarlı sanitariyadan, kifayət miqdarda ərzaqdan istifadə etmə, normal qidalanma və yaşayış yeri; sağlam yaşayış mühiti; təhsil; ayrı-seçkiliyin olmaması; insan ləyaqətinin qorunub saxlanması hüquqlarını ehtiva edir.

Sağlamlıq hüququ yalnız əhalinin müdafiə olunduğu; səhiyyə sisteminin vəziyyətinə görə məsuliyyət daşıyan professionalların yaxşı təlim keçdiyi və ümumi qəbul olunmuş etik normalara riayət etdikləri; dövlətin təhlükəsizlik və sabitlik yaratmaq, onu qoruyub saxlamaq niyyətin-də olduğu hallarda təmin oluna bilər. İnsan ləyaqəti və bərabərhüquqluluq məsələləri, həmçinin dövlətlərin və digər iştirakçıların hər bir insanın sağlamlıq hüququnu təmin etmək öhdəlikləri insan hüquqlarına riayət olunması baxımından müstəsna əhəmiyyətə malikdir. Hərbi münaqışeler zamanı mülki xəstəxana və tibb müəssisələri heç bir halda hücum obyekti olmamalıdır, tibbi personal isə hörmət və müdafiə hüququna malikdir. Minimal standartlar sağlamlıq hüququnu tam əks etdirmir. Buna baxmayaraq, «Sfera» layihəsinin standartları sağlamlıq hüququnun əsas məzmununu əks etdirir və bu hüququn bütün dünyada proqressiv şəkildə gerçəkləşməsinə öz töhfəsini verir.

Sağlamlıq

Fövqəladə vəziyyət şəraitində tibbi xidmətin əhəmiyyəti

Tibbi xidmət fövqəladə vəziyyətlərin başlanğıc mərhələlərində sağ-qalma təminatının müəyyənedici amilidir. Fəlakətlər həmişə cəmiyyətdə sağlamlıq vəziyyətinə və zərər çəkmiş əhalinin rifahına ciddi təsir göstərir. Bu təsir birbaşa (məsələn, zədələr, psixoloji travmalar) və ya dolayısıyla (məsələn, yoluxucu xəstəliklərin yüksək əmsalları, do-yumsuzluq, xroniki xəstəliklərin ağrılaşması) ola bilər. Dolayı nəticələri adətən su təchizatının yetərsiz həcmi və keyfiyyəti, sanitar təminat sistemlərinin sıradan çıxması, ərzaq təchizatı və səhiyyə sistemin-də pozğunluqlar, əhalinin həddindən artıq sıxlığı və onun yerdeyişməsi kimi amillərlə əlaqələndirirlər.

Fövqəladə vəziyyətdə humanitar yardımın başlıca məqsədləri: 1) ölüm və xəstələnmə hallarının qarşısının alınması və azaldılması; 2) normal vəziyyətə qayıtma. Ölüm və xəstələnmənin miqyasları müxtəlif fəlakət növləri ilə şərtləndirilir (bax: 265-ci səhifədə cədvəl), buna görə də ictimai sağlamlıq vəziyyəti və zərər çəkmiş əhalinin tibbi tələbatları fəlakətin növü və miqyasından asılı olaraq dəyişir.

Prioritet məqsədlərin müəyyən olunması zərər çəkmiş əhalinin fövqəladə vəziyyətə qədərki sağlamlıq vəziyyətinin, həmçinin, tələbat, risk, ehtiyat və imkanların aydın başa düşülməsini tələb edir. Fövqəladə vəziyyətlərin ilkin mərhələləri üçün dolğun olmayan informasiya xarakterikdir, buna görə də səhiyyə ilə bağlı mühüm qərarlar bütün zəruri məlumatları nəzərə almadan qəbul edilə bilər. İctimai sağlamlıq üçün nəticələri, başlıca səhiyyə ehtiyaclarını, yerli ehtiyatların mövcudluğunu və xarici yardımə olan tələbatı müəyyən etmək üçün zərər çəkmiş əhalinin nümayəndələrinin iştirakı ilə təcili çoxaspektli qiymətləndirmə zəruridir (bax: ilkin qiymətləndirmə standartı, s. 32 və əlavə 1).

Əhalinin tibbi xidmətə müdaxiləsinin əsas vəzifəsi maksimum sayda insanlara maksimum fayda gətirilməsindən ibarət olmalıdır. Mümkün olan hər bir yerdə müdaxilə sinəqdan çıxmış tibbi praktikaya əsaslanmalıdır: üstünlük o müəssisələrə (insanlara) verilir ki, onların fəaliyyətinin əhalinin sağlamlığı üçün faydası təsdiq edilib. Belə yardımə kifayət həcmdə suyun verilməsi, sanitar təminat tədbirləri, qidalanmanın

yaxşılaşdırılması, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, müvəqqəti yaşayış yerinin verilməsi və əsas klinik qulluğun göstərilməsi daxildir. Profilaktik və klinik tədbirlər epidemiyalara gətirib çıxara biləcək xəstəliklərlə mübarizəyə yönəldilməlidir.

Kütləvi vaksinasiya kampaniyası qızılca epidemiyası təhlükəsi ilə üzləşmiş əhali, xüsusilə də qaçqınlar və kompleks fəvqəladə vəziyyətlər nəticəsində zərər çəkmiş əhali qrupları üçün başlıca vəzifədir. Fəvqəladə halların əksəriyyətində stasionar müalicə ilə bağlı tibbi xidmətlərin rolü ilkin tibbi xidmətlərdən daha az əhəmiyyətlidir.

Tibbi xidmətin işlənib hazırlanması, həyata keçirilməsi, monitorinqi və qiymətləndirilməsində zərər çəkmiş əhalinin iştirakı çox vacibdir. Mövcud imkanların aşkar olunması və artırılması üzrə tədbirlər görmək lazımdır. Bu, yəqin ki, əhaliyə fəlakətdən sonra özünə gəlmək və digər mümkün fəlakətlərə hazırlaşmağa kömək etməyin ən səmərəli üsuludur. Qaçqınlar və ərazi daxilində yerini dəyişmiş şəxslər (DYŞ) yerli əhaliyə xidmət göstərən tibbi müəssisələr üçün əlavə yük yarada bilər. Buna görə də humanitar təşkilatların söyləri belə tibbi müəssisələrə maksimum yardım göstərilməsinə yönəlməlidir.

Fəvqəladə vəziyyətlərin əksəriyyətində tibbi xidmətlərə daha çox qadınlar və uşaqlar ehtiyac duyur, buna görə də tibbi xidmətin ədalətli paylaşdırılması, onun adekvatlığı və ümumilikdə zərər çəkmiş bütün əhali üçün aydınlığını qiymətləndirərkən qadınların rəyini nəzərə almaq çox vacibdir. Qadınlar insanların sağlamlıq vəziyyətinə aidiyəti olan mədəni xüsusiyət və ənənələrin, həmçinin daha çox zərər çəkmiş əhalinin spesifik ehtiyaclarının başa düşülməsinə yardım edə bilərlər. Buna görə də qadınlar imkan daxilində tibbi yardımın planlaşdırılması və həyata keçirilməsində iştirak etməlidirlər.

Digər fəsillərlə əlaqə

Bu fəslin bir çox standartları digər fəsillərdəki standartlarla bilavasitə bağlıdır. Bir sahədə standartların həyata keçirilməsində əldə olunan uğurlar çox zaman digər sahələrdə də ugura gətirib çıxarır və hətta onu şərtləndirir. Fəaliyyətin sıx əlaqələndirilməsi və digər sektorlarla əməkdaşlıq yardım göstərilməsi proqramlarının uğurla həyata keçiril-



məsinin təminatıdır. Həmçinin yardım göstərilməsində təkrara yol verməmək və tibbi xidmətin ən yaxşı keyfiyyətini təmin etmək üçün səylərin yerli hakimiyyət qüvvələri və yardım göstərən digər təşkilatlarla əlaqələndirilməsi zəruridir.

Bütün sektorlar üçün ümumi standartlarla əlaqə

Programın uğurla həyata keçirilməsi üçün bu yardımın həyata keçirilməsi prosesinin özü böyük əhəmiyyət kəsb edir. Bu fəsil iştirak, ilkin qiymətləndirmə, yardım göstərilməsi, məqsədlərin müəyyən olunması, monitorinq, qiymətləndirmə, əməkdaşların professional keyfiyyətləri və onların vəzifələri, həmçinin nəzarət, idarəetmə və işçi heyətinə yardımı əhatə edən bütün sektorlar üçün ümumi standartlarla əlaqəli nəzərdən keçirilməlidir (bax, fəsil 1). Yadda saxlamaq lazımdır ki, istənilən yardımın göstərilməsi zamanı bu yardımı daha münasib və keyfiyyətli etmək üçün aşağıda adı çəkilən zəif qruplar da daxil olmaqla zərər çəkmiş əhalinin ən aktiv iştirakı olduqca vacibdir.

Zərər çəkmiş əhalinin zəifliyi və imkanları

Fövqəladə vəziyyətlərdə əsas risk qrupları qadınlar, uşaqlar, əllillər, yaşlı insanlar və İÇV/QİCS-ə yoluxmuşlardır. Bəzi hallarda insanlar öz etnik mənşəyi, dini etiqadı, siyasi baxışları və ya yerdəyişmələr səbəbindən risk qrupuna düşə bilərlər. Bu, heç də tam siyahı deyil, lakin ən çox rast gəlinən risk qrupları kateqoriyalarını özündə birləşdirir.

Bütün zəif qrupların hər hansı bir ayrı-seçkilik olmadan müdafiə olunmasına və yardım almasına xüsusi diqqət yetirilməlidir. Eyni zamanda yadda saxlamaq lazımdır ki, zərər çəkmiş əhalinin təbii fəlakətlərin öhdəsindən gəlmək üçün özünün şəxsi vərdişləri, bacarığı, təcrübəsi var və bunları qazanmaqdadır; bu vərdişlərin, bacarıq və təcrübənin mövcudluğunu nəzərə alaraq müvafiq yardım göstərmək lazımdır.

Bəzi təbii fəlakət növlərinin ictimai sağlamlıq vəziyyətinə təsiri					
Təsir	Kompleks fövqəladə vəziyyətlər	Zəlzələlər	Güclü küləklər (su basmadan)	Daşqınlar	Gözənləməz daşqınlar sunamı
Ölüm sayı	Yüksək	Yüksək	Aşağı	Aşağı	Yüksək
Ağır şikəstliklər	Konkret şəraitdən asılıdır	Çox	Orta	Az	Az
Yüksək yoluxucu xəstəliklər riski	Yüksək	Kiçik	Kiçik	Konkret şəraitdən asılıdır	Kiçik
Ərzaq çatışmazlığı	Tez-tez	Nadir hallarda	Nadir hallarda	Konkret şəraitdən asılıdır	Tez-tez
Əhalinin böyük yerdəyişmələri	Tez-tez (xüsusilə, çox dağlılmış şəhər rayonlarında)	Nadir hallarda	Nadir hallarda	Tez-tez	Konkret şəraitdən asılıdır

Mənbə: Pan American Health Organization, *Emergency Health Management After Natural Disaster*. Office of Emergency Preparedness and Disaster Relief Coordination: Scientific Publication No. 47. Washington, DC. Pan American Health Organization, 1981 nəşrinin materiallarının adaptasiyası.

Qeyd: Hətta müəyyən fəlakət növləri zamanı belə ölüm və xəstələnmə əmsali hər bir konkret vəziyyətdən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişir. Məsələn, inşaat standartlarına dəqiq riayet olunması zəlzələ nəticəsində ölüm və ağır bədən xəsarətlərinin sayını kəskin şəkildə azalda bilər. Bəzi kompleks fövqəladə vəziyyətlər zamanı ölüm və xəstələnmələrə əsas səbəb yoluxucu xəstəliklər və doyumsuzluq olursa, digər hallarda ölümə ağır travmalar başlıca səbəb olur, xroniki xəstəliklərin aşırlaşmaları isə yüksək xəstələnmə səviyyəsinə gətirib çıxarır.



Minimal standartlar

1. Səhiyyə sistemləri və infrastruktur

Ölüm sayının çox zaman artdığı və ya artma ənənəsinə malik olduğu fövqəladə vəziyyətlərdə yardım göstərilməsi zamanı əsas diqqət təcili sağqalma tədbirlərinə, o cümlədən baza tibbi yardımın göstərilməsinə yetirilməlidir. Təcili sağqalma tədbirləri görüldükdən sonra tibbi xidmətin səviyyəsini daha da inkişaf etdirmək lazımdır. Yardım göstərilməsinin bütün mərhələlərində planlaşdırma, həyata keçirmə, monitoring və qiymətləndirmə ən mühüm tələbatların təminatına, daha tam əhatə olunmaya, optimal istifadə imkanına və xidmətin maksimal keyfiyyətinə nail olunmasına yönəldilməlidir.

Aşağıda verilmiş standartlar hər bir şəraitdə tətbiq oluna bilər, lakin bu standartlar kifayət qədər resurs olmadığı halda xüsusi-lə faydalıdır. Standartlar əsasən zərər çekmiş əhalinin yardım göstərilməsi zamanı yaxşı keyfiyyətli tibbi xidmətlərdən yararlanmaq imkanının təmin olunması məqsədini güdürlər. Fəlakətdən sonrakı dövrə tibbi xidmətlərin işində fasilə yaranmamasına nail olmaq çox vacibdir. Lakin uzunmüddətli sabitliyi təmin etmək üçün bir çox müxtəlif faktorları - siyasi, idarəetmə, təşkilati, maliyyə, texniki amilləri nəzərə almaq lazımdır, həmin amillər isə bu məlumat kitabçasında nəzərdən keçirilən məsələlər çərçivəsinə daxil deyil. Səhiyyə təşkilatları və onların işçi heyəti yadda saxlamalıdır ki, fövqəladə vəziyyət şəraitində qəbul olunan qərarlar uzunmüddətli perspektivdə tibbi xidmət sisteminin davamlı işinə çox zaman ya yardım etmək, ya da zərər vurmaq iqtidarındadır.

Səhiyyə sistemləri və infrastrukturun birinci standartı: tibbi xidmətin əsas istiqamətləri

Bütün insanlar başlıca məqsədi yüksək ölüm və xəstələnmə göstəricilərinin əsas problemlərini həll etməkdən ibarət olan tibbi xidmətdən istifadə imkanına malikdirlər.

Əsas göstəricilər (təlimatlarla birləşdə oxumalı)

- Ölüm sayının əsas səbəbləri aşkar olunur və qeydə alınır.
- İlk tibbi xidmətin əsas istiqamətlərini ölüm və xəstələnmə sayını azaltmaq üçün adekvat və səmərəli müdaxilə təşkil edir (bax: təlimat 1).
- Zəif qruplar da daxil olmaqla bütün əhali tibbi müdaxilənin başlıca tədbirlərdən istifadə etmək imkanına malikdir (bax: təlimat 2).
- Yerli səhiyyə müəssisələri və zərər çəkmiş əhali tibbi müdaxilənin başlıca tədbirlərinin planlaşdırılması və həyata keçirilməsində iştirak edir.
- Bütün sektorlar, o cümlədən su təchizatı, sanitat təminat, ərzaq təhlükəsizliyi, qidalanma, müvəqqəti yaşayış yeri və müdafiə tibbi müdaxilənin başlıca tədbirlərinin planlaşdırılması və həyata keçirilməsində fəal əməkdaşlıq edir.
- Ümumi ölüm əmsali (ÜÖƏ) əhalinin fəlakətə qədərki dövrə qeydə alınmış ölüm sayının ikiyə vurulmuş baza səviyyəsindən aşağı səviyyədə saxlanılır və ya azaldılır (bax: təlimat 3).
- 5 yaşından kiçik uşaqların ölüm səviyyəsi (ÖS) fəlakətə qədərki dövrə qeydə alınmış ölüm sayının ikiyə vurulmuş baza səviyyəsindən aşağı səviyyədə saxlanılır və ya azaldılır (bax: təlimat 3).

Təlimatlar

- 1. Başlıca tibbi müdaxilə tədbirləri** fəlakətin tipi də daxil olmaqla konkret vəziyyətdən asılı olaraq dəyişir. Maksimum mümkün sayda insana maksimum tibbi yardımla təmin etmək üçün ictimai səhiyyənin başlıca prinsiplərinə əsaslanmaq lazımdır. Tibbi müdaxi-



Iənin başlıca tədbirləri (TMBT) adekvat su təchizatı, sanitar təminat, ərzaq və müvəqqəti yaşayış yeri, həmçinin yoluxucu xəstəliklərlə mübarizə, klinik yardımın əsas tədbirləri və xəstəliklərə nəzarəti özündə birləşdirir. Büyük sayda travmalara səbəb olan fəlakətlər, məsələn, zəlzələlər zamanı ön plana klinik yardım tədbirləri, o cümlədən zədələrin müalicəsi çıxır.

2. Tibbi xidmətdən yararlanmaq imkanı: bu imkan hər hansı bir ayrı-seçkilik olmadan bərabər hüquq prinsipinə əsaslanmalıdır. Tibbi müəssisələrin yerləşməsi, onların ştatı elə komplektləşdirilməlidir ki, əhalinin optimal istifadə imkanlarını əhatə etsin. Tibbi xidmətin planlaşdırılması zamanı əhalinin tibbi xidmətdən istifadə imkanlarını dərhal əldə edə bilməyən zəif qruplarının xüsusi tələbatlarını nəzərə almaq lazımdır. Tibbi xidmətlərin pullu əsaslarda göstərildiyi hallarda ödəmək iqtidarında olmayanlara tibbi xidmətdən yararlanmaq imkanı verən tədbirlərin görülməsi (ödənişdən azad etmə, vauçerlər və s.) zəruridir.

3. Ümumi ölüm əmsali və 5 yaşından kiçik uşaqların ölüm səviyyəsi: fövqəladə halda ümumi sağlamlıq vəziyyətinin ən konkret və mühüm göstəricisi gündəlik ümumi ölüm əmsalıdır (ÜÖƏ). ÜÖƏ-nin baza səviyyəsinin iki dəfə artması ictimai sağlamlıq səviyyəsinin fövqəladə vəziyyət anlamına gəlir və təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir. On az inkişaf etmiş ölkələr üçün ÜÖƏ-nin orta baza səviyyəsi təxminən 0,38 ölüm /10 min nəfər əhali /gün təşkil edir, Saxaradan cənubda yerləşən ölkələrdə isə bu səviyyə 0,44 təşkil edir; sənaye baxımından inkişaf etmiş ölkələrdə orta baza ÜÖƏ təxminən 0,25/10 min/günə bərabərdir. ÜÖƏ-nin baza-sı məlum olmadığı hallarda səhiyyə orqanlarının məqsədi 1,0/10 min/gündən aşağı ÜÖƏ səviyyəsi olmalıdır. On az inkişaf etmiş ölkələrdə 5 yaşından kiçik uşaqlar üçün orta ÜÖƏ təxminən 1,03 ölüm /10 min 5 yaşından kiçik uşaq /günə bərabərdir, o cümlədən Saxaradan cənubda yerləşən ölkələrdə bu səviyyə 1,14 təşkil edir; sənaye baxımından inkişaf etmiş ölkələrdə bu səviyyə təxminən 0,04/10 min/təşkil edir. Baza ÜÖƏ məlum deyilsə, səhiyyə orqanlarının məqsədi 2,0/10 min/gündən aşağı səviyyə olmalıdır (bax: əlavə 2-3 və aşağıdakı cədvəl).

Regionlar üzrə ölüm səviyyələrinə dair məlumatlar				
Region	ÜDƏ (ölümlər / 10 min nəfər əhali /gün)	ÜDƏ Fövqəladə vəziyyət həddi	ÖS 5 yaşından kiçik uşaqlar (ölümlər / 100 00 5 yaşından kiçik uşaq /gün)	ÖS 5 yaşından kiçik uşaqlar FV üçün son hədd kəmiyyəti
Saxaradan cənubda yerləşən Afrika ölkələri	0,44	0,9	1,14	2,3
Yaxın Şərqi və Şimali Afrika ölkələri	0,16	0,3	0,36	0,7
Cənubi Asiya	0,25	0,5	0,59	1,2
Şərqi Asiya və Sakit okean zonası ölkələri	0,19	0,4	0,24	0,5
Latin Amerikası və Karib hövzəsi	0,16	0,3	0,19	0,4
Mərkəzi və Şərqi Avropa və Şərqi Avropa regionu /MDB və Baltık ölkələri	0,30	0,6	0,20	0,4
Sənaye baxımından inkişaf etmiş ölkələr	0,25	0,5	0,04	0,1
Inkişaf etməkdə olan ölkələr	0,25	0,5	0,53	1,1
Ən az inkişaf etmiş ölkələr	0,38	0,8	1,03	2,1
Dünya üzrə orta göstərici	0,25	0,5	0,48	1,0

Manbə: YUNİSEF-in 2003-cü ildə dünyada uşaqların vəziyyəti haqqında məruzəsi (2001-ci ilin məlumatları). UNICEF's State of the World's Children 2003.

Səhiyyə sistemləri və infrastrukturun ikinci standartı: milli və yerli səhiyyə xidmətlərinə yardım

Tibbi xidmət mövcud səhiyyə sistemləri, strukturlar və müalicə-profilaktika müəssisələrinə yardım göstərilməsinə yönəldilib.

Əsas göstəricilər (təlimatlarla birlikdə oxumalı)

- Mümkün olan hər yerdə tibbi xidmət sahəsində yardım göstərilməsinin başında Səhiyyə Nazirliyinin nümayəndələri durur.
- Səhiyyə Nazirliyinin zəruri imkanları olmadıqda səhiyyə sahəsində yardım göstərilməsinə rəhbərlik etmək üçün lazımi qüvvələri olan digər təşkilat müəyyən olunmalıdır (bax: təlimat 1-2).



- Yerli səhiyyə müəssisələrinə müvafiq təşkilatlar tərəfindən yardım göstərilir (bax: təlimat 1-2).
- Yerli tibb işçilərinə yardım göstərilir, onlar cinsi fərqlər və etnik mənsubiyyət nəzərə alınmaqla səhiyyə sistemlərinə cəlb olunur (bax: təlimat 3).
- Səhiyyə xidmətləri zərər çəkmiş və ya qəbul edən ölkənin mövcud milli standart və qaydalarını tətbiq edir (bax: təlimat 4).
- Xarici səhra hospitalları da daxil olmaqla alternativ müəssisə və xidmətlər yalnız mövcud qüvvələr işin öhdəsindən gələ bilməyəndə və ya əhalinin mövcud tibbi xidmətlərdən yararlanmaq imkanı olmamışda təşkil edilir. Bununla bağlı aparıcı səhiyyə təşkilatları ilə məsləhətləşmələr aparılır (bax: təlimat 5).

Təlimatlar

1. Səhiyyə sahəsində aparıcı təşkilatlar: Səhiyyə Nazirliyi tibbi xidmət sahəsində yardım göstərilməsinə rəhbərlik etmək iqtidarında olmayanda hər hansı bir BMT təşkilatı, məsələn, ÜST, BMT-nin qəcqinərlər iş üzrə Ali komissarının idarəsi, BMT-nin Uşaq fondu bu məsuliyyəti öz üzərinə götürə bilər. Səhiyyə Nazirliyi və BMT-nin nə regional, nə də yerli səviyyədə müvafiq imkanları yoxdursa, fəaliyyətin ən azı müvəqqəti əlaqələndirilməsi üçün digər təşkilat tələb oluna bilər. Baş səhiyyə təşkilatı tibbi yardım göstərən yerli səhiyyə təşkilatları sistemlərinə yardımı və onların möhkəmləndirilməsini təmin etməlidir. Bundan başqa, baş səhiyyə təşkilatı yardım göstərən bütün səhiyyə xidmətlərinin fəaliyyətinin əlaqələndirilməsinə görə məsuliyyət daşıyır.

2. Səhiyyə sektorunda strategiya və siyaset: baş səhiyyə təşkilatı fövqəladə vəziyyətlərdə tibbi yardım göstərilməsi proqramları üçün ümumi strategiya və siyasetin işlənib hazırlanmasını həyata keçirir. İdeal halda səhiyyə sektorunun prioritet vəzifələrini və onun məqsədlərini, həmçinin onlara nail olunması metodlarını planlaşdırın sənəd yaradılmalıdır. Belə sənəd müvafiq təşkilatlar və yerli əhali nümayəndələri ilə məsləhətləşmələrdən sonra işlənib hazırlanır.

- 3. Yerli səhiyyə işçiləri:** ixtisaslı /ənənəvi mamalar da daxil olmaqla zərər çekmiş rayonlardan olan professional tibb işçiləri və digər səhiyyə işçiləri mümkün olan hər bir yerdə səhiyyə xidmətlərinin işinə cəlb olunmalıdır. Əməkdaşların cinsi mənsubiyyət üzrə bərabərliyi ümumi prinsipdir, lakin konkret şəraitdə tibb işçiləri arasında bir cinsin nümayəndələri üstünlük təşkil edir, bu prinsipə riayət olunması qeyri-mümkin ola bilər.
- 4. Milli standart və qaydalar:** təşkilatlar müalicə qaydaları və əsas dərman preparatlarının siyahıları da daxil olmaqla humanitar yardım göstərildiyi ölkənin səhiyyə standartları və qaydalarına riayət etməlidirlər (bax: səhiyyə sistemlərinin beşinci standartı və infrastruktur). Bu standart və qaydaların cari vəziyyətə müvafiqliyini müəyyən etmək üçün fövqəladə vəziyyətdə yardım göstərilməsi zamanı onları səhiyyə nazirliyi və ya baş səhiyyə təşkilatı ilə məsləhətləşmələrdə təhlil etmək lazımdır.
- 5. Xarici səhra hospitalları:** bəzi hallarda mövcud xəstəxanalar normal fəaliyyət göstərmək iqtidarında olmadığından səhra hospitalları tibbi yardım göstərilməsi üçün yeganə imkan ola bilər. Bununla belə bir qayda olaraq daha yüksək nəticə mövcud xəstəxanalar öz işlərini bərpa edəndə və ya əlavə yükün öhdəsindən gələ bilməsi üçün xəstəxanalara ehtiyat yardım göstəriləndə əldə olunur. İlk 48 saatda travmatik zədələr zamanı təcili yardım, travmaların stasionar müalicəsi və adi təxirəsalınmaz hallarla iş üçün (3 gündən 15 günədək), yaxud da zədələnmiş yerli hospital bərpa olunanadək onun əvəz olunması üçün müvəqqəti müəssisə kimi (bir neçə ilədək) səhra hospitalının təşkil olunması tam mümkündür. Səhra hospitalının təşkili məsələsinin həlli zamanı qabarlıq şəkildə özünü göstərən ciddi tələbat olmalıdır; səhra hospitalı lazımi tibbi yardım göstərmək iqtidarında olmalıdır; səhra hospitalı yerli resurslar üçün yüksək olmamalı, maksimum effektivliklə və ən az xərcle işləməlidir.



Səhiyyə sistemləri və infrastrukturun üçüncü standartı: əlaqələndirmə

İnsanlar maksimum nəticələrə nail olmaq üçün bütün təşkilat və sektorlarla əlaqələndirilən tibbi xidmətdən istifadə etmək imkanına malikdirlər.

Əsas göstəricilər (təlimatlarla birlikdə oxumalı)

- Mərkəz səviyyəsində (milli, yaxud regional) və yerlərdə səhiyyə sektorları çərçivəsində, həmçinin səhiyyə sektoru və digər sektorlar arasında səylərin əlaqələndirilməsi mexanizmləri qurulur.
- Əhalinin optimal əhatə olunmasını və bütün xidmətlərin iştirakını təmin etmək üçün baş səhiyyə təşkilatı ilə məsləhətləşmələrdə hər bir səhiyyə təşkilatının konkret vəzifələri dəqiqləşdirilir və təsbit olunur (bax: təlimat 1).
- Səhiyyə sektorunun və əməkdaşlıq edən yerli, eləcə də xarici təşkilatların işinin əlaqələndirilməsi üçün mərkəzi və yerli səviyyədə mütəmadi görüşlər keçirilir (bax: təlimat 2).

Təlimatlar

1. Səhiyyə təşkilatlarının işinin əlaqələndirilməsi: Səhiyyə Nazirliyinin və ya hər hansı başqa təşkilatın baş təşkilat kimi fəaliyyət göstərməsindən asılı olmayaraq səhiyyə sektorunda bütün təşkilatlar öz fəaliyyətini milli və yerli təşkilatlarla əlaqələndirməlidir. Qaçqınlarla iş zamanı yardım qəbul edən ölkənin Səhiyyə Nazirliyi ilə əlaqələndirmə zəruridir. Yerlərdə bir neçə təşkilat işləyirsə, vəzifələrin razılışdırılmış bölgüsü nizamlı qarşılıqlı fəaliyyəti təmin edir və təkrarlanmaya yol vermir.

2. Əlaqələndirici görüşlər: İşlərin əlaqələndirilməsinə dair görüşlər də informasiya mübadiləsi baş verir, fəaliyyətin prioritət istiqamətlərinin müəyyən olunması və monitorinqi həyata keçirilir, ümumi səhiyyə strategiyaları işlənilər hazırlanır və adaptasiya olunur, kon-

kret vəzifələr bölüşdürürlür, standartlaşdırılmış protokollar və müdaxilələr uzlaşdırılır. İşin ləp əvvəlində belə görüşlər ən azı həftədə bir dəfə keçirilməlidir.

Səhiyyə sistemləri və infrastrukturun dördüncü standartı: ilk tibbi yardım

Səhiyyə xidmətləri müvafiq ilk tibbi yardım (İTB) prinsipləri əsasında fəaliyyət göstərir.

Əsas göstəricilər (təlimatlarla birlikdə oxumalı)

- Bütün insanların səhiyyə ilə bağlı onlara öz saqlamlıq və rifahlarını müdafiə edib möhkəmləndirmək imkanı verən informasiyaya çıxışı var (bax: təlimat 1).
- Tibbi xidmət lazımı səhiyyə sistemi səviyyəsində göstərilir: ev təsərrüfatı/icma, yerli səhiyyə müəssisələri, mərkəzi müəssisələr, həkimlərin təyinatı üzrə xəstəxanalar (bax: təlimat 2).
- Baş səhiyyə təşkilatı bütün səhiyyə təşkilatları tərəfindən tətbiq olunan zərərçəkmişin həkimin yanına göndərilməsi standart sistemini müəyyən edir. Xəstələrin tibb müəssisələrinə çatdırılması üçün nəqliyyat sistemi təşkil olunur.
- Tibbi xidmətlər və müdaxilə elmi cəhətdən əsaslandırılmış üsullara söykənir və mümkün olan hər bir yerdə sübut əsasında qurulur.
- Tibbi xidmətlərin göstərilməsi və müdaxilələr zamanı sosial və mədəni planda məqbul olan lazımı texniki vasitələr tətbiq olunur.

Təlimatlar

- 1. Saqlamlıq və təhsil haqqında informasiya:** əhaliyə yerli səhiyyə orqanları və yerli əhali nümayəndələri ilə məsləhətəşmələr vasitəsilə saqlamlıq məsələlərinin tədrisi üzrə fəal proqramların təşkili çox mühümdür. Əhalinin öz saqlamlığının qeydinə qalması ilə bağlı vərdişlərini, həmçinin saqlamlıqla bağlı inancları nəzərə almaq lazıim gələcək. Saqlamlıqla bağlı həmin əraziyə xas olan əsas problemlər, saqlamlıq üçün əsas təhlükələr, səhiyyə müəssisələri-



nin yeri, həmçinin sağlamlığı müdafiə və təmin etməyə kömək göstərən vərdişlər haqqında informasiya verilməlidir. Belə informasiya məqbul və anlaşılan dildə şərh olunmalı, bu məqsəd üçün münasib kütłəvi informasiya vasitələrində yayılmalı, həmçinin mədəni və digər ənənələri pozmamalıdır. Səhiyyə sahəsində yardım göstərən bütün təşkilatlar əhalinin sağlamlığının təminatı ilə bağlı təbliğ olunan başlıca vəzifələrə imkan daxilində ardıcıl şəkildə əməl etməlidir.

2. Səyyar klinikalar: fəlakətlər zamanı təcrid olunmuş rayonların və ya tibbi xidmətdən istifadə imkanı olmayan yerini dəyişmiş əhalinin tələbatlarını ödəmək üçün səyyar klinikaların işə salınması lazım gələ bilər. Təcrübə göstərir ki, düzgün istifadə olunduqda səyyar klinikalar mühüm ehtiyacları təmin edə bilər. Lakin düzgün istifadə olunmazsa belə klinikalar, tam gücü ilə işləməyə, həmçinin mövcud tibbi xidmətləri sıxışdırıb çıxara və məhdud ehtiyatları qeyri-effektiv şəkildə sərf edə bilər. Buna görə də səyyar klinikalardan yalnız baş səhiyyə təşkilatı və yerli tibb müəssisələrinin nümayəndələri ilə məsləhətləşmədən sonra istifadə edilməlidir.

Səhiyyə sistemləri və infrastrukturun beşinci standarı: klinik xidmətlər

İnsanlar standartlaşdırılmış və qəbul edilmiş təlimatlara uyğun klinik xidmətlərdən istifadə imkanına malikdir.

Əsas göstəricilər (təlimatlarla birlikdə oxumalı)

- Səhiyyə müəssisələrinin sayı, səviyyəsi və yeri əhalinin tələbatlarının təmin olunması üçün kifayətdir (bax: təlimat 1-2).
- Hər bir müəssisənin işçi heyətinin sayı, professional keyfiyyətləri, həmçinin əməkdaşlar arasında kişi və qadınların bərabər nisbəti əhalinin tələbatlarının təmin olunması üçün məqbul olan səviyyədədir (bax: təlimat 1-2).
- İşçi heyətinin sayı kifayət edir ki, klinistlər davamlı gündə 50-dən artıq xəstəyə məsləhət verməli olmasın. Bu son hədd göstəricisi mü-

təmadi olaraq artırısa, əlavə klinisistlərin qəbul edilməsi üçün tədbirlər görülür (bax: təlimat 3).

- Tibbi müəssisələrə gələnlərin sayı müşahidə olunur, kifayət qədər gələn olmadığı və ya son dərəcə çox adam gəldiyi halda vəziyyətin korreksiyası üçün tədbirlər görülür (bax: təlimat 3).
- Baş səhiyyə təşkilati konkret şəraitdə icrası bütün tibb müəssisələri üçün məcburi olan standart idarəetmə metod və üsulları müəyyən edir (bax: təlimat 4).
- Baş səhiyyə təşkilati əsas dərman vasitələrinin bütün tibb müəssisələri üçün mütləq olan standart siyahısını müəyyən edir (bax: təlimat 4).
- Klinik müəssisələrin işçi heyəti təlim keçib, işçi heyətinin standart normativlərə və əsas dərman vasitələri siyahısına riayət etməsinə nəzarət qoyulub (bax: təlimat 5-6).
- İnsanlar dərman vasitələrinin standartlaşdırılmış idarəetmə sisteminin köməyi ilə fasiləsiz şəkildə daxil olan, qəbul olunmuş normalara cavab verən əsas dərmanlardan istifadə imkanına malikdir (bax: təlimat 7).
- Dərmanlar hədiyyə kimi yalnız o halda qəbul edilir ki, bağışlama beynəlxalq qaydalara uyğun həyata keçirilsin. Beynəlxalq standartlara müvafiq olmayan ianələr istifadə olunmur və təhlükəsizlik tədbirlərinə riayət olunmaqla məhv edilir.
- Ölənlərin basdırılması insan ləyaqətinə, mədəni adət-ənənələrə riayət etməklə və sağlamlığın mühafizəsi praktikasına müvafiq olaraq həyata keçirilir (bax: təlimat 8).

Təlimatlar

- 1. Səhiyyə müəssisələri və işçi heyəti:** zəruri səhiyyə müəssisələrinin sayı və yeri, eləcə də hər bir səviyyədə işçi heyətinin sayı və təcrübəsi konkret hallardan asılı olaraq dəyişə bilər. Tibb müəssisələrinin ştatında heç olmasa bir qadın və ya etnik azlıq nümayəndəsi olarsa, bu, zərər çekmiş əhali sıralarından olan qadınlara və etnik azlığa mənsub şəxslərə əhəmiyyətli dərəcədə kömək edə bilər. Səhiyyə müəssisələrinin neytrallığını pozan istənilən hərəkət qadağandır (məsələn, silah gəzdirilməsi).



2. Əməkdaşların şatı: aşağıdakı tövsiyələr faydalı ola bilər, lakin onların tətbiqi konkret vəziyyətdən asılıdır. «İxtisaslı tibb işçisi» termini rəsmi təhsili olan klinik mütəxəssisə aid edilir (həkim, tibb bacısı, feldşer və s.).

- a) yerli səviyyədə: 500-1000 nəfər əhalinin yaşadığı yerə baş çəkən 1 tibb işçisi; 2000 nəfər əhaliyə 1 mama; əhaliyə evlərində xidmət göstərən hər 10 tibb işçisinə 1 kurator; 1 baş kurator;
- b) rayon tibb müəssisələri səviyyəsində (təxminən 10 min əhaliyə): ən azı bir ixtisaslı tibb işçisi də daxil olmaqla hər biri gündə 50-yə yaxın məsləhətləşmə aparan 2-dən 5-dək işçi; oral rehidratasiya, sarğı, qeydiyyat və s. aparmaq üçün təlim keçmiş ixtisasız işçi heyəti;
- c) mərkəzi tibb müəssisələri səviyyəsində (təxminən 50 min əhaliyə): minimum 5 nəfər ixtisaslı tibb işçisi, minimum 1 həkim, gündə 50-dək məsləhətləşmə aparan 1 tibb işçisi (poliklinika yardımçı); sutkalıq yardım üçün (stasionarda olan xəstələrə) 20-30 çarpayıyla 1 ixtisaslı tibb işçisi; oral rehidratasiya keçirmək üçün 1 ixtisassız işçi; aptek üçün 1-2 işçi, sarğı, iynə, sterilizasiya işlərini yerinə yetirən 1-2 işçi; 1 texnik-laborant; qeydiyyat, mühafizə və s. üçün qeyri-tibb işçi heyəti;
- d) baş xəstəxana səviyyəsində: ştat dəyişə bilər, lakin hər növbədə 20-30 çarpayıyla ən azı bir həkim-cərrah, bir tibb bacısı tələb olunur.

3. Tibb müəssisələrinə gələnlərin sayı: tibb müəssisələrinə gələnlərin sayı müəssisələrin istifadə səviyyəsini müəyyən edir. Tibb müəssisələrinin istifadə dərəcəsinin təyin olunması üçün dəqiq müəyyən olunmuş son hədd kəmiyyətləri yoxdur, çünki hər şey konkret vəziyyətdən, çox zaman isə ilin fəslindən asılıdır. Buna baxmayaraq, tibb müəssisələrindən istifadə bir qayda olaraq föv-qəladə vəziyyət zamanı əhəmiyyətli dərəcədə artır. Sabitlik şəraitində istifadə səviyyəsi təxminən 0,5-1,0 yeni gəliş /insan /günə

bərabərdir. Zərər çəkmiş əhali üçün istifadə səviyyəsi 4 yeni gəliş /insan /günə çata bilər. Gələnlərin fiziki sayı gözlənildiyindən az olarsa, bu, əhalinin, məsələn, təhlükəli vəziyyət və ya tibb müəssisələrinin imkanlarının yetərsiz olması səbəbindən bu müəssisələrdən kifayət qədər istifadə imkanı olmadığından xəbər verə bilər. Gələnlərin planlaşdırıldıqından çox olması isə konkret problemlər (məsələn, yoluxucu xəstəliyin yayılması) və ya əhalinin məqsəd qrupunun sayının düzgün hesablanması ilə bağlı ola bilər. Zəif qrupların tibbi xidmətdən istifadə imkanının təmin olunması üçün gələnlərin sayına təsir edən cinsi mənsubiyət, yaş, etnik mənşə, əllilik kimi amilləri nəzərə almaq lazımdır (bax: təlimat 3).

4. Standartlaşdırılmış müalicə protokolları və əsas dərman preparatlarının siyahıları: əksər ölkələrdə əsas dərman preparatı növlərinin təsdiq olunmuş siyahıları (farmakoloji məlumat kitabçaları) mövcuddur, bir çox ölkələrdə, həmcinin, ümumi xəstəlik və travmalar üzrə müalicə protokolları var. Fövqəladə vəziyyətin ilkin mərhələsində konkret halda bu müalicə protokolları və əsas dərman siyahılarının yararlılığını müəyyən etmək üçün onları Səhiyyə Nazirliyi və ya baş səhiyyə təşkilatı ilə birlədkə təhlil etmək lazımdır. Tövsiyə olunmuş antibiotik və ya antimalyariya vasitələrinə qarşı müqavimət olması haqqında məlumat varsa, milli müalicə protokolları və dərman siyahılarına dəyişiklik, yaxud əlavə edilməsi tələb oluna bilər. Standart metodlar, üsullar və /və ya dərman siyahıları olmadığı halda ÜST və ya BMT-nin qaćqınlarla iş üzrə Ali komissarının idarəsi tərəfindən müəyyən olunmuş tövsiyə və qaydalarla riyət etmək (məsələn, «Yeni təcili tibbi yardım kompleksi»ndən istifadə etmək) lazımdır.

5. Əməkdaşların təlimi və onlara rəhbərlik: bütün tibbi heyət öz vəzifə səviyyəsinə müvafiq olaraq kifayət qədər ixtisas dərəcəsinə malik olmalıdır. Tibb təşkilatları bilik səviyyəsinin tibbin müasir vəziyyətinə uyğun olması üçün öz heyətinə təlim keçməlidir. Təlim və rəhbərlik prioritet vəzifələrdir, xüsusilə də işçi heyətinin daimi təlim almaq imkanına malik olmadığı və ya praktikaya yeni səhiyyə sistemləri, yaxud da yeni müalicə metod və üsulları daxil edildiyi hallarda. İmkan daxilində tədris proqramlarını standartlaşdırmaq və onları milli proqramlarla əlaqələndirmək lazımdır.

Sağlamlıq

6. Xəstələrin hüquqları: fövqəladə vəziyyətlərlə bağlı xəstəyə şəxsi azadlıq, məxfilik və dərk edilmiş razılıq hüququndan istifadə etməyə mane olan çoxlu amillər mövcuddur. Buna baxmayaraq tibbi heyət imkan daxilində xəstələrin bu hüquqlarını dəstəkləməyə və müdafiə etməyə çalışmalıdır. Tibb müəssisələri və xidmətləri şəxsi azadlıq və məxfiliyi təmin etməlidir (bax: səhiyyə sistemləri və infrastrukturun altıncı standartı, təlimat 3). Müalicə və ya cərrahi müdaxiləyə başlamazdan önce xəstənin düşünülmüş razılığını almaq lazımdır. Xəstələrin hər bir tibbi prosedurun nədən ibarət olduğunu, onun faydasının nə qədər davam edəcəyini, mümkün risk və xərclərin nədən ibarət olduğunu bilmək hüququ var.

7. Dərman vasitələrinin işlədilməsi: səhiyyə müəssisələri nəinki praktikada lazımı dərman vasitələrini tətbiq etməli, həm də dərmanların effektiv işlədilmə sistemini təşkil etməlidir. Belə sistem dərman vasitələrinin effektiv, qənaətli və səmərəli istifadəsini təmin etməlidir. O, dörd əsas aspekti nəzərə almalıdır: dərman seçimi, satınalma, paylaşdırma və istifadə (bax: Management Sciences for Health (1997), Managing Drug Supply. Second Edition).

8. Ölənlərin dəfn olunması: fəlakət nəticəsində ölüm sayı yüksək olanda meyitlərin çoxluğu problem yaradır. Meyitləri müvafiq ayinlərə riayət etmədən ümumi qəbirlərdə dəfn etmək olmaz, çünkü bu, səhiyyə nöqtəyi-nəzərindən özünü doğrultmaya, mühüm sosial normaları poza, onsuz da kasad ehtiyatlarının həddindən artıq sərf-ləməsinə gətirib çıxara bilər. Kütləvi dəfnlər çox zaman belə bir qeyri-düzgün təsəvvürə əsaslanır ki, meyitlər dərhal basdırılmasa və ya yandırılmasa, epidemik nəticələrə getirib çıxara bilər. Əslində, meyitlərin sağlamlıq üçün yaratdığı təhlükə cüzdirdir. İnsan meyitləri yalnız spesifik hallarda, məsələn, vəba və ya hemarrogik qızdırma nəticəsində baş vermiş ölüm səbəbindən sağlamlıq üçün təhlükə yarada bilər ki, bu da müəyyən tədbirlər görülməsini tələb edir. Ailələr ənənələrə riayət etməklə lazımi şəkildə dəfn və torpağa tapşırma mərasimi keçirmək imkanına malik olmalıdır. Ölənlər zorakılıq qurbanı olubsa, tibbi məhkəmə əməliyyatları nəzərdə tutulmalıdır (bax: müvəqqəti yaşayış yerinin yerləşdirilməsinin ikinci standartı, təlimat 3, s. 226).

Səhiyyə sistemləri və infrastrukturun altıncı standartı: səhiyyə informasiya sistemləri

Tibbi xidmətlərin planlaşdırılması və işlənib hazırlanması əhalinin sağlamlıq vəziyyəti haqqında müvafiq informasiyanın daimi və əlaqələndirilmiş qaydada toplanması, təhlili və istifadəsinə əsaslanır.

Əsas göstəricilər (təlimatlarla birlikdə oxumalı)

- Bütün səhiyyə təşkilatları demoqrafik amillərin vəziyyəti, ölüm sayı, xəstələnmə və səhiyyə xidmətləri haqqında məlumatların daima toplanması üçün standartlaşdırılmış səhiyyə informasiya sistemi (SİS) yaradır (bax: təlimat 1-2 və əlavə 2-3).
- Bu informasiya sisteminin işini əlaqələndirəcək və ona rəhbərlik edəcək təşkilat təyin olunur.
- Səhiyyə müəssisə və təşkilatları əlaqələndirici təşkilata mütəmadi olaraq statistik məlumatlar təqdim edir. Bu hesabatların tezliyi konkret vəziyyətdən asılıdır. Hesabatlar gündəlik, həftəlik və aylıq ola bilər.
- Əlaqələndirici təşkilat mütəmadi olaraq bütün müvafiq təşkilatlar, qərar qəbul edənlər və əhali arasında yayılan məlumatların təhlilini əks etdirən epidemioloji hesabat tərtib edir. Bu hesabatların tezliyi konkret vəziyyətdən asılıdır. Hesabatlar gündəlik, həftəlik və aylıq ola bilər.
- İnfomasiya təqdim edən təşkilat ayrı-ayrı şəxslər və bütün əhalinin hüquqlarının müdafiəsi və təhlükəsizliyi ilə bağlı tədbirlər nəzərdə tutur (bax: təlimat 3).
- Səhiyyə informasiya sistemi yoluxucu xəstəliklərin yayılmasının vaxtında aşkarlanıb ona reaksiya verilməsini təmin etmək üçün erkən xəbərdarlıq mexanizmini də yaradır (bax: yoluxucu xəstəliklərlə mübarizənin beşinci standartı, s. 290).

Sağlamlıq

- Qiymətləndirmək və qərar qəbul etmək üçün daima digər mənbələrdən məlumatlar alınır və istifadə olunur (bax: təlimat 4).

Təlimatlar

1. Səhiyyə informasiya sistemi (SIS): mümkün olan yerlərdə SIS informasiya sistemi əvvəllər mövcud olmuş məlumattoplama sistemləri əsasında qurulur. Fövqəladə vəziyyətlərdə yeni və ya paralel sistemlər tələb oluna bilər ki, bunun üçün də baş səhiyyə təşkilatı ilə məsləhətləşmələr lazımlı olacaq. SIS sistemi çevik olmalı və tədricən inkişaf etməlidir. Fövqəladə hallar zamanı sağlamlıq vəziyyəti haqqında informasiyaya minimum aşağıdakı məlumatlar daxil olmalıdır:

- a) Ümumi ölüm əmsalı,
- b) 5 yaşından kiçik uşaqlarda ölüm səviyyəsi,
- c) mütənasib ölüm səviyyəsi,
- ç) spesifik xəstəliklərdən ölmə,
- d) adı xəstəliklərə tutulma əmsalı,
- e) tibbi müəssisələrə gələnlərin sayı,
- ə) bir klinika əməkdaşına düşən gündəlik məsləhətləşmələrin sayı.

2. İformasiyanın qruplar üzrə təsnifati: gələcəkdə qərar qəbul etmək mümkün olsun deyə məlumatlar imkan daxilində yaş və cins kateqoriyaları üzrə bölməlidir. Fövqəladə vəziyyətin ilkin mərhələlərində məlumatların ətraflı təsnifatını həyata keçirmək mümkün olmaya bilər. Buna baxmayaraq, 5 yaşından kiçik uşaqların ölüm və xəstələnmə sayı haqqında məlumatlar lap əvvəldən qeyd olunmalıdır, çünkü məhz bu qrup daha çox riskə məruz qalır. Bundan başqa həmçinin müxtəlif cinslər üçün xarakterik olan fərqlərin aşkarlanması üçün cinsi mənsubiyət üzrə ölüm və xəstələnmə sayı haqqında məlumatların təsnifatı vacibdir. Zaman və şərait imkan verdikcə yaş qrupları (məsələn, 0-11 ay, 1-4 yaş, 5-14 yaş, 15-49 yaş, 50-59 yaş, 60+ yaş) və cinsi mənsubiyət üzrə daha ətraflı təsnifata nail olmaq lazımdır.

3. Məxfilik: tibbi qeyd və məlumatların məxfiliyini təmin etmək lazımdır. Ayri-ayri şəxslərin təhlükəsizliyinin, həmçinin informasiyanın

özünün müdafiəsini təmin etmək üçün etibarlı tədbirlər görülməlidir. Tibbi heyət məlumatları birbaşa xəstəyə qulluqla bağlı olmayan hər hansı bir şəxslə xəstənin özünün razılığı olmadan bölüşməməlidir. İşgəncələr və ya insan hüquqlarının digər pozuntuları nəticəsində yaranmış travmalara dair informasiya ilə çox ehtiyatla davranışmaq lazımdır. Belə informasiyanın yardım göstərilməsi programlarının müvafiq iştirakçılara və ya hakimiyət qüvvələrinə ötürülməsi barəsində düşünmək olar - əlbəttə ki, zərərçəkmişin razılığı ilə.

4. Digər informasiya mənbələri: zəruri informasiya mənbələrinə laboratoriya hesabatları, icmallar, konkret hadisələr haqqında hesabatlar, xidmətlərin keyfiyyəti və digər sektorların işi haqqında məlumatlar daxildir.

Bax: ölüm və xəstələnmə sayı haqqında nümunəvi həftəlik hesabat formalarını əks etdirən əlavə 2, həmçinin ölüm və xəstəlik səviyyələrinin hesablanması formularını əks etdirən əlavə 3.



2. Yoluxucu xəstəliklərlə mübarizə

Kompleks fəvqəladə vəziyyətlər üçün yoluxucu xəstəliklərin səbəb olduğu yüksək xəstəlik və ölüm səviyyəsi digər fəlakət növlərindən daha xarakterikdir. Bir çox belə fəvqəladə vəziyyətlərdə, xüsusilə də söhbət inkişaf etməkdə olan ölkədən gedirse, ölüm hallarının 60%-dən 90%-ə qədəri qızılca, diareya ilə müşayiət olunan xəstəliklər, kəskin respirator xəstəliklər və malyariyadan baş verir. Ağır doyumsuzluq çox zaman bu xəstəliklər nəticəsində baş verən ölümlər, xüsusilə də kiçik uşaqların ölümünün artması ilə əlaqələndirilir. Bundan başqa, bir sıra hallarda meninqokok meningiti, sarı qızdırma, viruslu hepatitis, yatalaq kimi yoluxucu xəstəliklərin yayılması halları müşahidə olunub.

Gözlənilməz təbii fəlakət hallarında yoluxucu xəstəliklərin yayılmasına daha az rast gəlinir. Bunlar bir qayda olaraq sanitər xidmətlərinin işinin pozulması, həmçinin suyun pis keyfiyyəti ilə şərtləndirilir. Terrorçular və silahlı qüvvələr tərəfindən bioloji vasitələrin silah kimi potensial tətbiqi yardım göstərənlərin və digər humanitar fəaliyyət iştirakçılarının narahatlığına səbəb olur. Aşağıdakı standart və göstəricilər belə hallarda tam tətbiq olunsa da, onlar bioloji silahla bağlı problemləri birbaşa həll etmir.

Yoluxucu xəstəliklərlə mübarizənin birinci standarı: profilaktika

İnsanlar xəstələnmə və ölüm səviyyələrinin kəskin artımına səbəb olan yoluxucu xəstəliklərin qarşısının alınması məqsədini güdən informasiya və tibbi xidmətdən istifadə imkanına malikdirlər.

Əsas göstəricilər (təlimatlarla birlikdə oxumalı)

- Digər müvafiq sektorlarla birlikdə ümumi profilaktik tədbirlər işlənib hazırlanır və həyata keçirilir (bax: təlimat 1).
- Yerli səhiyyə təşkilatlarının profilaktik tədbirlərə dair təlimat və tövsiyələri həm əhali, həm də ayrı-ayrı şəxslər üçün ən çox rast gəlinən yoluxucu xəstəlik növlərinin qarşısının alınması və lazımı tibbi yardım haqqında informasiya verir (bax: səhiyyə sistemləri və infrastrukturun dördüncü standarı, s. 273).
- Qızılçaya qarşı kütləvi peyvənd kimi spesifik profilaktik tədbirlər və Geniş immunizasiya programı (GIP) təlimatlara müvafiq olaraq həyata keçirilir (bax: təlimat 2 və yoluxucu xəstəliklərlə mübarizənin ikiinci standarı).

Təlimatlar

1. Ümumi profilaktik tədbirlər: bu tədbirlərin çox hissəsi digər sektorlarla əməkdaşlıq əsasında işlənib hazırlanır və aşağıdakiları əhatə edir:

- su təchizatı və sanitər təminat: kifayət həcmində keyfiyyətcə yarlı su; gigiyena vərdişlərinin tətbiqi; infeksiya yayıcıları ilə mübarizə və s. (bax: su təchizatı, sanitər təminat və gigiyenik vərdişlərin tətbiqi haqqında fəsil, s. 55);
- ərzaq təhlükəsizliyi, qidalanma və ərzaq yardım: adekvat ərzaqlardan istifadə imkanı və doyumsuzluqla mübarizə (bax: Ərzaq təhlükəsizliyi, qidalanma və ərzaq yardımının minimal standartları, s. 107);



- müvəqqəti yaşayış yeri: yetərli və lazımi müvəqqəti yaşayış yeri (bax: Müvəqqəti yaşayış yeri, ərzaq yardımının təşkili və yerləşdirilməsinin minimal standartları, s. 213).

2. Qızılca əleyhinə profilaktika və Geniş immunizasiya programı (GİP): qızılca ən yoluxucu infeksiyalardan biridir və yüksək ölüm səviyyəsi ilə müşayiət olunur. Bu səbəbdən uşaqların qızılçaya qarşı kütləvi vaksinasiyası zərər çekmiş əhali, xüsusilə də yerini dəyişmiş şəxslər və ya münaqışəyə cəlb olunmuş insanlar arasında ən təxirəsalınmaz tədbirdir. Uşaqların GİP programının köməyi ilə digər xəstəliklərə qarşı vaksinasiyası bir qayda olaraq daha az təciliidir, çünki belə xəstəliklərin yayılması daha az hallarda baş verir və sağlamlıq üçün daha az təhlükə yaradır. Buna görə də GİP programı çərçivəsində digər vaksinlər adətən yalnız o hallarda tətbiq olunur ki, əhalinin sağlamlığının mühafizəsi üçün ən təxirəsalınmaz tədbirlər görülmüş olsun. İstisna hallar göyöskürək və ya difteriya kimi xəstəliklərin yayılması ola bilər ki, bu zaman həmin xəstəliklərə qarşı vaksinasiya prioritet vəzifəyə çevrilir.

Yoluxucu xəstəliklərlə mübarizənin ikinci standartı: qızılcanın profilaktikası

Zərər çekmiş əhalinin tərkibində olan 6 aydan 15 yaşınadək bütün uşaqlar qızılçaya qarşı vaksinasiya olunur.

Əsas göstəricilər (təlimatlarla birlikdə oxumalı)

- Yardım göstərilməsinin ləp əvvəlində qızılçaya meyillilik dərəcəsini müəyyən etmək üçün 9 aydan 15 yaşınadək uşaqların vaksinasiya səviyyəsinin qiymətləndirilməsi həyata keçirilir (bax: təlimat 1).
- Kontingentin 90%-dən az hissəsini vaksinasiya ilə əhatə etmək tələb olunursa, 6 aydan 15 yaşınadək uşaqların kütləvi vaksinasiyasına başlayırlar (6 aydan 59 ayadək uşaqlara A vitaminının təyin olunması ilə birgə). GİP də daxil olmaqla vaksinasiya kampaniyası milli və yerli hakimiyyət qüvvələri ilə razılışdırılır (bax: təlimat 2).
- Vaksinasiya kampaniyası sona çatdıqdan sonra:

- 6 aydan 15 yaşınadək uşaqların 95%-dən çoxu qızılçaya qarşı vaksinasiya ilə əhatə olunub;
- 6 aydan 59 ayadək uşaqların 95%-dən çoxu lazımı dozada A vitamini alıb.
- 6 aydan 9 ayadək bütün körpələr 9 aylığına çatdıqda qızılçaya qarşı təkrar vaksinasiya olunub (bax: təlimat 3).
- 95%-lik minimal əhatəni təmin etmək üçün 9 aylıq uşaqların adı vaksinasiyası aparılır. Bu vaksinasiya GİP-lə bağlıdır.
- Köcən və ya yerini dəyişmiş əhali üçün yeni daxil olan 6 aydan 15 yaşınadək uşaqların ən azı 95%-nin vaksinasiyasını təmin edən qızılçaya qarşı daimi vaksinasiya sistemi təşkil olunur.

Təlimatlar

1. Qızılcanın profilaktikası: məlum virus infeksiyaları arasında qızılca ən yoluxuculardan biridir və yüksək ölüm səviyyəsi ilə xarakterizə olunur. Müvəqqəti məskunlaşma məntəqələrinin həddindən artıq dolması və əhalinin gözlənilməz yerdəyişmələri, həmçinin fövqəladə vəziyyət şəraitində ağır doyumsuzluq qızılcanın yayılması üçün ideal mühit yaradır. Buna görə də qızılçaya qarşı kütləvi vaksinasiya kampaniyası fövqəladə vəziyyətin ən ilkin mərhələsindən mühüm prioritet sayılmalıdır. Lazımi işçi heyəti, vaksin, vaksinin düzgün saxlanması üçün avadanlıq və kütləvi vaksinasiya kampaniyasının keçirilməsi üçün digər materiallar fövqəladə vəziyyət rayonuna mümkün qədər tez çatdırılmalıdır. Əhalinin əhatə olunması haqqında məlumat yoxdursa, vaksinasiya kampaniyası əhatənin real tələbatlara müvafiq olmaması ehtimalına əsaslanmalıdır.

2. Vaksinasiya üçün yaş kateqoriyaları: elə ola bilər ki, əvvəlki vaksinasiya kampaniyaları böyükəşli uşaqların müəyyən qədərini əhatə etməsin. Bu uşaqlar qızılçaya tutulma təhlükəsi ilə üzləşir ki, bu da xəstələnmə və ölüm təhlükəsindən daha az müdafiə olunmuş yaş qrupuna aid kiçik uşaqlar üçün infeksiya mənbəyi ola bilər. Bundan çıxış edərək düz 15 yaşınadək uşaqların vaksinasiyasını keçirmek tövsiyə olunur. Lakin məhdud ehtiyatlar şəraitində 6 aydan 15 yaşadək uşaqların vaksinasiyasının yerinə yetirilməsi qeyri-mümkün ola bilər. Belə şəraitdə əsas diqqət 6 aydan 59 ayadək uşaqların vaksinasiyasına yetirilməlidir.

Sağlamlıq

3. 6 aydan 9 ayadək uşaqların təkrar vaksinasiyası: ilk vaksinasiyani 8 aylığında almış uşaqlar istisna olunmaqla qızılçaya qarşı təkrar vaksinasiya uşağıın 9 ayı tamam olan kimi aparılmalıdır. Bu kateqoriyadan olan uşaqlar təkrar vaksinasiyanı ən azı 30 gün ötdükdən sonra almalıdır.

Yoluxucu xəstəliklərlə mübarizənin üçüncü standartı: diaqnostika və müalicə

İnsanların yüksək ölüm səviyyəsi ilə xarakterizə olunan, lakin qarşısı alına bilən ən təhlükəli yoluxucu xəstəliklərin effektli diaqnostika və müalicəsinə çıxış yolu var.

Əsas göstəricilər (təlimatlarla birlikdə oxumalı)

- Ən çox rast gəlinən yoluxucu xəstəliklərin diaqnostika və müalicəsinin keçirilməsi üzrə standart təlimatlar ardıcıl surətdə tətbiq olunur (bax: təlimat 1; bax: səhiyyə sistemi və infrastrukturun beşinci standartı).
- Sağlamlığın qorunub saxlanması və xəstəliklərin profilaktikasına dair əhalinin məlumatlandırılması insanları - uşaqlar, hamilə qadınlar və yaşlılarda yüksək temperatur, öskürək, diareya və s. hallar olduqda həkimə vaxtında müraciət etməyə sövq edir.
- Malyariyanın yayıldığı rayonlarda qızdırmanın erkən diaqnostikası (24 saatdan az) və birinci dərəcəli effektli dərman vasitələrinin köməyi ilə müalicəsi üzrə standart təlimatlardan istifadə olunur (bax: təlimat 2).
- Laboratoriyaların işi təşkil olunub və zəruri olduqca onlardan istifadə edilir (bax: təlimat 3).
- Zəruri meyarlar qiymətləndirildikdən sonra vərəmlə mübarizə proqramı təşkil olunur (bax: təlimat 4).

Təlimatlar

1. Uşaq xəstəliklərinin kompleks müalicəsi: uşaq xəstəliklərinin kompleks müalicəsinin (UXKM) tətbiq olunduğu və klinik tövsiyələrin istifadə olunduğu ölkələrdə belə tövsiyələr standart protokol-

ların bir hissəsinə çevrilməlidir. UXKM sistemi 5 yaşınadək uşaq-ların müalicə keyfiyyətinin yüksəldilməsinə öz təsirini sübut edib.

2. Malyariya: malyariyaya tutulma ehtimalı malyariya üçün endemik rayonlarda əhalinin kütləvi yerdəyişmələri başlandıqdan bir neçə gün /həftə sonra artır. Xloroxin və sulfadoksin-pirimetaminə (fansidara) qarşı artan müqavimət müşahidə olunur, buna görə də malyariyaya qarşı daha effektiv dərman preparatları tələb oluna bilər. Bu, xüsusilə falciparum tipli plazmodiyaların törətdiyi malyariyaya tutulmaya meyilli, immunizasiya və müdafiə olunmamış əhali üçün vacibdir. Belə hallarda artemizinin törəmələrindən istifadə etməklə kompleks terapevtik yanaşmanın tətbiqi daha üstün tutulur. Dərman preparatlarının seçimi baş səhiyyə idarəsi ilə məsləhətləşmələr keçirməklə və dərman preparatlarının effektivliyi haqqında məlumatları nəzərə almaqla aparılır. Preparatların effektivliyinin qiymətləndirilməsi üçün ÜST-ün standart təlimatlarından istifadə etmək tövsiyə olunur.

3. Laboratoriya xidmətləri: klinik laboratoriyanın təşkili əksər fövqəladə vəziyyətlərdə ilkin faza zamanı prioritət vəzifə deyil. Ən çox rast gəlinən yoluxucu xəstəliklər klinik şəraitdə uğurla diaqnozlaşdırıla bilər, bu zaman müalicə təxmini qiymətləndirməyə əsaslanacaq. Laboratoriya sınaqları gelecekdə kütləvi immunizasiya tələb edəcək, lakin hələ sübut olunmamış yayılma zamanı (məsələn, meningokok meningiti) diaqnozun təsdiq olunması üçün, yaxud da kulturanın yoxlanması və antibiotikə qarşı həssaslığın, misal üçün, dizenteriyadan uyğun müalicə seçimine təsir edə biləcəyi hallarda daha effektiv ola bilər. Buna görə də ya yardım olunan ölkədə, ya da digər ölkədə fəaliyyət göstərən, müvafiq mikrobioloji tədqiqatların keçirilə biləcəyi laboratoriyanı müəyyən etmək vacibdir. Bu zaman analiz üçün nümunələrin toplanması və daşınması qaydaları tələb olunur.

4. Vərəmlə mübarizə: çox zaman qaçqınlar və münaqişədən zərər çəkmiş digər əhali qrupları arasında vərəmin geniş yayılması qeydə alınır. Buna baxmayaraq, pis təşkil olunmuş vərəmlə mübarizə programı xeyirdən çox zərər gətirə bilər, çünkü o, bir çox dərmanlara qarşı müqavimət qabiliyyətinə malik basillərin sayını artırmaq iqtidarındadır. Fövqəladə hallar zamanı vərəmə tutulmuş ayrı-ayrı şəxslərin müalicəsi tam mümkündür, buna baxmayaraq, vərəmlə kompleks mübarizə programı yalnız müəyyən olunmuş meyarların



təhlilindən sonra tətbiq olunmalıdır (bax: WHO, Tuberculosis Control in Refugee Situations: An Interagency Field Manual). Vərəmlə mübarizə proqramları həyata keçiriləndən sonra milli proqramlarla birləşdirilməli və bilavasitə nəzarət altında aprobasiya olunmuş müalicə strategiyasına uyğun olmalıdır (DOTS).

Yoluxucu xəstəliklərlə mübarizənin dördüncü standartı: epidemik vəziyyətlərə hazırlıq

Yoluxucu xəstəliklərin yayılmasına hazırlıq və reaksiya vermək üçün tədbirlər görülüb.

Əsas göstəricilər (təlimatlarla birlikdə oxumalı)

- Epidemik vəziyyətin təhlili aparılıb və yoluxucu xəstəliklərlə mübarizə planı hazırlanıb (bax: təlimat 1).
- Xəstəliklərin yayılmasının təhlili və onunla mübarizə üzrə standart təlimatlar hazırlanıb, əməkdaşlar arasında yayılıb.
- İşçi heyəti vəziyyətin təhlili və müvafiq standart müalicə təlimatları da daxil olmaqla xəstəliklərin yayılması ilə mübarizə prinsipləri üzrə təlim keçib.
- Əsas dərmanlar, tibbi materiallar, vaksinlər və əsas sarğı vasitələrinin ehtiyatları yaradılıb, zəruri olduqda sürətlə paylana bilər (bax: təlimat 2).
- Konkret xəstelik yayılmaları zamanı (məsələn, qızılca, meninqokok meningiti, sarı qızdırma) vaksinlərin təcili alınıb istifadə olunması üçün mənbələr müəyyən olunub. Vaksinlərin sürətli satınalma mexanizmləri təşkil edilib (bax: təlimat 2).
- İnfeksion xəstələrin təcrid olunması və müalicəsi üçün yerlər, məsələn, vəba müalicə mərkəzləri əvvəlcədən müəyyən olunub.
- Diaqnozun təsdiq olunması üçün laboratoriya (yerli, regional, milli və ya xarici) seçilib (bax: təlimat 3).
- Yoluxucu xəstəlik yayılmalarına daha çox səbəb ola biləcək infeksiyalardan nümunələrin götürülməsi üçün material və substratlar sınaq məqsədi ilə seçilmiş laboratoriyaya daşınmaq üçün hazırlanır. Bundan

başqa, yerində ekspress analizin aparılması üçün imkanlar yaradıla bilər (bax: təlimat 4).

Təlimatlar

1. Epidemik vəziyyətin analizi və yoluxucu xəstəliklərlə mübarizə tədbirləri planı: tədbirlər planında aşağıdakı məsələlərə diqqət yetirilməlidir: a) epidemik xəstəliyin yayılması ilə mübarizə qrupunun yaradıldığı hallar; b) müvafiq sektorların, məsələn, səhiyyə, su təchizatı və sanitar təminat sektorlarının nümayəndələri də daxil olmaqla epidemik xəstəliyin yayılması ilə mübarizə qrupunun tərkibi; c) konkret funksiya və vəzifələr, həmçinin qrupda vəziyyət; d) yerli və milli hakimiyyət qüvvələri ilə məsləhətləşmələr və məlumat verilməsi haqqında razılaşmalar; e) epidemik vəziyyətin analizi və epidemiya başlığı halda yardım göstərilməsi üçün ehtiyat və müəssisələrin mövcudluğu.

2. Ehtiyatların yaradılması: yerində yaradılmış ehtiyatlara ehtimal olunan epidemiya halında yardım göstərilməsi zamanı istifadə oluna bilən materiallar daxil olmalıdır. Belə ehtiyatların tərkibinə rehidratasiya üçün duzlar, venadaxili vurulmaq üçün məhlullar, antibiotiklər, vaksinlər və məxaric tibb materialları daxil ola bilər. Viruslu hepatit və İÇV/QIÇS infeksiyasının yayılmasının qarşısını almaq üçün birdəfəlik və öz-özünə məhv olan şprislərin, iynə üçün təhlükəsiz konteynerlərin olması nəzərə alınmalıdır. Bəzi hallarda yerində istifadəyə hazır vəba əleyhinə preparatlar dəsti saxlanmalıdır. Lakin yerində müəyyən vaksin ehtiyatlarını saxlamaq (məsələn, meningokokk meningitine qarşı) tövsiyə olunmur. Zərurət yarananda bu cür dərman preparatlarının əl altında olması üçün əvvəlcədən dərman vasitələrinin sürətli satınalmaları, tədarükü və saxlanması sistemi təşkil olunmalıdır.

3. Məlumat laboratoriyası: regional və ya beynəlxalq məlumat laboratoriyası mürəkkəb analizlərin, məsələn, şigellioz əleyhinə antibiotiklərə qarşı həssaslıq analizinin, viruslu hemorragik qızdırmanın diaqnozlaşdırılmasının aparılması zamanı yardım edə bilər.



4. Nəqletmə substratları və ekspress-analiz metodları: yerlərdə analizlər (məsələn, rektal tamponlar) və substrat (məsələn, vəba zamanı Cary-Blair, Amies' ili Stuarts', sigellioz və salmonella üçün E. Coli; meningit zamanı Translocate) üçün materiallar olmalıdır. Bundan başqa, səhra şəraitində malyariya və meningit də daxil olmaqla yoluxucu xəstəlik diaqnozunun yerindəcə təsdiqi üçün ekspress-analiz imkanları var.

**Yoluxucu xəstəliklərlə mübarizənin beşinci standartı:
kütləvi yayılmaların aşkarlanması, analiz və yardım
göstərilməsi**

Yoluxucu xəstəliklərin yayılması aşkarlanır, analiz olunur, onlarla mübarizə üçün vaxtında və effektiv tədbirlər həyata keçirilir.

Əsas göstəricilər (təlimatlarla birlikdə oxumalı)

- Səhiyyə informasiya sistemləri erkən xəbərdarlıq xidmətini ehtiva edir (bax: təlimat 1-2).
- Xəstəliyin yayılmasının öyrənilməsi bildiriş alındıqdan sonra 24 saat ərzində başlanır.
- Xəstəliyin yayılmasının təsviri zamanı risk qruplarını müəyyən etmək üçün zaman, yer və konkret şəxslər göstərilir. İstər insanların, istərsə də məlumatların təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlər görülür.
- Konkret şəraitdə konkret xəstəliyə nəzarət üzrə təxirəsalınmaz tədbirlər görülür (bax: təlimat 3-4).
- Ölüm səviyyəsi məqbul həddə saxlanır (bax: təlimat 5):
 - vəba: 1% və daha az
 - sigellioz dizenteriyası: 1% və daha az
 - yatalaq: 1% və daha az
 - meninqokok meningiti: rəqəmlər dəyişir (bax: təlimat 6).

Təlimatlar

1. Yoluxucu xəstəliklərin yayılmasının erkən xəbərdarlıq sistemi: erkən xəbərdarlıq sistemlərinin əsas elementləri aşağıdakılardan ibarətdir:

- konkret xəstəliklərin və xəstəliyin son hədd kəmiyyətlərinin müəyyən olunması və müvafiq səhiyyə müəssisələri arasında informasiya mübadiləsi;
- yerli səhiyyə işçilərinə konkret əhali qrupları daxilində potensial yayılmaları müəyyən etmək və onlar haqqında məruzə etmək vərdişlərinin tədrisi;
- ehtimal olunan yayılmalar haqqında aşkarlanma anından keçən 24 saat ərzində səhiyyə sisteminin növbəti pilləsinə xəbər verilməsi;
- lazımı səhiyyə orqanlarının tez xəbərdar olunmasını təmin edən rabitə sistemləri (məsələn, radio, telefon).

2. Xəstəliyin yayılmasının təsdiqi: yayılmanın şəksiz mövcudluğu nu müəyyən etmək və bütün xəstəliklər üçün son hədd kəmiyyətlərinin dəqiq təyinini vermək heç də həmişə mümkün olmur.

- a) epidemiyası bir konkret hal əsasında müəyyən edilə bilən xəstəliklər: vəba, qızılca, sarı qızdırma, şigella, viruslu hemorragik qızdırma;
- b) meninqokok meningiti: 30 mindən artıq əhali üçün - 15 hal / 100 min nəfər əhali /həftə yayılmanın mövcudluğu deməkdir; lakin böyük yayılma ehtimalı halında (yəni 3 il ərzində yayılmanın olmaması və ən azı 80% vaksinasiya səviyyəsində) bu son hədd 100 min nəfər əhaliyə həftədə 10 haladək azalır. 30 min nəfərdən az əhali olduqda həftədə beş xəstələnmə və ya üç həftə ərzində xəstələnmə hallarının iki dəfə artması epidemik yayılmanın təsdiqi deməkdir;
- c) malyariya: bu halda daha konkret təyinlər az mövcuddur. Lakin xəstəliklərin sayının ilin müəyyən mövsümündə müəyyən rəyonda konkret əhali arasında gözləniliyindən daha çox olması yayılmanın başlangıcı hesab oluna bilər.



3. Xəstəlik yayılmaları ilə mübarizə: yoluxucu xəstəliklərin yayılması ilə mübarizə tədbirlərinin işlənib hazırlanmasının başlıca məqsədi xəstəlik törədicisinin ötürülməsini dayandırmaqdan ibarətdir. Belə hallarda çox zaman törədicinin özü haqqında bilgilər faydalı olur. Ümumilikdə mübarizə tədbirləri aşağıdakılardan ibarətdir:

- mənbəyə nəzarət. Suyun keyfiyyətinin və həcminin yaxşılaşdırılması tədbirləri (məsələn, vəba zamanı), tez qoyulmuş diaqnoz və müalicə (məsələn, malyariya zamanı), təcridetmə (məsələn, dizenteriya zamanı), heyvanlar üçün su mənbələrinə nəzarət (məsələn, taun, Lassa qızdırması zamanı) müdaxilə sayılı bilər;
- əhalinin həssas qruplarının müdafiəsi. Müdaxilə immunizasiyanı (məsələn, qızılca, meningit, sarı qızdırma zamanı), kimyəvi profilaktikanı (məsələn, hamile qadınlarda malyariyanın qarşısının alınması), yaxşılaşdırılmış qidalanmanı (məsələn, kəskin respirator yoluxucu xəstəliklər) təşkil edir;
- törədicinin ötürülməsinin dayandırılması. Müdaxiləye gigiyenik vərdişlərin tətbiqi (məsələn, fekal-oral yolla yayılan bütün xəstəliklər zamanı), yoluxucu xəstəlik yayıcıları ilə mübarizə (məsələn, malyariya, denge qızdırması) daxildir.

(Bax: həmçinin ikinci fəsil: Su təchizatı, sanitər təminat və gigiyenik vərdişlərin tətbiqinin minimal standartları, s. 55).

4. İnfeksiya yayıcıları ilə mübarizə və malyariya: malyariya yayılması zamanı infeksiya daşıyıcıları ilə mübarizə tədbirləri (məsələn, binaların içində dərman cilənməsi və ağıcaqanad əleyhinə tərkiblərlə işlənmiş torların paylanması) entomoloji vəziyyətin təhlilinə və qiymətləndirilməsinə, eləcə də müvafiq ekspert potensialına əsaslanmalıdır. Bu müdaxilələr böyük logistik dəstək və sonradan tədbirlərin görülməsini tələb edir ki, bu da fövqəladə vəziyyətin ilkin mərhələsində heç də həmişə olmur. Əhali verilmiş ağıcaqanad əleyhinə torlardan fəal istifadə etdiyi hallarda (80%-dən çox) infeksiyaların ötürülməsini azaltmaq üçün torların piretroid preparatlarla ekspress emalına əl atmaq olar (bax: infeksiya yayıcıları ilə mübarizənin birinci və ikinci standartı, s. 83-88).

5. Ölüm səviyyəsi: ölüm səviyyəsi müəyyən olunmuş rəqəmləri aşdıığı halda təxirə salmadan yoluxucu xəstəliklərlə mübarizə tədbirlərinin qiymətləndirilməsini həyata keçirmək və ölüm səviyyəsinin məqbul həddə qədər korreksiya olunması üçün tədbirlər görmək lazımdır.

6. Meninqokk meningiti zamanı ölüm səviyyəsi: bu halda məqbul ölüm səviyyəsi ümumi vəziyyətdən və tibbi xidmətin mövcudluğunundan asılı olaraq dəyişir. Ümumilikdə, səhiyyə təşkilatları ən aşağı səviyyəni orientir kimi götürməlidir, amma bu xəstəlik yayıldığı halda ölüm səviyyəsi 20%-ə çata bilər.

**Yoluxucu xəstəliklərlə mübarizənin altıncı standartı:
HİV/QİÇS**

İnsanlar HİV/QİÇS infeksiyasının ötürülməsinin qarşısının alınması üçün minimal tibbi xidmətlər komplektindən yararlanmaq imkanına malikdirlər.

Əsas göstəricilər (təlimatlarla birlikdə oxumalı)

İnsanlar fövqəladə hal zamanı aşağıdakı əsas tibbi xidmətlər komplektindən yararlanmaq imkanına malikdirlər:

- Kişilər üçün pulsuz prezervativlər və prezervativlərdən istifadə vərdislərinin aşlanması.
- Fövqəladə vəziyyətlərdə və tibbi xidmət şəraitində yatrogen və xəstəxanaxılı infeksiyaların ötürülməsinin qarşısının alınması üçün universal ehtiyat tədbirləri.
- Kifayət qədər qan ehtiyatı.
- Ayrı-ayrı şəxslərin İÇV/QİÇS infeksiyasının ötürülməsindən qorunmaq məqsədi ilə tədbir görə bilməsi üçün müvafiq informasiya və təlim.
- Cinsi yolla ötürülən infeksiyalara yoluxma hallarının sindrom əsasında müalicəsi.
- Seksual zoraklığın qarşısının alınması və onun nəticələrinin müalicəsi.
- İÇV/QİÇS-lə yaşıyan insanlara tibbi qulluq. Fövqəladə vəziyyət sona çatdıqdan sonra dövrə İÇV/QİÇS-lə mübarizəyə yönəldilmiş tibbi xidmətlərin genişləndirilməsi üçün planlar həyata keçirilir (bax: təlimat 1).

Sağlamlıq

Təlimat

1. İÇV/QIÇS infeksiyası ilə mübarizə: fövqəladə vəziyyət sona çatdıqdan sonrakı dövrə və bərpa fazası zamanı İÇV/QIÇS infeksiyası ilə mübarizə tədbirlərinin genişləndirilməsi yerli tələbat və şərtlərin qiymətləndirilməsinə əsaslanmalıdır. İÇV/QIÇS infeksiyası ilə mübarizə tədbirlərinin uğurlu olmasında yerli əhali, xüsusilə də İÇV infeksiyası ilə mübarizə programının planlaşdırılması, həyata keçirilməsi, monitorinqi və qiymətləndirilməsində iştirak etdikləri halda İÇV/QIÇS-ə yoluxmuşlar və onlara qulluq edənlər həllədici rol oynayır. Fəlakətin başlanğıc fazası zamanı göstərilən tibbi xidmətlərə əlavə olaraq daha geniş müşahidə, profilaktika, müalicə, qulluq və dəstək təşkil olunmalıdır. Fövqəladə vəziyyətdən sonrakı dövrə İÇV/QIÇS-li şəxslərin antiretrovirus preparatları ilə müalicəsi humanitar yardım göstərilən halların əksəriyyətində mümkün olmur. Lakin maliyyə və digər baryerlər yox olduqca vəziyyət dəyişə bilər. Ən təxirəsalınmaz tədbir İÇV/QIÇS infeksiyasına yoluxmuş insanların cəmiyyət tərəfindən rədd edilməməsi və onlarla bağlı ayrı-seçkiliyin aradan qaldırılması üçün müdafiə və tədris proqramlarının təşkil olunmasıdır.

Qeyd:

Caritas Internationalis humanitar təşkilatının üzvləri yoluxucu olmayan xəsteliklərlə mübarizənin Minimal ilk tibbi yardım paketlərindən (MİTYP) danışılan ikinci standartı kimi yoluxucu xəsteliklərlə mübarizənin altıncı standartını da dəstəkləyə bilməz, çünki burada prezervativlərdən istifadə tövsiyə olunur. Eyni şəkildə Caritas Internationalis humanitar təşkilatının üzvləri bu məlumat kitabçasının istənilən digər hissəsində tövsiyə oluna biləcək prezervativlərdən istifadəni dəstəkləmirlər.

3. Yoluxucu olmayan xəstəliklərlə mübarizə

Bir çox fəlakətlər xəstələnmə və ölüm sayının yoluxucu olmayan xəstəliklərlə şərtləndirilən artımı ilə müşayiət olunur. Əsas səbəb zəlzələ və ya qasırğa kimi təbii fəlakətlərin gözlənilmədən baş verməsi nəticəsində yaranan travmalardır. Fiziki zorakılıq nəticəsində yaranmış travmaları da mürəkkəb fəvqəladə vəziyyətlərə əlaqələndirirlər ki, bu da belə böhranlar zamanı yüksək ölüm sayının başlıca səbəbi ola bilər. Son bir neçə ildə zərər çəkmiş əhalinin sağlamlığı, HİV/QİÇS infeksiyasının yayılması, artmış seksual zorakılıq, təcili mama yardımına tələbat, həmçinin bir çox yerlərdə reproduktiv sağlamlıq sahəsində başlıca xidmətlərin pis vəziyyəti üzündən daha da kəskinləşmiş reproduktiv mühitin problemlərinə xüsusi diqqət yetirilir. Reproduktiv sağlamlıq proqramları ilə bağlı vəziyyəti qaydaya salmaq zərurəti üzə çıxıb, bu zərurət xüsusilə kompleks fəvqəladə vəziyyətlərlə, həmçinin bir çox digər fəlakət tipləri ilə bağlıdır.

Psixiki sağlamlıq və psixososial problemlər də istənilən tip fəlakət və onun nəticələri ilə bağlı ola bilər, lakin bunun hesablanması çox çətindir. Stressə səbəb olan qorxu, itkilər, qeyri-müəyyənlilik və digər amillər insanları müxtəlif psixi, psixoloji və sosial problemlərdən təhlükəli asılılıq vəziyyətinə sala bilər. Ən nəhayət, xroniki xəstəliklərin kəskin ağırlaşma hallarının artımının fəvqəladə vəziyyətlərlə bağlı olduğunu ehtimal etmək üçün kifayət qədər sübut var. Bu ağırlaşmalar bir qayda olaraq müalicə prosesində baş vermiş fasılələr nəticəsində yaranır. Lakin digər çoxsaylı stress-amillər də xroniki xəstəliyin kəskin pisləşməsinə səbəb ola bilər.

Sağlamlıq

Yoluxucu olmayan xəstəliklərlə mübarizənin birinci standartı: travmalar

İnsanlar travmaların müalicəsi üçün lazımı tibbi xidmətlərdən istifadə imkanına malikdir.

Əsas göstəricilər (təlimatlarla birlikdə oxumalı)

- Çoxlu sayda yaralı olduğu halda tibbi xidmətləri vəziyyətin qiymətləndirilməsi, prioritet vəzifələr, reanimasiya və həkimə yönəltmə tədbirləri haqqında məlumatlarla təmin etmək üçün yaralıların standart növlərə ayırma sistemi müəyyən olunur (bax: təlimat 1-2).
- İlk tibbi yardımın göstərilməsi və başlıca reanimasiya tədbirlərinə dair standart prosedurlar müəyyən olunur (bax: təlimat 3).
- Travma almış xəstələrin cərrahi müdaxilə də daxil olmaqla təxirəsalınmaz yardım və müalicə üçün həkimə göndərilməsinə dair standart təlimatlar müəyyən olunur. Xəstələrin müalicə müəssisələrinə daşınması təşkil olunub.
- Travmatoloji və cərrahi xidmətlər yalnız lazımı təcrübə və ehtiyatlara malik təşkilatlar tərəfindən yaradılır (təlimat 4).
- Çoxlu sayda travmalı xəstənin ola biləcəyi vəziyyətlərdə müxtəlif tibb müəssisələrində müalicə tədbirləri nəzərdə tutulur. Bu tədbirlər yerli və regional səhiyyə təşkilatlarının planları ilə əlaqələndirilir.

Təlimatlar

- 1. Travmaların müalicəsi üzrə əsas vəzifələr:** əksər fövqəladə vəziyyətlərdə məhz nə qədər travma almış insana klinik yardım tələb olunacağını müəyyən etmək mümkün deyil. Fəlakətin, məsələn, zəlzələnin gözlənilmədən baş verməsindən sonra dövrə sağ qalanların 85%-dən 90%-ə qədərini 72 saat ərzində yerli xilasetmə xidmətləri və ya qonşular, yaxud da ailə üzvləri xilas edir. Bu-na görə də, təbii fəlakətlərə meyilli regionlarda xilasetmə əməliyyatlarının planlaşdırılması zamanı əsas diqqət yerli əhalinin ilk tibbi yardım göstərə bilməsi üçün hazırlığını yetirilməlidir. Lakin bu zaman yadda saxlamaq lazımdır ki, əsas tibbi müdaxilə tədbirləri

ölüm səviyyəsinin azalmasına yöneldilməlidir. Silahlı münaqışelər zamanı zorakılıq nəticəsində vurulmuş zədələrdən ölmə hallarının əksəriyyəti tibbi xidmətdən uzadqa yerləşən regionlarda baş verir və bu səbəbdən onların qarşısını bir qayda olaraq tibbi müdaxilənin köməyi ilə almaq mümkün olmur. Münaqışelər zamanı tibbi müdaxilə ictimai səhiyyənin və zorakılıq nəticəsində yaranmış çoxsaylı travmalarla bağlı vəziyyət də daxil olmaqla ilk yardım göstərilməsinin problemlərinə yöneldilməlidir.

2. Yaralıların və xəstələrin növlərə ayrılması: növlərə ayırma - xəstələrin travma və ya xəstəliklər uyğun kateqoriyalarla təsnifləndirilməsi, həmçinin ehtiyatlara və xəstənin sağ qalmaq şanslarına uyğun olaraq müalicənin təyin olunması prosesidir. Növlərə ayırmadan əsas prinsipi məhdud ehtiyatların elə şəkildə böülüşdürülməsidir ki, tibbi yardım maksimum sayıda xəstəyə maksimum fayda getirə bilsin. Bu heç də o demək deyil ki, daha ağır xəstələr yardımını birinci almalıdır. Travma almış insanların çox, ehtiyatların məhdud olduğu şəraitdə tibbi yardım ilk əvvəl həyat üçün təhlükəli ağır travmaları olan xəstələrə yox, sağ qalmaq şansı olanlara göstərilə bilər. Növlərə ayırmadan hər hansı bir standart sistemi yoxdur, ona görə də bu zaman beynəlxalq praktikada yayılmış bir neçə metod tətbiq olunur. Metodların əksəriyyəti iki dən beşədək travma növü üçün nəzərdə tutulub, ən geniş yayılmış təsnifata isə dörd növ daxildir.

3. İlk tibbi yardım: Cərrahi müdaxilə də daxil olmaqla (xüsusilə də ehtiyatların çatışmadığı şəraitdə) travmaların radikal müalicə metodlarını heç də həmişə tətbiq etmək mümkün olmur. Buradaca yadda saxlamaq lazımdır ki, ilk tibbi yardım, təxirəsalınmaz reanimasiya tədbirləri və konservativ müalicə tədbirləri, hətta ağır travma hallarında belə insanların həyatını xilas edə bilər. Tənəffüs yollarının təmizlənməsi, qanaxmanın dayandırılması və venaya qan vurulması kimi sade tədbirlər həyat üçün təhlükəli travması olan xəstələrin vəziyyətini sabitləşdirə və müalicə müəssisəsinə aparılanadək onlara yardım göstəre bilər. Odur ki, məhz ilk tibbi yardımın keyfiyyəti xəstənin sağqalma şansına əsaslı şəkildə təsir edə bilər. Yaraların təmizlənib sarınması, antibiotiklərlə yardım göstərilməsi və tetanusun profilaktikası kimi konservativ müalicə metodları da mühüm rol oynayır. İlk tibbi yardım lazımı şəkildə göstərilib-



sə, ağır travmali çoxlu xəstə cərrahi müdaxilə olmadan günlər və hətta həftələrlə sağ qalacaq.

4. Travmalar və cərrahi müalicə: tibbi yardım göstərən bütün təşkilatlar travma almış xəstələrə ilk yardım göstərmək və ilkin reanimasiya tədbirləri görmək iqtidarında olmalıdır. Bundan başqa, yaralı və xəstələrin sonradan tibbi müalicə müəssisələrinə daşınması şərti ilə strateji yerlərdə növlərə ayrılmama imkanının olması zəruridir. Lakin travmaların radikal müalicəsi və hərbi-səhra cərrahiyəsi tibbin ixtisaslaşdırılmış sahələridir ki, bu da humanitar təşkilatların əksəriyyətinə mövcud olmayan xüsusi təlim və ehtiyatlar tələb edir. Yersiz və ya bacarıqsız cərrahiyə hər hansı cərrahi müdaxilənin olmamasından daha çox zərər gətirə bilər. Ona görə də yalnız lazımi təcrübəyə malik təşkilat və professionallar bu mürəkkəb tibbi xidmətləri təşkil edə bilər.

Yoluxucu olmayan xəstəliklərlə mübarizənin ikinci standartı: reproduktiv sağlamlıq

İnsanlar reproduktiv sağlamlıq ehtiyaclarının təmin olunması üçün minimal ilk tibbi yardım paketlərindən (MİTYP) istifadə imkanına malikdir.

Əsas göstəricilər (təlimatlarla birlikdə oxumalı)

- Baş səhiyyə təşkilati ilə məsləhətləşmə apararaq əlaqələndirmə və MİTYP paketlerinin verilməsi yolu ilə yardım həyata keçirmək üçün təşkilatlar və ayrı-ayrı şəxslər müəyyən olunur (bax: təlimat 1).
- Tibb müəssisələri digər müvafiq sektorlar, ilk növbədə mühafizə orqanları və yerli sosial xidmətlərlə əməkdaşlıq etməklə cinsi zoraklığın qarşısının alınması və onun nəticələrinin müalicəsi üçün tədbirlər görür (bax: təlimat 2).
- Səhiyyə, mühafizə orqanları və təhlükəsizlik xidməti işçiləri tərəfindən qeydə alınmış bütün seksual və ya digər cinsi zoraklıqların monitorinqi aparılır. Bütün hallar haqqında informasiya cinsi zoraklıqlar faktları ilə məşğul olan baş təşkilat tərəfindən verilir. Məlumatların toplanması və təhlili məxfilik qaydaları ilə mühafizə olunur.

- İÇV/QİÇS infeksiyasının ötürülməsinin qarşısını almaq üçün minimal xidmətlər komplekti həyata keçirilir (bax: yoluxucu xəstəliklərlə mübarizənin altıncı standartı).
- Hamilə qadınlar, eləcə də ev şəraitində doğuş qəbul edən professional və ənənəvi mamalar arasında yayılmış və doğuş üçün nəzərdə tutulmuş kifayət qədər təmiz material komplekti var; doğuş üçün komplektlərin sayı müəyyən dövr ərzində doğuşların hesablanmasına əsaslanır.
- Kifayət sayda mamalıq komplekti (YUNİSEF-in standartı və ya analoji standart üzrə) təmizlik və təhlükəsizlik şəraitində doğuş üçün tibbi müəssisələr arasında paylaşıdırılır.
- Yerli əhali arasında təcili doğuş qəbulu üçün mamalar və təcrübəli assistantlər də daxil olmaqla həkimə göndərişin standart sistemi təşkil və tətbiq olunur. Hamilə qadınların doğuş üçün tibb müəssisələrinə aparılması məqsədilə nəqliyyat vasitələri təşkil olunub (bax: təlimat 3).
- İlk tibbi yardımın bir hissəsi kimi reproduktiv sağlamlığın mühafizəsinin təxirəsalınmaz təşkili planları həyata keçirilir (bax: təlimat 4).

Təlimatlar

1. Minimal ilk tibbi yardım paketləri: MİTYP fəvqəladə vəziyyətin ilkin mərhələlərində zərər çəkmiş əhalinin reproduktiv sağlamlığı sahəsində yardım göstərilməsi üçün nəzərdə tutulub. MİTYP təkcə avadanlıq və material komplekti deyil, həm də müəyyən səhiyyə tədbirlərini ehtiva edir. Onların məqsədi bu tədbirlərin əlaqələndirilməsi və həyata keçirilməsinin yaxşılaşdırılması üçün təşkilatı və ayrı-ayrı şəxsləri müəyyən etmək; cinsi zorakılığın qarşısının alınması və onun nəticələrinin müalicəsi; İÇV infeksiyasının ötürülməsinin azaldılması; neonatal və ana ölümünün, xəstələnmə artımının qarşısının alınması; reproduktiv sağlamlıq sahəsində geniş yardım göstərilməsinin planlaşdırılmasından ibarətdir. UNFRA reproduktiv sağlamlıq komplekti xüsusi olaraq MİTYP dəstinin tətbiq olunmasına yardım göstərmək üçün işlənib hazırlanıb. Bu komplekt 12 hissədən ibarətdir ki, bunların da hər biri yerli tibb məntəqələrinən başlanmış sağlamlıq mərkəzləri və xəstəxanalaradək hər bir növbəti müalicə mərhələsində istifadə oluna bilər.



- 2. Cinsi zorakılıq** bir çox kompleks fövqəladə vəziyyətlər və hətta təbii fəlakətlər üçün xarakterikdir. O, həmçinin zorlama, ev zoraklığı, məcburi evlənmə, məcburi fahişəlik, seksual istismar, narkotiklərin yayılması və qəçirılma kimi sui-istifadə hallarını özündə birləşdirir. Cinsi zorakılığın qarşısının alınması, onunla mübarizə yerli icma üzvləri və humanitar təşkilatlar arasında əməkdaşlıq və səylərin əlaqələndirilməsini tələb edir. Səhiyyə xidmətləri seksual hücum qurbanlarının müalicəsi, məxfi psixoloji yardımın göstərilməsi ilə məşğul olmalı və zərərçəkmışları müvafiq mütəxəssislərin yarına göndərməlidir. Cinsi zorakılıqla bağlı potensial problemlər müvəqqəti yaşayış yerinin təşkili və səhiyyə xidmətlərinə çıxışın təmin olunması zamanı nəzərə alınmalıdır. Humanitar təşkilatların işçi heyəti, hərbçilər və hakimiyət sahibi olan digər şəxslər tərəfindən zərər çəkmiş əhalinin, xüsusilə də uşaq və gənclərin seksual istismarının qarşısı ən fəal şəkildə alınmalı və cəza tətbiq edilməlidir. Davranış kodeksləri işləyib hazırlamaq və cinsi zorakılıq hallarına yol verənləri cəzalandırmaq üçün inzibati tədbirlər müəyyən etmək lazımdır (bax: humanitar təşkilatların əməkdaşlarının professional keyfiyyət standartları, s. 47).
- 3. Təcili doğuş qəbuletmə:** fövqəladə vəziyyət şəraitində hamilə qadınların təxminən 15%-də ilkin mamalıq yardımı tələb edən fəsadlar yaranır və ən azı 5%-nə Keysər kəsiyi də daxil olmaqla cərrahi müdaxilə tələb olunur. Səhiyyə mərkəzi səviyyəsində təcili olaraq aşağıdakı fəaliyyət növləri ilə məşğul olacaq ilkin mamalıq yardımı xidməti təşkil olunmalıdır: ilkin qiymətləndirmə; dölnү sağlamlıq vəziyyətinin qiymətləndirilməsi; epiziotomiya; qanaxmaların müalicəsi; infeksiyaların müalicəsi; eklampsianın müalicəsi; çox-döllü doğuşlar; çanaqdan gələn doğuş; vakuum ekstraktorunun tətbiqi; genital zədələrdən sonra qadınların xüsusi müalicəsi. Xəstəxanada təcili olaraq aşağıdakı əməliyyatları yerinə yetirmək iqtidarında olan kompleks mamalıq xidməti təşkil olunmalıdır: Keysər kəsiyi; qarın boşluğunun cərrahi kəsiyi; üçüncü dərəcəli uşaqlıq boynu və uşaqlıq yolu yarıqlarının bərpası; təhlükəli doğuşdan sonra fəsadların müalicəsi; təhlükəsiz qan köçürülməsi.
- 4. Reproduktiv sağlamlıq sahəsində kompleks xidmətlər:** səhiyyə xidmətləri reproduktiv sağlamlıq xidmətlərinin gələcəkdə ilkin yardım göstərilməsi xidmətlərinə integrasiyasını planlaşdırmalıdır.

Reproduktiv sağlamlıq xidmətini ayrıca program kimi təşkil etmək tövsiyə olunmur. MİTYP-nin tətbiqi haqqında bölmədə qeyd olunmuş müdaxilələrə əlavə olaraq reproduktiv sağlamlıq sahəsində kompleks xidmətlər özündə aşağıdakı elementləri birləşdirməlidir: təhlükəsiz analıq; ailə planlaşdırılması və psixoloji yardımın göstərilməsi; cinsi zorakılıq hallarında hərtərəfli yardım; İÇV infeksiyası və cinsi yolla ötürürlən infeksiya zamanı hərtərəfli yardım göstərilməsi; gənclərdə reproduktiv sağlamlığın spesifik tələbatları; monitoring və nəzarət.

Yoluxucu olmayan xəstəliklərlə mübarizənin üçüncü standartı: sağlamlığın psixi və sosial aspektləri

Psixi xəstəliklərdən törənən ölüm və əlilliyin azaldılması, həmçinin neqativ sosial problemlərin təsirinin zəiflədilməsi üçün insanların sosial və psixiatrik səhiyyə xidmətlərinə çıxışı var.

Sosial müdaxilələrin əsas göstəriciləri¹

(təlimatlarla birlikdə oxumalı)

Fövqəladə vəziyyətin kəskin fazası zamanı əsas diqqət sosial müdaxiləyə yetirilməlidir.

- İnsanlar fəlakətlər və göstərilən yardım tədbirləri haqqında fasiləsiz və etibarlı informasiya almaq imkanına malikdirlər (bax: təlimat 1).
- Adət olunmuş mədəni və dini tədbirlər dəstəklənir, yaxud yenidən təşkil olunur (müvafiq ruhani və dini liderlərin keçirdiyi vida mərasimləri də daxil olmaqla). İnsanlar dəfn mərasimləri təşkil etmək imkanına malikdir (bax: təlimat 2).
- Uşaq və yeniyetmələrin rəsmi və qeyri-rəsmi tədris sistemlərindən istifadə etmək, həmçinin dincəlmək imkanı var.

Sosial və psixoloji göstəricilər ayrı-ayrılıqda müzakirə olunur. «Sosial müdaxilə» termini ictimai effekt məqsədi güdən fəaliyyət növlərinə aid edilir. «Psixoloji müdaxilə» termini əsasən psixoloji və ya psixiatrisk nəticənin alınmasına yönəlmış müdaxilə deməkdir. Qəbul olunub ki, sosial müdaxilə ikincili psixoloji effekte malikdir, psixoloji müdaxilə isə ikincili sosial və ya psixososial nəticələrə gətirib çıxarır.



- Böyüklərin və yeniyetmələrin konkret ictimai əhəmiyyəti olan məqsədyönlü işdə, məsələn, fəlakət şəraitində yardım göstərilməsi işində iştirak etmək imkanı var.
- Tənha insanların (ailəsindən ayrı düşənlər və ya yetim uşaqlar, kombatant uşaqlar, dul kişi və qadınlar, yaşlılar və ailəsi olmayan digər insanların ictimai həyata cəlb olunmasına kömək edəcək fəaliyyətə çıxışları var.
- Zəruri olduqda insanların və ailələrin birləşdirilməsi üçün axtarış xidmətləri təşkil olunur.
- Əhalinin dəyişdiyi halda ailə və icma üzvlərinin birləşdirilməsi məqsədilə müvəqqəti yaşayış yerləri təşkil olunur.
- İbadət yerlərinin, məktəblərin, su paylama məntəqələrinin və sanitar şəraitlərin harada yerləşdirilməsinə dair qərarlarla bağlı yerli icma üzvləri ilə məsləhətləşmələr aparılır. Müvəqqəti yaşayış yerlərinin layihələndirilməsi istirahət və mədəni tədbirlər üçün də yerləri nəzərdə tutur (bax: müvəqqəti yaşayış yerinin təşkili və yerləşdirilməsinin birinci və ikinci standartı, s. 219-224).

Psixoloji və psixiatrik müdaxilənin əsas göstəriciləri (təlimatlarla birlikdə oxumalı)

- Travmatik stress amillərinin təsiri nəticəsində kəskin psixi diskomfort keçirən insanlar tibbi xidmət müəssisələrində ilk psixoloji yardım almaq imkanına malikdir (bax: təlimat 3).
- İlk tibbi xidmət sistemində kəskin psixi pozuntuların müalicəsi ilə məşğul olan həlqə mövcuddur. İlk müalicə müəssisələrində əsas dərmanlar siyahısına müvafiq olan vacib psixiatrik dərman preparatları var (bax: təlimat 4).
- Əvvəldən psixi pozuntusu olan insanlar lazımı müalicəni almaqdə davam edir; dərman qəbulunun birdən dayandırılmasına yol vermək olmaz. Psixiatriya xəstəxanalarındakı xəstələrin əsas tələbatları ödənilir.
- Davamlı fövqəladə vəziyyət halında yerli icmalar səviyyəsində fövqəladə vəziyyətdən sonrakı dövr üçün nəzərdə tutulmuş daha ge-

niş psixoloji müdaxilələrin təşkili planları həyata keçirilir (bax: təlimat 5).

Təlimatlar

- 1. İnfomasiya təminati:** infomasiyadan istifadə imkanı təkcə insan hüququ deyil, həm də narahatlıq və ağır əzabların azaldılması əsaslıdır. İstər fəlakətin təbəeti, istərsə də onun miqyası, eləcə də əhalinin təhlükəsizliyi üçün görülən tədbirlər haqqında infomasiya verilməlidir. Bundan başqa, əhalini dövlət, yerli hakimiyyət qüvvələri və humanitar təşkilatlar tərəfindən həyata keçirilən konkret yardım növləri ilə bağlı məlumatlandırmaq lazımdır. İnfomasiya sadə (12 yaşlı yerli uşaqlara aydın olan) dildə tərtib olunmalı, vəziyyətin fəlakətə uğramış insan tərəfindən dərk olunmasını eks etdirməlidir.
- 2. Dəfn:** ölünlərin ailələri mədəniyyət baxımından məqbul sayılırsa vidalaşmaq üçün öz yaxınlarının meyitlərini görmək imkanına malik olmalıdır. Meyitlərin lazımı dəfn mərasimləri olmadan basdırılmasından qaçmaq lazımdır (bax: səhiyyə sistemləri və infrastrukturun beşinci standartı, təlimat 8, s. 278).
- 3. İlkin psixoloji yardım:** istər əhali, istərsə də yardım göstərilməsi proqramlarının işçilərində travmatik stress amillərinin təsiri nəticəsində yaranmış kəskin stresslərin müalicəsinin ən yaxşı göstəricilərinə müalicəni ilkin psixoloji yardım prinsipləri üzərində qurmaqla nail olmaq olar. Bu, xəstəni danışmağa məcbur etmək cəhdləri göstərilmedən dirləməyə üstünlük verməklə qeyri-invaziv praqmatik müalicəni, başlıca tələbatların qiymətləndirilməsi və təmin olunmasını; zərərli təsirlərdən müdafiəni ehtiva edir. Bu cür ilk yardım növünü tez bir zamanda istər könüllülərə, istərsə də professional-lara öyrətmək olar. Səhiyyə işçiləri benzodiazepinlər kimi preparatlar tətbiq etməyin yolverilməzliyi haqqında xəbərdar olunub, çünki bu preparatlar alışqanlıq yaradır.
- 4. Kəskin psixi pozuntuların müalicəsi:** təcili yardım tələb edən psixi pozuntulara insanın özü və ya ətrafdakılar üçün təhlükə yaradığı hallar, psixozlar, ağır depressiya və maniyalar aiddir.
- 5. Yerli icmalar səviyyəsində psixoloji müdaxilələr:** müdaxilələr mövcud səhiyyə xidmətlərinə və konkret sosial-mədəni vəziyyətə

Sağlamlıq

əsaslanmalıdır. Bunlar özündə ayrı-ayrı şəxslərin və icma əhalisinin vəziyyətə nəzarəti bərpa etməsinə kömək üçün funksional, mədəni mexanizmlərdən və onların sağ qalmaq təcrübəsindən istifadəni birləşdirməlidir. Yerli liderlər və təbiblərlə əməkdaşlıq etmək tövsiyə olunur. Yerli yardım qruplarını həvəsləndirmək lazımdır.

Qeyri-yoluxucu xəstəliklərlə mübarizənin dördüncü standartı: xroniki xəstəliklər

Xroniki xəstəliklər əhali arasında yüksək ölüm səviyyəsinə səbəb olduğu hallarda insanların onun qarşısını almaq üçün əsas müalicə növlərindən istifadə imkanı var.

Əsas göstəricilər (təlimatlarla birlikdə oxumalı)

- Müalicənin birdən dayandırılmasının ölümə nəticələnə biləcəyi hallarda xroniki xəstəlikləri olan şəxslərə yardım göstərilməsi programlarının əlaqələndirilməsi üçün konkret təşkilat (və ya təşkilatlar) təyin olunur (bax: təlimat 1).
- Xroniki xəstəlikləri olan şəxslər aşkarlanıb qeydə alınırlar.
- İlk tibbi xidmət sistemi vasitəsilə xroniki xəstəliklərin standart müalicəsi üçün əsas dərman vasitələri siyahılarında göstərilən dərmanların mövcudluğu təmin olunur.

Təlimat

- 1. Xroniki xəstəliklər:** bəzi ölkələrdə kompleks fövqəladə vəziyyətlərin təcrübəsi göstərdi ki, əsas diqqət müalicənin gözlənilmədən dayandırılması zamanı ölümə nəticələnə biləcək vəziyyətlərə yetirilib (dializdən asılı xəstələrdə xroniki böyrək çatışmazlığı, insulin-dən asılı diabet, uşaqların bəzi xərçəng xəstəlikləri). Belə hallarda müalicə yeni yardım programları əsasında deyil, həyatın xilas olunmasına yönəldilmiş daimi müalicə çərçivəsində davam etdirilib. Fəlakətdən öncəki dövrə müəyyən müalicə növündən istifadə etməmiş əhali arasında fövqəladə vəziyyət zamanı xroniki xəstəliklərin yeni müalicə programlarını tətbiq etmək düzgün olmazdı. Adı standart müalicədən istifadə imkanı yaradılmalıdır.

Əlavə 1

Tibbi xidmətin ilkin qiymətləndirilməsi tədbirlərinin nümunəvi siyahısı

Hazırlıq

- Zərər çəkmiş əhalinin vəziyyəti haqqında ölkənin müxtəlif idarə və təşkilatlarından, xarici mənbələrdən bütün mümkün informasiyanı almaq.
- Mövcud coğrafi xəritələri və aerofotoçəkiliş məlumatlarını almaq.
- Yardımı qəbul edən ölkədən və beynəlxalq təşkilatlardan demoqrafik məlumatları, eləcə də əhalinin sağlamlığı haqqında məlumat almaq.

Təhlükəsizlik və əlverişlilik

- İstər təbii səbəblərdən, istərsə də insan fəaliyyəti nəticəsində yaranmış mövcud təhlükələri müəyyən etmək.
- Silahlı qüvvələrin və ya silahlı qeyri-dövlət qruplaşmalarının mövcudluğu da daxil olmaqla ümumilikdə təhlükəsizliklə bağlı vəziyyəti müəyyən etmək.
- Humanitar təşkilatların zərər çəkmiş əhaliyə çıxış səviyyəsini müəyyən etmək.

Demoqrafik vəziyyət və infrastruktur

- Zərər çəkmiş əhalinin ümumi sayını və beş yaşından kiçik uşaqların sayını müəyyən etmək.
- Əhalinin cinsi və yaş tərkibini müəyyən etmək.
- Yüksək risk qruplarını, məsələn, qadınlar, uşaqlar, yaşılılar, əlillər, İÇV/QİÇS-ə yoluxmuşlar, müəyyən etnik və ya sosial qrupların üzvlərini müəyyən etmək.
- Ailə tərkibinin orta sayını və qadınların, yaxud da uşaqların başçılıq etdiyi ailələrin sayını müəyyən etmək.

Sağlamlıq

- Mövcud sosial strukturu, o cümlədən hakimiyyət strukturunu, qadınların təsir və rolunu müəyyən etmək.

Sağlamlıq vəziyyəti haqqında informasiya

- Zərər çəkmiş rayonlarda fövqəladə haldan əvvəlki dövrdə sağlamlıq vəziyyəti ilə bağlı problemləri və səhiyyənin prioritet vəzifələrini müəyyən etmək. Xəstəliklərin yerli epidemiologiya vəziyyətini dəqiqləşdirmək.
- Qaçqınlar varsa, onların gəldiyi ölkədə sağlamlıq vəziyyəti ilə bağlı başlıca problemləri aşkarlamaq və həmin ölkədə xəstəliklərin epidemiologiya vəziyyətini dəqiqləşdirmək.
- Sağlamlıq üçün mövcud təhlükələri, məsələn, potensial epidemik xəstəlikləri müəyyən etmək.
- Əvvəllər mövcud olmuş səhiyyə orqanlarını aşkar etmək.
- Ölkədə mövcud olan səhiyyə proqramlarının əsaslığını və qaçqınların gəldiyi ölkədə bu proqramların yerli əhalini əhatə etmə səviyyəsini müəyyənləşdirmək.

Ölüm səviyyələri

- Ümumi ölüm əmsalını (ÜÖƏ) hesablamaq.
- Beş yaşından kiçik uşaqların ümumi ölüm əmsalını hesablamaq.
- Konkret səbəblərlə şərtlənən ölüm səviyyələrini hesablamaq.

Xəstələnmə səviyyələri

- Ölkədə sağlamlıq vəziyyəti üçün mühüm əhəmiyyət kəsb edən əsas xəstəliklərə tutulma tezliyini müəyyən etmək.
- Mühüm xəstəliklərin yayılmasının yaş və cins xarakteristikalarını imkan daxilində müəyyən etmək.

Yerli resurslar

- Fəlakətdən zərər çəkmiş ölkə və ya ölkələrin səhiyyə nazirliyinin imkanlarını və proqramlarını müəyyən etmək.

- Ümumi sayı, təsnifatı və tibbi xidmət səviyyələri, fiziki və funksional vəziyyəti, onlardan istifadə imkanı da daxil olmaqla milli tibb müəssisələrinin vəziyyətini müəyyən etmək.
- Tibbi heyətin kəmiyyət və keyfiyyət göstəricilərini müəyyən etmək.
- Mövcud səhiyyə programlarının, məsələn, Geniş immunizasiya programı (GİP), ana və uşaqları mühafizə xidmətlərinin imkanlarını və funksional statusunu müəyyən etmək.
- Standart təlimat, üsul və metodların, həmçinin əsas dərman preparatları, material və avadanlıqların mövcudluğunu müəyyən etmək.
- Mövcud müalicə müəssisələrinin vəziyyətini müəyyən etmək.
- Mövcud səhiyyə informasiya sistemlərinin (SİS) vəziyyətini müəyyən etmək.
- Mövcud logistika sistemlərinin, xüsusilə də əsas dərman vasitələri, vaksinlər və tibbi materialların satınalınması, paylaşdırılması və saxlanması ilə bağlı sistemin imkanlarını müəyyən etmək.

Digər sektorların məlumatlarını təhlil etmək

- Qidalanma statusu.
- Ətraf mühit şərtləri.
- Ərzaq və ərzaq təhlükəsizliyi.

Sağlamlıq

Əlavə 2

Həftəlik müşahidə hesabatlarının nümunəvi formaları

Ölüm sayına nəzarət üçün Forma 1*

Yeri.....

Tarix: bazar ertəsindən bazar gününədək

Həftənin əvvəlində əhalinin ümumi sayı

Bu həftə anadan olub Bu həftə ölüb

Bu həftə daxil olub (aktual olarsa) Bu həftə çıxıb

Həftənin sonuna əhalinin ümumi sayı 5 yaşından kiçik uşaqların ümumi sayı.....

	0-4 yaş		5 + yaş		Cəmi
	kişi	qadın	kişi	qadın	
Birbaşa səbəb					
Aşağı tənəffüs yollarının kəskin infeksiyası					
Ehtim. vəba					
Qanlı diareya					
Duru diareya					
Təsadüfi olmayan travmalar					
Malyariya					
Ana ölümü - birbaşa səbəb					
Qızılca					
Ehtim. Meningit					
Neonatal (0-28 gün)					
Digər					
Naməlum					
Yaş və cins üzrə cəmi					
Əsas səbəb					
Ehtimala görə QIÇS					
Qida çatışmazlığı					
Ana ölümü - dolayı səbəb					
Digər					
Yaş və cins üzrə cəmi					

* Bu formadan yüksək ölüm sayı şəraitində, yəni bütün ölüm halları haqqında daha ətraflı məlumat toplanması qeyri-mümkün olduğu halda istifadə olunur.

- Hesabatların vaxtı (gündəlik və ya həftəlik) ölüm hallarının sayından asılıdır.
- Konkret veziyetə müvafiq olaraq diger ölüm səbəblərini də göstərmək olar.
- Yaş qruplarının başqa şəkildə bölünməsi də mümkün kür (0-11 ay, 1-4 yaş, 5-14 yaş, 15-49 yaş, 50-59 yaş, 60+ yaş).
- Ölüm sayı haqqında məlumatlar tekce tibb müəssisələrindən deyil, həm də yerlərdən, həmçinin dini liderlərdən, yerli tibb işçilərindən, qadın qruplarından və xəstəxanalardan da daxil olmalıdır.
- Formanın arxa tərəfində ölümün konkret səbəbini göstərmək lazımdır.

Ölüm sayına nəzarət üçün Forma 2*

№	Cinsi (k, q)	İnfeksiyalar respirator	ethim. vəba	qanlı diareya	duru diareya	tesadüff olmayı an	travma	malayıya	ana ölümü - birbaşa sebəb	qızılıca	ethim. meningeit	neonatal (0-28 gün)	digər - mülayyan etməlli	naməlum	ethim. QLGS	döyumsuzluq ana ölümü - dolayı sebəb	diger (mülayyan etməlli)	tarx (g/a/l)	Yerində deqiq ünvanı	xəstəxannda, yoxsa evde olub	Yerində deqiq ünvanı	xəstəxannda, yoxsa evde olub		
1	Yası (gün=g, ay=a, il=i)																							
2																								
3																								
4																								
5																								
6																								
7																								
8																								
9																								
10																								

* Bu cədvəlden fərdi ölüm sayının qeydiyyatını aparmaq imkanı olduqda istifadə olunur; bu cədvəl yaş kateqoriyalan üzrə ölüm sayını ve xəstəlik yayılmalarını, eləcə də tibb müəssisələrinə getmə sayını təhlil etməyə imkan verir

Xəstəliklər haqqında həftəlik hesabat forması

Yeri Tarix: bazar ertəsindən bazar günündək

Həftənin əvvəlində əhalinin ümumi sayı

Bu həftə anadan olub Bu həftə ölüb

Bu həftə daxil olub (aktualdırsa)..... Bu həftə çıxıb

Həftənin sonuna əhalinin ümumi sayı 5 yaşından kiçik uşaqların ümumi sayı

Xəstəlik	5 yaşından kiçik (yeni xəstəl.)			5 yaş ve daha böyük (yeni xəstəl.)			Cəmi yeni xəstəl.	Tekrar xəst.
	Kişilər	Qadınlar	Cəmi	Kişilər	Qadınlar	Cəmi		
Keskin respirator								
xəstəliklər**								
Ehtim. QTCS								
Qan azlığı								
Ehtim. vəba								
Qanlı ishal								
Duru ishal								
Göz xəstəlikləri								
Malyariya								
Qida çatışmazlığı								
Qızılca								
Ehtim. meningit								
Travma/bədbəxt hadisə								
Travma /təsadüfi olmayan								
IPPP								
Genital xora xəstəlikləri								
Kişi sidik kisəsi ifrazatları								
Uşaqlıq yolu ifrazatları								
Qarının aşağı hissəsində ağrılar								
Qasnaqlar								
Dəri xəstəlikləri								
(qasnaqlar istisna olmaqla)								
Bağırıq qurduları								
Diger								
Namelum								
Cəmi								

* Vəziyyətdən asılı olaraq bir neçə diaqnoz mümkündür

** Keskin respirator infeksiyalar: bəzi ölkələrdə bu kateqoriya aşağı və yuxarı nefəs yollarının yoluxucu xəstəliklərinə bölünür.

- Konkret vəziyyətdən asılı olaraq müxtəlif xəstəliklər göstəriile bilər.

- Yaş kateqoriyalarını daha xırda qruplara bölmək olar (0-11 ay, 1-4 yaş, 5-14 yaş, 15-49 yaş, 50-59 yaş, 60+ yaş)

Tibb müəssiselerinə müraciətlər	5 yaşından kiçik			5 yaş və daha böyük			Cəmi	
Cəmi müraciətlər	Kişilər	Qadınlar	Cəmi	Kişilər	Qadınlar	Cəmi	Kişilər	Qadınlar

Müraciətəmə səviyyəsi: tibbi müəssisələrə ildə bir nəfərə düşən müraciətlərin sayı = bir həftə ərzində müraciətlərin ümumi sayı / əhalinin ümumi sayı x 52 həftə.

Bir klinisistə düşən konsultasiyaların sayı: xəstələrin (yeni və tekrar) ümumi sayı /tibb müəssisəsində klinisist / tibb müəssisəsinin həftəlik iş günlərinin sayı.

Əlavə 3

Ölüm və xəstələnmə sayının hesablanması üçün formullar

Ümumi ölüm əmsalı (ÜÖƏ)

- *Təyini:* hər iki cinsə və bütün yaş kateqoriyalarına aid şəxslər daxil olmaqla bütün əhalinin ölüm səviyyələri. ÜÖƏ-ni müxtəlif zaman çərçivələri üçün müxtəlif ölçü vahidləri ilə ifadə etmək olar, məsələn, ayda və ya ildə 1000 nəfər əhaliyə düşən ölüm səviyyəsi.

- *Fövqəladə vəziyyətlərdə ən çox işlədilən formul:*

Müəyyən zaman kəsiyi ərzində

ölüm hallarının ümumi sayı

10 min nəfər əhali

Bütün əhali

x həmin dövrədə günlərin sayı

= gündə 10 min nəfər əhaliyə düşən ölüm hallarının sayı

5 yaşından kiçik uşaqların ölüm səviyyəsi

- Təyini: bütün əhali üzrə 5 yaşından kiçik uşaqların ölüm səviyyəsi.

- *Fövqəladə vəziyyətlərdə ən çox işlədilən formul* (5 yaşından kiçik uşaqlar üçün yaş kateqoriyası üzrə ölüm səviyyəsi):

Müəyyən zaman kəsiyi ərzində 5 yaşından

kiçik uşaqlar arasında ölüm hallarının

ümumi sayı

10 min nəfər əhali

Xəstəliyə meyilli əhali qrupu

5 yaşından kiçik uşaqların ümumi sayı x həmin dövrədə günlərin sayı

= gündə 10 min nəfər əhaliyə düşən ölüm hallarının sayı



Xəstələnmə əmsali

- *Təyini:* xəstəliyə meyilli əhali qrupunda müəyyən müddət ərzində yeni xəstələnmə hallarının sayı.
- Fövqəladə vəziyyətlərdə ən çox işlədilən *formul*:

Müəyyən dövr ərzində konkret xəstəliyə yeni tutulma hallarının sayı 1000 nəfər
Xəstəliyə meyilli əhali qrupu
x ayların sayı həmin dövrdə

= ayda 1000 nəfər əhaliyə düşən konkret xəstəliyə yeni tutulma halları

Ölümle nəticələnmə

- *Təyini:* xəstəlikdən ölü insanların bu xəstəliyə tutulanların sayına bölnümüş sayı.
- *Formul:*

Müəyyən zaman kəsiyi ərzində xəstəliklərdən ölü insanların sayı

Həmin müddət ərzində müəyyən xəstəliyə tutulan insanlar x 100 = x%

Tibb müəssisəsinə müraciətlərin sayı

- *Təyini:* Ambulator xəstələrin müraciətlərinin ildə bir nəfərə düşən sayı. İmkan daxilində köhnə və yeni xəstələrin müraciətlərini ayırmalı lazımdır. Müraciətlərin sayının hesablanması üçün yeni müraciətlərdən istifadə olunmalıdır. Lakin yeni və köhnə xəstələrin müraciətlərini nəzərə almaq imkani heç də həmişə olmur, buna görə də fövqəladə vəziyyət zamanı müraciətlərin ümumi sayını bilmək üçün hər iki müraciət sayı cəmlənir.

- *Formul:*

Bir həftədə müraciətlərin ümumi sayı

Əhalinin ümumi sayı x 52 həftə
= ildə bir nəfərə düşən müraciət.

Bir klinisistə düşən konsultasiyaların sayı

- *Təyini:* gündə hər bir klinisistə düşən konsultasiyaların (yeni və təkrar) orta sayı.
- *Formul:*

Həftə ərzində konsultasiyaların
(yeni və təkrar) ümumi sayı + həftə ərzində tibb müəssisəsinin
iş günlərinin sayı

Tibb müəssisəsində tam iş günü ekvivalenti ilə
klinisistlərin sayı*

* Tam iş günü ekvivalenti tibb müəssisəsində işləyən klinisistlərin sayı deməkdir. Məsələn, müəssisədə ambulator xəstələri qəbul edən altı klinisist işləyir, lakin onlardan ikisi iş vaxtının yalnız yarısını işdə olursa, tam işçi ekvivalenti əsasında klinisistlərin sayı = tam iş günü işləyən 4 nəfər, + iş vaxtının yarısını işləyən 2 nəfər = 5.

Sağlamlıq

Əlavə 4

Biblioqrafiya

Oksford universitetinin Qaçqınların problemlərinin öyrənilməsi mərkəzinin Forced Migration Online programı sayəsində müəllif hüququ subyektləri olan bir çox materialların istifadə olunması üçün icazə alımb; bu sənədləri aşağıdakı ünvanda tapmaq olar:
<http://www.forcedmigration.org>

Beynəlxalq hüquqi sənədlər

The Right to the Highest Attainable Standard of Health (Article 12 of the International Covenant on Economic, Social and Cultural Rights), CESCR General comment 14, 11 August 2000, U.N. Doc. E/C.12/2000/4. Committee on Economic, Social and Cultural Rights.

Baccino-Astrada, A (1982), *Manual on the Rights and Duties of Medical Personnel in Armed Conflicts*. ICRC. Geneva.

Mann, J, Gruskin, S, Grodin, M, Annas, G (eds.) (1999), *Health and Human Rights: A Reader*. Routledge.

WHO (2002), *25 Questions and Answers on Health and Human Rights*. World Health Organisation. <http://www.who.int/hhr>

Səhiyyə sistemlərin və infrastruktur

Beaglehole, R, Bonita, R, Kjellstrom, T (1993), *Basic Epidemiology*. World Health Organisation. Geneva.

Management Sciences for Health (1997), *Managing Drug Supply (Second Edition)*. Kumarian Press. Bloomfield, CT.

Medecins Sans Frontieres (1993), *Clinical Guidelines. Diagnostic and Treatment Manual*. Medecins Sans Frontieres. Paris.

Medecins Sans Frontieres (1997), Refugee Health. *An Approach to Emergency Situations*. Macmillan. London.

Noji, E (ed.) (1997), *The Public Health Consequences of Disasters*. Oxford University Press. New York.

Perrin, P (1996), *Handbook on War and Public Health*. International Committee of the Red Cross. Geneva.

UNHCR/WHO (1996), *Guidelines for Drug Donations*. World Health Organisation and United Nations High Commissioner for Refugees. Geneva.

UNHCR (2001), *Health, Food, and Nutrition Toolkit: Tools and Reference Materials to Manage and Evaluate Health, Food and Nutrition Programmes* (CD-ROM). United Nations High Commissioner for Refugees. Geneva.

WHO/PAHO (2001), Health Library for Disasters (CD-ROM). *World Health Organisation/Pan-American Health Organization*. Geneva.

WHO (1998), *The New Emergency Health Kit 1998*. *World Health Organisation*. Geneva.

WHO (1999), *Rapid Health Assessment Protocols for Emergencies*. *World Health Organisation*. Geneva.

WHO (1994), Health Laboratory Facilities in Emergencies and Disaster Situations. World Health Organisation. Geneva.

Yoluxucu xəstəliklərlə mübarizə

Chin, J (2000), *Control of Communicable Diseases Manual* (17th Edition). American Public Health Association. Washington, DC.

Cook, GC, Zumla, AI, Weir, J (2003), *Manson's Tropical Diseases*. WB Saunders.

Inter-Agency Standing Committee Reference Group on HIV/AIDS in Emergency Settings (2003), Guidelines for HIV Interventions in Emergency Settings. UNAIDS. Geneva (in press). (This document will replace UNAIDS, 1998, *Guidelines for HIV Interventions In Emergency Settings*).

International Rescue Committee (2003), Protecting the Future: HIV Prevention, Care and Support Among Displaced and War-Affected Populations. Kumarian Press. Bloomfield, CT.

Pasteur Institute: <http://www.pasteur.fr>

UNAIDS: <http://www.unaids.org>

WHO (1993), *Guidelines for Cholera Control*. *World Health Organisation*. Geneva.

WHO (2002), *Guidelines for the Collection of Clinical Specimens During Field Investigation of Outbreaks*. World Health Organisation. Geneva.

WHO (1997), Immunisation in Practice. A Guide for Health Workers Who Give Vaccines. Macmillan. London.



Humanitar xartiyalar və minimal standartlar

WHO (2003), Malaria Control in Complex Emergencies: An Interagency Handbook. World Health Organisation. Geneva (in press).

WHO (1993), The Management and Prevention of Diarrhoea: Practical Guidelines. World Health Organisation. Geneva.

Yoluxucu olmayan xəstəliklərlə mübarizə

Travmalar

Hayward-Karlsson, J, Jeffrey, S, Kerr, A et al (1998), *Hospitals for War-Wounded: A Practical Guide for Setting Up and Running a Surgical Hospital in an Area of Armed Conflict*. International Committee of the Red Cross. Geneva.

Medecins Sans Frontières (1989), *Minor Surgical Procedures in Remote Areas*. Medecins Sans Frontières. Paris.

PAHO-OPS (1995), *Establishing a Mass Casualty Management System*. Pan-American Health Organization. Geneva.

WHO (1991), Surgery at the District Hospital: Obstetrics, Gynaecology, Orthopaedics and Traumatology. World Health Organisation. Geneva.

Reproduktiv sağlamlıq

Reproductive Health for Refugees Consortium (1997), *Refugee Reproductive Health Needs Assessment Field Tools*. RHR Consortium.

Interagency Working Group (1999), *An Inter-Agency Field Manual for Reproductive Health in Refugee Situations*. United Nations High Commissioner for Refugees. Geneva.

UNFPA: <http://www.unfpa.org>

UNFPA (2001), *The Reproductive Health Kit for Emergency Situations (Second Edition)*. UNFPA.

UNHCR (2003), *Sexual and Gender-Based Violence Against Refugees, Returnees and Internally Displaced Persons: Guidelines for Prevention and Response*. Draft for field-testing, 8 July 2002. (This document will replace the UNHCR 1995 Sexual Violence Against Refugees: Guidelines on Prevention and Response.)

WHO (2001), *Clinical Management of Survivors of Rape*. World Health Organisation. Geneva.

Sağlamlığın psixi və sosial aspektləri

National Institute of Mental Health (2002), Mental Health and Mass Violence: Evidence-Based Early Psychological Interventions for Victims/Survivors of Mass Violence. A Workshop to Reach Consensus on Best Practices. (NIH Publication No. 02-5138). US Government Printing Office. Washington, DC. <http://www.nimh.nih.gov>

WHO (2003), Mental Health in Emergencies: Mental and Social Aspects of Populations Exposed to Extreme Stressors. World Health Organisation. Geneva.

WHO/UNHCR (1996), Mental Health of Refugees. World Health Organisation. Geneva. <http://whqlibdoc.who.int>

Xroniki xəstəliklər

Ahya, SN, Flood, K, Paranjothi, S et al (eds.), The Washington Manual of Medical Therapeutics (30th Edition). Lippincott Williams & Wilkins Publishers.

Braunwald, E, Fauci, AS, Kasper, DL et al (eds.) (2001), Harrison's Principles of Internal Medicine (15th Edition). McGraw Hill Professional. New York.

Tierny, LM, McPhee, SJ, Papadakis, MA (eds.), Current Medical Diagnosis and Treatment 2003 (42nd Edition). McGraw-Hill/Appleton & Lange. New York.

Internet saytları

Centers for Disease Control and Prevention: <http://www.cdc.gov>

Centre for Research on the Epidemiology of Disasters:
<http://www.cred.be>

International Committee of the Red Cross: <http://www.icrc.org>

International Federation of the Red Cross and Red Crescent Societies:
<http://www.ifrc.org>

Pan-American Health Organization: <http://www.paho.org>

United Nations High Commissioner for Refugees: <http://www.unhcr.ch>


UNICEF: <http://www.unicef.org>


World Health Organisation: <http://www.who.int>



Humanitar xartiya və minimal standartlar

Qeydlər üçün





1. «Sfera» məlumat kitabçasının hazırlanması zamanı istifadə olunan hüquqi sənədlər

Humanitar xartiya və minimal standartlar aşağıdakı sənədlərə əsaslanır:

Ümumi insan hüquqları bəyannaməsi, 1948-ci il.

Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt, 1966-ci il.

Iqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq pakt, 1966-ci il.

İraqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında beynəlxalq konvensiya, 1969-cu il.

1949-cu il Dörd Cenevrə konvensiyası və onlara 1977-ci il tarixli iki Əlavə protokol.

Qaçqınların statusu haqqında konvensiya, 1951-ci il və Qaçqınların statusu haqqında protokol, 1967-ci il.

İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan münasibət və cəza növlərinə qarşı konvensiya, 1984-cü il.

Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında konvensiya, 1948-ci il.

Uşaq hüquqları haqqında konvensiya, 1989-cu il.

Qadınlara münasibətdə bütün ayrı-seçkilik formalarının ləğvi haqqında konvensiya, 1979-cu il.

Vətəndaşlığı olmayan şəxslərin statusu haqqında konvensiya, 1960-ci il.

Əhalinin daxili yerdəyişməsinin başlıca prinsipləri, 1998-ci il.

2. Təbii fəlakətlərdə və qəzalarda yardım əməliyyatlarının həyata keçirilməsi zamanı Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatının və qeyri-hökumət təşkilatlarının (QHT) davranış Kodeksi Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara cəmiyyətləri

Federasiyası və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birlikdə hazırlanıb¹

Məqsədlər

Bu Kodeksin məqsədi bizim davranış normalarımızı qoruyub saxlamaqdır. Bura, məsələn, ərzaq normasını necə hesablamaq və ya qaçqınlar üçün düşərgəni necə salmaq haqqında operativ təlimatlar daxil deyil. Kodeksin vəzifəsi təbii fəlakətlər və qəzalar zamanı yardım göstərilməsinə həyata keçirən QHT-lərin və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatının can atlığı yüksək müstəqillik, effektivlik və səmərəlilik səviyyəsinin saxlanmasıdır. Bu, riayət olunması ona qoşulmuş təşkilatların burada ifadə olunmuş normalara əməl etmək səyləri ilə təmin olunan könüllü Kodeksdir.

Qeyd

1. Karitas İnternasionalis*, Catholic Relief Services* (katolik xeyriyyə təşkilati), Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara cəmiyyətləri federasiyası*, Uşaqların Xilası Beynəlxalq Alyansı*, Ümumdünya lüteran federasiyası*, Oksfam*, Ümumdünya kilsələr şurası*, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (* Humanitar yardım göstərilməsi üzrə rehbər komitənin üzvləri) dəstəyi ilə işlənib hazırlanıb.

Silahlı münaqişə zamanı bu Davranış kodeksi beynəlxalq humanitar hüququn müddəalarına müvafiq qaydada şərh və tətbiq olunacaq.

Əvvəldə Davranış kodeksinin öz mətni təqdim olunub. Kodeksin yardım qəbul edən dövlətlərdən, donor-dövlətlərdən və hökumətlərərəsi təşkilatlardan yaradılmasını umduğumuz, effektli humanitar yardımın effekti göstərilməsinə imkan yaradacaq iş şəraitinin təsvir olunduğu üç əlavəsi də var.

Təriflər

QHT (qeyri-hökumət təşkilatları) - həmin sənəddə bu termin yaradıldığı ölkənin hökumətiindən ayrı təsis olunmuş milli və beynəlxalq təşkilatlara aiddir.

QHHT (qeyri-hökumət humanitar təşkilatları) - termin xüsusi olaraq bu sənəd üçün yaradılıb və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatının tərkib hissələrini - Beynəlxalq Qızıl Xaç Komitəsi, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara cəmiyyətləri Federasiyası və ona daxil olan milli cəmiyyətləri, eləcə də, yuxarıda müəyyən olunduğu kimi, QHT-ləri əhatə edir. Bu Kodeksdə söhbət təbii fəlakətlər və qəzalar zamanı yardım göstərilməsi ilə məşğul olan QHHT-lərdən gedir.

HAT (hökumətlərərəsi təşkilatlar) - termin iki və ya daha çox hökumət tərəfindən təsis olunmuş təşkilatlara aiddir. Beləliklə, bura BMT-nin bütün təşkilatları və regional təşkilatlar daxil edilir.

Təbii fəlakət və ya qəza - insanların xeyli əziyyət çəkməsi və tələf olması, həmçinin ciddi maddi zərərlə nəticələnən fəlakət xarakterli hadisə.

DAVRANIŞ KODEKSİ

**Təbii fəlakət və qəzaların nəticələrinin ləğvi
programlarının həyata keçirilməsi zamanı
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatı
və qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyət
prinsipləri**

1. Üstünlük humanitar sahədə çox zəruri ehtiyaclara verilir

Humanitar yardım göstərmək və almaq hüquq başlıca humanitar prinsipdir və bütün ölkələrin vətəndaşları bu hüquqdan istifadə etmək imkanına malik olmalıdır. Beynəlxalq ictimaiyyətin üzvləri kimi ehtiyac yaranan istənilən yerdə biz humanitar yardım göstərməyə borclu olduğumuzu etiraf edirik. Zərər çekmiş əhaliyə maneəsiz çıxış əldə etmək zərurəti də bununla şərtlənir ki, bu da həmin vəzifənin yerinə yetirilməsi zamanı olduqca zəruridir. Bizim təbii fəlakət və qəza şəraitində yardım göstərmək fəaliyyətimizin əsas məqsədi təbii fəlakət və qəzaların səbəb olduğu stressə qarşı müqavimət durmaq qabiliyyəti daha az olan insanların əzablarını yüngülləşdirməkdən ibarətdir. Tərəfimizdən humanitar yardımın göstərilməsinə nə canfəşanlıq, nə də siyasi akt kimi baxılmamalıdır.

2. Yardım onu alanın irqi, dini etiqadı və ya milliyyətindən asılı olmayıaraq, hər hansı xoşagəlməz xarakterli fərq qoyulmadan göstərilir. Yardım göstərilməsi zamanı növbəlilik yalnız ehtiyaclarla müəyyən olunur

Mümkün olan hər bir halda biz yardım göstərilməsi zamanı təbii fəlakət və ya qəza nəticəsində zərər çekmiş əhalinin ehtiyaclarının dəqiq qiymətləndirilməsinə və bu ehtiyacların təmin olunması üçün yerlərdəki imkanların qiymətləndirilməsinə əsaslanacaq. Bizim bütün programlarımızda mütənasiblik mülahizələri öz əksini tapacaq. İnsanların harada əzab çekməsindən asılı olmayıaraq biz bu əzabları yüngülləşdir-

məliyik; həyat ölkənin bir hissəsində olduğu kimi digərində də eyni dəyərə malikdir. Beləliklə, tərəfimizdən göstərilən yardım yüngülləşdirməli olduğu əzabın dərəcəsini əks etdirəcək. Bu yanaşmanın gerçəkləşdirilməsi zamanı biz təbii fəlakət və qəza ehtimalının xüsusilə yüksək olduğu yerlərdə qadınların oynadığı mühüm rolу etiraf edirik. Bizim yardım programlarımız bu rolu azaltmayaq, əksinə, onu dəstəkləyəcək. Bu cür universal, qərəzsiz və müstəqil siyaset yalnız o halda effektiv ola bilər ki, biz və bizim partnyorlarımıza da bizimlə birlikdə qərəzsiz yardımın təmin olunması üçün zəruri ehtiyatlara heç bir fərq qoymadan bütün qüvvəsini qəza qurbanlarına sərf etsin.

3. Yardım hər hansı siyasi və ya dini mövqeyin dəstəklənməsi üçün istifadə olunmayacaq

Humanitar yardım ayrı-ayrı şəxslərin, ailələrin və ya əhali qruplarının ehtiyaclarına uyğun olaraq veriləcək. Qeyri-hökumət humanitar təşkilatlarının (QHHT) buna müəyyən siyasi və ya dini hüquqi baxışından fərqli olaraq biz qəti bəyan edirik ki, yardım onu alan şəxslərin bu və ya digər mövqeyə tərəfdar olmasından asılı olmayıacaq. Biz yardımın vəd olunması, tədarükü və bölgüsdürülməsi prosesini müəyyən siyasi nöqtəyi-nəzərə, yaxud dini etiqada bağlılıq və ya onların qəbulu ilə şərtləndirməyəcəyik.

4. Biz hökumətlərin xarici siyaset alətinə çevrilməməsinə çalışacaqıq

QHHT hökumətlərdən asılı olmayaraq fəaliyyət göstərən təşkilatlardır. Buna görə də siyasetimizi və onunla bağlı yürüdülən strategiyamızı özümüz müəyyən edir, bizim öz müstəqil siyasetimizlə üst-üstə düşdüyü hallar istisna olunmaqla, hər hansı bir hökumətin siyasetini həyata keçirməyə çalışırıq. Biz heç vaxt bilərəkdən, ya diqqətsizlik üzündən özümüz və ya əməkdaşlarımızın hökumət, yaxud digər orqanlar üçün siyasi, hərbi və ya iqtisadi xarakterli informasiyanın, sərf humanitar məqsədlərdən yayılan məqsədlərə xidmət edən informasiyanın toplanması üçün istifadə olunmasına imkan verməyəcəyik. Biz həmçinin bizə maddi yardım göstərən hökumətlərin də xarici siyasetinin yürüdülməsi alətinə çevrilməyəcəyik. Biz aldığımız yardımı ehtiyacların təmin olunması üçün istifadə edəcəyik, bu yardım donora məxsus hə

hansı artıq maldan yaxa qurtarmaq zərurətinin nəticəsi kimi verilməməli və ya hər hansı bir donorun siyasi maraqları ilə diktə olunmamalıdır. Biz fəaliyyətimizə dəstək olmaq üçün könüllülərin işini və ayrı-ayrı şəxslərin könüllü maliyyə yardımını qiyənləndirir və təşviq edirik, könüllülüyə əsaslanan belə hərəkətlərin müstəqilliyini qəbul edirik. Öz müstəqilliyimizi qoruyub saxlamaq üçün biz heç bir maliyyə mənbəyinə göz dikməməyə çalışacağımız.

5. Biz mədəniyyət və adət-ənənələrə hörmətlə yanaşmalıyıq

Biz ayrı-ayrı əhali qruplarının və işlədiyimiz ölkələrin mədəniyyətinə, daxildən təşkilinə və adət-ənənələrinə hörmətlə yanaşmağa çalışacağımız.

6. Biz təbii fəlakətlər və ya qəzalar zamanı yerli imkanlara əsaslanaraq hərəkət etməyə çalışmalıyıq

Bütün insanların və cəmiyyətlərin hətta təbii fəlakət və qəza zamanı belə həm zəif tərəfləri, həm də müəyyən imkanları var. Vəziyyət imkan verdiyi hallarda biz yerli işçi heyətinin xidmətlərindən yararlanmaqla, yerli bazarda olan materialları əldə etməklə və yerli şirkətlərlə ticarət əməliyyatları qurmaqla bu imkanları möhkəmləndirəcəyik. Təbii fəlakət və qəzalar zamanı mümkün olan yerlərdə biz öz fəaliyyətimizi əməliyyatların planlaşdırılması və həyata keçirilməsi üzrə həmkarlarımız olan yerli QHHT vasitəsilə həyata keçirəcək, həmçinin münasib olan yerlərdə yerli hökumət strukturları ilə əməkdaşlıq edəcəyik. Biz fəvqəladə vəziyyətlərdə ilk növbədə fəaliyyətlərimizin lazımı şəkildə əlaqələndirilməsini başlıca vəzifə hesab edəcəyik. Təbii fəlakət və ya qəzanın baş verdiyi ölkələrdə bunu BMT-nin müvafiq təşkilatının nümayəndələri də daxil olmaqla yardım göstərilməsi əməliyyatlarında bilavasitə iştirak edənlər daha yaxşı həyata keçirə bilərlər.

7. Proqramın həyata keçirilməsində marağı olan şəxslərin humanitar yardım göstərilməsi əməliyyatlarının təşkilində iştiraka cəlb olunması üçün yollar axtarılıb tapılmalıdır

Təbii fəlakət və qəzalar zamanı humanitar yardımı həvalə edilən şəxslərə zorla qəbul etdirmək qətiyyən olmaz. Yardım göstərilməsi proqramlarının işlənin hazırlanması, təşkili və həyata keçirilməsində marağlı olan şəxslər iştirak edərsə, humanitar yardımın effektiv göstərilməsi effektiv olar və həyatın bərpasını daha tez normallaşdırar. Biz zərər çəkmiş rayonun bütün sakinlərinin bizim humanitar yardım və bərpa proqramımızda iştirak etməsinə çalışacaqıq.

8. Humanitar yardım göstərilən zaman yalnız əsas ehtiyacları ödəməyə yox, həm də gələcəkdə baş verə biləsi təbii fəlakət və qəzalara qarşı acizliyi azaltmağa çalışmaq lazımdır

Humanitar yardım aksiyalarının hamısı uzunmüddətli inkişaf perspektivlərinə ya müsbət, ya da mənfi şəkildə təsir edir. Bunu etiraf edərək biz humanitar yardım göstərilməsi üzrə elə proqramlar həyata keçirməyə çalışacaqıq ki, onlar yardım alan şəxslərin gələcəkdə baş verə biləsi təbii fəlakət və ya qəzalara qarşı acizliyini əhəmiyyətli dərəcədə azalt-sın, öz ehtiyaclarını müstəqil olaraq ödəmək imkanlarının yaradılması na yardım etsin. Humanitar yardım proqramlarının işlənin hazırlanması və təşkili zamanı biz ətraf mühitin mühafizəsi məsələlərinə xüsusi diqqət yetirəcəyik. Həmçinin kənardan gələn yardımından uzunmüddətli asılılığa yol verməməyə çalışaraq humanitar yardımın mənfi nəticələrini minimuma endirməyə səy göstərocayık.

9. Biz yardım göstərmək niyyətində olduğumuz şəxslərlə yanaşı vəsaiti aldığımız şəxslər qarşısında da hesabat veririk

Biz çox zaman yardım göstərmək istəyənlərlə təbii fəlakət və qəzalar zamanı yardımına ehtiyacı olanlar arasında rəsmi vasitəçi kimi çıxış edirik. Buna görə də hər iki tərəf qarşısında hesabat verməliyik. Bizim

donorlar və yardım alanlarla bütün münasibətlərimiz açıqlıq və aşkarlıq prinsipi üzərində qurulmalıdır. Biz öz fəaliyyətimizin istər maliyyə tərəfi, istərsə də effektivliyi barədə informasiya vermək zərurətini qəbul edirik. Yardımın bölüşdürülməsinə müvafiq nəzarəti təmin etmək, təbii fəlakət və qəzalar zamanı yardım göstərilməsinin nəticələrinin mütəmadi qiymətləndirilməsinin öhdəliyini qəbul edirik. Biz həmçinin işimizin nəticələri və işin effektivliyini məhdudlaşdırın, yaxud əksinə, artırın amillər haqqında açıq informasiya verəcəyik. Dəyərli ehtiyatların səmərəsiz israfını minimuma endirmək üçün bizim programlarımız yüksək professionallıq və səriştəlilik səviyyəsində həyata keçiriləcək.

10. Bizim informasiya və reklam fəaliyyətimizdə təbii fəlakət və qəzalar nəticəsində zərər çəkmiş şəxslər mərhəmət obyekti kimi deyil, ləyaqətli şəxsiyyətlər kimi təqdim olunmalıdır

Təbii fəlakət və qəzaların qurbanlarına hörmət heç vaxt itirilməməlidir, onlar fəaliyyətin həyata keçirilməsi zamanı bərabər hüquqlu partnyorlardır. İnforsasiyamızda biz ictimaiyyətə vəziyyətin obyektiv mənzərəsini verməliyik, təbii fəlakət və qəzalar nəticəsində zərər çəkmişlərin yalnız zəiflik və qorxusundan danışmamalı, onların imkanlarını və cəhdlərini vurgulamalıyıq. Biz ictimaiyyətin cavab reaksiyasını gücləndirmək üçün kütləvi informasiya vasitələri ilə əməkdaşlıq edəcəyik, lakin bu zaman istər humanitar təşkilatın özü tərəfindən, istərsə də kənardan diqqətin cəlb olunması arzusunun humanitar yardım göstərilməsi prinsipindən üstün olmasına maksimum dərəcədə yol verməyəcəyik. Biz qurbanların maraqlarına uyğun fəaliyyətə, eləcə də əməkdaşlarımızın, yaxud da yardım alanların təhlükəsizliyinə zərər vura biləcəyi halda təbii fəlakət və qəzalar zamanı yardım göstərən digər təşkilatlarla kütləvi informasiya vasitələrində işıqlandırılma uğrunda rəqabətdən qaçacağıq.

İş şərtləri

Yuxarıda şərh olunmuş Kodeksə riayət etmək üçün birtərəfli qaydada əlimizdən gələn hər bir şeyi etməyə razılıq verməklə biz donor-höku-

mətlər, yardım qəbul edən hökumətlər və hökumətlərarası təşkilatlar (əsasən, BMT-nin təşkilatları) tərəfindən yaradılacağına ümid etdiyimiz, təbii fəlakət və qəzalar zamanı yardım göstərilməsində HAT-in effektiv iştirakına imkan verən iş şəraiti ilə bağlı bəzi göstərişləri əlavə edirik.

Bu göstərişlər tövsiyə xarakteri daşıyır. Onlar hüquqi baxımdan məcburi deyil, biz hökumət və HAT-a bu göstərişləri hər hansı bir sənədi imzalamaqla təsdiq etməyi təklif eləmirik, baxmayaraq ki, gələcəkdə gündəmə belə bir vəzifə qoymaq olar. Göstərişlər açıqlıq və qarşılıqlı yardım prinsipləri üzərində tərtib olunub ki, bu da bizim partnyorlarımızın onlara münasibətdə hansı ideala can atdığımızı anlamاسına kömək edəcək.

ƏLAVƏ I. Təbii fəlakət və qəzalar nəticəsində zərər çəkmiş ölkələrin hökumətlərinə tövsiyələr

1. Hökumətlər QHHT-nin fəaliyyətinin müstəqil, humanitar və qərəzsiz xarakterini qəbul etməli və ona hörmətlə yanaşmalıdır

QHHT-lər müstəqil təşkilatlardır. Yardım qəbul edən ölkənin hökuməti onların müstəqilliyinə və qərəzsizliyinə hörmətlə yanaşmalıdır.

2. Yardım qəbul edən ölkənin hökuməti təxirə salmadan QHHT-ləri təbii fəlakət və qəza nəticəsində zərər çəkmişlərin yanına buraxmalıdır

QHHT-lər öz humanitar prinsiplərinə tam müvafiq fəaliyyət göstərə bilmək üçün təbii fəlakət və qəza nəticəsində zərər çəkmişlərə humanitar yardım göstərilməsi məqsədile dərhal və hər hansı bir qərəzliliyə yol verilmədən fəaliyyət göstərməlidirlər. Suveren dövlətin üzərinə qoyulan vəzifələrin yerinə yetirilməsi çərçivəsində yardım qəbul edən hökumətin borcu belə yardımının göstərilməsinə və QHHT-lərin siya-

sətdən kənarda duran fəaliyyətinə mane olmamaqdır. Yardım qəbul edən hökumət ilk növbədə tranzit, giriş və çıxış vizaları haqqında tələbləri götürməklə və ya onların tez verilməsini təmin etməklə yardım göstərilməsi ilə məşğul olan işçi heyətinin ölkəyə dərhal daxil olmasına təmin etməlidir. Hökumət təcili humanitar yardım göstərilməsi dövründə humanitar yardımın və işçi heyətinin daşınmasını həyata keçirən təyyarələrin uçusuna və enməsinə icazə verməlidir.

3. Hökumət təbii fəlakət və qəzalar zamanı humanitar yardımın və informasiyanın vaxtında daxil olmasına kömək etməlidir

Humanitar yardım və onun göstərilməsi üçün zəruri olan texnika ölkəyə hər hansı bir kommersiya qazancı, mənfəeti üçün deyil, yalnız insanların əzablarını yüngülləşdirmək məqsədi ilə gətirilir. Bir qayda olaraq konsulluq mənşə sertifikatları, yaxud qaimələr, ixrac və idxl lisensiyyaları ilə bağlı tələblər, eləcə də digər məhdudiyyətlər qoyulmayan, idxl, enmə və liman rüsumları tutulmayan əşyaların pulsuz və qeyri-məhdud keçirilməsinə icazə verilməlidir.

Yardım qəbul edən hökumət lisenziya və qeydiyyat məhdudiyyətlərini müvəqqəti götürərək avtomobillər, yüngül təyyarələr və radio-televiziya cihazları da daxil olmaqla humanitar yardım göstərilməsi üçün zəruri olan texnikanın müvəqqəti gətirilməsini yüngülləşdirməlidir. Hökumət həmçinin yardım göstərilməsi əməliyyatları bitdikdən sonra texnikanın geri qaytarılmasına məhdudiyyət qoymamalıdır.

Təbii fəlakət və ya qəza zamanı informasiya mübadiləsini asanlaşdırmaq üçün yardım qəbul edən hökumətə yardım göstərən təşkilatların ölkə daxilində, eləcə də onun hüdudlarından kənarda təbii fəlakət və ya qəzaya dair informasiya mübadiləsi aparmaq məqsədi ilə istifadə edə biləcəyi müəyyən radiotəzliklər ayırmak təklif olunur. Təbii fəlakət və qəzalara reaksiya vermək fəaliyyəti ilə bu və ya digər şəkildə bağlı olanların hamısına bu barədə qabaqcadan elan vermək lazımdır. Hökumət təbii fəlakət və qəzalar zamanı yardım göstərilməsi ilə məşğul olan işçi heyətinə müvafiq əməliyyatların aparılması üçün zəruri olan bütün rabitə növlərindən istifadə səlahiyyəti verməlidir.

4. Hökumət təbii fəlakət və qəzaların nəticələrinin ləğvi proqramları çərçivəsində yaxşı təşkil olunmuş informasiya və planlaşdırma xidmətləri yaratmağa çalışmalıdır

Yardım göstərilməsi fəaliyyətinin ümumi planlaşdırılması və əlaqələndirilməsinə görə əsas məsuliyyət qəbul edən hökumətin üzərinə düşür. QHHT-lərə humanitar sahədə tələbatlar, eləcə də hökumət tərəfindən istifadə olunan planlaşdırma və yardım göstərilməsi sistemi haqqında informasiya ilə bərabər onların təhlükəsizliyini sual altına qoya biləcək vəziyyətlər haqqında məlumat da verilərsə, planlaşdırma və əlaqələndirmə əhəmiyyətli dərəcədə yaxşılaşdırıla bilər. Hökumətlərə QHHT-ləri bu cür informasiya ilə təmin etmək təklif olunur.

Yardım göstərilməsi səylərinin effektiv əlaqələndirilməsinə və ondan maksimum səmərə əldə edilməsinə imkan yaratmaq üçün yardım qəbul edən hökumətlərə ölkəyə daxil olan QHHT-lərin dövlət hakimiyyət orqanları ilə daimi əlaqə saxlaya bilməsini təmin edən əlaqələndirici orqanı əvvəlcədən tanıtmaq təklif olunur.

5. Silahlı münaqişə vəziyyətində humanitar yardım göstərilməsi

Silahlı münaqişə vəziyyətində yardım göstərilməsi fəaliyyəti beynəlxalq humanitar hüququn müvafiq müddəaları ilə tənzimlənir.

Əlavə II. Donor hökumətlərə tövsiyələr

1. Donor hökumət QHHT-lərin fəaliyyətinin müstəqil, humanitar və qərəzsiz xarakterini qəbul etməli və ona hörmətlə yanaşmalıdır

QHHT-lər müstəqil strukturlarıdır, donor hökumət onların müstəqilliyinə və qərəzsizliyinə hörmət etməlidir. Donor hökumət QHHT-lərdən hər hansı siyasi və ya ideoloji məqsədlər üçün istifadə etməməlidir.

2. Vəsaitləri verən zaman donor hökumət QHHT-lərin müstəqil fəaliyyətinə zəmanət verməlidir

Donor hökumətdən maliyyə və maddi dəstək qəbul edən QHHT təbii fəlakət və qəzalardan zərər çəkmişlərə yardım göstərilməsi zamanı rəhbər tutduğu prinsiplərə, yəni insanpərvərlik və qərəzsizlik prinsiplərinə riayət edir. Yardım göstərilməsinə görə əsas məsuliyyəti QHHT daşıyır, buna görə də QHHT bu fəaliyyəti öz direktivlərinə müvafiq olaraq həyata keçirəcək.

3. Donor hökumət QHHT-lərin təbii fəlakət və qəzalardan zərər çəkənlərlə əlaqəyə girmək imkanını yaratmaqla bağlı məsələlərdə xoş məram nümayış etdirməlidir

Donor hökumət dərk etməlidir ki, onun QHHT əməkdaşlarının təhlükəsizliyinə və qəza, yaxud təbii fəlakət yerinə sərbəst gedə bilməsinə görə məsuliyyətin müəyyən hissəsini öz üzərinə götürməsi vacibdir. O, zəruri olduqda yardım qəbul edən dövlətlə bu məsələlər barəsində diplomatik danışçı aparmağa hazır olmalıdır.

Əlavə III. Hökumətlərarası təşkilatlara tövsiyələr

1. HAT kimi istər yerli, istərsə də xarici QHHT-ləri yüksək qiymətləndirməlidir

Təbii fəlakət və qəzalar zamanı yardımın daha effektiv göstərilməsi üçün QHHT-lər BMT və digər hökumətlərarası təşkilatlarla əməkdaşlıq etmək istəyər. Bu əməkdaşlıq həmkarlıq ruhunda həyata keçirilir ki, bu da bütün partnyorların bütövlüyünə və müstəqilliyinə hörmət olunmasını nəzərdə tutur. Hökumətlərarası təşkilatlar QHHT-lərin müstəqilliyinə və qərəzsizliyinə hörmətlə yanaşmalıdır. Yardım göstərilməsi planlarını işləyib hazırlayarkən BMT orqanları QHHT-lərlə məsləhətləşməlidir.

2. HAT yardım qəbul edən dövlətlərə təbii fəlakət və qəzalar zamanı yardım göstərilməsi əməliyyatlarının istər beynəlxalq, istərsə də yerli səviyyədə ümumi əlaqələndirilməsinə köməklik göstərməlidir

Bir qayda olaraq QHHT təbii fəlakət və qəzalar zamanı beynəlxalq ictimaiyyət tərəfindən reaksiya tələb edən yardım əməliyyatlarının ümumi əlaqələndirilməsi səlahiyyətinə malik olmur. Belə əlaqələndirməyə görə məsuliyyət yardım qəbul edən dövlətin və BMT-nin müvafiq rəhbər orqanlarının üzərinə düşür. Onlar zərər çəkmiş dövlətin, eləcə də təbii fəlakət və qəzalar zamanı milli və beynəlxalq səviyyədə yardım göstərilməsi ilə məşğul olan şəxslərin maraqlarına uyğun olaraq bu fəaliyyətin vaxtında və effektiv əlaqələndirilməsini həyata keçirməyə çağırılırlar. İstənilən halda QHHT öz əməliyyatlarının effektiv əlaqələndirilməsini təmin etmək üçün əlindən gələni etməlidir.

Silahlı münaqişə vəziyyətində yardım göstərilməsi fəaliyyəti beynəlxalq humanitar hüququn müvafiq müddəələri ilə tənzimlənir.

3. HAT təhlükəsizliyin təmin olunması və müdafiə üzrə BMT-yə daxil olan təşkilatların maraqları naminə görülən tədbirləri QHHT-lərə də şamil etməlidir

Zəruri olduqda hökumətlərarası təşkilatların maraqları naminə görülən təhlükəsizlik tədbirləri onların QHHT-lər arasındakı iş həmkarlarına da şamil olunmalıdır.

4. HAT QHHT-lərə zəruri informasiyadan BMT orqanları ilə eyni səviyyədə istifadə etmək imkanı verməlidir

HAT-a təbii fəlakət və qəzalara reaksiya programlarının effektiv yerinə yetirilməsinə yardım edə biləcək bütün informasiyanı QHHT-lər arasındakı iş həmkarları ilə bölüşmək təklif olunur.

3. Nəşrin hazırlanmasında iştirak etmiş şəxs və təşkilatlar

«Sfera» layihəsi

Layihənin rəhbəri: Nan Buzard

Tədris rəhbəri: Şon Louri

Layihənin əməkdaşı: Veronika Fuber

Layihənin baş assistenti: Elli Praudlok

«Sfera» layihəsinin idarəetmə komitəsi

InterAction ◊ Save the Children Alliance ◊ CARE International ◊ The Lutheran World Federation (LWF/ACT) ◊ Voluntary Organisations in Cooperation in Emergencies (VOICE) ◊ Mercy Corps ◊ Action by Churches Together (ACT) ◊ Oxfam GB ◊ Steering Committee for Humanitarian Response ◊ International Committee of the Red Cross ◊ International Federation of the Red Cross and Red Crescent Societies ◊ International Council of Voluntary Agencies (ICVA) ◊ Caritas Internationalis.

Sponsorlar

Komitə üzvü olan sponsor təşkilatlarından başqa «Sfera» layihəsinin maliyyələşdirilməsinə öz töhfəsini aşağıdakı təşkilatlar verib:

The Australian Agency for International Development (AusAID) ◊ The Belgian Ministry of Development ◊ The Canadian International Development Agency (CIDA) ◊ Caritas Spain ◊ Danish International Development Assistance (DANIDA) ◊ The Disaster Emergency Committee (DEC) ◊ The Finnish Government Development Agency (FINIDA) ◊ The European Community Humanitarian Office (ECHO) ◊ The Ford Foundation ◊ Development Cooperation Ireland (DCI) ◊ The Netherlands Ministry of Foreign Affairs Humanitarian Aid Division ◊ The New Zealand Ministry of Foreign Affairs and Trade ◊ The Foreign Ministry of Norway ◊ The Swedish International Development Cooperation Agency (Sida) ◊ The Swiss Agency for Development and Cooperation (SDC) ◊ The United Nations Children's Fund (UNICEF) ◊ The United Kingdom Department for International Development (DFID) ◊

The United States Department of State Bureau of Refugees and Migration (US-PRM) ♦ The United States Agency for International Development Office of Foreign Disaster Assistance (US-OFDA)

Texniki fəsillərin və bölmələrin tərtib olunmasına görə cavabdeh şəxslər

Su təchizatı, sanitariya təminatı və gigiyenik vərdişlərin tətbiqi:
Endi Bastabl, Oxfam GB

Ərzaq təhlükəsizliyi: Helen Yanq, Tufts Universiteti

Qidalanma: Anna Teylor, Save the Children, Böyük Britaniya.

Ərzaq yardımı: Con Solomon, CARE ABŞ və NM Prasti, CARE, Hindistan.

Müvəqqəti yaşayış yerinin təşkili, yerləşdirilməsi və qeyri-ərzaq yardımı: Qrem Sonders, Catholic Relief Services.

Tibbi xidmət: Riçard Brennan, International Rescue Committee.

Ümumi standartlar: ümumi əhəmiyyətli əsas müddəə və məsələlərə əlavə olaraq aşağıdakı şəxslər bu fəslin yaradılmasına öz töhfəsini verib: Cok Beyker, Nan Buzard, Cim Qud, Moris Henderson, Syuzan Jaspar, Çarlz Kelli, Ron Okuell, Silvi Robert.

Ümumi əhəmiyyətli məsələlər üzrə əlaqələndirici şəxslər

Uşaqlar: Ceyn Cibril, Save the Children, Böyük Britaniya

Yaşlılar: Nadya Saym, HelpAge International

Əllillər: Beverli Eşton, Action on Disability and Development

Cinsi mənsubiyət: Rozmari MakNeyrn, Oxfam GB

Müdafiə: Ed Şenkenberq, ICVA

İÇV/QİÇS infeksiyasi: Paul Şpigel, UNHCR/CDC

Ətraf mühit: Mario Parexa, CARE/UNHCR

Məlumat kitabçasının yenidən baxılmış nəşrinin hazırlanmasına görə cavabdeh şəxs: Izobel MakKonnan.

Redaktor: Devid Uilson

Minnətdarlıq

«Sfera»nın standart və göstəriciləri kollektiv təcrübəyə və humanitar yardımın müxtəlif sahələrində məşğul olan fərdi şəxs və təşkilatların ən yaxşı təcrübəsinə əsaslanıb. Bu məlumat kitabçasının birinci nəşrində olduğu kimi düzelişə məruz qalmış bu nəşrini də dünyanın bütün qitələrindən çox sayıda insanların əməkdaşlığı olmadan başa gətirmək mümkün olmazdı. Ümumilikdə məlumat kitabçasının yaradılması prosesinə 80 ölkəni, 400-dən artıq təşkilati təmsil edən minlərlə insan əvəzsiz olaraq öz vaxtını, təcrübə və biliklərini verib.

Məlumat kitabçasının hazırlanması zamanı əsas diqqət konsultasiyalara verilib, həm də onun yaradılmasının bütün mərhələlərində mütəxəssis qrupları işə cəlb edilib. Humanitar təşkilatların təbii fəlakət və qəzaların mütəmadi olaraq baş verdiyi ölkələrdə işləyən, praktik işdə məlumat kitabcasından istifadə edən əməkdaşları ayrıca öz fikrini bildirib. Bu fikir yalnız hər hansı bir ayrıca təşkilatın baxışlarını əks etdirmir. Bu, daha çox humanitar səylərin keyfiyyət və məsuliyyətini yaxşılaşdırmaq üçün öz təcrübə və biliklərini bölüşməyə can atan humanitar birliyin ümumi fikridir. Bu işdə kömək edən hər bir kəsə dərin minnətdarlığımızı bildiririk.

«Sfera» layihəsi bu məlumat kitabçasının yaradılmasında iştirak etmiş hər bir kəsə minnətdardır və hamının adını ayrıca olaraq çəkə bilmədiyindən təəssüf duyur, çünki bunun üçün ən azı 40 səhifə lazımlı ki, bu da texniki səbəblərdən mümkün deyil. Buna baxmayaraq bu nəşrin yaradılmasında iştirak etmiş bütün təşkilat və şəxslərin tam siyahısı «Sfera» saytında, <http://www.sphere project.org>. ünvanında verilib.

4. Qısaltmalar

ACC/SCN:

BMT-nin inzibati əlaqələndirmə komitəsi / Qidalanma üzrə
yarımkomitə

ACT:

Vahid kilsə işi

ALNAP:

Praktik hesabat üçün aktiv tədris şəbəkəsi

CDC:

Xəstəliklərə nəzarət və onların profilaktikası mərkəzləri

DAC:

İnkişafa yardım komitəsi (OGSR)

FAO:

BMT-nin ərzaq və kənd təsərrüfatı məsələləri üzrə təşkilatı (FAO)

IAPSO:

Təşkilatlar arası satınalmalar şöbəsi (PROON)

ICRC:

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXX)

INFCD:

İnkişaf etməkdə olan ölkələr üçün beynəlxalq qida fondu

LWF:

Ümumdünya lüteranlar federasiyası

MISP:

Minimal ilk tibbi yardım paketləri (MİTYP)

MSF:

Sərhədsiz həkimlər

NCHS:

Milli tibbi statistika mərkəzi

NGO:

Qeyri-hökumət təşkilatları

OCHA:

BMT-nin Humanitar məsələlərin əlaqələndirilməsi üzrə idarəsi

OECD:

İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı:

OFDA:

Təbii fəlakətlər zamanı xarici dövlətlərə yardım göstərilməsi şöbəsi (USAID)

PTSS:

Program və texniki təminat şöbəsi (BMT UVKB OON)

SCHR:

Humanitar əməliyyatlar üzrə rəhbər komitə

UNDP:

BMT-nin inkişaf programı:

UNDRO:

BMT-nin təbii fəlakətlər zamanı yardım göstərilməsi üzrə əlaqə-ləndiricisinin bürosu (UNDRO)

UNEP:

BMT-nin ətraf mühit üzrə programı (YUNEP)

UNHCR:

BMT-nin Qaçqınlarla iş üzrə Ali komissarının idarəsi

UNICEF:

BMT-nin uşaq fondu (YUNİSEF)

USAID:

ABŞ-ın Beynəlxalq inkişaf agentliyi

WCRWC:

Qaçqın qadın və uşaqlarla iş üzrə qadın komissiyası:

WFP:


Ümumdünya ərzaq programı


WHO:

Ümumdünya səhiyyə təşkilatı (ÜST)

WMO:

Ümumdünya meteorologiya təşkilatı





Əlifba
göstəricisi

Əlifba göstəricisi

- inzibati binalar 226
mamalıq komplektləri 300
antropometrik ölçülər,
qida çatışmazlığı 119-121
fəlakətlər, ictimai sağlamlıq vəziyyətinə
təsir 265
fəlakətlər, ilkin qiymətləndirmə 29, 262
«beri-beri» 146
biblioqrafiya
antropometrik qiymətləndirmələr 207
infeksiya yayıcıları ilə mübarizə 104, 315
su təchizatı 104
müvəqqəti yaşayış yeri və yerləşdirmə
254-255
tibbi xidmət 314-315, 316-317
mikronutriyentlər 209
insan hüquqları 50-53, 102, 205, 254,
314
ərzaq tehlükəsizliyi 206-207
ərzaq yardımı 209-210
tullantıların temizlənməsi 105
zəif qruplar 208
bioloji silah 282
xəstəxanalar, bax: həmçinin sağlamlıq
mərkəzləri
su təchizatı 73
klinikistler 274, 312-313
işçi heyəti 274-278
vaksinasiya, qızılca 263, 285-286
A vitamini
qızılçaya qarşı vaksinasiya 149,
284-285
gündəlik tələbatlar 143-144, 149
ehtiyatlar 143
çatışmazlıq 146-147, 198
İCV/QIICS bax, həmçinin zəif qruplar
nəzarət 293-294
ana südü ilə yedirilmə 148
sağqlıma tədbirləri 14
doyumsuzluq 159
qidalanma 150
suya ehtiyac 69, 75
sosial səfillik 9, 14, 42, 294
tualetlər 78
gigiyenik vərdişlərin tətbiqi
yerli sakinlərin cəlb edilməsi 63-65
su təchizatı 67-75, 99
işçilər 65, 91
bərabər istifadə hüququ 64, 65
ehtiyatlar 66
zəif qruplar 65, 74, 83, 84
su təchizatı
dad keyfiyyətləri 69, 71, 73
növbədə durma müddəti 70
risk qrupları 69, 75
dezinfeksiya 72-73
əldəetmə 67, 70
insan hüququ kimi 67
kəmiyyət 68, 99
bir məntəqəyə düşən insanların sayı 69-
70
komitələr 66
tibbi mərkəzlər 73
minimal ehtiyaclar 67-68, 99
yiğılma və saxlanması 72-75, 243-244
ilkin qiymətləndirmə 60, 95-96
məqsədlər 57
sağamlıq mərkəzləri 73
mühərribələr, bax: münaqışlı vəziyyətlər
müvəqqəti yaşayış yeri
ventilyasiya 245
ətraf mühitə təsir 224-227, 237-239
qayıtma 219, 221
tətbiqin çevikliyi 223
ev fəaliyyəti 228
infeksiya yayıcıları ilə ötürülen
xəstəliklər 82-88, 227, 234, 292
klaster planlaşdırılması 224-225
əlaqələndirmə 217-218
dam örtüyü materialları 229
düşərgələr
qayıtma 221
müvəqqəti 221, 224
infeksiya yayıcıları ilə ötürülen
xəstəliklər 82-88, 227, 234, 292
ilkin qiymətləndirmələr 219, 222,
248-249
təcili köçürmə 227
şəxsi azadlıq 230
materiallar
alternativ 232-234, 235
yerli 232, 235, 248-249
istilik xassələri 233
riskin qiymətləndirilmələri 9, 222

- ilkin qiymətləndirmələr 248-249
mədəniyyət baxımından məqbul 215,
224-225, 231, 234, 249-250
programlar, qadınlar 217
insan üçün məkan 226, 228-229
temir, bərpa 221, 236
torpaq mülkiyyəti 223
tikinti 228-236
bitlər 81, 83, 86
zibil quyuları, qrunt suları 76-79, 90-94
genetik baxımdan dəyişdirilmiş toxumlar
132
qrunt suları
qəbiristanlıqlar 226
tualetlər üçün çirkəb quyuları 90-94
gəmiricilər 83, 86, 90
humanitar yardım, keyfiyyət 30
Humanitar xartiyə 18-23
minimal standartlar 5, 21, 32
insan hüquqları 19
prinsiplər 18
rollar və məsuliyyət 20-21
məlumatlar, bax: həmçinin müşahidə,
monitorinq
təsnifat 280
məxfilik 36, 42, 279, 280
şəxsi 36
münasiblik 43
xəstələnmə səviyyəsi haqqında
məlumatlar
5 yaşından kiçik uşaqlar 37, 149
sənədləşdirmə 267, 269
hesabat forması 310, 311
ölüm səviyyəsi haqqında məlumatlar
sənədləşdirmə 267, 269
5 yaşından aşağı 37, 268, 308-309
sadə 267-269, 311
hesabat forması 311
qızlar, bax: həmçinin qadınlar
yeniyetmələr, qidalanma 195
uşaqlar, bax: həmçinin zəif qruplar
xəstəliklər 286, 287
xəstələnmə səviyyəsi haqqında
məlumatlar, 5 yaşından aşağı 37, 149
ölüm səviyyəsi haqqında məlumatlar, 5
yaşından aşağı 37, 268, 308-309
müdafia 11, 230
tibbi xidmət 263, 280, 284-286
oyun üçün yerlər 225
doyumsuzluq, məqsədlərin müəyyən
olunması 42, 148
doyumsuzluq, qida çatışmazlığı
orta dərəcə 153-155
ağır dərəcə 156-161
ərzaqlar, süd 169
qidalanma ilə bağlı tələblər 148-149
nəcis, təmizlənmə 76, 78, 101
məktəbler 225
istismar 46-47
riboflavin defisiti 121
yağış suyu 232, 238
ev tullantıları, yur-yığış 89-91
drenaj
zibil quyuları 94, 227
qrunt suları 92-93, 226
planlaşdırma 93
ilkin qiymətləndirmə 98
seth topografiyası 93, 227
təbii təhlükələr 220, 222, 236
Cenevə konvensiyası, mülki əhalı
19, 22
qadınlar, bax: həmçinin zəif qruplar
tehlükəsizlik 80
müvəqqəti yaşayış yeri 230, 236
tualetlər 76, 79
istismar 46-47
hamilələr, qidalanma 149
tibbi xidmət 274-278, 300-301
aybaşı 79, 80, 117, 242
suyun toplanması 72-75
zorakılıq, cinsi 293, 298, 300
paltar yumaq üçün avadanlıq 75, 92, 243
doğum zamanı xidmət personalı
299, 300
müvəqqəti yaşayış yeri proqramları 217,
236
bərabər hüquqlar 12-13
reproduktiv sağlıqlıq 285, 298-301
seksual məcburetmə 42, 46-47, 60, 117,
236, 300
yaşayış yeri, bax: müvəqqəti yaşayış yeri
xəstəliklər, bax: həmçinin yoluxucu
xəstəliklər
infeksiya yayıcılarının törətdiyi 82-88,
292
mikronutriyent defisiti 121, 146-147
tualetlərə xidmət göstərilməsi 77, 79, 81
damcı yolu ilə ötürürlənmə 234
su ilə ötürürlənlər 60, 85, 101
xroniki 304
xəstələnmə tezliyi 312
infeksiya yayıcıları ilə ötürürlən
xəstəliklər 82
mübarizə 82-88, 292

Humanitar xartiya və minimal standartlar

- kimyəvi preparatlar 86, 88
müvəqqəti yaşayış yeri 86, 227, 234
ötürülmə 82, 83-85
ilkin qiymətləndirmə 97-98
yerləşdirmə 83
məşğulluq
ərzaq istehsalı 133
kompensasiya /mükafatlandırma
134-136
basdırılma
materiallar 241
yerli adət-ənənələr 226, 275, 278, 302,
303
yerləşmə yeri 226, 275
müdafiə, prinsiplər 13-14
binalar, zədələnmis 223, 232
sağlımlıq və təhlükəsizlik
ərzağın emalı 172
iş yerləri 135-136
zəlzələlər, zədələr 220, 268
taxil, üyütmə 168, 173
ur 147, 198
idxlər, təsir 132, 163
əlliller, bax: həmçinin zəif qruplar
müdafiə 12
doyumsuzluq 151, 197
ərzaq, istifadə imkanı 150
alətlər
əldə etmə 246, 247
tedris 246
basdırılma 247
tualetlərin tikintisi 77, 79
inteqrasiya, yardım göstərilməsi 29, 30
yoluxucu xəsteliklər
İÇV/QİÇS 293-294
yayılma 14, 288, 289, 292
hazırlıq 288
mübarizə tədbirləri 82-88, 291, 293
erkən xəbərdarlıq 283, 284, 291
diaqnoz 286, 287
laboratoriya xidmətləri 286-290
nümunənin daşınması 288-289
əhalimin məlumatlandırılmasında 283-284
qızılca 145, 263, 284-285
ölüm sayı 290, 305-311
malyariya 48, 84-87, 286-287, 290, 291,
292
tek bir hal üzrə göstəricilər 291
vərəm 287
səhiyyə informasiya sistemləri (SİS)
məlumatlar 276, 279
erkən xəbərdarlıq 279-281, 290-291
- SİS, bax: səhiyyə informasiya sistemləri
su mənbələri
çirkənlənmə 92-93
məməlilərin sıdiyi 72, 85
radioloji 71, 73
nəcis 72, 93-94
kimyəvi preparatlar 73
qrunt suları
tualetlər üçün çirkab quyuları 76-79, 90-
94, 227
xidmət 67
klaster planlaşdırması, yaşayış yerləri
224-225
iqlim, tikintidə məhdudiyyətlər
228-233
klinikalar, mobil 274
klinikistlər 274, 312-313
əsas göstəricilər, təriflər 8, 9
Davranış kodeksi 29, 323-334
əhalinin sayı, qiymətləndirmələr 34
ağcaqanadlar
nozarət 83, 85, 87
malyariya 84-86, 292
mığmığa əleyhinə torlar 84, 292
kompensasiya
işə görə pul 134, 135, 188
bərpaya görə ərzaq 136-137, 188
işə görə ərzaq məhsulları 136, 188, 236
uşaq xəstəliklərinin kompleks müalicəsi
286
kompleks fəvqəladə vəziyyətlər,
sağlımlıq vəziyyətinə təsir 265, 295
münəqişə vəziyyətləri
mülki əhali 19, 22
ərzaq təhlükəsizliyi 111, 123, 164, 177-
178
yardımın bölüşdürülməsi 39, 40
travmalar 296-298
əlaqələndirmə
tibbi xidmət 270, 272
informasiya mübadiləsi 34-36, 44
müvəqqəti yaşayış yeri
proqramları 216
ərzaq yardımı 113-114, 117-119
ana südü ilə yedirtmə
İÇV/QİÇS 148
tetbiq 159, 234
doyumsuzluq 149
qızılca 145
vakınasıya 263, 284-285
A vitaminının əlavə olunması 285
tekrar 286

- dam örtüyü materialları 229
istilik xassələri 233
kseroftalmiya 144, 147, 198
mədəni adət-ənənələr
yaşayış yeri 215, 224-225, 231, 234, 249-
250
normal vəziyyət 302, 304
məlumat toplanması 44, 79-80
çiməmə, bax: palparyuma
laboratoriya xidmətləri 287, 288, 289,
290
düşərgələr, bax: müvəqqəti yaşayış yeri,
düşərgələr
dərman vasitələri
hədiyyə 275
nəzareti 277
siyahılar 275, 277
rezerv ehtiyatları 288-289
ölüm sayı 265
zədələrin müalicəsi 296
doyunca yeməyənlərə qulluq edən
şəxslər 136, 151, 160, 172
yaşlılar 151
qidalanma ehtiyacları 160
şəxsi gigiyena, ilkin qiymətləndirmə 60,
64-66, 252
oğlanlar
çağırış 46
seksual məcburetmə 230
malyariya 84-87, 287, 290, 291, 292
ağcaqanadlarla mübarizə 84-86
miğmığa əleyhinə torlar 84, 246, 292
tibbi tullantılar, təmizlənmə 91
tibbi xidmət
baza səviyyəsi 274-275
fəlakətin təsiri 265, 295
uşaqlar 263, 280, 302
istifadə imkani 225, 227, 268, 271
əlaqələndirmə 262-263, 272
dərmanlar
xidmət 278
siyahılar 275, 277
hədiyyə alınanlar 275
rezerv ehtiyatları 288-289
yerli əməkdaşlar 271, 276
minimal ilkin tibbi yardım paketləri 294,
298-299
xidmət 276
ilkin yardım 267, 273, 297
işçi heyəti
qadınlar 275
biliklər 274-277
davamiyət 275, 276
cinslər arasında nisbət 274-276
xəstələrin hüquqları 278
insan hüquqları 261
ilkin qiymətləndirmələr 38, 262, 263,
305-307
təqdimetmə, milli /yerli səviyyə 268, 270
qəbul edən əhali 263
prioritetlər 287, 297-298
meninqokokk meningiti 287, 290-292
aybaşı 79, 80, 117, 242
oyun üçün yerlər 225
yerli hakimiyyət orqanları
xidmətlərin göstərilmesi
səhiyyə 269, 270-271
yerli səhiyyə işçiləri 271, 276
həyat təminat mexanizmləri 235
təyinlər 112
dəstək 223
müqavimət qabiliyyəti 238, 247
mikronutriyentlər
vitaminlər
çatışmazlıq 118-119, 120-121, 146
tələblər 145
defisit 12, 146, 147
diaqnoz 160
karşısını alma 161
endemik 147
çıxış 145
minerallar
yod defisiti 121, 198-199
gündəlik tələbatlar 200-201
minimal ilkin tibbi yardım paketləri
(MİTYP) 294, 298-299
minimal standartlar
zaman çərçivəsi 7
yardım göstərilmesi 38-40
prinsiplər 6, 18
prioritetlər 15
süd
toz 168
bölgüsdürmə 167, 169
monitorinq, bax: həmçinin məlumatlar
əhəmiyyət 43
konsultasiya 44
informasiya mübadiləsi 44, 173
yenilənmə 44-45
məqsədlərin müəyyən olunması 179
ilkin ərzaq istehsalı 132
ərzaq yardımı 126, 181
ərzaq yardımının bölüşdürülməsi 178,
181

Humanitar xartiya və minimal standartlar

- milçəklər 83, 90
sabun 74-75, 81
alternativlər 74-75, 242
daşqınlar, sağlamlıq vəziyyətinə təsir 220
işə görə nağd pul 134-136, 188
zorakılıq, cinsi 293, 298, 299, 300
milli hakimiyət orqanları
əhalinin müdafiəsi 34
tibbi xidmətin təmin olunması 269-271
sürgün edilməmə 20
doyumsuzluq, qida çatışmazlığı
bax: həmçinin mikronutriyentlər
antropometrik ölçülər 119-121, 193
İÇV/QIÇS 150, 159
uşaqlar
ağır 193-195
orta 193
südlə yedirtmə 148-149, 159
qulluq edən şəxslər 151, 160, 172
teyinlər 113
ərzaq tehlükəsizliyinin olmaması 118, 146
qiymətləndirmələr 152-156
yaşlılar 153-157, 195
uşaqlar 195
5 yaşından kiçik uşaqlar 193
səbəblər 113, 119, 120, 152, 190-192
çəkinin orta adambaşı artımı 158-159
orta
uşaqlar 159, 193
korreksiya 155
əhatə 154
səhiyyədən yararlanmaq imkanı 153-154
sağamlıq mərkəzləri, işçi heyəti 147
monitorinq 145
əhalinin iştirakı 154, 156
yardım göstərilmesinin son mərhələsinin göstəriciləri 154, 155, 157-158
profilaktik proqramlar 145, 161
psixososial destek 159, 160, 303
əhalinin sağlamlıq vəziyyəti 158, 190-192
standart təlimatlar 159
ağır
uşaqlar 193
əlavə qidalanma 158
korreksiya 152
xəstəxanadan çıxmaq üçün meyarlar 158
əhatə 157
yeni doğulmuşlar
yedirtmə üçün butulkalar 148, 244
ana südü ilə yedirtmə 147, 159
- informasiya mübadiləsi
monitorinq 44, 173
ilkin qiymətləndirmələr 34-36, 44
reaksiya vermə 38-40
səhiyyə məsələlərinin tədrisi 273-275
yoluxucu xəsteliklər 265
ümumi ölüm əmsalı (ÜÖƏ)
baza səviyyəsi 268
hesablamlar 268-269
geyim
minimal yiylənmə 240-241, 251
ilkin təqdimetmə 216-218, 240-241
camaşırxanalar 74-75, 241-242
yardım göstərilmesi 29
minimal standartlar 39, 45
informasiya mübadiləsi 38, 40, 44
məqsədlərin müəyyən olunması 29-30, 40-43
ərzaq təhlükəsizliyi 115-139
ərzaq yardımı 163-181
qiymətləndirməyə reaksiya 47
ətraf mühit 14
təsir 128
yanacaq ehtiyatları 128, 245, 246, 252
yerləşdirmə 224-227, 237-238
mədafiə 14, 237-238
ərzaq tehlükəsizliyi 115-139
eroziya 227, 239
məqsədlərin müəyyən olunması
meyarlar 40-41
mexanizmlər 41-42
monitorinq, müşahidə 43
ayrı-seçkiliyin olmaması 10, 40, 41
ərzaq yardımı 163-165
paylaşdırma sistemləri 41-42
xüsusi tələbatlar, bax: zoif qruplar
isitmə sistemi, sobalar (qızdırıcılar) 244-245
sağ qalmaq üçün ehtiyacların
qiymətləndirilməsi 45, 117, 126
qiymətləndirmə
istifadə 29, 45
minimal standart meyarları 45
rellaqra 146
ilk yardım 267, 297, 303
yerini dəyişmiş əhali 37, 38
qayıtma 219-220, 221
və yerli əhali 37, 224, 251
tibbi xidmət göstərilmesi 262-263, 287
sobalar (qızdırıcılar) 244-245, 252
qidalanma, bax: həmçinin doyumsuzluq
hamilələr 149

- İÇV/QİÇS-ə yoluxmuşlar 150
məlumatlar 190-191
qızlar 149
demoqrafik struktur 201
uşaqlar 148-149
gündəlik ehtiyaclar 144, 165, 200-202
qadımlar 149
ana südü ilə yedirtmə 148
qulluq göstərən şəxslər 151
yeni doğulmuşlar 149
qiymətləndirmələr 116-117, 144
yaşlılar 150, 194, 196
qida məhsulları üçün plastmaslar 244
bir nəferin yerləşmə sahəsi 226-229
yaşlılar, bax: həmçinin zəif qruplar
müdafiqə 12
qulluq göstərən şəxslər kimi 12, 150-151
qida çatışmazlığı 196
qidalanma 150, 198
səhra hospitalları 270, 271
yanacaq tədarükü
təhlükəsiz toplama 168
ətraf mühitə təsir 128, 173, 245-246, 252
yataq ləvazimati
minimal yiylənmə 240-241
ilkin təqdimetmə 216-217, 251-252
paftar, qabyuma 66, 75, 92, 241-242
istilik xassələri 241
zərər çəkmiş əhali
sağlamlıq vəziyyətinə təsir 262-263
daxildə münaqışlər 39, 46-47
iştirak 31-33
insan hüquqları
su təchizati 59, 67, 75
uşaqlar 12
layiqli həyat 19, 29
yaşayış yeri 216-217
tibbi xidmət 261
xəstələr 278
ərzaq 111
bərabərlik 12-13
camaşırhanalar 74-75, 241-242
sabun 74, 75, 81
ilkin qiymətləndirmə
assenizasiya 60, 76-81
hakimiyyət orqanları 36
müvəqqəti yaşayış yeri 216, 248
drenaj 92, 98
infeksiya yayıcıları ilə ötürülən
xəstəliklər 82-87, 97-98
informasiya menbələri 36
əhalinin sayı 36
şəxsi gigiyena 60, 64-66, 252
tibbi xidmət 157, 262-263, 305-307
informasiya mübadiləsi 34-36, 44
geyim 251
yardım göstərilməsi 33-35, 39
yataq ləvazimati 251
su təchizatına tələbat 60, 99
sağ qalmاق üçün tələbatlar 9, 38
tualetlə təchiz 76, 81
yemək hazırlanması 252
prioritetlər 37, 60, 125
ərzaq təhlükəsizliyi 115-117, 124-126,
182-183
yoxlama suallar siyahısı 184-186, 190-
192
hesabatlar 35, 118-119, 121
ekspertlər 119
yerləşdirmə 86, 216
ekspertlər qrupunun tərkibi 36
tullantıların temizlənməsi 89-91, 96-98
temsil olunma, balanslaşdırılmış 32
yemək hazırlanması
yaşayış mühitində təsir 128, 168
su təchizatı 68
mətbəx ləvazimati 173
ilkin ehtiyaclar 243
sobalar (qızdırıcılar) 244-245
yanacaq tədarükü 173, 245-246
yemək üçün ləvazimatlar 173
qəbul edən əhali
və yerini dəyişmiş əhali 37, 219-220,
221, 250, 263
yenilənmə 221
qərarların qəbul edilməsi 121
əlavə qidalanma proqramları
qida çatışmazlığı 157-158
quru ərzaq payları 155
yardım proqramları
uzunmüddətli nəticələr 33
yerli sakinlərin iştirakı 32
ərzaq təhlükəsizliyi
gələcək 117-118
ətraf mühitə təsir 128
məşğulluq 134-137
münaqışlı vəziyyətlər 111, 123, 164,
169-170
humanitar təşkilatların əlaqələndirilməsi
127-129
sağqlalma tədbirləri 117, 126-127
monitorinq 129
teyinlər 112, 115, 179
qiymətləndirmələr 118, 121, 123-127,

- 182-183
yoxlama sual siyahıları 190-192
hesabatlar 118-119, 121
ekspertlər 119
xammal istehsalı 129-133, 187-188
bölgündürmə 175-176
standartlar 123-124
ümumi 124-129
çıxış strategiyası 127
ərzəq yardımı, bölgündürmə
pulsuz 126, 163-164, 178-179, 181
qadınlar 179
metodlar 125, 180-181
müşahidə 182
məqsədlərin müəyyən olunması 164, 167
məntəqələr 180
bərabər hüquqluluq 180
quru ərzəq payları 163-164, 181
pul dəyəri 166
keyfiyyətə nəzarət 170
həyata keçirilmə /gerçəkləşdirmə 163-181
ilkin qiymətləndirmələr 163-164
məqbulluq 167, 168
saxlanma müddəti 170
tədarük zəncirləri 171-172
sənədləşdirmə 174-176
logistika 174-178, 203-204
bərpaya görə ərzəq 188, 236
ərzəq, bax: həmçinin yemək
hazırlanması; doyumsuzluq
gigiyenik vərdişlərin tətbiqi 165-166
infeksiya yayıcıları ilə yoluxdurulmuş 83
taxil, üydülmə 168, 173
idxl, təsir 132, 163
yerli istehsal 116, 129, 130-133
sabitliyin pozulması 125-127, 129-131, 132
qiymətlərin dəyişməsi 138-139
yerli tədarükər 132-175
monitorinq 132
bazarlar 138-139
kənd təsərrüfatı rayonları 118, 129-130, 132-133
toxumlar 131
texniki bitkilər 131
mikronutriyentlər 160
süd 169
istifadəyə yararsız, təmizlənmə 170, 171
əsas növər 139, 168-169
qidalanma
gündəlik tələbatlar 144, 165-166
- qiymətləndirmələr 121
informasiyanın yayılması 180
saxlanma 170-171, 176
psixi sağlamlıq 295, 301-304
psixososial dəstək
qida çatışmazlığı 159
təqdimetmə 230, 295, 301-304
ərzəqə görə işləmə 136, 188, 236
bərabərlik, insan hüquqları 15, 16
genişləndirilmiş immunizasiya programı (GİP) 283-284
reproduktiv sağlamlıq 285, 298-301
mamalıq dəstələri 298-301
resurslar, bölgündürmə 179
valideynlər
bölmə 127
əskilərin yuyulması 78
bazarlar
xarici təsir 118
müdafıə 137-139, 189
tullantılar 90-91
ərzəq təhlükəsizliyi 117-118
müdaxileyə reaksiya 139
sanasiya
əldə etmə 60, 220, 224, 226-228
komitələr 65
programmlar
qadınlar 60
məqsədlər 60, 63
şəxsi informasiyanın toplanması 36
seksual məcburətmə 42, 46
qadınlar 46, 47
oğlanlar 42, 230
toxumlar
genetik baxımdan dəyişdirilmiş 132
paylaşdırma 131-132
güclü küləklər, sağlamlıq vəziyyətinə
tesir 222
klan sistemləri 42
bölgündürmə sistemləri 241-246
monitorinq 132
effektivlik 133
5 yaşından kiçik uşaqlar üçün ölüm sayı
37, 308-309
- 348
Əlifba göstəricisi
- standart təlimatlar /protokollar
müləcibə dair 268, 277, 280
epidemioloji hesabatlar 279, 311
torpaq mülkiyyəti, müvəqqəti yaşayış

- üçün tutulmuş 223
duz, yodlaşdırma 143, 147
humanitar təşkilatların əməkdaşları
vəzifə təlimatları 46-48
ixtisas dərəcəsi 47-49
idareetmə 48
sosial sağlamlıq 301-304
adambaşına düşən orta çəki artımı 158-159
bərpa müddətləri, planlaşdırma 38
əskilərin yuyulması 78
paltaryuma
sabun 74-75, 81
alternativler 242
qurğular 66, 75, 92
çıxış strategiyası, ərzaq təhlükəsizliyi 127
tikinti
ixtisas dərəcəsi 231, 236
materiallar
yerli 231-232, 235, 249-250
hesabat 235, 236
istilikvermə 233
texnogen qəzalar 7
əmtəə bitkiləri 131
zədələr
zədələrin müalicəsi 296
xəstələrin çeşidlərə ayrılması 297
standart müalicə təlimatları 296, 297
cərrahi müdaxilə 298
nəqliyyat, bax: həmçinin tədarük zəncirləri
müvəqqəti yaşayış yeri 220, 224, 227
infrastruktur 220, 223
tibbi nümunələr 288, 289
tualetlər
təhlükəsizlik, qadınlar 78, 80
su təchizati 80
zibil quyuları 79
əldə etmə 76, 79
konstruksiya 78-80
minimal miqdar 76-78, 100
əllərin yuyulması 80-81
xidmet 77
ictimai /kommunal, miqdar 77-78, 100
vərəm 287
tullantıların təmizlənməsi
ev tessərrüfatı 89, 93, 94, 234
işçi heyətin müdafiəsi 91
tibbi 90
basdırılmalar, yeri 226
ilkin qiymətləndirmə 89, 97-98
bazarlar 91
ölənlər, basdırılma 226, 275, 278
tədarük zəncirlərinin idarə olunması, bax: həmçinin nəqliyyat sənədləşdirmə 176
ehtihatların idarə olunması üzrə təlimatlar 203
müqavilələr 174
yerli mənbələr 175
ərzaq yardımı 171-181
təhlükələr 180
iştirak
informasiya 33
icma 36
təmsil olunma 32
zəif qruplar
gigiyenik vərdişlərin tətbiqi 62, 65, 74, 83-84
su təchizatı 67, 69, 70, 75, 99
yanacaq ehtiyatları 245, 246
müdafıə 180
şəxsi gigiyena 66-78, 242
təyinlər 10, 11, 12, 218
qidalanmaya yardım 147-151
geyim tələbat 240-241
sosial tələbatlar 9, 224
paltar yumaq üçün qurğular 74-75, 242
tikinti məqsədləri 225, 230
iqtisadi tələbatlar 224
nəcislər
uşaqların 76, 78, 90, 101
heyvanların 72, 86, 101
təmizlənmə 76, 78, 101
nəcisə çirkələnmə, su təchizatı 77, 79, 80, 93
kimyəvi preparatlar
infeksiya yayıcıları ilə mübarizə 85-88
standartlar 88
xroniki xəstəliklər 304-305
səhiyyə mərkəzləri, bax: həmçinin xəstəxanalar
su təchizati 73, 99
karantinlərin yeri 226
doyumsuzluq, işçi heyəti 157-159
işçi heyəti 274-278
sinqa 146
məktəblər 225
diareya epidemiyaları 71-73, 85
epidemioloji hesabatlar 279
eroziya 239

“Sfera” layihəsi: tədris

Bu yeni komplekt “Sfera”nın tədrislə məşğul olan işçi heyəti tərəfindən işlənib hazırlanmış və təcrübədə sınadandan çıxarılmış əla tədris materiallarından ibarətdir. Komplektə daxildir:

1 TƏDRİS MATERİALLARI


400 səh., A4,8^{1/4} x 11^{1/2}, Kanada məftilli cild

Tədris materialları ilə dörd modul, o cümlədən:

- “Sfera” layihəsinə giriş
- Humanitar xartiya
- Zaman sikli
- “Sfera” layihəsi fəlakətə hazırlıq zamanı.

Modullar aşağıdakılardır təklif edir:

- tədris kursları
- informasiya təminatı
- praktik məşğələlər
- əyani vəsaitlər.



2 TƏDRİS ÜZRƏ DƏRSLİK

92 səh., A4,8^{1/4} x 11^{1/2}, yumşaq üz qabığında


Aşağıdakilardan ibarətdir:

Çap olunmuş materialların PowerPoint prezəntasiyalarında icmali Seminarların keçirilməsi üçün materiallar:

- yoxlama sual siyahıları
- proqramlar
- formalar
- trafaretlər

Aşağıdakilar haqqında informasiya:

- tədris metodikaları
- iştirakçıların seçilməsi
- tədris üsulları
- tədris prosesinin yaxşılaşdırılması



Üçün komplekt



3 CD-ROM



Məzmunu:

- Tədris dərsliyi və Tədris materialları:
 - i) RTF faylı - konkret tələbatları nəzəre almaqla qurulmaq üçün
 - ii) PDF formatında - asan yüklənir, dəqiq çap
 - iii) HTML formatında - rahat naviqasiya və tematik fəsillər üzrə məzmun axtarışı (məsələn, layihənin sürəkliliyi və s.)
- "Sfera" layihəsinin 9 dəqiqəlik videomaterialları (1999)
- "Sfera" məlumat kitabçasının 2004-cü il nəşrinin tam mətni

Foto-suretinin çıxarılmasına icazə verilmiş tədris materiallarına məlumat kitabçasının 2000 və 2004-cü il nəşrlərinə istinadlar daxildir və istənilən nəşrlə istifadə oluna bilər.

"SFERA" MƏLUMAT KİTABÇASI: TƏDRİS ÜÇÜN KOMPLEKT

A4,8^{1/4} x 11^{1/2}, 400 pp, Kanada məftilli cild;
A4,8^{1/4} x 11^{1/2}, 92 pp, yumşaq üz qabığında;
CD-ROM
0 85598 509 7 • Noyabr 2003 • £30.00 /US\$48.00
Yalnız komplekt şəklində satılır.

■ "Sfera" tədris modulları humanitar fəaliyyət sahəsində tədris üçün əsas materialı təqdim edir ... Bu, fəvqəladə vəziyyətlərdə istifadəsi, humanitar yardımın inkişafı və təbliği üçün sanballı mənbədir. Bu, humanitar tədrisle məşğul olan her bir kəs üçün zəruri olan əla materialdır. Tədris metodlarının müxtəlifliyi tədrisin özünü maraqlı məşguliyyətə çevirir".


Mark Prasopa-Pleyzir
Humanitar tədris üzrə menecer
Avstraliya

■ "Keniyada milli seminar təşkil edərkən tədris materialları mənim üçün çox faydalı oldu. Biz seminarın məqsədləri barəsində razılığa gəldik və tədris materiallarını öz məqsədlərimizə uyğunlaşdırıq; bu materialların bizim üçün zəruri olan informasiyanı eks etdirməsi işimizi rahatlaşdırıldı. Bundan başqa, biz modulları Keniyada öz konkret şəraitimizə uyğunlaşdırıq. "Sfera"nın mahiyyəti ondan ibarətdir ki, bu kitab işlədiyiniz konkret vəziyyətdə istifadə olunmaq üçün rahat mexanizmdir".

Lindi Mongomeri
Keniyada humanitar program üzrə əlaqələndirici şəxs
Oksfam, Böyük Britaniya

«Sfera» layihəsi haqqında kinofilm: Humanitar problemlərə giriş

Syerra-Leone və digər yerlərdə xüsusi olaraq çəkilmiş bu rəngli sənədli film konkret vəziyyətlərdə prinsiplər və onların praktik ifadəsini nümayiş etdirir. Bu film humanitar və digər yardım programlarında çalışan bütün insanlar üçün ideal vəsaitdir.



«Sfera» məlumat kitabıçasının oxucusunun anketi

(Oxucuların bütün fikirləri «Sfera» layihəsinin ofisində saxlanacaq; növbəti yenidən işlənmiş nəşrin hazırlanması zamanı sektorların qruplarında təhlil olunacaq)

Soyadı, adı:

Vəzifə və təşkilat:.....

Ünvan:.....

.....

.....

.....

.....

.....

.....

1) Məlumat kitabıçasının bu nəşrinin istənilən hissəsi haqqında ümumi fikrinizi bildirin (məsələn, Humanitar xartiya, texniki fəsillərin, əlavələrin strukturu və s. haqqında)

2) Göstəricilərə hər hansı dəyişikliyin edilməsinə ehtiyac varmı? Varsa, məhz hansı dəyişikliklərin edilməli olduğunu göstərin və mümkünəs, öz təklifinizi əsaslaşdırmaq üçün praktik məlumatlar əlavə edin.

3) Təlimata hansı yeni informasiyanı əlavə etmək istəyorduniz?

4) «Sfera» layihəsi haqqında daha çox öyrənmək istəyərdinizmi? Əgər istəyərdinizsə, sizə məhz hansı informasiyanın lazım olduğunu dəqiqləşdirin (öz əlaqə ünvanınızı bildirməyiniz xahiş olunur).

**Zəhmət olmasa, bu anketi The Sphere Project, PO Box 372, 1211 Geneva 19,
Switzerland. Fax: +41.22.730.4905
E-mail: info@sphereproject.org ünvanına göndərin.**

Sizin fikriniz bizim üçün çox vacibdir.

“Təhsil” Nəşriyyat-Poliqrafiya MMC-nin
mətbəəsində çap olunmuşdur.
Tiraj 1000.

Qeydlər üçün

Qeydlər üçün